

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU

---

AZƏRBAYCAN  
FOLKLORU  
KÜLLİYYATI

XXIV cild

DASTANLAR  
XIV kitab

BAKİ – 2011

*AMEA Folklor İnstitutu  
Elmi Şurasının qərarı ilə çap olunur*

**REDAKSİYA HEYƏTİ**

**Hüseyn İsmayılov**, filologiya elmləri doktoru, prof. (sədr);  
**İsrafil Abbashı**, filologiya elmləri doktoru, professor;  
**Teymur Bünyadov**, akademik;  
**Tofiq Hacıyev**, AMEA-nın müxbir üzvü;  
**Məhərrəm Cəfərli**, filologiya elmləri doktoru, professor;  
**Paşa Əfəndiyev**, filologiya elmləri doktoru, professor;  
**Oruc Əliyev**, filologiya elmləri namizədi;  
**Qara Namazov**, filologiya elmləri doktoru, professor;  
**Azad Nəbiyev**, AMEA-nın müxbir üzvü;  
**Əziz Ələkbərli**, filologiya elmləri namizədi;  
**Ağaverdi Xəlil**, filologiya elmləri namizədi;  
**Seyfəddin Rzasoy**, filologiya elmləri namizədi (**məsul katib**).

**TƏRTİB EDƏNLƏR:** f.e.d. prof. **Hüseyn İSMAYILOV**  
f.e.n. **Əziz ƏLƏKBƏRLİ**

**Azərbaycan folkloru külliyyatı, XXIV cild, Dastanlar,  
(XIV kitab), Bakı, "Nurlan" nəşriyyatı, 2011, -356 səh.**

Azərbaycan folkloru külliyyatının bu cildində 5 cildlik “Azərbaycan dastanları” kitabının görkəmli folklorşunas Ə.Axundovun tərtib etdiyi 5-ci cildindəki, AMEA Folklor İnstitutunun nəşri olan “Azərbaycan folkloru antologiyası”nın cildlərindəki və Folklor İnstitutunun arxivindəki mətnlərdən istifadə olunmuşdur.

4603000000  
A ----- Qrifli nəşr  
N-098-2011

©Folklor İnstitutu, 2011

## **SOLTAN VƏ QƏNDAB**

### **USTADNAMƏ**

Bir adamla dillə ülfət eyləsən,  
Dil var məhəbbətin qapısın açar.  
Nəfsin ədalətdi, ağılin dərya,  
Dil var ləli-gövhər, dürdanə saçar.

Dil var ki, qış günü bitirir lalə,  
Dil var zəbərcəddən tikdirir qala,  
Dil var insanları gətirir zara,  
Dil var ki, acıdır zəhərdən ötər.

Dil var ki, bəzənib başdan-ayağa,  
Dil var bənzəyir bal ilə yağa.  
Dil var ki, düz yolu döndərir dağa,  
Dil var ki, dostuna çuğulluq edər.

Dil var ki, insana həmişə xoşdu,  
Dil var ki, içibdi şərab, sərxoşdu,  
Dil var ki, boranlı, çovğunlu qışdı,  
Dil var ki, itidi qılınçdan betər.

Dil var ki, insanı qurtarar dardan,  
Dil var ki, Soltanı çıxarar vardan,  
Dil var ki, cananı ayırır yardan  
Dil var ki, dumanlı cillədən keçər.

Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər, biz  
də deyək iki olsun, düşmənlərin gözü tökülsün.

O gül, gülşənli bağın, bağçaların,  
Yetişən meyvəsin dərsən yaxşısı.  
Bu dünya fanıdır, heç kimə qalmaz,  
Dost ilə düşməni bilsən yaxşısı.

İgid bu dünyada badə içincə,  
Tərlan yuvasından bala üçünca,  
Gizli sırrı hər namərdə açınca,  
Paslanıb ürəkdə qalsa yaxşısı.

Nazlı yarım mənim daşımı atdı,  
Bir tənə söz ilə yan verib getdi,  
Soltanla aşnaydı, sonra tərk etdi,  
İnsan bir ilqarda qalsa yaxşısı.

Ustadlar ustadnaməni iki yox, üç deyərlər, biz də  
deyək üç olsun, yağıların gözü tökülsün.

Yadda saxla məndən sənə əmanət,  
Çox da havalanıb yellənmə, könül,  
Hər yetən məclisə salma özünü,  
Hər kəlmə başında dillənmə, könül.

Yaxın durmaganın qovğaya, qala,  
Hörmətdən düşərsən qalarsan dala,  
Gəl belə olğınən ağla, kamala,  
Hər deyilən sözə aldanma, könül.

Bu Aşıq Soltan doğrusun söylər,  
Kamallı adamdan mərifət dilər.  
Ağılsız insana hər yetən gülər,  
Hər sözə uyub yaltaqlanma, könül.

Sizə kimdən danışım, Aşıq Soltandan. Aşıq Soltan səfərdən təzəcə gəlmışdı. Kolxozçular və sovxoz fəhlələri onun başına toplaşmışdılar, bir nağıl söyləməsini xahiş elə-yirdilər. Məclisdə bir qoca, dünyagörmüş ustad aşiq var idi. Aşıq Soltan ayağa durdu, üzünü camaata tutub dedi:

– Əzizlərim, ustad aşiq burada ola-ola, bizim nə həd-dimiz var ki, nağıl danışaq. Hamımız ondan xahiş edək, bizə bir şirin nağıl söyləsin.

Adamlar dedilər:

– Usta, buyursun.

Qoca aşiq ayağa qalxdı, tavar sazını köynəkdən çıxardıb dedi:

– Mən sizə köhnə nağıl söyləməyəcəyəm. Sovet dövründə iki aşiq-məşuqun sevgisindən, işindən bəhs edən «Soltan və Qəndab» adlı bir nağıl danışacağam.

Səslər eşidildi:

– Aşıq deyən yaxşındı.

Qoca aşiq ortaya çıxdı, nağılini söyləməyə başladı:

Sizə haradan və kimdən xəbər verim, Dağıstanın Katrux kəndində Hacı adlı bir kişi var idi. Bu kişinin külfəti çox idi. Oğul-uşağının içərisində kiçik oğlu Soltanı çox istəyirdi. Hacı kişi aşiq olduğu üçün ona şair Hacı deyərdilər. Yaxşı oxuyurdu, gur səsi, həm də yaxşı təbi var idi. Özü şer, das-tan yaradırdı. Hacı oğlu Soltana da aşıqlıq sənətini öyrədir-di. Soltan yeddi yaşından həm məktəbə gedirdi, həm də atasından aşıqlığı öyrənirdi.

Nağıl dili yüyrək olar, bir neçə il içərisində Soltan atasından saz çalmağı, oxumağı, məclis keçirməyi öyrəndi. Yaxşı bir aşiq oldu, aşıqlar içərisində barmaqla göstərilirdi. Az zaman içərisində o da atası kimi adlı-sanlı bir aşiq oldu.

Sizə kimdən, nədən xəbər verim. Hacının İsa adlı bir qonşusu və onun da Qəndab adlı bir gözəl qızından. Qız

Soltandan yaşca az fərqlənirdi. Amma bir yerdə məktəbdə oxuyurdular. Qəndab Soltandan aşıqlığı öyrənmişdi. Balaca vaxtlarından bir-birini sevirdilər. Ancaq fikirlərini açıb heç kəsə demirdilər. Bir yerdə toya, məclislərə gedirdilər, dövrən keçirirdilər. Qəndab da bir Qəndab idi: boy-buxunlu, qaraqaş, qaragöz, büllur buxaq, alma yanaq. Yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə. Soltanın da, onun da bir arzusu var idi: «Nə olaydı, gözəl Moskvani görəydik, onun səhnələrində söz-söhbət keçirəydik».

Deyərlər, insan arzusuna çatar. Günlərin bir günü mədəniyyət evində Soltanı Bakıya çağırıldılar. O, Bakıya ilk dəfə idi getmirdi. Beşinci, onuncu, nə bilim, çox getmişdi.

Soltan xəlvət bir yerdə Qəndabla görüşdü. Bakıya gedəcəyini ona söylədi.

Qəndab kefsiz dedi:

– Getməsən yaxşıdı.

Soltan ona dedi:

– Qəndab, məni çağırırlar, getməsəm pis olar. Tez gələcəyəm. Ancaq sözümüz sözdü ha...

Qəndab dedi:

– Nə söz?

Soltan dedi:

– Sevgimiz də? Niyə, bilmirsən?

Qəndab dedi:

– Sənə inanmaq olmaz, sevgi-mevgi söz-söhbətdi.

Bakıda-zadda birin sevib alacaqsan.

Soltan dedi:

– Qəndab, əzizim, sevgi şorba deyil ki, hər yetənin qabağına tökəsən? Öldü var, döndü yoxdu.

Bəli, onlar təzədən əhd-peyman eyləyib, ayrıldılar. Soltan elə həmin gün Bakıya yola düşdü. Vəqona, avtobusa mindi, axır ki, Bakıya gəlib çıxdı. Bakıda ona dedilər:

– Sən Moskvaya gedəcəksən.

Soltan bir tərəfdən şad oldu, bir tərəfdən də kədərləndi. Şad oldu ona görə ki, arzusuna çatırdı, kədərləndi ona görə ki, Qəndabdan ayrıılırdı. Başını saza söykəyib kefsiz oturmuşdu. Bir dəstə adam onun yanına gəlib dedi:

– Aşıq, körpüdə karvanını kəsiblər, nədir ki, belə qəm dəryasına qərq olmusan.

Soltan dedi:

– Yox, kefsiz deyiləm, yuxusuzam.

Dedilər:

– Birini de, kefin açılsın, yuxun da qaçsın, biz də feyziyab olaq.

Soltan:

– Bax mənim gözüm üstə, – deyib ayağa qalxdı, sazını köklədi, sinəsinə basıb görək Sovet ölkəsi haqqında nə dedi:

Dilimdə əzbərdi adın,  
Mənim vətənim, vətənim.  
Bütün bəşərin muradı,  
Mənim vətənim, vətənim.

Düşmənlərdən qisas aldın,  
Xainləri dərdə saldın,  
Kommunizmə mayak oldun,  
Mənim vətənim, vətənim.

Qardaş deyənə qardaşdı,  
Sirdaş olana sirdaşdı,  
Düşmənlərə ağır daşdı,  
Mənim vətənim, vətənim.

Aşıq Soltan sazı aldı,  
Basıb sinəsinə çaldı,

Adını dastana saldı,  
Mənim vətənim, vətənim.  
Afərin səsi göyə ucaldı.

– Ay aşiq, nə fikir, nə sükut, çal, oyna, şadlıq elə,  
Moskvaya gedəcəksən. Xoşbaxtsan.

Bəli, Soltan bir həftə Bakıda məşq elədi, bildiklərini  
yadına saldı, bilmədiklərini də sinədəftər elədi. Həftə  
tamamında böyük dəstə İlə Moskvaya, festivala yola düş-  
dülər. Üç gün, üç gecə qatarla yol gedib, Moskvaya çatdırılar.  
Moskva nə Moskva. Hər adamın işi deyil, onu tərif eləsin.  
Aşiq Soltanın ağızı ayrıq qalmışdı. Yoldaşları ona sataşırdılar:

– Birinci dəfədir Moskvani görürsən, gərəkdi ağızına  
sümük alasan.

Aşiq Soltan ilk dəfə Moskvani görmürdü ki, ağızına  
sümük alaydı. Bəli, Soltan Moskvani, onun konsert salon-  
larını qarış-qarış gəzdi, xırda, böyük salonların hamısına  
getdi. O, ilk sözünü böyük konsert salonunda söylədi. Aldı  
görək nə dedi:

Ey böyük Moskva, hörmətli dostlar,  
Salamım var Azərbaycandan sizə.  
Hər bir kolxozçudan, hər ziyalıdan,  
Hər məktəbli qızdan, oğlandan sizə.

Salam gətirmişəm bağban barından,  
Vətən torpağının məhsullarından,  
Sərin yaylaqların xoş sularından,  
Qucağında quzu çobandan sizə.

Salam gətirmişəm el həvəsindən,  
Şirin layla deyən ana səsindən,

Azad qocaların xoş nəfəsindən,  
İgidlik göstərən insandan sizə.

Soltanam, xalqımın aşağıyam mən,  
Mənə ilham verir partiya, vətən,  
Salam gətirmişəm xalqın dilindən,  
O azad, o xoşbaxt dövrəndən sizə.

Söz tamam oldu. Hər tərəfdən:

– Sağ ol aşiq, sağ ol aşiq, – səsləri Kremlin zalını  
lərzəyə gətirdi.

Salondakılar Aşıq Soltanı dönə-dönə alqışladılar.

Aşıq Soltan Moskvanın səfəli yerlərini gəzirdi. Gül gülü  
çağıran, bülbül bülbülü səsləyən bağçalarını gəzirdi, çalıb  
çağırırdı. Fabrik və zavodlara gedirdi, işçilərə, fəhlələrə kon-  
sert verirdi. Amma telli Qəndab onun yadından çıxmırıldı.

– Nə olaydı, Qəndab mənim yanımıda olaydı, bu yerləri  
o da görəydi. Gözəl Moskvanın səfəli yerlərində gəzəydi.

Onun Qəndabla keçirdiyi günlər yadına düşdü, aldı bu  
münasibətlə görək nə dedi:

Qusar yaylasında gəzdiyim vaxtlar,  
Səfəli yaylaqlar yadına düşdü.  
Qəndabla gəzibən keçirdiyim gün,  
O gözəl oylaqlar yadına düşdü.

Yadına düşdü al-əlvan çəmənlər,  
Dağların döşündə ağ yasəmənlər.  
Hər yerdə parlayan yaqt yəmənlər,  
Sərin su, bulaqlar yadına düşdü.

Yada düşdü nazlı Qəndabım mənim,  
Onu görməyəndə artır dərd-qəmim,

Soltanam, od tutub yanır bədənim,  
O sulu çaylaqlar yadıma düşdü.

Söz tamam oldu. Bəli, belə də qalmadı. Moskvanın gözəl yerləri, salonları, gözəl cadə və parkları yadından hər şeyi çıxartdı. O, həmişə çalıb-çağırırdı, Qəndabı yaddan çıxartmışdı. Soltan bu minvalla iki həftə Moskvada çaldı-çağırırdı, iki həftə tamamında moskvalılarla xudahafızlışib yola düşdü. Üç gün, üç gecə qatarla yol gedib Azərbaycana çatdı. Kolxozları, sovxozları bir-bir keçə-keçə gəlib Quba bağlarına çıxdı. Sovxoq qızları tökülüb aşığın yanına gəlib dedilər:

— Aşıq Soltan, sağ əlin bizim başımıza, xoşbaxtsan, gedib Moskvanı da gəzdir. Aşıq, səni çoxdan gözləyirdik. Bir neçəsini deməsən, səni buraxmariq.

Aşıq Soltan sazı köynəyindən çıxartdı, döşünə basıb köklədi, təzənəni simlərə çekdi, aldı görək gözəl Quba bağlarını nə cür tərif eləyir. Mən deyim, siz qulaq asın, damağınız çağ olsun.

Aldı Aşıq Soltan:

Nə gözəl, nə səfalıdı,  
Quba, bağların, bağların.  
İçi cənnət havalıdı,  
Quba, bağların, bağların.

Meyvəlikdi hamı düzlər,  
Alma dərir gözəl qızlar.  
El-obanı heyran eylər,  
Quba, bağların, bağların.

Bağların gəzərəm indi,  
Almanı üzərəm indi,

Tərifin yazaram indi,  
Quba, bağların, bağların.

Ağaclar bol barı verir,  
Qızları nəgmələr deyir,  
Əyninə al-əlvan geyir,  
Quba, bağların, bağların.

Tutmusan Xaçmazı, çölü,  
Qusara atmışan qolu,  
Bu Soltanın şirin dili,  
Quba, bağların, bağların.

Hər tərəfdən qızlar, oğlanlar, qocalar, ahıllar yiğildılar  
Aşiq Soltanın başına. Yerbəyerdən «sağ ol, aşiq» dedilər.  
Bağbanlar da gəlib çıxdılar. Bağbanların içində Hacı Murad  
adlı bir qoca bağban da var idi. Quba bağlarında olan  
ağacları göz bəbəyi kimi bəsləyirdi. Aşiq Soltan bir qoca  
bağbana baxdı, bir bağlara, aldı görək nə dedi:

Bağları bol gətirib bar  
Sağ ol, bağban Hacı Murad.  
Sənin çox-çox zəhmətin var,  
Ay mehriban Hacı Murad.

Cənnətə dönüb bağların,  
Əcəb gözəldi çağların,  
Qızlardı solu, sağların,  
Təmiz vicdan Hacı Murad.

İndi yetmisən yüz yaşa,  
Ömrü vurmamışan başa,

Soltan deyir min il yaşa,  
Uzun zaman, Hacı Murad.

Hamı Aşıq Soltana afərin söylədi. Aşıq Soltanın kefi qarışiq idi. O, özünü Qəndaba çatdırmaq isteyirdi. O idi ki, camaatla salamatlaşış sovxoza getdi. Sovxozda hər tərəfdən adamlar tökülüb onun yanına gəldilər. Əzqəzadan həmin vaxt sovxoza şənlik keçirilirdi, toy var idi. Hamı toya toplanmışdı. Hər yer çilçırqban idi. Soltanı təntənə ilə toy məclisinə apardılar. Gəlinlə bəy, yanlarında sağdış və soldışlar lap başda əyləşmişdilər. Soltan baxıb nə görsə yaxşıdı, məclisi keçirən sevgilisi telli Qəndabdı. Ortada oxuyur. Sözünü qurtaran kimi Soltanın yanına gəlib görüşdü.

Soltan dedi:

– Deyəsən meydanda özünü tək görmüsən?

Qəndab gülümsünüb dedi:

– Ustad olmayan yerdə tək meydan sulayarlar.

Qızlar əl-əlvan bəzənib bir tərəfdə, kişilər də bir tərəfdə oturmuşdular. Soltanın gəlməsinə hamı şad idi. Balabançı oyun havası çalır, bir qızla bir oğlan oynayırdı. Buraya hər yerdən – Qubadan, Xaçmazdan, Qusardan, Zaqtaladan da adamlar gəlmışdilər. Oyun qurtardı, əl vurdular. Telli Qəndab ortaya çıxdı, sazı döşünə basıb, görək nə dedi:

Aləmə düşüb şöhrətin,  
Yaşa, yaşa, sən, a sovxozi.  
Kommunizmin dayağısan,  
Çıxarıbsan san, a sovxozi.

Mülkədarı əzənlərə,  
Ayaqyalın gəzənlərə,  
Hər bir dərdə dözənlərə,  
Verdin həyat, can, a sovxozi.

Qəndab tərifini elər,  
Elə, obaya səs salar,  
Şəninə havalar çalar,  
Oxuyur hər zaman, a sovvoz.

Hamı Qəndaba afərin söylədi. Qəndab çəkilib kənarda oturdu. Adamlar Soltandan xahiş elədilər ki, birini də o desin. Soltan əlini gözünün üstünə qoydu, aldı görək məclis barədə nə dedi:

Ay ariflər, gəlin sizə söyləyim,  
Bu məclisin hər növrağı gözəldi.  
Məclisə xidmət edir qız-oğlanlar,  
Bülbültək dolanan sağı gözəldi.

İstəyirəm ləli-gövhər saçmağa,  
Dost yolunda bu canımdan keçməyə,  
Məclis mərəkədə süfrə açmağa,  
Mərd qardaşın bu otağı gözəldi.

Aşıq Soltanın düzgündü bu sözü,  
Gülər dostlar üçün həmişə üzü.  
Tale bu məclisə gətirib bizi,  
Bizə məclisin hər çağı gözəldi.

Söz tamam oldu. Qızlar Qəndaba dedilər:

– Ay ləzgi qızı, bir hərbə-zorba gəl, əmin oğlu Soltanı sıxışdır. O, özündən çox dəm vurur.

Qəndab gülə-gülə dedi:

– Baş üstə, onu elə sıxışdırım ki, siçan deşiyi tapmasın gizlənməyə.

Aldı görək Qəndab Soltana nə hərbə-zorba gəldi.

Şairsən binadan, oxu sinədən,  
Gəl bir neçə sözlə öyünmə, Soltan,  
Gər qıfibənd desəm, qalarsan aciz,  
Nahaq inciyibən deyinmə, Soltan.

Ustadda adətdi özünü öyməz,  
Hərzə-hədyan deyib başqasın söyməz.  
Heç biliksiz aşiq libasın geyməz,  
Kənardə öz-özünə deyinmə, Soltan.

Aşıq Qəndabam, sənə hörmətim var,  
Ürəyimdə çox-çox məhəbbətim var.  
Sənlə pünhan neçə söz-söhbətim var,  
Hər ağıllı sözdən alınma, Soltan.

Söz tamama yetdi. Qızlar Aşıq Soltana sataşmağa  
başladılar:

– Aşıq, hünərin var bir hərbə-zorba da sən de.

Aşıq Soltan gülə-gülə ayağa qalxdı, aldı görək Qəndabın sözünün cavabında nə dedi:

Dəryalar yanında balaca çaysan,  
Alaram qarşını axa bilməzsən.  
Bir hərbə gələrəm, qulağın batar,  
Qanrlılıb heç yana baxa bilməzsən.

Adət olub bülbül oynar gül ilə,  
Sərrafın alveri olar ləl ilə,  
Desəm ki, yandırram atəş ilə, nar ilə,  
Səməndər quşuyam, yixa bilməzsən.

Döyünür eşqinlə mənim ürəyim,  
Soltan deyər hədər getməz əməyim.  
Tez çatarıq əhdə, budur diləyim,  
Əhddən kənara çıxa bilməzsən.

Söz tamam oldu cavan qızlar, oğlanlar dedilər:

– Aşıq, sevgidən də söhbət aç, bir əhvalat nağıl elə.

Bu sözün cavabında Aşıq Soltan ayağa qalxıb dedi:

– Həzərat, özgə yerə getməyəcəyəm. Qəndab ilə özümdən deyəcəyəm. Mən əvvəllər Qəndabdan bir dəqiqə ayrı dura bilmirdim. Bir gün eşitdim Qəndab yaylağa gedib, mən də onun dalınca yaylağa getdim. Cox axtardım, Qəndabın alaçığını tapa bilmədim, gecəni keçirdim. Səhər tezdən göy çəmənliyə çıxmışam. O tərəfə, bu tərəfə baxırdım. Bir də gördüm budu telli Qəndab fərə kəklik kimi mənə tərəf gəlir. O zaman bir söz demişəm, izin verin oxuyum.

Dedilər:

– Oxu aşiq, oxu. Könlün şad olsun.

Aldı Aşıq Soltan:

Boylanıb mən telli Qəndabı gördüm,  
Dolanır çəməndə yar səhər-səhər.  
Kəkliktək səkibən gəldi qarşımıma,  
Dedi səndə hiylə var səhər-səhər.

Yar işarə etdi, himini qandım,  
Alışib pərvanətək oda yandım.  
Özümü cənnəti-məvada sandım,  
Dərdim yar qoynundan nar səhər-səhər.

Qəndab canını etdi mənə peşkəş,  
Dedi xoş çağımıdı, can sənə peşkəş.

Busə bağışladı Soltana peşkəş,  
İndi yada düşdü hər səhər-səhər.

Söz tamam oldu, dedilər:

– Sağ ol aşiq, dalısını söylə.

Soltan sözünə davam etdi, dedi:

– Ərz olsun, Qəndab mənə yaxa vermədi. Vədəyə xilaf çıxdı, görüşə gec gəlmisən deyə, açıq eləyib, geri qayıtdı. Əzizlərim, bu bəhanə idi, nə qədər yalvardım, qanrlılıb geri baxmadı. Pərişan sazı döşümə basıb dedim:

O maral baxışlım, ceyran yerişlim,  
Sinəmə bir neştər çaldı da getdi.  
O nazlım, o tərlan baxışlı yarıml,  
Məni dərdə-qəmə saldı da getdi.

Dedim bir rəhm elə, ay dəli ceyran,  
O ala gözlərə mən olum heyran,  
Dərdimi çoxaldıb eləmə giryən,  
Məni yanar oda saldı da getdi.

Qollar arzumanlı qaldı belinə,  
Dodaq arzumanlı qaldı dilinə,  
A yazıq Soltan, vay sənin halına,  
Sevgilin bivəfa oldu da getdi.

Söz tamam oldu. Aşıq Soltanın bu söhbəti qızların çox xoşuna gəldi. Ancaq Qəndab alındı. Aşıq Soltan sözünə davam eləyib dedi:

– Qəndabın küsüb getdiyi mənə təsir elədi. Qəm buludu məni bürüdü. Halım qarışdı. Bərk fikrə getmişdim.

Bir taqqıltıya başımı qaldırıb gördüm ki, bir kæklik mənim  
lap yanımda yerə düşüb, heç qaçmaq istəmir. Elə bir mənə  
sözü var idi, sazı döşümə basıb görək kækliyə nə dedim:

Bivəfa çıxdı o vəfalı yarım,  
Od tutuban yanar sinə, a kæklik.  
Qucammadım nazik, incə belindən,  
Pərvaz et dərdimi de ona, kæklik.

Deynən məskən salıb dağlar başını,  
Sel kimi axıdır gözün yaşını,  
İstəyir ki, atsın dünya daşını,  
Aşıq düşüb yaman günə, a kæklik.

Sinəmə çəkilib düyünlər, dağlar,  
Qəndabsız keçinər çox çətin çağlar,  
Gözlərim yaş töküb müdam ağlar,  
Soltanam, dönmüşəm məcnuna, kæklik.

– Bəli, söz tamam olan kimi kæklik qanad çalıb uçdu,  
göydə dövrə vurub gözdən itdi. Bir qənşər yerə çıxbax-  
dım, gördüm kækliyin qaqqıltısı eşidilir. Əlimi durbin eləyib  
gözümün üstünə qoydum, nə gördüm, sevgilim uzaqdan  
görünür, dağlar maralı kimi başını ciyninə qoymuşdur, tellə-  
rini darayıb kürəyinin arasına tökmüşdür. Lap Məcnunun  
avara qalmış Leyli yarına, Fərhadın Şirininə, Kərəmin  
Əslisinə, Yusifin Züleyxasına oxşayır. Eşqim cuşa gəldi,  
sazı sinəmə basıb onun pərişan telləri barəsində dedim:

Dönmüsən dağların ahu Leylisinə,  
Tökülüb gərdənə qara tellərin.  
İpək kimi qulac-qulac hörülüb,  
Nə yaraşır bəxtəvərə tellərin.

Dişlərin incidi, yanağın lalə,  
Qız, səni vermərəm qiymətli lələ,  
Yusif kimi düşdüm dərin xəyalə,  
Mənsur təki çəkdi dara tellərin.

Soltan eşitcək şad oldu, yar, səsin,  
Gözəllər içində çəkərəm bəhsin,  
Ayrılmağa düşüb sənin həvəsin,  
Yəqin ki, uyubdu sara tellərin.

— Gördüm Qəndab səsimi eşidib, yerində dayandı. Bir gül üzüb iki şamamasının arasına sancdı. Fikir eləyir, istəyir getsin, ürəyi gəlmir, qayıtməq da arına gəlir, boynuna yük düşüb. Mən cürət eləyib onun yanına gedə bilmədim. Qoy birini də deyim, bəlkə geri qayıtdı. Sazi döşümə basdım, görək ona nə dedim:

Maral kimi nə baxırsan,  
Qayıt gəl bəri, gəl bəri.  
Canım odlara yaxırsan,  
Qayıt gəl bəri, gəl bəri.

Məcnuntək didərgin oldum,  
Gül təki saraldım, soldum,  
Həsrətindən bəlkə öldüm,  
Qayıt gəl bəri, gəl bəri.

Qaşlarında əymə-əymə,  
Yaxandan açıldı düymə,  
Soltanın kefinə dəymə,  
Qayıt gəl bəri, gəl bəri.

– Söz tamam oldu, gördüm Qəndab ceyran balası kimi budu mənə tərəf gəlir. Ayağa qalxdım, qorxa-qorxa ona tərəf getdim, qollarımı qulac kimi açdım. Bir-birimizin boy-nuna sarıldığ. Daha dalısını özünüz bilərsiniz. Doğrudan da, Qəndab məndən küsmüşdü. Mənlə soyuq danışırı, heç gülmürdü. Özü də bir az kefsiz kimi idi. Sazı sinəmə mindirib dedim:

İllər boyu bir bağa bağban oldum,  
Bəslədim,becərdim bardan ötəri.  
Bülbül kimi gülümdən ayrı düşdüm,  
Peymanı pozmadım nardan ötəri.

Kim qaldı köçməyən fani dünyadan?  
Böyük, kiçik olmur qani dünyadan,  
Kimsə ümid üzümür fani dünyadan,  
Hər zülmə dözür yordan ötəri.

Eşq ucundan ömrüm bada gedibdi,  
Aşıq rəqibindən dada gedibdi,  
Bu gün iltimasa yada gedibdi,  
Aşıq Soltan Qəndab yordan ötəri.

– Söz tamam oldu. Qəndabla barışdım, o mənim kön-lümü aldı, mən də onun könlünü aldım. Bir-birimizə qoşulub alaçığa getdik, bununla da söhbəti qurtardım. Düz danışmadımsa, Qəndab desin.

Qızların biri dedi:

– A qız Qəndab, Soltan danışlığı doğrudurmu? Yoxsa bu da nağıldır?

Qəndab gülümsünüb dedi:

– Doğru idi, bacı, doğru idi.

Soltan dedi:

– Birini də Qəndab desin, mən dincimi alım, bir fincan çay içim.

Demə Qəndab çoxdan sazını kökləyib hazır dayanıbmış. Ortaya çıktı, aldı görək nə dedi:

Mənim könlüm pərişandı,  
Eşidənlərə ərz olsun.  
Ürəyimdən yaralıyam,  
Böyük loğmana ərz olsun.

Sirrim pünhandı ölüncən,  
Saralıb rəngim soluncan,  
Əcəl piyalə doluncan,  
Çeşmi-məstanə ərz olsun.

Mən sevdim igid mərdi,  
Bilinməz heç kimin dərdi,  
Qəndabın günü ah-zardı,  
Şair Soltana ərz olsun.

Söz tamam oldu. Qəndab dedi:

– Qızlar, bu sözü mən Soltandan küsüb getdiyim zaman demişəm. Doğrudan da ürəyim ondan bərk sinnmişdi.

Bir qız dedi:

– A ləzgi qızı, bəs indi necəsən?

Qəndab dedi:

– Yağnan bal kimi.

Hami gülüşdü. Sazəndələr çaldılar, cavan oğlan və qızlar cüt-cüt oynamaya başladılar. Oyun qurtarandan sonra növbə yenə Aşıq Soltana gəldi, o, sazı sinəsinə mindirib ortaya çıktı, aldı görək nə dedi:

Kefi kök, damağınız çağ,  
Həmişə belə şən gün olsun.  
Oturan bacı, qardaşlar,  
Hər işiniz ötgün olsun.

Cavan, qoca şadlıq edir,  
İşləri irəli gedir.  
O haqdan arzum budur,  
Düşmənləri düşgün olsun.

Alma bağları tamaşa,  
Baxanda gözüm qamaşa,  
Aşiq Soltan deyir yaşa,  
İgid, ömrün min gün olsun.

Söz tamam oldu. Xınalıq kolxoz sədri bir neçə adamla gəlib çıxdı. Salam-kalamdan sonra kolxoz sədri Soltana dedi:

– Bir həftə sovxoza qaldığınız bəsdir, gəlmışik sizi bizim kolxoza aparaq.

Onlar söhbətdə olsun, sizə xəbəri Qəndabın atası Hacı İсадan verim. Hacı İsa qapıda atdan düşdü. Gəlmışdi ki, qızının məclisində iştirak eləsin. Baxıb nə gördü? Aşiq Soltan qızı Qəndabın yanındadır. Tükü ürpəşdi. Beyninə qan vurdu. Qızını bayıra çağırtdırdı, bərk hədə-qorxudan sonra ata mindi, Qəndabı da tərkinə alıb, yelə döndü, bir dəqi-qənin içində gözdən itdi. Qızını hara aparacağından heç kəsin xəbəri olmadı. Bundan Soltanın da xəbəri yox idi. Onun başı Xınalıq kolxozundan gələn adamlarla söhbətə qarışmışdı. Xeyli danışib qurtarandan sonra Xınalığa getməyə razılıq verdi. Camaatla salamatlaşış bayıra çıxdılar. Getmək istəyəndə Qəndabı tapmadılar. Soltan qızlardan soruşdu:

– Ay qızlar, əmi qızım necə oldu, deyin gəlsin, yola

düşürük.

Ona dedilər:

– Bəs bilmirsən, atası götürüb getdi. Özü də nədənsə qızə bərk acığı tutmuşdu.

Elə bil Soltanın beli qırıldı, nitqi tamam tutuldu, danışa bilmirdi. O başa düşdü ki, Qəndabı atası ona verməyəcək. Amma Qəndaba da inanırdı, bilirdi ki, o, başqasına ərə getməz. Əhdi-peymanları var. Yenə də ürəyinə hər söz gəlirdi. Gözlərindən yaş axırdı. Toplaşanlar onu başa düşdülər. Aldı görək halına münasib nə dedi:

Halım olubdu pərişan,  
Görünməz yarım, ağlaram.  
Düşmüşəm dəryayı-qəmə,  
Artıb ah-zarım, ağlaram!

Bağça qalıbdı bülbülsüz,  
Bülbül necə yaşar gülsüz,  
Göz yaşını tökər dilsiz,  
Artıbdı azarım, ağlaram!

Soltanam, qaldım avara,  
Görən əl çatarmı yara?  
Şad ikən düşdüm azara,  
Közərib narım, ağlaram!

Söz tamam oldu. Adamlar ona təsəlli verib dedilər:

– Aşıq, fikir eləmə. Hacı İsanın olduğu ferma Şah dağındadır. Xinalığın yaxınlığında olacaq.

Aşıq Soltan təsəlli tapdı. Kolxoz sədrinin gətirdiyi adamlarla Xinalığa yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, ta ki Xinalıq kəndinə çatdılar. Xina-

lıq kəndi Qubanın lap ucqar yerində, Şah dağının başında yerləşirdi. Cox varlı və böyük kolxoz idi. Yolda kolxoz sədri ona dedi:

– Deyirlər Samur çayından Bakıya su aparırlar, böyük arx qazılmalıdır. Yolüstü gedək arxa baxaq.

Hamısı razı oldu gedib Samur-Dəvəçi arxının baş dəhnəsinə çatdılar. Arx deyəndə sizə zarafat gəlməsin. Bu elə arxdır ki, içərisindən Araz qədər su gedir. Samur çayına camaat Dəli Samur çayı deyərdi. Baxanda elə bilərsən dünyani yuyub aparacaq. Amma indi adamlar onun cilovunu ələ keçirib, ustalaşdırmışlar, çay səssiz, arxin içi ilə Bakıya tərəf axır. Bəli, Samur çayına çatanda Aşıq Soltanın ilhamı cuşa gəldi, aldı görək Dəli Samur çayına nə dedi:

O gözəl Şah dağının sinəsindən,  
Quduz sellər təki axırsan, Samur.  
Hərdən güc alırsan Marxal selindən,  
Daşları dağlara çaxırsan, Samur.

Şəfa gəlir suyun içən insana,  
Bərəkət verirsən yerə, kovşana.  
Yeni həyat verdin Ceyranbatana,  
Tərifin hər yana yayırsan, Samur.

Soltan deyər: Samur, Qəndabım hanı?  
Fərəhdəmi, ya da ahilə-zardamı?  
Aydınlıqda, yoxsa boran-qardamı?  
Niyə məlul, məhzun baxırsan, Samur.

Söz tamam olanda, Soltan baxıb gördü ki, arxda işləyən fəhlələr içərisində bir dəstə qız da var ki, hamısı Katruxdan gəlmışdilər. Fəhlələr onlara Katrux gözəlləri

deyirdilər. Elə gözəl qızlardı, gəl görəsən. İşə başlayanda elə bir oyuna girirlər. Hamısı da Qəndab yaşıdadır. Soltanın təbi cuşa gəldi, sazı döşünə basdı, görək Katrux gözəlləri barəsində nə dedi:

Samur kənarından, dağ ətəyindən,  
Katrux gözəlləri çıxdı, yeridi.  
Bu cavan könlümün qəmgin çağında,  
Ürəyimə oxu yaxdı, yeridi.

Birisi ürəkdən yandırdı məni,  
Biri yanar oda saldı bu canı.  
Birisi dərərək tər bənövşəni,  
Məxmər sinəsinə taxdı, yeridi.

Biri sarı geymiş, birisi qara,  
Birinin döşləri bənzəyir nara,  
Biri bənzər təzə yetişən bara,  
Biri bizə yan-yana baxdı, yeridi.

Biri əlvan geymiş qırmızı köynək,  
Elə bil dünyada yaranmışdı tək.  
Biri süzgün baxış, başında örpək,  
Samurdan sonatək çıxdı, yeridi.

Birisi al yanaq, gülərdi üzü,  
Şəkərdən şirindi hər kəlmə sözü,  
Birisi dəstə ilə lalə, nərgizi,  
Nar məmələrinə sıxdı, yeridi.

Birisi incəbel, qaşı hilaldı,  
Aşiq Soltan Qəndabı yada saldı,

O yarın həsrətilə qəmə daldı,  
Könül quşu göyə qalxdı, yeridi.

Söz tamam oldu. Qızlardan biri ona dedi:

– Aşıq, çox sağ ol, yaxşı oxudun. Amma axırıncı xanədə Qəndab adı çəkdin. Olmaya şair Qəndaba vurulubsan? Soltan ondan soruşdu:

– Ay qızlar, bilirsiniz şair Qəndab haradadır?

Qızlar gülüştülər. Biri dedi:

– Şair Qəndab sərin dağlarda, fermada kef çəkir. Gündə müştərilər elə hey onun atasının yanına adam göndərirlər. Qəndab heç kəsə getmir. Deyirlər onun gözaltısı var, bəlkə sənsən?

Şair Soltan utana-utana dedi:

– Hə, qızlar, siz düşündüyüünüz kimidir. Allah xatirinə deyin görüm, o hansı oymaqdadır?

Qızlar gülə-gülə:

– Axtaran tapar, – deyə işə başladılar.

Yolcu yolda gərək. Onlar Samurdan ayrılib az getdilər, üz getdilər, ta ki gedib Şah dağının lap başında olan Xinalıq kəndinə çıxdılar. Soltan baxıb nə gördü? Cüyürlər, marallar, dağ keçiləri burada qoyun-quzu kimi qaynaşır. Şah dağına bərabər dağ olmaz. Onun üçün onun adını Şah dağı, yəni dağların şahı qoyublar. Burada gül gülü çağırır, bülbül bülbülü. Minbir rəngli, minbir ətir yayan güllər dağı gəlin kimi bəzəyibdir. Yayın oğlan çağrı idisə də, dağ tamam qar idi. Sərin sulu bulaqlar hər tərəfdən fəvvərə vurub axırdı. Bu sularдан içən elə bil abi-kövsər içirdi. Şah dağının döşündə alaçıqlar, qoyun-quzu kimi səpələnmişdi. Soltan ilhamla gəldi, sazi dösünə basdı, görək nə dedi:

Başın ucalıb göylərə sarı,  
Elə bil salamlar ağ buludları.  
Var qoynunda sərin çeşmə suları,  
Döşündə bəsləyir əriməz qarı,  
Bizim elimizin uca Şah dağı.

Başında ağarır kağız kimi qar,  
Döşündə parlayır yaşıl yamaclar.  
Səndə yaşayırlar ahu ceyranlar,  
Al çəmənlərində edilir ilqar,  
Bizim elimizin uca Şah dağı.

Bəslənir qoynunda elin ferması,  
Döşünə yayılır heyvan sürüsü,  
Mələşir örüşdə qoyun, quzusu.  
Çəməndə seyr edir qızlar pərisi,  
Bizim elimizin uca Şah dağı.

Səndə yaylayan şaddı hər insan,  
Bir təpə üstündə dayanıb çoban,  
Həzz alır olayan qoyun, quzudan,  
Aşıq Soltan ayrı düşübdü yordan,  
Bizim elimizin uca Şah dağı.

Söz tamam oldu. Sizə kimdən xəbər verim, Xinalıq kəndindəki bir qaridan. Qarilar cürbəcür olar. İpək qarı, köpək qarı, ilan vuran, küpəgirən, imanquran, ögey qarı, haqqı qarı, ququ qarı, daş qarı, hop-hop qarı, zop-zop qarı, top-top qarı, küpə minən qarı, küpdən uçan qarı, küp yombalayan, yumru yordax, ballı qarı, saman altdan su yeridən, qanqal dərtan, balağı batdax, dabani çatdax, cəhrə cırıldadan, bəzəyi qarı, təzəyi qarı, düzəyi qarı, dağı daşa vuran, yazı qışa salan,

günü gecəyə vuran, pak qarı, napak qarı, balağı cırıq, burnu yarıq, yorğa, yortaq qarılar. Bu qarida dediyim sifətlərin hamısı var idi. Qarı taytaya-taytaya Soltanın yanına gəlib dedi:

– Aşıq, qadan alım, burdan uzaqlaş. Burada şair Qəndab adlı bir qız var, eşidər, gəlib səni bağlayar, el içində biyabır olarsan.

Qəndabın adını eşidən kimi Soltanın halı dəyişildi. Fikirləşməmiş qariya dedi:

– Qarı nənə, amandı, mənim gəldiyimi ona xəbər ver.

Qarı atmaralı idi, mətləbi başa düşdü, bildi ki, Qəndabı ərə getməyə qoymayan, yayındıran aşiq elə budur, dedi:

– Qadan alım, onu sevirsənmi?

Soltan dedi:

– Qarı nənə, o məni sevir, mən də onu sevirəm. Bizə kömək elə, atası onu başqa oğlana ərə vermək istəyir.

Qarının damağı şaqqıldı, dedi:

– Baş üstə, baş üstə. Mənim əlimdən həm düzənmək, həm də pozmaq gəlir.

Qarı balağını çırmayıb, tumanını bağına sancdı, taytaya-taytaya Qəndabın atasının yanına getdi, dedi:

– Bəs bilmirsən, qızıvin kələsi gəlib.

Kişi acıqlı dedi:

– Nə kələsi, sən nə danışırsan?

Qarı dedi:

– Belə, deyəsən adı da Soltandı, özü də aşiqdi, ciynində bir sazı da var.

Kişi lap özündən çıxıb dedi:

– Bilmirəm, bu Aşıq Soltanın əlindən mən hara qaçım.

Bu gecə qızı yayındırmalıyam.

Elə həmin gecə Qəndabı başqa yerə göndərməkdə olsun, al xəbəri Soltandan. Səhər açıldı, Soltan çox vurnuxdu, dolandı, axırda öyrəndi ki, qız Xinalıq obasında yoxdur.

Gecə atası onu hara isə göndərib. Aşıq Soltanın əhvalı bərk qarışdı, gözləri yaşıla doldu. Ancaq özünü tox saxlayıb bütürzə vermədi. Bu fikrə gəldi ki, Qəndabın yerini öyrənmək üçün başqa oymaqlara getsin. O, Xinalığa gələn günü papaqçıya buxara dərisi vermişdi ki, ona papaq tiksin. Tez durub papaqçının yanına getdi, dedi:

– Usta, papağı ver, mən başqa fermalara gedəcəyəm.

Papaqçı dedi:

– Hələ hazır deyil, get sabah gəlib apararsan.

Soltan səhərə qalmalı oldu. Sabah yenə gəldi papağı istədi, usta yenə dedi:

– Hazır deyil, get sabah gələrsən.

Belə-belə Soltan bir müddət burada qalmalı oldu. Bir gün yenə gəlib papağı istədi.

Papaqçı dedi:

– Hazır deyil, sabah gəl.

Aşıq Soltanın səbri tükəndi, sazı döşünə mindirib dedi:

– Usta, qulaq as, gör sənə nə deyirəm.

Aldı Aşıq Soltan görək papqçıya nə dedi:

Bir sözüm var sənə papaqçı usta,  
Düzün de, papağa gəlim, gəlməyim?  
Ustalar mərd olar, gəl düzünü de,  
Sabahı almağa gəlim, gəlməyim?

Utanıram sənə hər gün deməkdən,  
Sözlərimiz necə oldu qabaqdan.  
Yarım Qəndab yolu gözlər havaqdan,  
Dərd-qəmə dalmağa gəlim, gəlməyim?

Adını eşidib gəldim yanına,  
Görmədən aldandım adı-sanına,

Yalançılıq yaraşmir şanına,  
Yadına salmağa gəlim, gəlməyim?

Saxtalıqla boy-a-buxuna yetdin,  
Düzung yolu qoyub əyriynən getdin.  
Bu şair Soltanı bədgüman etdin,  
Bu işi dastana salım, salmayım?

Söz tamam oldu, papaqcı onun ayağına düsdü, yalvar-yaxar eləyib dedi:

– Aşıq Soltan, məni bağışla, səni tanımadısam, bir saatə papağını hazır elərəm. Sən allah, məni dastana salıb biyabır eləmə.

Kənarda bir molla dayanmışdı. Aşıq Soltana baxındı. Papaqçıya acığı tutub dedi:

– A kişi, ayıb deyil, hər yetənə yalvarırsan? Səni biyabır eləyib, getispalkoma şikayet elə, çomçəsini əlindən alsın, özünü də bassın qoduqluğa.

Molladan Aşıq Soltanın çoxdan acığı gəlirdi. Bu molla hiyləgər idi, cadukun idi. Özü də şorgöz idi. Hələ bunlar azdı, o, dua yazmaqla Qəndabı ondan uzaqlaşdırmaq istəyirdi.

Aşıq Soltan sazı döşünə basdı, dedi:

– Molla, al bu da sənin payın.

Aldı Soltan görək mollaya nə dedi:

Mən səni adam bilirdim,  
Böhtançisan yaman, molla.  
Araları qarışdırıb,  
Fitnə-fəsad salan, molla.

Gündə girib min bir dona,  
Kələk qurursan insana.

Bu hiylə yaraşmır sana,  
Demə qanmir qalan, molla.

Dünyanı qarışdırırsan,  
Həmişə ara vurursan,  
Yetənə kələk qurursan,  
Şeytansan ki, şeytan, molla.

İnsan kimi dolan barı,  
Quraşdırma yalanları,  
İtirmisən etibarı,  
Olmusan bir ilan, molla.

Hasil olmaz heç diləyin,  
Bir gün açılar kələyin,  
Boşa çıxar çirkin səyin,  
Gəl sən sakit dolan, molla.

Özün fikirləş halına,  
Son qoy bu qeyli-qalına,  
Bu Soltan deyər canına,  
Daraşar hər insan, molla.

Söz tamam oldu, bilmədilər molla haraya qaçıb getdi. O, oymaqdan çıxıb getmişdi. Adamlar mollanın qaçıdığını görüb gülüşdülər. Bəli, vaxtı keçirmək olmazdı. O, yaxşı bilirdi ki, Qəndabı atası Qusara göndərib. Aşiq Soltan papağını alandan sonra camaatla salamatlaşış Qusar deyibən yola düşdü.

Az getdi, çox getdi, Qusar dağına çatdı. Aşiq Soltan Qusara getmək üçün dağdan aşmalı idi. Yayın oğlan vaxtı dağ soyuq keçirdi. Hər tərəfi dumyan-çən basmışdı. Narın yağış yağırdı. Çobanlar yapıcı geymişdilər. Aşiq Soltan bir bulağın

üstündə atdan düşdü, sərin su ilə əl-üzünü yudu. Dağın havası, mənzərələri onu lap valeh etmişdi. Sazı döşünə basdı, zilini zil, bəmini bəm elədi, görək dağ barəsində nə dedi:

Qış çıxıban yaz ayları gələndə,  
Bürünürsünüz yaşıl dona, a dağlar.  
Əyninə göy rəngli atlas geyinib,  
Mən mailəm bu zamana, a dağlar.

Gözəllər seyr edir çəmənlərində,  
Maral, ceyranlar gəzər yanlarında,  
Onların da eşqi var canlarında,  
Şənin yayılıb hər yana, dağlar.

Sənin gözəl güllərin ətir saçır,  
Bu ətirlə insan könlünü açır.  
Xəstələr suyundan tez şəfa tapır,  
Sən şəfa verənsən cana, a dağlar.

Dumanın, çiskinin heç əskik olmur,  
İl boyu güllərin saralıb solmur.  
Döslərin qoyunsuz quzusuz qalmır,  
Sən dönürsən gülüstana, a dağlar.

Soltan deyər: hər üç ay oylağımsan,  
Sərin sulu, səfali yaylağımsan,  
Xəstəyə şəfa verən ovlağımsan,  
Qüvvə verirsən qana, a dağlar.

Soltan dağı aşib gün əyilən zaman Qusara çatdı. Təzə çatmışdı ki, kağızpaylayan gəlib ona bir telegram verdi. Aşıq Soltan telegramı oxuyub mətləbi başa düşdü. Onu

Bakıda keçiriləcək şənlik bayramına çağırıldılar. Həmin gecə yola düşməli idi. Soltan həm sevindi, şad oldu, həm də bikef. Şad oldu ona görə ki, Bakıya şənlik bayramına gedəcəkdi. Bikef oldu ona görə ki, Qəndabı hələ görməmişdi. Bir qızdan soruşdu:

– Bacı, Qəndab buradadır mı?

Qız dedi:

– Hə, buradadır, qoy sənin gəldiyini ona çatdırım.

Soltan dedi:

– Yaxşı olar. Tez get qayıt, mən 3-4 saatdan sonra yola düşməliyəm.

Qız gedib tez qayıtdı, dedi:

– Bəs qardaş, Qəndabı da şənlik bayramına çağırıblar.

Bu saat hazırlaşır getməyə.

Soltan sox şad oldu, elə bil dünyani ona bağışladılar. Sevgilisi də Bakıya gedəcəkdi.

– Bacı, səni xoşbəxt olasan, – dedi.

Elə bunun dalınca da Qusar rayonunun komsomol katibi Soltana xəbər verdi ki, sabah saat 8-də Bakıya yola düşürük. Bəli, gecə keçdi, səhər açıldı, üstünüzə çox səhərlər açılsın. Soltan Qusar gəncləri ilə Bakıya festivala yola düşdü. Festivala gedənlər içərisində Qəndab da var idi. O tərəfdən də Qazax, Kirovabad, Zaqatala və başqa rayonlarının nümayəndələri festivala yola düşdülər. Gənclər 4 saatdan sonra paytaxta daxil oldular.

Bakı bayram libası geyinmişdi. Gəncləri Bakı vağzalında qarşılıdlılar. Bakı cənnətə oxşayırıdı. Aşıq Soltan ilhamla gəlib sazı basdı sinəsinə, görək nə dedi:

Əzəl gündən o sevimli əziz qoynuna,  
Atılmışam min fərəhlə mən, Azərbaycan.

Bir anatək əzizləyib bəslədin bizi,  
Xoşbəxt həyat verdin bizə sən, Azərbaycan.

Bizim elin baharışan,  
Xalqımızın vüqarışan,  
Baxçamızın gülzarışan,  
Sevimlisən Azərbaycan,  
Əziz vətən Azərbaycan.

Könüllərə fərəh verən uca dağların,  
Dadlı meyvələr yetirən gözəl ğaların,  
Sürülər, ilxılar, o gözəl yaylaqların,  
Bahar fəsli olur bir gülşən, Azərbaycan.

Geniş məhsullu çöllərin,  
Şəfəqlənən al səhərin,  
Azad, xoşbəxt günlərin,  
Meyarışan Azərbaycan,  
Gözəl vətən Azərbaycan.

Neftçilərin qazanmışdır dünyada şöhrət,  
Ağ qızıldır pambığımız o gözəl sərvət,  
Diz çökərək təslim olur bu gün təbiət,  
Ana yurdum, gözəl vətən, şən Azərbaycan.

Soltan deyir: əziz vətən,  
Nemət alırıq biz səndən,  
Kommunizmin günəşindən,  
Gülür çöhrən Azərbaycan,  
Əziz vətən Azərbaycan.

Bakılılıar qonaqları hər yerdə gül-çiçəklə qarşılıdılardı. Küçələr al-əlvan bəzənmişdi, hər yerdə xoş gəlmışsiniz sözləri yazılmışdı. Aşıqlar, xanəndələr çalıb oxuyurdular. İlk oxuyanların biri də Aşıq Soltan idi. O, şəhərin bəzənməsinə heyran olub görək nə dedi:

Al-əlvan geyinib hər bir tərəfi,  
Nə gözəl küçə, binalar bəzənmiş.  
Artır xalqımızın şövkəti-şanı,  
Sevincə dalaraq ellər bəzənmiş.

Bəzənmiş bu yerin qızı, gəlini.  
Azad, şən gördükcə doğma elini,  
Yaratmaqdən əsirgəmir əlini,  
Kommunizmə doğru yollar bəzənmiş.

Bəzənmiş bu yerdə vüqarlı dağlar,  
Bərəkətli düzənlər, meyvəli bağlar,  
Sonalar üzüşən göllər, bulaqlar,  
Məhsullu tarlalar, çöllər bəzənmiş,

Bəzənmiş yurdumuz baxsan hər yana,  
Ürəklər coşaraq dönür ümməna,  
Soltan şer yazır azad dövrana,  
Sazındakı incə tellər bəzənmiş.

Festivala gələn gənclər bir çox yerləri gəzə-gəzə gedib çıxdılar kənd təsərrüfatı sərgisinə. Buraya çoxlu qonaq yığılmışdı. Zaqatala qarğıdalı ustaları da burada idi. Bir qız döşündə saz «Tarla gözəli» mahnısını ifa edirdi. Qızın səsi hamının diqqətini cəlb eləmişdi. Bu qız kim olsun, Aşıq Soltanın sevgilisi Qəndab.

Aşıq Qəndab deyirdi:

Ucadır şöhrəti, yüksəkdir adı,  
Düşübdü dillərə tarla gözəli,  
Veribdi qüvvəti qola, qanada,  
Əzizdir ellərə tarla gözəli.

İnsana ruh verir, şən həyat verir,  
Bollu məhsul verir, bol nemət verir,  
Tarlaya gözəllik, həm ziynət verir,  
Yaraşır çöllərə tarla gözəli.

Qəndab deyər, çiçək sancar döşünə.  
İşlə gəlir hər bir kəsin xoşuna,  
Hər vaxt yaxşılırı toplar başına,  
Dastandı dillərdə tarla gözəli.

Qəndabin sözləri tamam oldu, Aşıq Soltan istəyirdi ki,  
Qəndabdan sonra o oxusun. Yığılanlar hərif idilər. Onun  
fikrini başa düşdülər. Əl vurub dedilər:

– Birini də Soltan oxusun.

Aldı Soltan görək mayakları nə cür tərif edir:

Hələ dan yerinə şəfəq düşməmiş,  
Yollanır çöllərə bizim mayaklar.  
Günəş kimi aləmə işiq verir,  
Bənzər al səhərə bizim mayaklar.

Bol məhsul uğrunda çalışıb hər an,  
Çox yaşayır, öndə gedir durmadan.  
Hünər meydanında yaradır dastan,  
Qoy düşsün dillərə bizim mayaklar.

Şair Soltan, səni coşdurur zəhmət,  
Dəryadı qəlbində təmiz məhəbbət.  
Gedir kommunizmə qolunda qüvvət,  
Ruh verir ellərə bizim mayaklar.

Söz tamam oldu, kənd təsərrüfatı sərgisinə bir dəstə çoban daxil oldu. Döşlərində ulduzlar parlayırdı. Aşıq Soltan çobanları görəndə təbi cuşa gəldi, basıb sazı sinəsinə, görək nə dedi:

Ölkənin hər bir yerində,  
Tapdın sən şöhrət, a çoban.  
Məskənindi uca dağlar,  
Səndə var qeyrət, a çoban.

Olursan dağlar başında,  
Qızıl Ulduz var döşündə,  
Belə bir cavan yanında,  
Edirlər hörmət, a çoban.

Dərirsən dağlarda çiçək,  
Yoldaşındı qoyun, erkək.  
Soltan saz çalsın, sən tütək,  
Xalq çəksin ləzzət, a çoban.

Kənd təsərrüfatı sərgisində olan pambıqçılar, çobanlar, taxılçılar və üzümçülər hamısı ağız-ağıza verib dedilər:

– Aşıq, toyunu görək. Sağ olun.

Lenin meydançasına çoxlu adam toplasmışdı. Festivala gələnlərdən bir dəstə buraya gəldilər. Aşıq Soltanla Qəndabda burada idi. Soltanı görəndə hər tərəfdən dedilər:

– Aşıq Soltan, partiya haqqında bir şer de, qulaq asaq.  
Aşıq Soltan sazı sinəsinə basıb dedi:

Kommunizmə yollar açan,  
Bizim əziz partiyadı.  
Yurdumuza işıq saçan,  
Bizim əziz partiyadı.

Tutub sülhün bayrağını,  
Üstə çəkic, orağını.  
Quran elin növrağını,  
Bizim əziz partiyadı.

Elimizin ay səfəri,  
Sovet xalqının zəfəri.  
Şair Soltanın dil əzbəri,  
Bizim əziz partiyadı.

Söz tamam oldu, komsomolçu qızlar Aşıq Soltanın oxumasından çox razı qaldılar. Axşam qonaqlar bulvara çıxdılar. Aşıq Qəndab bir dəstə qızla bulvarda seyr edirdi. Qəndabın ərkən vaxtı idi. Qara qaşlı, qarğı saçlı, burnu hind findığı, dodaqları süzülmüş bal, yanaqları qıpqırmızı lalə kimi idi. Aşıq Soltan Qəndaba baxdıqca eşqi min bir artırdı. Amma fürsət tapmırıldı, söhbət eləsin. Onun səbri tükəndi, dəryanın lap kənarında aldı görək nə dedi:

Ala gözlü gözəl Qəndab,  
Nur yağır qaş-qabağından.  
Laləyə bənzəyir üzün,  
Ətir axır buxağından.

Ürəkdə var məhəbbətin,  
Gəl kəsmə məndən ülfətin.  
Sən qəbul elə minnətin,  
Ver xələt bal dodağından.

Bu Soltan murada yetər,  
Aqibət kamına çatar,  
Canını canına qatar,  
Dost şad olar bu çağından.

Aşıq Qəndab başını aşağı saldı. Hamı başa düşdü ki, Soltanla Qəndab bir-birini sevir. Qızlar Qəndaba dedilər:

– Bəxtəvər başına, ay qız, belə gözəl sevgilin var. Vallah, xoşbəxtsən.

Qəndab dinmədi, ancaq ürəyində dedi:

– Sağ olun.

Qızlar Qəndaba dedilər:

– Utanma, Soltanla ülfət bağladığınızdan bizə bir balaca söhbət aç.

Qəndab başladı söhbətə:

– Mənim atam aşıqları çox sevir. Azərbaycanın məşhur aşıqları həmişə bizzət çalıb oxuyublar. Dağıstan aşıqları da bizə çox gələrdilər. Kor Rəcəb, Aşıq İsgəndər, Aşıq Həsən bizə çox gəliblər. Bir gecə atamın xahişinə görə Kor aşiq Novruzla Telli Qəndabın nağılini danışır. Mən də elə o gecəsi anadan olmuşam, adımı da Qəndab qoyublar. Bir az böyüyəndən sonra atam dedi:

– Aşıq ol qızım, özünü də aşağı verəcəyəm.

Mən də aşiq oldum, amma atam sözündən döndü.

Qızlar da bu sözə gülüb dedilər:

– Axtaran tapar, yoğuran yapar. Ancaq toyunuz olanda bizi də çağırarsınız.

Soltan dedi:

– Atası onu başqasına vermək istəyir. Ya baxt deyərlər.

Qızlar dedilər:

– Sidqinizi düz tutun, inşaallah, muradınıza çatarsınız.

Qızlar onların dərdlərini təzələdilər, yadlarına hər şeyi saldılar. Hər ikisinin kefi qarışdı, əhvalları pozuldu. Bir qız onları pərişan görüb dedi:

– Fikir eləməyin, inşaallah, işiniz düzələr.

Aşıq Qəndabın kefi bir az açıldı, gülə-gülə qızlarla danışmağa başladı. Bunu Aşıq Soltan görüb dedi:

Oturmuşam bərəsində,  
Maral keçdi gülə-gülə.  
Dolandı çeşmə başına,  
Bir su içdi gülə-gülə.

İşarət eylədim, qandı,  
Mən alışdım, özü yandı.  
Dedim halım pərişandı,  
Könlüm açdı gülə-gülə.

Soltan deyər telli sona,  
Qoydun məni yana-yana,  
Ala bilmədim nişanə,  
Ürküb qaçdı gülə-gülə.

Qızlar dedilər:

– Həmin qafiyədə birini də Qəndab desin. Xahiş edirik.

Qəndab qızların sözünü çevirmədi, aldı həmin qafiyədə görək nə dedi:

Xoş halına şən qızların,  
Oğlan sevir gülə-gülə.  
Girib azadlıq bağına,  
Güllər dərir gülə-gülə.

Yanaqlar açılmış lalə,  
Hörükləri tökər dala,  
Məni salıb yüz xəyala,  
Könül üzür gülə-gülə.

Aşiq Qəndab əldə sazla,  
Bir dəstə oğlanla, qızla.  
Festivalda xoş avazla,  
Nəgmə deyir gülə-gülə.

Burada neftçilər, pambıqçılar, tütünçülər və başqaları içərisində sevişən qız və oğlanlar çox idi. Qəndab hamısının könlünü açmaq məqsədilə bahar nəgməsini oxumağa başladı:

Bülbüllər bağçada, bağda,  
Güllər üzüb süzəndə,  
Bülbül nəgmə oxuyur,  
Çəmənlikdə, düzəndə.

Yazın sərin günündə,  
Bizim Sovet elində,  
Qəndab nəgmə oxuyur,  
Qızlar durub gəzəndə.

Azad, gözəl elim var,  
Qəndab çəkməz ahu-zar,  
Yanımda sevimli yar,  
Şadam dastan yazanda.

Dedilər:

– Birini də Soltan desin.

Soltan dedi:

– Mən sizə Qusarda olan Qara bulağın tərifini deyəcəyəm:

Bir gün üzərinə düşdü güzarım,  
Tərifin söyləyir el, Qarabulaq.  
Nə gözəl səfali çəmənzar yersən,  
Hər yanın ətirli gül, Qarabulaq.

Dörd yanın seyrangah vüqarlı dağlar,  
Gözəllər məskəni çeşmə bulaqlar,  
Quzular mələşən sərin yaylaqlar,  
Acizdir vəsfinə dil, Qarabulaq.

Bir yanın Qusarçay, bir yan kürküncə,  
Bir yan Qızılqaya, buluddan uca,  
Hər kəs yazda çıxsa şərqə yamacı,  
Qusarçaydan axır sel, Qarabulaq.

Bir yanın Çiləgər, bir yanın qaya,  
Məhsuldar düzlərin gəlməyir saya,  
Cavanlar gedəndə hər gün Urbaya,  
Elə bil keçdi bir yel, Qarabulaq.

Hər səhər köksünü buludlar öpər,  
Baxdıqca həzz alar coşar könüllər,  
Hər səhər, hər axşam qızlar, gəlinlər,  
Yanında bəzəyir tel, Qarabulaq.

Qışın qışlağısan, yayın yaylağı,  
Dillərdə söylənir ləzgi qaymağı,  
Soltanın ömrünün cavanlıq çağı,  
Keçər səndə neçə il, Qarabulaq.

Söz tamama yetdi. Festivalçılar bulvardan çıxıb şəhərin mərkəzi küçəsi ilə getməyə başladılar. Uzaqdan xalq qəhrəmanı Mehdi Hüseynzadənin heykəli göründü. Bu heykəllə Soltanın gözündə nələr canlandı. Onun ürəyindən xalq qəhrəmanı Babək gəlib keçdi. Koroğlu ilə Qaçaq Nəbi, Həcər də yanlarında at oynadır, əllərində qılınc düşmən üstünə hücum edirlər. Onun yadına Böyük Vətən müharibəsi qəhrəmanları düşdü. Sazi döşünə basıb görək bu qəhrəmanlardan Mehdi Hüseynzadə haqqında nə deyir:

Doğma yurdumuzun qəhrəman oğlu,  
Səni mərd doğubdu mərd anan, Mehdi.  
Böyük arzularla sən boy atırdın,  
Vətənə, xalqına mehriban, Mehdi.

Hələ məktəbdəykən qazandın hörmət,  
Şerlərin verdi qəlbinə ziynət.  
Seçmişdin özünə gözəl bir sənət,  
Ustad rəssam olmaq ey cavan, Mehdi.

41-ci ildə o yağı düşmən,  
Etdi yurdumuza basqın qəflətdən.  
Təhsili yarımcıq buraxaraq sən,  
Sarıldın silaha qəhrəman, Mehdi.

Oldun bir komandır, qorxmaz bir əsgər,  
Cəbhədə ilk gündən göstərdin hünər,  
Ayrı saldı səni gərgin döyüslər,  
Doğma vətənindən, yurdundan, Mehdi.

Gəldi uzaqlardan səsin bir zaman,  
Triestdə oldun igid partizan.

Əzdin faşistləri vermədin aman,  
Mixaylo adilə partizan, Mehdi.

Şahiddi Triest, bütün o şəhər,  
Hər tinin başında göstərdin hünər.  
Vurdun faşistlərə ağır zərbələr,  
Döyüş meydanında pəhlivan, Mehdi.

Bir gün əməliyyat yerində yenə,  
Yağdı dörd tərəfdən güllə üstünə.  
Səadət eşqinə, Vətən eşqinə,  
Verdin öz canını sən qurban, Mehdi.

Keçsə qərinələr, keçsə yüz illər,  
Unutmayacaqdı səni nəsillər.  
Adına yazılan yüzlərlə əsər,  
Olacaq dillərdə bir dastan, Mehdi.

Xalq ürəyində səni hər bir an,  
Möhkəm yaşadacaq, ey cəsur insan,  
Soltan, iftixarla mərd Azərbaycan,  
Deyir ki, oğlumdu hər zaman, Mehdi.

Söz tamama yetişdi. Aşığın bu mahnısı hamının ürəyindən idi. Adamların çox xoşuna gəldi. Soltana afərin dedilər. Gürcüstandan, Türkmənistandan, Ermənistandan, Dağıstandan da festivala qonaqlar gəlmışdilər. Dağıstandan gələn qonaqlar göyə sülh göyərçinini buraxdılar. Hamı əl çalıb onları alqışladılar. Bu zaman dostluq havası calındı, hər yerdən gələnlər oynamayağa başladılar. Coxlu adam toplaşmışdı. Soltanla Qəndab bir-birinə eşq-nəvazlıq eləyirdilər. Soltan öz başına gələnlərdən ona danışındı. Onun yolunda çəkdiyi əziyyətlərdən şikayətlənib aldı görək nə dedi:

Başına döndüyüm, ay gözəl Qəndab,  
Bu qəlbimdən gör nə ümmanlar keçib.  
O uca dağların zirvələrindən,  
Boranlı, çiskinli dumanlar keçib.

Cavanam, hələ də üzüm gülməyib,  
Küskünlə tale mənə aman verməyib,  
Bivəfa yar eynim yaşın silməyib,  
Ürəkdən Yusifi-Kənanlar keçib.

Hər yandan açıldı göylərin döri,  
Göy aləmi tutdu yerdən xəbəri.  
Alımlər işlətdi bu yolda səri,  
Xəyaldan dəryalar, tufanlar keçib.

Hanı Yunis, hanı Xızır bərqərar,  
Neçə min İsgəndər oldu dərbədər.  
Kimsə bilmədi onlardan bir xəbər,  
Olmayıb, dərdimə dərmanlar keçib.

Aşıq Soltan olub dərdə giriftar,  
Yolunda qurbana bircə canı var.  
Bu gen dünya başa necə oldu dar,  
Mənim kimi külli cavanlar keçib.

Telli Qəndab gülümsünüb dedi:

– Ay Soltan, cavan vaxtında, sənə oynamaq, gülmək  
yaraşır. Bədbinləşmək, hər şeyi yada salmaq lazım deyil.

Bir cavan oğlan dedi:

– Ay Soltan, Qəndabı çox sevirsənmi?

Aşıq Soltan dedi:

– Bunu ürəyimdən soruşmaq lazımdı.

Cavan oğlan dedi:

– Onda Novruzla Qəndabdan bir az oxu, qulaq asaq.

Deyəsən sizin sevginiz elə onların sevgisinə oxşayır.

Soltan dedi:

– Baş üstə, deyim.

Aldı Soltan görək Novruzdan nə dedi:

Qarlı dağlar gəldi keçdi aradan,  
İtirdim Qəndabtək maralı, dağlar.  
Yeri, göyü, ərşi, fərşsi yaradan,  
Yarı saldın məndən aralı, dağlar.

Mənim sağlığıma kim güman eylər,  
Boran vurar, halım çox yaman eylər.  
Qarlı dağlar gündə yüz min qan eylər,  
Yanan çıraqlarım qaralı, dağlar.

Yüz on dörd min Nəbi gəlsə əshaba,  
Haqq özü yetişsin haqqı-hesaba.  
Lütf elə, Novuzu yetir Qəndaba,  
Yarı salma məndən aralı, dağlar.

Söz tamama yetdi. Qəndab dedi:

– İndi ki, belə oldu birini də Novruzun sevgilisi  
Qəndabdan mən deyəcəyəm.

Aldı Qəndab görək nə dedi:

Dağda bitər dürlü-dürlü lalələr,  
Ana, mənim dərdim Novruz dərdidi.  
Yar ucundan çəkdiyim bəlalar,  
Ana, mənim dərdim Novruz dərdidi.

Bir namə yazaram atam yanına,  
Bizimki də qalsın haqq divanına.  
Öldür, qanımı qat Novruz qanına,  
Ana, mənim dərdim Novruz dərdidi.

Atam o yazığa buyurdu fərman,  
Davasız dərdimə kim eylər dərman.  
Bu telli Qəndabın Novruza qurban,  
Ana, mənim dərdim Novruz dərdidi.

Söz tamam oldu. Hamı onlara afərin söylədi. Əl açıb alqışladılar.

Bakının gözəl yerləri Soltanı lap valeh etmişdi. Festival nümayəndələri çalıb oynaya-oynaya Kirov parkına getdilər. Lap uşaq vaxtı Soltan bura gəlmışdi. O zaman bura boş təpələrdən ibarət xaraba bir yer idi. Hər kəs bura gəlmirdi. Ancaq indi ən gözəl bir parkdır. Nağıllarda deyilən Gülüstani-İrəm heç bunun yanından da keçə bilməzdi. Belə xaraba yerlərin abadlaşışib çəmənzarə döndüyüünü Soltan çox görmüşdü. Parkı görəndə ilhamı cuşa gəldi, aldı, görək bu münasibətdə nə dedi:

Keçmişdə biyaban, kol-koslu çöllər,  
İndi tam düzən oldu, düz oldu.  
Təmizləndi kol-kos, yetişdi güllər,  
Elə bil ki, bahar oldu, yaz oldu.

Texnikadı gecə-gündüz durmayan,  
Təbiət hökmünə aman verməyən,  
Əsrlərlə bir-birini görməyən,  
Torpaq ilə günəş üzəbzüz oldu.

Qurudu bataqlıqlar, çəkildi sular,  
Şumlandı sahələr, bitdi arzular,  
Boy atdı bitkilər səmayə, güllər,  
Başını qaldırdı həm pərvaz oldu.

Soltantək qaynayıb coşan aşıqlar,  
Bu gedışata tərif qoşan aşıqlar,  
Bu yerlərdən yolu düşən aşıqlar,  
Ağzındakı şer, nəğmə söz oldu.

Söz tamam oldu. Ona dedilər:

– Aşıq, biz kənd ilə şəhəri bir gözdə görürük. Bir kəndin də tərifin de, qulaq asaq.

Aşıq Soltan Qəndabın üzünə baxdı, dedi:

– Bunu da Qəndab desin.

Qəndab sazı köklədi, ortaya çıxıb görək nə dedi:

Yenə bahar gəldi, bəzəndi hər yan,  
Büründü al-yaşıl dona kəndimiz.  
Səni candan əziz tutur hər insan,  
Ey əziz, mehriban ana kəndimiz.

Yaşıl çəmənlərin, uca dağların,  
Məhsullu çöllərin, meyvə bağlarının,  
Loğmantək şəfali, saf bulaqların,  
Xəstəni gətirir cana kəndimiz.

Elə ki, başladı məhsul bayramı,  
Al-əlvan geyinib sevinir hamı.  
Qəndabın çağlayıb coşan ilhamı,  
Dönür güclü bir ümmana, kəndimiz.

Söz tamam oldu, toplaşanlar ona afərin söylədilər.  
Qəndaba qızlar, oğlanlar gül dəstələri bağışladılar.

Festivalın axırıncı günü idi, Soltan baxıb gördü ki, festival şənliklərinin qurtarmasına az qalıb. Hər tərəfdən səslər eşidildi:

– Soltan, birini də oxu.

Soltan onların sözlərini yerə salmadı. O, Sovet ölkəsinin gündən-günə inkişaf etməsi, ölkəmizin şən həyat içinde kommunizm qurmasını yadına saldı, aldı görək nə dedi:

Azad vətənimdə, xoşbəxt elimdə,  
Fəsillər gözəldir, illər gözəldi.  
İnsan əməlləri günəşdən parlaq,  
Müqəddəs diləkli ellər gözəldi.

Dolanıb keçdikcə sevimli illər,  
Yeni səadətdən gətirir xəbər.  
Bəxtiyar yaşayır, şaddı könüllər,  
Şirin nəğmə deyən dillər gözəldi.

Bizim qurduğumuz fərəhli dövran,  
Xoş xəbərlər verir kommunizmadan.  
Bizik ilk kosmosa yol açan insan,  
Xarıqələr quran ellər gözəldi.

Qalxır yüksəklərə sülhün bayrağı,  
Əlvan güllər açır əməllər bağı.  
Laləzarə dönən vətən torpağı,  
Məhsullu torpaqlar, çöllər gözəldi.

Yanır kommunizmin sönməz işığı,  
Yurdumuza verir min yaraşığı,

Şair Soltan kimi ellər aşağı,  
Oxuyur sazında tellər gözəldi.

Festival şamları yandı, bayraqlar göyə ucaldı. Şənliyin axırıncı gecəsi idi. Gənclər Soltanla Qəndabı araya aldılar. Biri dedi:

– İkiniz də rəy verin, sizin toyunuzu bu festivalda keçirək. Qoy festival sizin toyunuzla qurtarsın.

Soltan dedi:

– Mən razıyam. Görün Qəndab nə deyir.

Qəndabdan soruştular:

– Qəndab xanım, sən nə deyirsən? Bizim sözümüzə razısanmı? Gəl sən də rəy ver, toyunuzu edək. Xərcinizi özümüz çəkəcəyik.

Qəndab dedi:

– Atam, anam gərək əvvəlcə razı olsunlar. Onsuz da razı olmayıacaqlar, ömrümüzü belə intizarla keçirəcəyik.

Komsomol komitəsinin katibi dedi:

– Danışarıq, atanın, ananın razılığını alarıq.

Qəndab dedi:

– Yanlarına adam getsə, bəlkə razı saldı. Ata, anadı, onlara hörmət eləmək lazımdır. Mən onlarsız heç şey edə bilmərəm.

Bakıdan Qubaya telefon elədilər. Rayonun məsul işçiləri Qəndabin ata-anasının yanına bir dəstə ağsaqqalı elçi göndərdilər. Çox minnətdən sonra onların da razılığını alıb Bakıya yola saldılar. Səhərisi gün onlar gəlib Bakıya çıxdılar.

Soltanla Qəndaba toy paltarı geyindirib Səadət sarayına apardılar. Komsomolçular, festivala gəlmis gənclər buraya sazəndələr, xanəndələr, aşıqlar da topladılar. Çalmaq, oxumaq, oynamaq başladı, badələr dalbadal bəylə gəlinin sağlığına qaldırıldı. Əl vurub bərkdən dedilər:

– Soltan öz toyunda oxusun, bir gözəlləmə desin.  
Soltan ayağa qalxdı, sazı döşünə basıb görək nə dedi:

Ey gözəl yarım,  
Can, ay qara göz.  
Eylə iltifat,  
Dur ayağa söz.

Canım-ciyerim,  
Atma mənə söz.  
Gözəl nigarım,  
Vurma yara, köz,  
Can, ay qara göz.

Qucum belindən,  
Tutum əlindən,  
De bir dilindən.  
Neçə şirin söz  
Can, ay qara göz.

Ey nazik bədən,  
İncimə məndən,  
Küsmərəm səndən,  
Can, ay qara göz.  
Can, ay şirin söz.

Sevgili canan,  
Məməsi fincan,  
Əmim doyuncan,  
Gəl atma sən göz,  
Can, ay qara göz.

Qaş, gözün qara,  
Gəl eylə çara,  
Bu Soltan yara,  
Can, ay qara göz.  
Can, ay şirin söz.

Söz tamama yetdi. Əl vurub dedilər:

– Birini də Qəndab desin.

Qəndab əvvəlcə utandı, istədi oxumasın. Adamlar ondan əl çəkmədilər. Qəndab ayağa qalxdı, sazı sinəsinə basıb görək nə dedi:

Xoş saatlar gəldi çatdı,  
Gözəl gündə, gözəl gündə.  
Çox şükür, murada çatdıq,  
Gözəl gündə, gözəl gündə.

Əziz yarım, gəl bir görək,  
Çalaq, qoşaq saz götürək,  
Oxuyaq, səs-səsə verək,  
Gözəl gündə, gözəl gündə.

Söhbətimiz, sözümüz bir,  
Məhəbbətimiz, qəlbimiz bir.  
Sazı götür, ortaya gir,  
Gözəl gündə, gözəl gündə.

Yar, sevdim səni əzəldən,  
Bülbül heç doyarmı güldən.  
Gül həyat alıb bülbüldən,  
Gözəl gündə, gözəl gündə.

Telli Qəndab sana qurban,  
Olmuşam qaş, gözə heyran  
Qataq canı cana, canan,  
Gözəl gündə, gözəl gündə.

Söz tamam oldu. Hamı onlara dedi:

- Toyunuz mübarək olsun, xoşbəxt həyat keçirəsiniz.
- Allah mübarək eləsin, xoşbəxt yaşayasınız.

Ata-anaya gözaydıllığı verdilər. Dedilər:

– Atalar, analar, gözünüz aydın olsun. Neçə-neçə oğul,  
qız toyu edəsiniz. Toy mərasiminin axırında duvaqqapmanı  
Soltan özü desin.

Aldı Aşıq Soltan görək duvaqqapma ilə öz toyunu  
necə tamamlayır:

Mənim eşqi, məhəbbətim,  
Bil sənə əyandı, ay qız.  
Gəl məni etmə divanə,  
Haqq yaradan candı, ay qız.  
Al yanağın, gül dodağın,  
Xəstəyə dərmandı, ay qız.  
Qoynuna ad qoymuşam,  
Bağı gülüstəndi, ay qız.  
Ay qabaq, alma yanaq,  
Qaşların kamandı, ay qız.  
Qıya baxıb, naz eləmə,  
Ölürəm amandı, ay qız.  
Aşığın alma canını,  
Bil ki nahaq qandı, ay qız.  
Biz gedərik, dünya qalar,  
Bu çərxi-dövrandı, ay qız.

Ey gözəl, bir de görüm,  
Nə məni dərdə salmisan.  
O qaşların əyməsini,  
De görüm, hardan almışan?  
Yanağın lalə kimidi,  
Rəngini güldən almışan.  
Dodağın qaymaq kimidi,  
Süzülən baldan almışan.  
Hər kəs ay qabağın görür,  
Qeyri xəyala salmisan,  
Əymisən qəddi dalın.  
Gör necə hala salmışan.  
Hurisən, ya ki pərisən,  
Məgər cənnətdən gəlmisən?  
Saçlarını qəddi dala,  
Salmışan ilandı, ay qız.

Ağ-yaşıl paltar geyinib,  
Bağla başa ağrı, gülüm.  
Bircə danış, könlümü aç,  
Vurma mənə dağı, gülüm.  
Dostun üçün məclis açıb,  
Sən olaydın saqi, gülüm.  
Baharın xoş çağında sən  
Yasəmən budağı, gülüm.  
O qoynuna girən deyər,  
Səkkiz cənnət bağı, gülüm.  
Sonaların üzən göldü,  
Gəzəndə yaylağı, gülüm.  
Ziynəti ver yüz naz ilə,  
Gəl bəzət otağı, gülüm.  
Hamı deyir çox gözəlsən,

Yusif-Züleyxadan, gülüm.  
Aşıq Soltan dildən deyər,  
Sənət can qurbanı, ay qız.

Festival toyla tamam oldu. Toplaşanların hamısı Aşıq Soltanla Qəndaba, ata-analarına mübarəkbadlıq verib, onları bəzənmiş maşında Qubaya yola saldılar.

Onlar arzularına çatıb xoş gün, xoş saatla ömür sürürlər. Siz də muradınıza çatasınız.

Qoca aşıq söhbətini qurtarıb dedi:

— Mən sizə «Soltan və Qəndab» nağılini danışdım. Onlar muradlarına yetib xoşbəxt oldular. Arzu edirəm, siz də onlar kimi kama yetib xoşbəxt olasınız. Siz sağ olun, mən salamat, siz yüz yaşayın, mən iki əlli.

Hamı qoca aşağıga uzun ömür, cansağlığı arzu elədi.

## BƏHMƏN VƏ HUMAY

Sizə haradan, kimdən xəbər verim. Göyçə mahalında Aşıq Bəhməndən. Aşıq Bəhmən Göyçənin Hüseynqulu ağa-lı kəndində yaşayırıdı. Aşığın atası təzəcə ölmüşdü, külfət onun boynuna düşmüşdü. Odur ki, oba-oymağa, yurd-yaya-lağa gedir, toy keçirir, qəpik-quruş alıb külfəti bir təhər dolandırırıdı.

Günlərin bir günü Aşıq Bəhmən Aşıq Mikayılla Qarabağa aşıqlığa getmişdi. Qarabağda Bəhmənin bacısı yaşayırıdı. Bəhmən Aşıq Mikayılla bacısığılə getdi. Gecə burada qaldılar. Səhər tezdən durub çay-çıxanaya getdilər. Baxıb gördülər ki, burada üç aşiq vardır. Bu aşıqların biri çox qoca idi. Qoca aşiq Bəhmənə dedi:

– Cavan aşiq, haralısan?

Bəhmən dedi:

– Usta, göyçəliyik.

Bu sözə usta gülməyə başladı. Bəhmən təəccüb eləyib soruşdu:

– Usta, niyə gülürsünüz?

Qoca aşiq dedi:

– Deyəsən, Göyçədə aşıqlıqdan başqa sənət bilən yoxdu. Hərəsi üç-dörd qatar söz bilib düşür kəndlərə.

Bəhmən dedi:

– Elə şey yoxdu. Göyçə aşıqları kamil olurlar.

Qoca üzünü cavan bir aşığa çevirib dedi:

– Ə, Nəsir, bundan bir-iki söz soruş, yükünü yoxla, görək nə bilir?

Aşıq Nəsir sazını çıxartdı, dilləndirdi, görək nə dedi:

Aşıq isən, eşq əhlisən, mərd isən meydana gəl,  
Fəhm eyləynən bu sözümə, natiqsən zəbana gəl,

Öz-özünə pərvaz olub qalxma asimana, gəl,  
Şahintək şəhpər çalıram, mənimlə kövlana gəl.

Aldı Bəhmən cavabında:

Hayde gəda, asta danış, girmişəm meydanına,  
İndi bu dəm səməndimi sürmüşəm meydanına,  
Əbrü baran, bərq lam indicə şaqqıldaram,  
Tündü badəm, duman, çiskin bürümüş meydanına.

Aldı Aşıq Nəsir:

Zər-təladan yük bağlayıb gövhərin xiridarıyam,  
Ləl-mərcan mətaimdı, bəzirganlar bariyam,  
Bir nəhlikəm, dəryalarda qəvvas kəştı variyam,  
Sən ki bir xırda abisən, mənimtək ümmanna gəl.

Aldı Aşıq Bəhmən:

Bir məhəngəm, zər-təlanı seçib qrus eylərəm,  
Tab etməzsən bu həngidə sənnən vuruş eylərəm,  
Nəhənginə gəliş gəlib dəryanı boş eylərəm,  
Kərgədanam, ağır torlar hörmüşəm ümmənəna.

Aldı Aşıq Nəsir:

Nəsir deyər elm içində mənəm bir girranı səng,  
Bu meydanda lərzə ilə bil olacaq tuli cəng,  
Şiri-aslan bil ki, mənəm, bir də büzürg pələng,  
Bəkləmişəm mən bu yeri, sözün var hər yana gəl.

Aldı Aşıq Bəhmən:

Bəhmən deyər indi bu dəm, od vuraram sənginə,  
Suvalına var cavabım, mən hazırlam cənginə,  
Şir aslan tab eyləməz fil, bəbir, pələnginə,  
Bax kəməndə sallam səni, gərmişəm hər yanını.

Aşıq Nəsir dedi:

– Yaxşı, indi özümü sənə tanıdaram baxarsan.

Aldı Aşıq Nəsir:

Elimiz doludu aşıqnan demə,  
Qayıdanda tez həvvara düşərsən.  
İndicə alacam əlindən sazı,  
Ya ağlayıb, ya yalvara düşərsən.

Aldı Aşıq Bəhmən:

Mənnən meydanda cəng edən aşiq,  
Gününü elərəm qara, düşərsən.  
Səməndərtək dolanma sən başıma,  
Pərvanəsən, indi nara düşərsən.

Aldı Aşıq Nəsir:

Aç mataın, bu meydanda hər nə var,  
Gedən varsa göndər elinə xəbər,  
Mən bir şahin quşam, səndə nə güc var,  
Çalsam, qaynağımnan hara düşərsən?

Aldı Aşıq Bəhmən:

İndi sana təzə bir ad qoyaram,  
Verərəm dabbağa gönün soyaram,  
Çəkərəm milləri, gözün oyaram,  
Bu cahanda qafil, nara düşərsən.

Aldı Aşıq Nəsir:

Mən Aşıq Nəsirəm, çıxdım elimdən,  
Çətindi qurtara aşiq əlimdən.  
Neçələrini qurtarmışam ölümdən,  
Sən nəsən ki, a biçara, düşərsən.

Aldı Aşıq Bəhmən:

Bəhmənəm, məclisdən eylərəm haşa,  
Tülküsən, cəngdə çıxmaynan başa.  
Alaram sazını çalaram daşa,  
Sinən olar həzar para, düşərsən.

Söz tamama yetdi. Aşıq Nəsir gördü xeyir a, bu kol  
girməli kol deyil. Deyişməmək ayıbına gəldi, dedi:

– Aşıq, indi keçək bağlamaya. Əgər ona da cavab  
versən, bilərəm ki, aşiqsan, sənətində kamilsən.

Bəhmən dedi:

– De gəlsin, nə qədər yükündə var.

Aldı Aşıq Nəsir:

Əzəl deyim bir məclisə varanda,  
Müsəlman şərində vacibdi salam.

İbtida tapşırıq verən kim oldu?  
O kim idi, kimə gətirdi salam?

Aldı Aşıq Bəhmən:

Mən həmişə hər məclisə varanda,  
Müttəsil dilimin vərdidi salam.  
İbtida haqq özü tapşırıq verdi,  
Cəbrayıl Nəbiyə gətirdi salam.

Aldı Aşıq Nəsir:

Əleyk kim kimə verdi harada?  
O kim idi əxi oldu orada?  
O ayə yazıldı hansı surada?  
Kim yazdı, oxudu, götürdü salam?

Aldı Aşıq Bəhmən:

O Nəbi buyurdu Cəbrailə əleyk,  
Əxi oldu, mürsəl söylədi ləbeyk,  
Süreyi «Əmmə»də yazıldı yaleyk,  
Əhli-müsəlməna yetirdi salam.

Aldı Aşıq Nəsir:

Mən yazın olmuşam elmə nabələd,  
Sübhana ya rəbbi, sənsən ədalət.  
Üqbada sən məni etmə xəcalət,  
Nəsirəm, dilimdə əzbərdi salam.

Aldı Aşıq Bəhmən:

Haqq özü verdi məxluqa nemət,  
Həşrdə olacaq qiyam-qiyamət,  
O gündə, ey xalıq, eylə mərhəmət,  
Sübhanı üsyandan rəddi salam.

Söz tamama yetdi. Nəsir istədi ki, yenə də qabağa düşsün, adamlardan biri ayağa durub dedi:

– Aşıq Nəsir, məgər meydanı sən tək alıbsan? İndi də qoy qabağa göyçəli Aşıq Bəhmən düşsün.

Adamlar dedilər:

– Qabağa indi də Aşıq Bəhmən düşsün.

Aldı Bəhmən dodaqdəyməz divanı ilə görək nə dedi:

Nə yazırsan aç didarın sən də o yandan, gəda,  
Dəngəsərsən, nə deyirsən indi hayandan, gəda,  
Naşı səyyad nahaq yerə çıxırsan dağdan-dağa,  
Atırsan alçaqdan gedir, gah da ki yandan, gəda.

Nəsir cavab verməyib dedi:

– Mən sana demədim ki, sən dodaqdəyməz deyəsən.

Bu düz deyil.

Bəhmən dedi:

– Dalısına qulaq as.

Qəza əydi işdə səni, kəs dilini lal eylə,  
İndi çıxdın qarşıya sən, nə ağıl, xəyal ilə,  
Aldadırsan qeyriləri nə dillərdə ar, al ilə,  
Nadanlıqdan əl çəkgilən, deyəndə qandan, gəda.

Mən Bəhməndən gendə gəzginən, el içində xar eylər,  
Gen cahanı diriliyində sərinə tez dar eylər,  
Qeyzə gəlsə sillə çəkər, didələrin tar eylər,  
Əl atarsan yedəklərə yəqin ilandan, gəda.

Nəsir başını bulayıb dedi:

– Xeyr, mən dodaqdəyməzə cavab verə bilmərəm.

Mən dodaqdəyməzlə deyişmək istəmirəm.

Dedilər:

– Aşıq Bəhmən, ayrı söz de, cavab versin.

Bəhmən dedi:

– Yaxşı, deyim.

Aldı Bəhmən:

Qapısız, bacasız bir qala gördüm,  
İçində bir pəhlivani pünhandı.  
Nə hasarı, nə divarı, daşı yox,  
Nə torpaq, şışədi, nə də ahəndi.

Deyim o qalanın büsati var,  
Bənnasız yapılib dördcə qatı var,  
Nə canlı cansızdı, hər isbatı var,  
Təşbihdə kürreyi-ərzi cahandı.

Nəsir dedi:

– Mən cavab verə bilmərəm. Qoy səni dilləndirən  
qoca aşiq özü cavab versin.

Aldı Bəhmən görək qoca aşığa nə dedi:

Çaldı şəşpərini eylədi nimşaq,  
Dağdı qalıyı ondan yumuşaq,

Ər aşıq kimdisə, ondan soruşaq,  
Bəhmənin bu sözü, bil, imtahandı.

Qoca aşıq dedi:

– Mən sana zarafat eləyirdim. Onu burax, gəl dost  
olaq.

Adamlar dedilər:

– Elə zarafat yoxdu, ya gərək göyçəli aşığa cavab  
verəsən, ya da sazı ona verəsən.

Qoca aşıq dedi:

– Yaxşı, başlayaqq.

Aldı qoca aşıq görək nə dedi:

Hay de gəldin bu məclisə, indi ahəstdən danış,  
Xəyalında nə tutubsan etdiyin qəsddən danış,  
Gəl oturnan öz yerində, söhbət zəban olaq,  
Həqiqətdən, təriqətdən, nişəstdən danış.

Aldı Aşıq Bəhmən:

Aşıq isən, ustaddan aldığın dərsdən danış,  
Gər ustadsan, bu meydanda qövl ələsdən danış,  
Külli-nəfsin zəiqətül mövtü bər haqqı bil,  
Müsəlmansan, qəbul ilə yövm ərəsətdən danış.

Aldı qoca aşıq:

Uymagilən çox işrətə, bu dünyani fani bil,  
Neçə süleymanlar gəldi, qalmayıbdı hanı bil,  
Mən də bir nəhəng aşığam, yaxşı özün tanı bil,  
Çox da sazin çəkmə zilə, bircə pəsdən danış.

Aldı Aşıq Bəhmən:

Sən ki məni necə gördün, yoldaşım da elədi,  
Getsin əliboş bazara, var misalı belədi,  
Naşı yolçu yol gedirsən qabaqda sövt bələdi,  
Heç de harası sındı, o dar qəfəsdən danış.

Aldı qoca aşiq:

Əzəl budu mən deyirəm bax sərdar mintənə,  
Dadanmaynan hasand sözə, səni sallam çətinə,  
Təcnis, təxmis deyərəm, düşməyək söhbətinə,  
Həqiqətdən, şəriətdən elə, həvəsdən danış.

Aldı Aşıq Bəhmən:

Bəhmən, mərdə can sədəqə təkəbbürə baş əyməz,  
Aşıq olan alçaq olar, məclisdə özün öyməz,  
Gəl nöqtəsiz biz oxuyaq, divani, dodaqdəyməz,  
Məddə uyğun mənada düz buyur, təcnisdən danış.

Qoca aşiq baxdı ki, Bəhmən zor aşiqdı, dedi:

– İndi keçək qıfilbəndə, səni elə girdaba salım, ha  
çalış ki, çıxasan.

Bəhmən dedi:

– Aşıq, de gəlsin.

Aldı qoca aşiq:

Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç,  
Hər ağacda altmış çiçək, yüz səksən yarpağı üç,

Cəm idi on iki, on üç, altı otuz sərasər,  
Yeddi təbib açar, yumar, bağçası bir, bağlı üç.

Bəhmən gülüb dedi:

– Usta, bu qıfılbənd Xəstə Qasımdı.

Qoca aşiq dedi:

– Niyə, Xəstə Qasımdan demək olmaz? Mən Xəstə Qasımdan deyirəm, cavab verə bilməsən, bağlanmış olursan.

Bəhmən dedi:

– Əlbəttə, özündən deməli idin. İndi ki deyirsən, cavab verim də.

Aldı Aşiq Bəhmən:

O bir ildi, fəsilləri qurub nizamları üç,  
Dü mahidə altmış ruz, yüz səksən qulları üç,  
Cəm eylədim on iki aydı, otuz gündən sərbəsər,  
Yeddi ona nam verilib, əziz bayramları üç.

Aldı qoca aşiq:

Bu bağın meyvəsinin hər birinin bir dadı var,  
Nə suyu, nə hasarı, nə göz görür, adı var,  
Hökm elər soltana, fəryadı var, dadı var,  
Məhsı vardi, cismi yoxdu, bülbül bir, zağı üç.

Aldı Aşiq Bəhmən:

Fəsillərdə ayrı hava, hər birinin bir dadıdı,  
Həm bənnasız, bil vəfasız, ruzigarın adıdı,  
Hər kim olsa ömr fəna, əcəl şərbət dadıdı,  
İsmidə var, cismidə yox, bir fəsil ayları üç.

Aldı qoca aşıq:

Ağıl sərdə, fikri dərdə, dəm-dəmi divanadı,  
Biya-biya, küca-küca, məhsədə xoş mənadı,  
Xəstə Qasım hey deyibən cu gedər bilməyənə fənadı,  
Bağban oldum, ku becərdim, şamama bir, tağı üç.

Aldı Aşıq Bəhmən:

Ağlı, huşu cəm eylədim, olmaram divanəsi,  
Biya-biya, gəl-gəl deyir, kücanın xoş mənası,  
Aşıq Bəhmən, izhar eylə axırda aya nası,  
Bir gün olar bağ pozular, nə gedər yolları üç.

Söz tamama yetdi. Adamlar dedilər:

– Qoy indi də Aşıq Bəhmən desin.

Aldı Aşıq Bəhmən:

Bir əcayib nəstə gördüm, cəsəd bir, ayağı üç,  
Dü sərində görünür dəhanı bir, qulağı üç,  
Gərdiş vurur, nalə çəkir, dəmhadəm belin,  
Bir dərədə məskəni var, bələn iki, dağı üç.

Qoca aşıq bu bəndə cavab verə bilmədi, dedi:

– O biri bəndləri də söylə, hamısına bir yerdə cavab  
verəcəyəm.

Aldı Aşıq Bəhmən ikinci xanəni:

O dağların nigahbanı kəsibdi ayağını,  
İki nəfər rəzm içində tutub solu, sağını,

Cəng edirlər, arayırlar dəhanından yağını,  
Mən özünü tək görmüşəm iki xəsmi, bağ yeddi.

Gördüm ki, bir əjdahadı, şikəmində bəhri var,  
Nəmi nəfi, çoxdu kefi, xoş mülayim qəhri var.  
Bəhmən deyir xub bazarı, çox cəlalı, şəhri var,  
Bir mən idim, iki onlar, olduq bir, qonağı üç.

Qoca aşiq dedi:

– İndi həm yorulmuşam, həm də axşamdı. Sabah cavab verərəm.

Bəhmən razı oldu. Bəhməni Nəsrəddin adlı bir adam öz evinə qonaq apardı. Ona çox hörmət elədilər. Bəhmən gecəni Nəsrəddinin evində keçirdi. Səhər tezdən vədə yerinə gəldi. Gördü ki, aşıqlar vədə yerinə gəlməyiblər. Ona xəbər verdilər ki, aşıqlar qaçıb Ağdama gediblər.

Sizə xəbəri verim, Ağdamda Humay adlı bir qız var idi. Bu qız həm dünya gözəli idi, həm də şair idi. Aşıqlar gedib Bəhməndən ona danışdılar. Humayı bu vaxta qədər bağlayan aşiq yox idi. Oydu ki, götürüb Bəhmənə belə bir məktub yazdı:

Məndən salam olsun, ay şair Bəhmən,  
Əgər hünərin var, bizim elə gəl.  
Sədamı eşidib qaçsan bir yana,  
Həlbət bir gün sən keçərsən ələ, gəl.

Sən gəlib çıxıbsan haradı Bərdə,  
Alanda kağızı durma o yerdə,  
Çoxlarını salmışam bulunmaz dərdə,  
Gəlsən külü öz başına ələ, gəl.

Rayonumuz Ağdamdı, Biri May,  
Şairlikdə heç kəs gəlməz mənə tay,  
Atam Sadıq kişi, öz adıım Humay,  
Əgər bülübl isən, bizim gülə gəl.

Kağızı gətirib Bəhmənə verdilər. Bəhmən kağızı alıb oxudu, məzmundan xəbərdar olub şair Humaya belə bir cavab yazdı:

Aldım salamını, namə göndərən,  
Allah qoysa sizin elə gəlirəm.  
Sədənə eşitcək düşürəm yola,  
Mən bülbüləm, səntək gülə gəlirəm.

Bərdədən gəlirəm mən sizin yerə,  
Maya gərdən çəksə, nə eylər nərə,  
Arayıram ölkənizi bir-birə,  
Dayan bircə, indi hələ gəlirəm.

Aşığa vermərəm meydanda aman,  
Sərrafam, seçərəm mən yaxşı-yaman,  
Göyçə sakiniyəm, adımdı Bəhmən,  
Yük bağlayıb düşüb yola gəlirəm.

Bərdədə toy var idi. Bəhmən o gecə toyu keçirdi, səhər tezdən yola düşüb Ağdama getdi. Soraqlaşa-soraqlaşa gedib Bir May kəndinə çıxdı. Burada Surxay adlı bir kişiyə qonaq oldu. Surxay kişi çox arif adam idi. Bəhmənin Humayla deyişməyə gəldiyini öyrəndi. Humay onlara qonşu idi. Tez adam göndərib, Humay xanımı çağırtdırdı. Humay üç qızla Surxaygilə gəldi. Qızların biri kiçik idi. İkisi böyük. Qız Bəhməndən soruşdu:

– Aşıq, haralısan?

Aşıq Bəhmən dedi:

– Göyçəliyik.

Surxay dedi:

– Qızım, səni çağırıtmada məqsədim buydu ki,  
Bəhmənlə tanış olasan.

Qız dedi:

– Aşıq bir neçəsini desin görək, necə aşıqdı?

Aşıq Bəhmən dedi:

– Xanım, deyim də, sözüm nədi?

Aldı Bəhmən görək Humaya nə dedi:

Əmr namənizdən tez tələb edən,  
Söylə gözəl, görünüm Humay sənsənmi?  
Bərdədən buraya məni gətirdən,  
Söylə, gözəl, görünüm Humay sənsənmi?

Humay sazı mindirdi mübarək sinəsinə, aldı görək nə  
dedi:

Çox uzaq yollardan tez gələn oğlan,  
Yaxşı tanıyıbsan, Humay mənəm, mən.  
Aşıqlar əlindən sazını alan,  
Hər yerdə söylənən Humay mənəm, mən.

Aldı Bəhmən:

Aşıq olan sənə verərmi sazin,  
Hər qeyli-qal çəkdir, gözəllər nazın.  
Mən bülbüləm, sən də gülü bu yazın,  
Söylə, gözəl, görünüm Humay sənsənmi?

Aldı Humay:

Çox bülbülü saldım, mey qəfəsdədi,  
Üzümü görələr gedib xəstədi,  
Neçə aşiq, şair mənnən bəstədi,  
Salan səni dərdə Humay mənəm, mən.

Aldı Bəhmən:

Sən gözəl, dağların təzə qarışan,  
Bağçaların heyvasısan, narısan,  
Qaçan aşıqlərin havadarısan,  
Bəhmənə qəzəbnak Humay sənsənmi?

Aldı Humay:

Aşıqlar hayfinı səndən alaram,  
Cəsədin üstündə bir od qalaram,  
Sabah bu meydanda tükün yolaram,  
Özü Humay, adı Humay mənəm, mən.

– İndi mən deyim, aşiq, sən cavab ver.

Aldı Humay xanım:

Qıraq eldən bura ay gələn aşiq,  
Sazda hər havacat çalasan gərək.  
Şagirdsən söz demə, dildə dolaşıq,  
Bir ustaddan dərs alasan gərək.

Aldı Aşıq Bəhmən:

Al cavabın deyim, ay Humay xanım,  
Sazda çası, dildə xoş göftar mənəm,

Ustadımdan dərsim alıb bilmışəm,  
Sizin aşıqları edən xar mənəm.

Aldı Humay xanım:

Ustadın kimdisə deginən adın,  
Bir dara düşəndə kimdi fəryadin,  
Özünə güvəndin, yoxsa qanmadın,  
Qərq oldun, ümməna dalasan gərək.

Aldı Aşıq Bəhmən:

Ustadımdı mənim ustadlar piri,  
Verəndə cavabı bir sən də kiri,  
Dəryada nəhəngəm, çəkməm fikri,  
O şahlar şahına ümidvar mənəm.

Aldı Humay xanım:

Doğru söylə, danışmaynan yalını,  
Dil başına gətiribdi bəlanı,  
Humaya aləmlər tamam inanı,  
Meydanda imtahan olasan gərək.

Aldı Aşıq Bəhmən:

Bəhmən doğru deyir bilməz yalını,  
Sən gətirdin öz başına bəlanı,  
Hər nə sözün varsa deynən olanı,  
Dildə, nitqdə, sözdə sinədar mənəm.

Bu hərbə-zorbalardan qurtardılar. Surxay onlara bir qonaqlıq verdi. Yeyib feyziyab olandan sonra Humay dedi:

– Mən evə gedirəm. Sabah döş-döşə gələrik. Aşıqların hayifini səndə qoymayacağam.

Bəhmən dedi:

– Humay xanım, nə desən elə elərik.

Humay xudahafızlaşışib getdi. Səhər açıldı, üstünüzə çox xoş sabahlar açılsın. Surxay bir məclis düzəltdi. Car çəkdilər bütün kolxozçular toplandı. İspalkomun əli ilə bir şərtnamə yazıb deyişməyə başladılar.

Aldı Humay xanım:

Özünə güvəndin, yoxsa qanmadın,  
Vardı bir əlamət səndə, gəlibssən.  
Soruşdunmu, sənə nə dedi kəndin,  
Ayaq basıban bu kəndə gəlibssən.

Aldı Aşıq Bəhmən:

Özümə güvənib bu yerə gəldim,  
Vardı çox hünərlər məndə, gəlmışəm.  
Kəndim soruşub yükümü bildim,  
Bar bağlayıb mən bu kəndə gəlmışəm.

Aldı Humay xanım:

Özündən çox demə, mən də şairəm,  
Hər bir yana sözlərimi yayıram,  
Necəsən ki, çəkəm çənən ayıram,  
Salam o dilindən mən də, gəlibssən.

Aldı Aşıq Bəhmən:

Çox şairəm demə, səni ataram,  
Mal eləyib karvanlara qataram,

Mürgü filan pərvaz olsan tutaram,  
Əlimə bax, tor, kəməndlə gəlmışəm.

Aldı Humay xanım:

Asta danış, çox danışma heyvərə,  
Min tülkü yiğilsa, neyləyər şirə,  
İndi bu meydanda vuraram yerə,  
Humay salıb səni fəndə, gəlibssən.

Aldı Aşıq Bəhmən:

Mürdə bilmirəm, mən səni yerdə,  
Sən ki bir gürzəsən, nə işin şirdə?  
İndicə düşərsən bulunmaz dərdə,  
Bəhməni sal görüm fəndə, gəlmışəm.

Bundan murad hasil olmadı. Humay xanım bağlamaya keçdi.

– Oğulsan, indi cavab ver, – dedi.

Bəhməd dedi:

– Xanım, kefinə haram qatma, de gəlsin. Nəyin varsa xırıd eylə.

Aldı Humay xanım:

Məndən salam olsun, ay Aşıq Bəhmən,  
Necə quşdu dövr eləyir havada?  
Pərvaz olur gah səmada, zəmində,  
Gahdan abdal olur gəzir yuvada.

Aldı Aşıq Bəhmən:

Al cavabın deyim, ay Humay xanım,  
Könül quşu dövr eləyər havada  
Pərvaz olsa gah səmada, zəmində,  
Sinə bir qəfəsdi, ona yuvadı.

Aldı Humay xanım:

Əyləşib pünhanda gözə görünmür,  
Kəşt eyləsə bu dünyani ərinmir,  
Gah sağ olur, gah da xəstə, sürünmür,  
Haqqa doğru zəbanı var duada.

Aldı Aşıq Bəhmən:

Dil əyləşib punhan, gözə görünməz,  
Arasa cahani heç də ərinməz.  
Şad olanda sağdı, məlulda gülməz,  
Zəban, dildi, dəhan haqqa duadı.

Aldı Humay xanım:

Gah yaxşı oluram, gahdan da yaman,  
Gahdan lətafətli, gahdan peşiman,  
Hey yandım atəşə, nara hər zaman,  
Humaya gərəkdi ola məvada,

Aldı Bəhmən:

Şad olanda sağlam, peşman məlulam,  
Qərib, qürbət eldə necə zəliləm,  
Yetiş sən dadıma Ləmyəzəl, mənim,  
Bəhmən cəng eləyir, indi davadı.

Söz tamama yetdi, yenə də əvvəlcə Humay başladı.  
Aldı Humay xanım:

Yeddi qat içində mən qala gördüm,  
Üzündə abı var, içində narı.  
Yarısın al gördüm, yarısın qara,  
Eləyirik biz də ondan nubarı.

Aldı Bəhmən:

Ərz bir kürrədi yeddi qatınan,  
Üzərində dəryalar, içi od olar.  
Gecə, gündüz məhvərində dolanır,  
Məxluqa neməti dildə dad olar.

Aldı Humay xanım:

Bir qönçə görmüşəm, çoxdu meyvəsi,  
Dostum, bizə çatır iki töhfəsi,  
Dörd gözəldi bir-birinə işvəsi,  
Hər birinin vardı üç xidmətkarı.

Aldı Bəhmən:

Göydəki ıldızlar bağlayıb səfi,  
Ayınan gün verib bizə çox nəfi,  
Dörd fəsildi, ildi aşkar xəfi,  
Hər birində üç-üç aylar ad olar.

Aldı Humay xanım:

Humaya eyliyəb söz əzbər indi,  
Hansı dərya gəzənlərə dərindi,

O nədi ki həm istidi, sərindi,  
Deyə bilməm bu məclisdə aşkara.

Aldı Bəhmən:

Bəhmən də eləyir sözü əzbərin,  
O elmidi hər bir dəryadan dərin,  
Qalyan sərin, isti-isti sərin,  
Çəkənlər əlində hər saat olar.

Söz tamama yetdi. Adamlar yerbəyerdən dedilər:  
– İndi də Aşıq Bəhmən desin.

Aldı Bəhmən:

Tez ver cavabımı, ay Humay xanım,  
O nədi ki səsi düşər cahana?  
Nəynən məşğuldur, nəyə bağlı  
Nə satılmaz, nə alınmaz bəhana?

Aldı Humay xanım:

Al cavabın deyim, ay şair Bəhmən,  
O əyrilikdi səsi düşər cahana.  
İnsannan məşğuldu, səxaya bağlı,  
Nə satılmaz, nə alınmaz bəhana.

Aldı Bəhmən:

Nəynən bilərsən söz hesabını,  
O nədi ki, ahən tutmaz tabını,

O nə şeydi, mən görmüşəm abını,  
Həm istidi, həm sərindi dahana.

Aldı Humay xanım:

Ağlıma cəm olub sözün hesabı,  
Eşq oduna dəmir gətirməz tabı,  
Samavar qaynadar odnan abı,  
İsti, sərin ləzzət verər dəhana.

Aldı Bəhmən:

Hardan su içər əlimdən sazım?  
Nəynən natiqdi mənim avazım?  
Bəhmənəm, varımıdı nəzir-niyazım?  
Ayrılmayım bir də səndən dahanə?

Aldı Humay xanım:

Ürəyimin abi içibdi sazin,  
Təbiət natiqdi dildə avazın,  
Humaya eləyir qara niyazın,  
Özgələri dindirməzsən dahanə.

Söz tamama yetdi, yenə də Bəhmən əvvəlcə başladı.

Aldı Bəhmən:

Bu gün dostdan mənə bir qönçə gəldi,  
Yeddi rəng bəzənmiş meyvəsi vardı.  
Hər meyvəsi ayrı bircə dad gördüm,  
Yeddisi pünhandı, həvəsi vardı.

Humay dedi:

– Hamısına birdən cavab verəcəyəm. De gəlsin.

Aldı Bəhmən:

Yeddi yerdə gördüm var bəndərgahı,  
Yeddisi əyandı, yeddi siyahı,  
Yeddi bəzirgandı, yeddi irahı,  
Yeddi yerdə gördüm sayəsi vardı.

Bir pəri mən gördüm yeddidi yaşı,  
Yeddi ayaqları, yeddidi başı,  
Yeddi əldə tutub yeddi atası,  
Yeddi-yeddi saydım dəstəsi vardı.

Bir şəhərdə gördüm yeddi nigahban,  
Yeddi bağ içində yeddi xiyaban,  
Yeddi irahı var, yeddi biyaban,  
Yeddi də üstündə sədası vardı.

Bir xanəyə vardım, yeddi dirəkli,  
Yeddi qul əyləşib yeddi gərəkli,  
Yeddi mar görmüşəm, yeddi irəkli,  
Bəhmənin onlardan hərası vardı.

Söz tamama yetdi. Humay dedi:

– Cavab verə bilmədim. Durun gedək, hamınız mənə qonaqsınız. Hər şey hazırlamışam.

Bəhmən razı oldu. Yığışıb qızın evinə getdilər. Bəhmən Humayın evində məclisdə sazı götürüb onu görək nə cür tərif eləyir:

Bilirsənmi, bu məclisdə ürəyimi qan eylədin sən.  
Qəhrilə qəzaya gəldin, halımı yaman eylədin sən.  
Bad sərsər nəsibi sərimdə duman eylədin sən.  
Gen dünyani bu başıma axırı dar eylədin sən.  
Qoyma məni dumanda,  
Yazığam bu zamanda,  
Yoxdur tayın heç yanda,  
Nə yerdə, asimanda.  
Asimanı çıxdım,  
Hər yana baxdım,  
Ürəyimi sıxdım,  
Evimi yıxdım.  
Olmuşam evdən,  
İllahım eldən,  
Çıxartdın təbdən,  
Ürəyimi dibdən.  
Ayırdın cəsədimdən, bilməm nə güman eylədin sən.

Silkinib sona kimi hərdən ki gedir nazınan,  
Deyəsən bir qızılgüldü, açılıb qönçə yazınan,  
Qumru təki nitqə gəlib, natiqdi xoş avazınan,  
Məclisə söhbət elədi nazik əlində sazınan.  
Əlində bax sazi var,  
Qumrutək avazı var,  
İşvə edir, nazi var,  
Çox nəzir-niyazı var.  
Canımdı niyaz,  
İndi səlbinaz,  
Etmirəm dinaz,  
Mən deyim, sən yaz.  
Aldı qələmi,  
Bülbül güləmi?

Düşər diləmi?  
Gəzər aləmi.  
Söylər hər bir yerdə deyərlər tufan eylədin sən.

Bu gözəl xub yaranıb, əynində libası gözəl,  
Tərbiyəsin deyim verib cəm ata anası gözəl,  
Məclisə saqi parlayır, əldə piyalası gözəl,  
Qaş qara, kipriyi ox, gözünün şəhəsləri gözəl.  
Gözəldi çox gözləri,  
Dildə şirin sözləri,  
Ay kimidi üzələri,  
Şux alıbdı düzələri.  
Gün düşdü düzə,  
Huş yetir sözə,  
Ləbləri məzə,  
Geyinib təzə.  
İpək libası,  
Maral balası,  
Göllər sonası,  
Gözəllər xası.  
Hamı sənə mayıl olub hökm Süleymanı eylədin sən.

Xub gəzir bu məclisi gör nə gözəl işləri var,  
Sallanır, ay dolanır, durnatək yerişləri var,  
Baxsan ədə, sinədə şamamatək döşləri var.  
Dişlərin dürdənədi,  
Zülfündəki şanədi,  
Bad alıbdı ya nədi,  
Səndə bu nişanədi.  
Nişandı xalın,  
O qəddi-dalın,  
Çoxdu kamalın,

Hüsnü camalın.  
Camalı göyçək,  
Dağlarda çiçək,  
Top qara birçək,  
Deyərək gerçək.  
Gözlərin canlar alır, necə fərman eylədin sən.

Paylayır bu məclisdə əldə istəkan dolanır,  
Tavus kimi cilvələnib, sanki bir tərlan dolanır,  
Aşığın canın alır, qəmzəsində qan dolanır,  
Diksinir, ya səksənir bu yiğnaqda yan dolanır.  
Yan darayıb telləri,  
Hənalıdı əlləri,  
Tutu kimi dillər,  
Heyran edir elləri.  
Elini gəzdim,  
Canımdan bezdim,  
Fürqətə dözdüm,  
Əlimi üzdüm.  
Əlim üzmərəm,  
Sənsiz dözmərəm.  
Ayrı gəzmərəm,  
Səndən bezmərəm.  
Bəhməni öz evinə çağırıdın, mehman eylədin sən.

Söz tamama yetdi. Hamı Bəhmənə afərin söylədi. Humay ayağa qalxıb Bəhmənin əllərini sıxdı, dedi:

– Ustadlığına söz yoxdu. Bu güdən sonra mən sənin bacın, sən də mənim qardaşımsan.

Bəhmənlə Humay bacı-qardaş oldular, ölüncə məhəbbətlə şad dolandılar, siz də sağ olun.

## **TANRIVERDİ**

Sizə haradan, kimdən danışım. Sulduz kəndindən, Tanrıverdi adlı yetim bir oğlandan. Tanrıverdinin ata-anası ölmüşdü. Bir parça çörək üçün diyarbadiyar düşüb Bozal-qanlıya gəldi, burada Süleyman bəy adlı bir varlıya nökər oldu. Ağa Tanrıverdini qoyuna göndərirdi. O, qoyunları nə qədər yaxşı saxlayırdısa da, Süleyman bəy ona yaxşı baxmırdı, çox incidirdi. Bəy ona yeməyə çörək, geyməyə paltar da vermirdi. Çox zaman Tanrıverdi ac-yalavac qalırdı. Axırda canı təngə gəldi. Tanrıverdi onun əleyhinə qalxdı, haqqını istəməyə başladı. Süleyman bəy ona haqq vermədi, özünü də çox döyüdü. Bəy istəyirdi ki, onu həmişə haqsız-muzdusuz işlətsin. Çünkü əlinə yaxşıca yiyeşiz adam düşmüştü. Tanrıverdi «Haqqımı ver, gedirəm», – deyib sözünün üstündə durdu.

Süleyman bəyə kənd kovxasına dedi:

– Tanrıverdi çobanlıqdan çıxməq isteyir, əgər o, çıxsa, mən onun kimi çoban tapmayacağam. Sən gəl onu qorxut, çobanlıqdan çıxmasın. Nə desən sənə verərəm.

Kənd kovxası dedi:

– Sən ondan şikayət elə, dalısıynan işin yoxdu.

Süleyman bəy dedi:

– Nə şikayət eləyim?

– Sən mənə ərizə yaz ki, Tanrıverdi mənim otuz qoyunumu tələf eləyib, dalısıynan işin yoxdu. Mən onun cəzasını verərəm, elə elərəm ki, çobannıxdan çıxmaz.

Süleyman bəy kənd kovxasına elə bir şikayət verdi ki, bəs Tanrıverdi otuz qoyunumu tələf eləyib.

Kovxa haman günü Tanrıverdini çağırtdırıb damladı.

Tanrıverdi xəbər aldı:

– Məni nə üçün damlayırsınız?

Kovxa dedi:

– Sən Süleyman bəyin otuz qoyununu tələf eləyibsən.

Tanrıverdi çox çalışdı ki, kovxanın əlindən bir yolnan qurtara, amma kovxa əl çəkməyib onu zorla damladı.

Tanrıverdi çox qüvvətli idi, həm də qoçaq oğlan idi. Baxıb gördü ki, bunu nahaq tutublar. Özü də bu Süleyman bəyin qurğusudu. Gecəynən qapını qırıb qaçıdı, getdi birbaş Gürcüstan knyazının qapısına.

Knyaz xəbər aldı:

– Θ, nəçisən?

Tanrıverdi dedi:

– Çobanam.

Knyaza da elə bir adam gərək idi ki, onun qoyunlarına baxsın. Çünkü knyazın qoyunlarına hər gecə oğru gəlirdi.

Dedi:

– Gəl mənə çoban ol, qoyunlarımı otar. Yaxşı çoban olsan sənə yaxşı baxacağam.

Tanrıverdi günü sabahdan knyazın çobanı oldu. Onun sürüsünə elə baxdı ki, heç bir axsaq quzusunun da burnu qanamadı.

Bir gecə bərk külək əsirdi. Tanrıverdi sürüünün qırığında ağaca dirsəklənib sürüyə baxındı. Gördü ki, iki nəfər oğru sürüyə tərəf gəlir. Tanrıverdi elə bir nərə çəkdi ki, oğrular quruyub yerlərində qaldılar. Tanrıverdi tez yüyürüb oğruların qollarını bağlayıb səhərnən knyazın yanına apardı. Knyaz oğruları saldırdı qazamata. Bunun üçün Tanrıverdiyə bir yaxşı tüfəng bağışladı.

Bir gün Tanrıverdi qaldı yataxda, sürüyə yoldaşı getdi. Gecənin bir aləmində sürüyə canavar təpindi. Çoban Tanrıverdini çağırıldı. Tanrıverdi yerindən durub tez arxaca getdi, gülləynən canavarların birini öldürdü, o birinin də qızını sindirdi.

Knyaza xəbər getdi ki, çobanın iki canavar öldürüb. Knyaz gəldi canavarların tamaşasına, əhsən söylədi, amma Tanrıverdiyə heç bir baxşayış vermədi. O biri tərəfdən Süleyman bəy yaxşı çoban tapmadığı üçün Tanrıverdi deyib gəzirdi. Axırda öyrəndi ki, o, Gürcüstanda knyazınçobanıdı. Götürüb Gürcüstan knyazı Tavata belə bir kağız yazdı: «Tanrıverdi mənim otuz qoyunumu oğurlayıb ora qaçıb, onu tutub mənim yanımı göndərərsən».

Süleyman bəy kağızı naçalnikin üstünə göndərdi. Naçalnik bu xəbəri knyaza çatdırıldı. Amma knyaz Tanrıverdini ələ vermədi, Süleyman bəyə yazdı ki, Tanrıverdi adında adam biz tərəflərdə yoxdu.

Bəli, Tanrıverdi bir il knyazın yanında gizli qaldı, amma nə qədər çalışdı, can yandırıdisa da, knyaz onun zəhmətini qiymətləndirmədi. Tanrıverdi işi belə görəndə knyazın yanına gəlib dedi:

– Mən sənə çoban olmaq istəmirəm, çıxıram. Mənim haqqımı ver, gedirəm.

Knyazın qəzəbi tutub Tanrıverdini verdi naçalnikə ki, tezliklə Süleyman bəyə göndərsin, bəyin otuz qoyununu oğurlayıb qaçıb.

Naçalnik Tanrıverdini tutub saldı dama. Tanrıverdi gecə qapının arasından baxıb gördü qaraulçu mürgüləyib. O saat qapını sindirib qaraulçunun tüfəngini əlindən aldı, qaçıb Ceyran çölünə getdi.

Tanrıverdi öz yeznəsi Yusif və onun qardaşı Nəsibin yanına gəldi. Onlar Tanrıverdidən xəbər aldılar.

– Ə, nə var, niyə gəldin?

Tanrıverdi dedi:

– Ə, Süleyman bəy mənə yaxşı baxmadı, mən də qaçıb Tiflisə getdim. Tavata çoban oldum. O da haqqımı vermədi, tutub Süleyman bəyin üstünə göndərdi. Damdan qaçmışam.

Sonra başına gələn bütün əhvalatı yeznəsinə nağıl elədi. Tanrıverdi iki gün yeznəsinin öyündə qaldı. Üçüncü gün dedi:

– Mən gedəcəyəm Süleyman bəyin qapısına. Gərək ondan öz haqqımı alam.

Yeznəsi, qardaşları, Nəsibnən Allahverdi də ona qoşuldular. Kürdən peləynən keçib çıxdılar Süleyman bəyin qapısına. Süleyman bəyin mehtəri yatmışdı. Tanrıverdi mehtəri oyatdı, xəbər aldı:

– Ə, Süleyman bəy öydədimi?

Mehtər Nağı dedi:

– Süleyman bəy Qazağa gedib.

Tanrıverdi Süleyman bəyin üç atını tutdu, minib gəlib çıxdılar Çoban dağına. Qaraqoyun kəndində Dövlətxan adlı bir çavan oğlan kənd kovxasını öldürmüdü. Eşitdi ki, Tanrıverdi Çoban dağındadı. Dövlətxan da Tanrıverdinin yanına gəldi.

Tanrıverdi bir gün yoldaşlarını çağırıb dedi:

– Gəlin, gedək Gürcüstana, Tavat knyaznan hesablaşmağa.

Dedilər:

– Ə, necə hesablaşmağa?

Belə deyəndə Tanrıverdi alıb görək nə dedi:

Səfər olur Gürcüstana,  
Olsun dəllərim saz gərək,  
Talan salın yalmaşqana.  
Qisası alaq tez gərək.

Hasa qaladan başdiyax,  
Yalmaşqananı daşdiyax;

Çox arxaşdarı pişdiyax,  
Qoyax yurdunu düz gərək.

Tanrıverdi doyub cana,  
Canı çürütdü əfsana,  
Talan salax knyaz, xana,  
Dəli döyranı yaz gərək.

Söz tamamına yetəndə Nəsib dedi:

– Θ, fikrini mənə de.

Tanrıverdi dedi:

– Θ, başımın altı olub gərmə, döşəyim ot, axırda da haqqım knyazda qalıb, gərək gedəm. Qulaq asın, görün işin binası hardan baş verib.

Aldı Tanrıverdi:

Çağıraram haqqı, düşərəm yola,  
Bu hayfi knyazda ölsə, qoymaram.  
Bir qoyuna gərək yüzün götürəm,  
Bir çəpiş geridə qalsa, qoymaram.

Süleyman ağadan allam qisası,  
Çünki onnan oldu işin binası,  
Bəy-xanlar attana, tamam cümləsi,  
Yeriyib üstümə gəlsə, qoymaram.

Tanrıverdinin nələr gəlib başına,  
Sən baxarsan indi tər savaşına,  
Dünya dönsə qazax, saldat, qosuna,  
Yarpax, torpax qosun olsa, qoymaram.

Tanrıverdi sözünü müxtəsər eyləyib, yoldaşlarını cəm elədi, atlanıb düşdülər yola. Haçaqayadan enib birbaş Gürcüstanə gəldilər. Tavat knyazın sürüsünə hücum eləyib, əllərinə keçəni qatıb qabaqlarına gəldilər.

Knyaza xəbər getdi ki, sənin həmin qoçaq çobanın Tanrıverdi bu gecə gəlib bütün ilxını dəstələyib aparıbdı. Knyaz xəbər verdi naçalnikə, naçalnik xəbər verdi pristava. Pristav yazdı saldat komandirinə. Komandır qoşun yığıb Tanrıverdinin üstünə getdi. Tanrıverdi gördü ki, qoşun gəlir. Tanrıverdi sürüünü qatıb çobanın qabağına, çağırıldı, yoldaşlarına dedi:

– Θ, hancarı qorxub qaçırsınız?

Tanrıverdinin yoldaşları həqiqətdə də qorxub qaçmaq istəyirdilər. İki belə görəndə Tanrıverdi alıb görək yoldaşlarına necə ürək verdi:

Qoçaqlarım, meydan açın mərdanə,  
Zərbənizi bu düşmana bildirin.  
Qırın saldatını, knyazın tutun,  
Naçalniki, komandiri öldürün.

Qoç igiddən oğul törər qoç kimi,  
Mərd meydanda durar ağır daş kimi,  
Kəsin hər tərəfi tərlan quş kimi,  
Kəklik təkin dərələrə doldurun.

Tanrıverdi meydan açar mərdana,  
Atmayın gülləni boşə, əfsana,  
Tökün qoşunların leşin yan-yana,  
Naçalnikin yas toyunu Caldırın.

Söz tamam oldu, bu tərəfdən də qoşun gəldi. Tanrıverdi özün verdi dərənin səngərlərinə, qoşun qaldı açıxda. Hər iki tərəfdən atəş açıldı. Düşmənin gülləsi gəlib dağadaşa dəyirdi, amma Tanrıverdinin yeri bərk olduğu üçün qoşunu elə qırdı ki, yarısı qaldı. Düşmənin qaçmasını görən Tanrıverdi alıb yoldaşı Nəsibə görək nə dedi:

Ay Nəsib, bax, qoşun qaçıır,  
Kəs qabağın, qoyma, qoyma.  
Güllələ hər tərəfini,  
Solu, sağı, qoyma, qoyma.

Qoşun bulanıbdı qana,  
Allahverdi, sən bu yana,  
Çağır deynən Dövlətxana,  
Qaçdı yağı, qoyma, qoyma.

Nərə çəkdi Tanrıverdi,  
Mərdanə meydana girdi,  
Qazağı, saldatı qırdı,  
Qalan sağı, qoyma, qoyma.

Nəsib daha da ürəkləndi. Bir saatın içində qazaxları qırıb dağıtdılar.

Tanrıverdi haman gətirdiyi heyvanları götürüb tökdü Şavadına. Nəsibi göndərdi Tovus kəndlərinə, bütün yoxsulları yiğib meşəyə, haman qoyun-quzuları payladı fağırfüğaraya.

Tanrıverdi bir boz at tapdı, elə bil ki, Qıratdı. Atı, bir yaxşı da aynalı tüfəngi özünə götürdü.

Goburnata xəbər çatdı ki, bu mahalda Tanrıverdi deyilən birisi peyda olub. Goburnat əmr verdi ki, bu pəzəvəng

kimdi, tezliklə tutulsun.

Bir gün Tanrıverdi at minib birbaş Gürcüstana getdi. Bundan naçalnik xəbər tutub əmr verdi qoşuna. Qoşun Tanrıverdi adını eşidən kimi siçovul deşiyini satın alıb qaçıb gizləndilər.

Knyazlar, bəylər yığışib sözləşdilər ki, Tanrıverdini əl altından vurdursunlar. Hər kəddən gizli beş-altı adam seçdilər ki, onlar Tanrıverdini öldürsünlər. Tovusdan Şəmşədağa, Dağsınıx ayrılmından Məmmədəli bəy, Bozalqanlıdan Həsən Murguz oğlu da bu adamların içində idi. Özləri də quduz adamlar idilər.

Tanrıverdi Şavadının etibarlı yerində özünə məskən salıb oturdu. Bu səmtdə isə pusquçu qoymuşdular ki, Tanrıverdi evə gələndə vursunlar.

Tanrıverdi bir axşam Bozalqanlıya gələndə çuğullar pusquda durmuşdular. Kürdən keçəndə çuğullar Tanrıverdinin qabağını kəsə bilmədilər, keçdilər o taya. Yolda meşənin içində girib gizləndilər. Tüfənglərini sazlayıb onu gözləməkdə olsunlar, Tanrıverdi gələndə şaqqılıt eşidib nərə çəkdi, güllə atdı, çuğulların canlarına qorxu düşdü, tez qaçıb gizləndilər. Amma bu kiçik atışmada Tanrıverdi əlindən bir balaca yaralandı. O, getməkdə olsun, sənə deyim Nəsibdən. Nəsib Şavadında qalmışdı. Yuxuda gördü ki, bir tərəfi alışib yanır. Tez yerindən qalxıb alıb sazı görək yoldaşların necə ayıldızı:

Allahverdi, qalx ayağa,  
Tanrıverdi qamarlandı.  
Yatmışdım, yuxuda gördüm,  
Bir yanım alışib yandı.

Piyadadı, həm də təkdi,  
Müxənnətlər plan tökdü,

Ucadan bir nərə çəkdi,  
Dağ-daş tamam yırgalandı.

Axtar, bir gör Xamay hanı?  
Çağır, oyat Dövlətxanı,  
Nəsib daha neynir canı,  
Bu dava özgə meydandı.

Söz tamama yetdi. Nəsib ta özgə at minməyib Tanrıverdinin boz atını minib özünü Tanrıverdiyə yetirdi.

Tanrıverdi yolnan keçirdi, bir də gördü ki, gurultu qopdu. Elə bildi ki qoşun gəlir. Çəkib tüfəngi atmaq istədi, gördü ki, gələn Nəsibin yoldaşlarıdı.

Tanrıverdi çığırdı:

– Θ, Nəsib.

Nəsib Tanrıverdini qucaxlayıb xəbər aldı:

– Θ, sən hanjarı gəldin?

Tanrıverdi dedi:

– Θ, qabağımı kəsmişdilər. Balaca atışdıx. Θlim də yaralandı.

Yoldaşları Tanrıverdini evlərinə gətirib gəldilər. Tez gedib bir pünhan həkim gətirdilər. Həkim gəlib dedi:

– Mən sənə burada baxa bilməyəjəm.

Gətirdilər həkimi pünhan bir yerdə saxladılar. Həkim başladı Tanrıverdiyə müalicə eləməyə.

Tanrıverdini yaralayan adamlar gedib naçalnikə dedilər ki, Tanrıverdini yaralamışıq, indi onu tapıb oradaca öldürməliyik.

Məmmədəli bəy zahirdə Tanrıverdi ilə dost, batındə isə düşmən idi. Onun yerini öyrənməyi boynuna götürüb, başladı Tanrıverdi yatan Sığınaxlıya getməyə.

Tanrıverdinin həmişə qaraulu olurdu. Qaraul çəkən

Məmmədəli bəyin gəlişini Tanrıverdiyə xəbər verdi.

Tanrıverdi dedi:

– Buraxın gəlsin.

Amma Nəsib razı olmadı.

Tanrıverdi dedi:

– Ay Nəsib, qoy gəlsin.

Belə deyəndə qaraul onu gətirib gəldi. Məmmədəli bəy gəlib Tanrıverdinin yanında oturub əhval-pürsanlıq elədi. Onun sabahısı Məmmədəli bəy gedib Kürün qırığına gətirdiyi qoşuna xəbər elədi. Qoşun bərəylə keçdi bu taya ki, Tanrıverdini tutsunlar.

Qoşun Bağırnapanı əhatə elədi.

Bu zaman Tanrıverdi yatmışdı, yuxuda gördü ki, iki tərəfdən axan bulannıx selin ortasında qalıb. Yuxudan ayıldı. Nəsibi çağırdı. Yuxusunu ona söylədi:

Nəsib bayıra çıxıb gördü ki, yarpaxda say var, qoşunda yox. Nəsib qayıdırıb Tanrıverdiyə dedi:

– Ə, bizi qamarlayıblar.

Belə deyəndə Tanrıverdi dedi:

– Ə, mənim ayaqqabımı gətirin.

Məmmədəli bəy qoşunu götürüb bu taya çıxardandan sonra yenə Tanrıverdinin yanına gəlmişdi. Məmmədəli bəy getmək istəyirdi. Nəsib Məmmədəli bəyi bayıra çıxmaga qoymadı.

Tanrıverdi dedi:

– Ə, bu işlərin səbəbkəri budu, qoşunu da bu gətiribdi, öldürün bunu.

Nəsib Məmmədəli bəyi öldürüb cəmdəyini bayıra atdırıldı.

Qoşun qapıya çatdı, elə bildi ki, Məmmədəli bəy Tanrıverdini öldürüb. Tanrıverdi öz yoldaşları ilə qapıya çıxıb dedi:

– Θ, indi ki, bizi tutmağa gəlibsiniz, qoy üç yarpax sözüm var, onu deyim.

Aldı Tanrıverdi, görək nə dedi:

Əcəb yerdə keçibsiniz cəngimə,  
Axtarırdım belə işi, kamandar,  
Nərə vurram, qulaqların kar olar,  
Sən görərsən tez savaşı, kamandar.

Tülkü nədi zərbə vura aslana,  
Girərəm meydana mərdi-mərdana.  
Dağıdaram saldatını hər yana,  
Gündə çıxsın dördü, beşi, kamandar.

Tanrıverdi gülləsin atmaz boşा,  
Nərəsi səs salar dağnan-daşa.  
Döşərəm qoşunu tamam leş-leşə,  
Meydanı vağzala daşı, kamandar.

Tanrıverdi qoşunu qovub saldı meşəyə. Qoşun dağilandan sonra Tanrıverdi çıxdı oradan, ayrı bir yerdə başladı yarasını sağaltmağa.

Pristav, naçalnik Tanrıverdini tuta bilmədikləri üçün cəm olub kəndlərə çıxdılar. Tanrıverdini kəndlilərdən istədilər. İki belə görən kəndlilər Tanrıverdini öz haraylarına çağırıldılar. Tanrıverdi atın minib kəndlilərin harayına gəldi. Yoldaşları xəbər aldı:

– Θ, hara gedirsən?

Tanrıverdi dedi:

– Qulaq asın, deyim:

Kəndə gəlib qoşun dolub,  
Yazıq kəndli talanıbdı.  
Arvad-uşaq sizildayır,  
Canım oda qalanıbdı.

At minib silah götürün,  
Özünüüz kəndə yetirin,  
Deyillər tutun, gətirin,  
Zülm ərşə dayanıbdı.

Tanrıverdini görsün bəyin,  
Çalım kamandarın toyun.  
Gündə dörd mal, on da qoyun,  
Matrax üstə dayanıbdı.

Söz tamama yetəndən sonra Tanrıverdi yoldaşları ilə birlikdə atlanıb birbaş Bozalqanlı qışlağına gəldilər. Düz koxanın qapısında atdan düşdülər.

Naçalnik koxanın evində idi. İçəri girəndə Tanrıverdi naçalniki koxanın evində gördü. Koxa Tanrıverdini görən kimi qarın ağrısına düşüb yarpaq kimi əsməyə başladı. Elə fikir elədi ki, Tanrıverdi indi naçalniki öldürəcək. Öz-özünə dedi: «Ə, bu naçalniki öldürsə, hökumət mənim evimi topa qoyacaq». Naçalnik koxanı belə görəndə dedi:

– Ə, niyə elə titrəyirsən?

Koxanın dili varmadı, haçanan-haçana özünə gəlib dedi:

– Axtardığın Tanrıverdi budu, burdadı.

Naçalnik Tanrıverdini görən kimi bu da başladı titrəməyə.

Tanrıverdi xəbər aldı:

– Ə, niyə elə eləyirsən?

Naçalnik dedi:

– Θ, var get, səni tutmuram. Ta səninnən işim yoxdu.

Tanrıverdi dedi:

– Yox, mən sənə söz deyib saz çalmayınca  
getməyəcəyəm.

Alıb Tanrıverdi görək nə dedi:

Θ, naçalnik mən gəlmışəm yanına,  
Çıxart bu qoşunu, incitmə kəndi,  
Nərə çəksəm lərzə düşər canına,  
Çıxart bu qoşunu, incitmə kəndi.

Fağırların günahına bataram,  
Qazağını kamandara qataram,  
Yığıb silahını ata qataram,  
Çıxart bu qoşunu, incitmə kəndi.

Naçalnik dedi:

– Θ, sən Allah səs eləmə, var get, səni tutmaram.

Tanrıverdi dedi:

– Qulaq as, bircəciyini də deyim:

Tanrıverdiyəm, tanı məni, görginən,  
Qubernata telqramma vurğınən,  
Çağır kamandara xəbər verginən,  
Görsünlər işini, incitmə kəndi.

Naçalnik dedi:

– Θ, oğlumun canı üçün, sabah qoşunu kənddən çıxardacayam, var get.

Belə deyəndə Tanrıverdi çıxıb getdi. Naçalnik sabah tezdən kamandara əmr verdi ki, qoşunu kənddən çıxartsın.

Qoşun kənddən çıxandan sonra təzədən tədbir tökməyə başladılar.

Qoşun gəlib yığıldı Tavusa. Naçalnik, Hüseyn bəy gəlib Tavus dəftərxanasında oturub tədbir tökməkdə olsunlar.

Tanrıverdi bu xəbəri eşitdi. Çağırıb Nəsibi dedi:

– Ə, o sazı bəri ver.

Nəsib dedi:

– Ə, yenə gedirsən?

Tanrıverdi dedi:

– Qulaq as, gör hancarı gedirəm?

Ay Nəsib, tez hazırlaşın  
Tovusa getmək istərəm,  
Dəftərxana bağlanmamış,  
Mənzilə çatmaq istərəm.

Qan olub igidin ürəyi,  
Getmir boğaza çörəyi,  
Polismestr Hüseyn bəyi,  
Tavusda tutmaq istərəm.

Tanrıverdi minə atını,  
Tanırlar əsil zatını,  
Kamandarnan əlaltını,  
Bir-birinə qatmaq istərəm.

Söz qurtaran kimi Tanrıverdi atını minib Tavusa yola düşdü. Bu gedən kimi Nəsib də minib atını gəlib Tanrıverdiyə çatdı.

Tanrıverdi yoldaşlarını görən kimi dedi:

– Ə, siz niyə gəldiniz?

Nəsib dedi:

- Θ, biz səni tək hancarı buraxaydıq?
- İndi ki, belə oldu, gəlin.

Gedib çatdılar Tavusa. Tanrıverdi atını yoldaşlarına tapşırıbb özü tək getdi dəftərxanaya.

Hüseyn bəy dəftərxanada öz adamları ilə oturmuşdu. Tanrıverdi içəri girən kimi donuxub yerlərində qaldılar.

Hüseyn bəy dedi:

- Θ, Tanrıverdi, burda nə gəzirsən?

Tanrıverdi dedi:

- Θ, sən məni axtarırsan, məni kəndlilərdən tələb edirsən. Mən də gəlmışəm. Gəl sən bu yazıq kəndliləri talama. Tanrıverdi budu mənəm, gəlmışəm.

Məclis özünü itirdi, dillər danışmağa varmadı. Tanrıverdi işi yubatmamaq üçün dedi:

- Qulaq as, bir neçə sözüm var, deyəcəm.

Aldı Tanrıverdi görək nə dedi:

Gəlmışəm yanına mərdi-mərdanə,  
Atam mərddi, anam doğub mərd məni.  
Kəndciyə deyirsən tutun, gətirin,  
Bajarırsan, indi özün tut məni.

Hüseyn bəy dedi:

- Θ, küy-kələk eləmə. Var get, səni tutmayajam.

Tanrıverdi dedi:

- Dayan, sözümü qurtarım.

Qoç igidin qoç oğluyam, qoçağam,  
Düşmənin gözünə iti bıçağam,  
Doğru yolda ipək kimi yumşağam,  
Əyri yolda haq yaradıb sərt məni.

Yaxşı bax, Tanrıverdinin boyuna,  
Aləm bələddir əslinə-soyuna,  
Sizin kimi sürü-sürü qoyuna,  
Girib yeyib dağıtmaqçın qurt məni.

Hüseyn bəy dedi:

– Ə, oğlumun canı üçün qoşunu çıxardaram, amma təvəqqə edirəm bəyə, xana, hökumətə dəyməyəsən. Mən də sənə dəymərəm.

Tanrıverdi dedi:

– İndi ki belə oldu, üç yarpax da söz deyəcəm. Qulaq as:

Qəsəm olsun dediyimdən dönmərəm,  
Bəylərnən, xanlarnan gejəm-gejəm mən.  
Əlimnən gələni əsirgəmənəm,  
Tavatnan, knyaznan qajam-qajam mən.

Bulanmışam, ta çətin durullam,  
Qala kimi yeddi qatdan qurullam,  
Şüşə deyləm yerə düşəm qırılam,  
Dəmir yatdı, polad, təmiz tucam mən.

Hüseyn bəy dedi:

– Ə, var get burdan.  
– Dayan, sözümün axırına qulaq as:

Tanrıverdi minib murad atını,  
Bəylərdən alıram el baratını,  
Gündə yesəm yüz bəy-xan ətini,  
Elə bil ki yeddi gündü ajam mən.

Söz tamam olandan sonra dedi:

– Θ, axır sözümdü, qoşunu çıxart, yoxsa bu dəqiqə sizi qırram.

Hüseyin bəy haman dəqiqə qoşunu Tavusdan çıxartdı. Tanrıverdi camaatı cəm edib alıb sazını görək camaata nə dedi:

Neçə vaxtdı görüşmürəm sizinnən,  
Yığılın yanına gəlin, kətçilər.  
Mənim ujumnan çox ziyan çəkibsiz,  
Nə veribsiz mənnən alın, kətçilər.

Qoşun kəndə dolan vaxt Hüseyin bəyin əmri ilə qoşunun yeməyini kəndlilər verərdi. Ona görə də alıb ikinci yarpağı görək necə dedi:

Bəy yurduna bu səfər at sürərəm,  
Ağır sürü, mal-qoyun vuraram,  
Bir toğluya onun əvəz verərəm,  
Siz irazı\* məndən qalın kətçilər.

Tanrıverdiyəm, İsmayılin oğluyam,  
Düşmannan ötəri ciyər dağlıyam,  
Hər birinizə qulam, əli bağlıyam,  
Necə ki mən sağam, bilin kətçilər.

Sözünü tamam eləyib dedi:

– Θ, nə qədər xarj alınıb sizdən?  
– Neynirsən?

---

\* **İrazi** – razi deməkdir.

Tanrıverdi dedi:

– Gərək verəm.

Bu danışız əsnasında bir aşırı gəlib çıxdı məclisə.

Tanrıverdi dedi:

– Ə, aşırı növbə sənindi, çal kəntçilərin könlü açılsın.

Aldı aşırı:

Bir vaxtı kəndə qoşun gəldi,  
Kəntçi çox bihal dolandı.  
Çıxdı kənddən arvad-uşax,  
Səhra ilən çöl dolandı.

Gəti arpa, gəti çörək,  
İki sənək, dörd də kürək,  
Ax isvoloç, ax tı durak,  
Matrax başda zol dolandı.

Odun gəti, abed bişir,  
Saldatlar yeyib oynasır,  
Qartoflu kələm coşır,  
Damağında bal dolanır.

Söz tamama yetəndən sonra Tanrıverdi koxaya dedi:

– Ə, anladın ki, yüz qoyun, on mal öldürüb'lər.

Koxa dedi:

– Anladım.

Həminin hesabını edəndən sonra koxadan bir adam alıb yolladı, yüz iyirmi beş qoyun, on mal gətirib payladı kəntçilərə. Camaata üstəlik üç yüz əlli manat pul da payladı. Kəntçilər də xudahafız eləyib dağlılışdılar. Tanrıverdi də Tavusdan çıxıb getdi.

Tanrıverdinin əlinin yarası sağaldı. O vaxt oldu ki, elat

yaylağa köçən vaxt oldu. Varlılar yaylağa köçdülər, yoxsullar isə yurddə qaldılar.

Tanrıverdinin adəti idi, həmişə kasıblara əl tutub, aclara pul verərdi. Hər yay fəsli kənliləri yoxluyardı. Eşitdi ki, yoxsullar qalıb, varlılar yaylaqdadırlar. Nəsibi çağırıb bu barədə görək ona nə deyir və haraya göndərir:

Atlanın, çıxın gəzin çölləri,  
Atdan, maldan çapın gətirin,  
Yoxsulu, fağırı sızıldatmayın,  
Tavatın, knyazın malın gətirin.

Varlılar köçürlər sərin yaylağa,  
Erkək əti yeyib kefə dalmağa,  
Qoymayıñ yoxsullar yurddə qalmağa,  
Onları da yola salın, gətirin.

İyid gərək özünə yaxşı ad alsın,  
Alqış alsın, bəlkə ömrü uzansın,  
Yoxsullar da yesin, gəzsin, dolansın,  
Talayın, dağdırın, çapın, gətirin.

Gedin kəsin şəhər, bazar yolunu,  
Olar bilir Tanrıverdinin halını,  
Nikolayın xəznəsinin pulunu,  
Hər nə varsa gedin alın, gətirin.

Söz tamama yetdi. Nəsib, Allahverdi, bir də Urus qosulub yola çıxdılar. Düşdü bunların yolu Vələkənə.

Ellər-ovından addayıb Şiləkdən keçdilər. Varlıların heyvanlarına təpindilər. Atı, malı, camışı bir-birinə qatıb hayladılar bəri. Bu at, malı otarannar gedib öz xozeyinlərinə

xəbər verdilər ki, Tanrıverdinin adamları gəlib atı, malı dəstələyib apardılar. Naçalnikə xəbər verdilər. Naçalnik tez at-dandı. Gedib Qavrı və Çölədə yolunu kəsdilər. Nəsib gördü ki, hər tərəfdən buları qamarlayıblar, Tanrıverdi də burda yoxdu. Nəsib Tanrıverdini görək necə arzuladı:

Nola mənim əziz dostum,  
İşdən xəbərdar olaydı.  
Tapayıdı Tanrıverdini,  
Ona tez xəbər olaydı.

Boz at meydana girəndə.  
Hirtmək belində duranda.  
Hayxırıb nərə vuranda,  
Qulaqlarız kar olaydı.

Boz at altında oynaya,  
Səkə cilovu çeyniyə,  
Ay Nəsib, sən qoyma deyə,  
Onda qırhaqır olaydı.

Söz tamam olan kimi girişdilər qoşuna. Haman bu qoşunun içində Tanrıverdinin bir dostu vardı. Dərhal çıxdı qoşunun içindən, tez özünü Tanrıverdiyə yetirib dedi:

– Ə, Tanrıverdi, hanjarı belə durufsan?

Tanrıverdi dedi:

– Ə, nə var, nə olubdu?

Alıb sazı görək Tanrıverdiyə nə dedi:

Tanrıverdi, nə yatıbsan qalx, oyan,  
Söylə görüm, yoldaşların hardadı?

Qoşun gəlib dörd tərəfi bürüyüb,  
Qavax qaya, işlər yaman dardadı.

Naçalnik yiğibdi bütün elləri,  
Qazax, saldat tamam kəsib yolları,  
Talayırlar atı, camışı, malı,  
Qoşun uşaqları qırhaqırdadı.

Çekildim qosundan kənarda durdum,  
Köksümü ötürdüm, boynumu burdum,  
Arada Nəsibi çox bihal gördüm,  
Nəsib deyir, canım intizardadı.

Söz tamam oldu. O, Tanrıverdini dilnən də başa saldı.  
Tanrıverdi oğlu Xamayı çağırıb dedi:

– Θ, yəhəri boz atın belinə bas.

Xamay boz atı yəhərlədi. Tanrıverdi boz atın belinə qalxanda dostu ona dedi:

– Θ, mən neynəyim?

Tanrıverdi dedi:

– Sən getmə, qal.

Dostu dedi:

– İndi ki belə oldu, mən burda qaldım. Sən düz Sarıqaya burnundan enib Alazana tərəf gedərsən.

Tanrıverdi boz atı haylayıb getməkdə olsun. Qoşun hər iki tərəfdən Nəsibgili üzük qaşı kimi araya almışdır. Tanrıverdi özünü yetirib qosunun dalından elə bir nərə çekdi ki, Eldar camaatı qorxub qaçıdlar, Tanrıverdi özünü Nəsibə yetirib dedi:

– Θ, Nəsib, qorxmayın, burdayam.

Tanrıverdi səngəri möhkəmləndirib başladı atışmağa. Düşmən tab gətirə bilməyib qaçışdı. Düşmənin qaçığını

görən Tanrıverdi Nəsibə görək nə dedi:

Canım Nəsib, kəs bərəyi,  
Gör Qavrıdan keçən kimdi?  
Bərələri yaxşı gözdə,  
Gör qayıdış qaçan kimdi?

Tanı Sıxnaq millətini,  
Qaçaq, kətçi, saldatını,  
Burda əcəl şərbətini,  
Cannan doyub içən kimdi?

Tanrıverdi nərə vurar,  
Təmiz düşmənnarı qırar,  
Burya gəlib Sığnax, Eldar,  
Bir-birindən seçən kimdi?

Söz qurtaran kimi, Tanrıverdi nərə çəkib yoldaşları ilə  
qoşuna hücum elədi. Düşməni qıra-qıra gətirib tökdülər lap  
dağdan aşağı. Qoşun qaçan kimi mal-qarani yığışdırıb  
gəldilər öz məskənləri olan Şavadına.

Tanrıverdi Nəsibə dedi:

– Düşmənləri qırıb sizi qurtardım. İndi sazı bəri ver,  
bir üç yarpax sözüm var, deyəjəm.

Nəsib sazı verdi. Alıb Tanrıverdi görək üç yarpaq sö-  
zünü necə dedi:

Müxənnətlər mənim üçün,  
Kağız verib qol qoyublar.  
Söyünbəydə hər birinə  
Bir min manat pul qoyubdu.

Axtarıb taparam həlvət,  
Hax mənə verəndə fürsət,  
Hacnabı, Həsən, Şəmişət,  
Papaxların zil qoyubdu.

Düşmanı tanıyıb gördü,  
Qisas qoymaz Tanrıverdi,  
Başına bir gullə vurdu,  
Arvadını dul qoyubdu.

Söz tamam olandan sonra dedi:

– Ə, Nəsib, atlanın keçin Kürün o tayına. Bir yanı Aşağı Ayıblı, bir yanı Hasansiyi, axtarın, görün harda yoxsul görsəz, gətirin mənim yanımı.

Tanrıverdinin adamları at minib düşdülər kəndbəkənd gəzib yurdda qalan nə ki yoxsul var, tapıb gətirib gəldilər.

Tanrıverdi kəndliləri bir yerə cəm edəndən sonra nə ki at, mal gətirmişdi, hamısını yoxsullara paylayıb dedi:

– İndi gedə bilərsiniz.

Qubernat Tanrıverdini tutmaq üçün Tavus, Qazax, Şəmkir, Qaramuradda məntəqə təyin etdi. Amma Gəncədən adam təyin olunmamışdı. Qubernat gəncəli kar Qoca oğlu Alını çağırıb dedi:

– Ə, başına adam yığ Tanrıverdini tut. Əgər tuta bilsən, hərənizə min manat verəcəyəm.

Ali dedi:

– Qoy bir fikirləşim.

Bayıra çıxdı. Bu anda Dağıstandan Bəymurad adında birisi qubernatın yanına gəlmışdı, eşikdə Aliynan tanış oldu. Bir qədər danışıb, xəbər aldı:

– Sən nə işə gəlibsen?

Bəymurad dedi:

– Qubernatnan işim var.

Alı dedi:

– Qubernat mənə elə bir əmr buyurub ki, heç başa gələn döyüll.

Bəymurad xəbər aldı:

– Nə əmr buyurub?

Alı dedi:

– Qaçaq Tanrıverdini öldürməyi mənə tapşırıb.

Bəymurad dedi:

– Nə olar ki?

Alı dedi:

– Onda bir bağlıtı var, bağlırsa, qorxudan yanında durmaq mümkün döyüll.

Bəymurad kişilənib dedi:

– Ə, hanarı, siz xatunmusunuz?

Alı dedi:

– Sən bajara bilərsənmi?

– Mən onu tutaram.

Alı Bəymuradı qubernatın yanına gətirib gəldi, dedi:

– Qubernat, bu adam deyir ki, Tanrıverdini mən tutabilərəm.

Qubernat xəbər aldı:

– Ə, qoçaq, hansı yerdənsən?

Bəymurad dedi:

– Dağıstannanam.

Qubernat dedi:

– Ə, burda bir qaçax var, onu tutabilişənmi?

Bəymurad dedi:

– Tutaram.

Qubernat Bəymurada otuza qədər adam verib silahlandırib, üstəlik bir kağız da koxanın üstünə yazdı. Aliynan Bəymurad birbaş gəldilər Muradlıya, kağızı verdilər ko-

xaya, Bəymurad dedi:

– Ə, koxa, bizə bir bələdçi ver ki, Tanrıverdinin yerini bizə göstərsin.

Koxa bir bələdi verdi. Bələdçi buları Ceyran çölündə Qavrı dağına apardı.

Yazın isti vaxtı idi. Tanrıverdi axşamlar Çoban dağında, gündüzlər Ceyran çölündə olurdu. Hərdən Sığnaqdan aşıb Beleketdən əlif-çapıb gətirirdi.

Bələdçi bunları Qavrı çayının o tay qırığında buraxıb qayıtdı.

Tanrıverdi dürbünnən dağdan baxırdı.

Dövlətxan dedi:

– Ə, Tanrıverdi, bir dəstə qaçax gəlir.

Tanrıverdi dedi:

– Qoy gəlsinlər.

Oğartana gözlədilər ki, atlilar gəlib çıxdılar. Tanrıverdi bildi ki, bunlar da bunun üçün gəzirlər, xəbər aldı:

– Ə, haralısınız?

Bəymurad dedi:

– Dağıstannan gəlirik.

Tanrıverdi dedi:

– Kimi istəyirsiniz?

Bəymurad dedi:

– Tanrıverdini.

Tanrıverdi üzün-gözün dəyişdirib dedi:

– Ə, başına dönüm, biz də Tanrıverdini axtarıraq.

Bəymurad dedi:

– Ə, kimdi sizin başınız?

Tanrıverdi dedi:

– Mənəm. Elə yaxşı yerdə tapışdıq, gəlin məsləhət edək.

Tanrıverdi baxıb gördü ki, buların atdarı qiyamatdı,

Nəsibə dedi:

– Gəl buları soyax.

Bəymurad dedi:

– Ə, siz hanjarı iyidsiniz? Tanrıverdi nədi ki, onu tutuf qubernata verə bilmirsiniz?

Tanrıverdi dedi:

– Elə onu de, yaxşı oldu ki, siz gəlib çıxdınız. Bizə kömək edərsiz, tutarıq.

Bəymurad xəbər aldı:

– Ə, o hanjarı adamdı ki, ondan bu qədər qorxursunuz?

Tanrıverdi dedi:

– O dava mağamında elə bağırer ki, adam dik yerində quruyub qaler.

Bəymurad dedi:

– Ə, mənim urəyim darıixer, siz birjə onu mənə göstərin, sonrası isə sizin işiniz yoxdu. Mən onu diri tutum.

Tanrıverdi dedi:

– Uşaqlar, atı yəhərləyin, bir neçə deyiləsi sözüm var, deyim.

Bəmurad dedi:

– De görüm.

Aldı Tanrıverdi:

Dağıstandan məni deyib gələnlər,  
İnan mənəm, öqrən mənəm, gör mənəm.  
Sizin kimi uşaqlardan ötəri,  
Zəhmət çəkib mən yerimdən durmanam.

Əzəldən bələyi qanla bələnmiş,  
Düşmənin qanından içib yalanmış,  
Çəkib, yeyib sərt yerlərdə dolanmış,  
Pələng mənəm, aslan mənəm, şir mənəm.

Bəymurad dedi:

– Ə, Tanrıverdi olmuya sənsən?

Tanrıverdi dedi:

– Yox, mən deyiləm, ancax onun xasiyyətini sənə de-yərəm.

– De görək.

Tanrıverdi deyir sözün düzünü,  
Hələ görməyibsən onun üzünü,  
Çəkib çıxar maçaları quzunu,  
Osar qıran, sarvan vuran nər mənəm.

Bəymurad dedi:

– Ə, onun atı varmı?

Tanrıverdi dedi:

– Vardı.

Bəymurad dedi:

– Onun atının xasiyyətini bilirsənmi?

Tanrıverdi dedi:

– Bilirəm.

Bəymurad dedi:

– De görək onun atı necədir?

Aldı Tanrıverdi:

Bir atı var, üç meytərnən bəstənir,  
Meydanda oynayıb yeltək əsəndi.  
Nərəsindən tamam dağ-daş titrəşir,  
Alay yarıb, ağır ordu pozandı.

Qorxusudan düşmən getməz üstünə,  
Tutur, qaçıır, saman təpir pustuna,

Neçələri durub onun qəsdinə,  
Hajnab, Şəmişəd, iki hasandı.

Mən bilirəm Tanrıverdinin işini,  
Tapanda görərsiz tər savaşını,  
Tutar kəsər düşmənlərin başını,  
Qulağınan qanjığadan asındı.

Tanrıverdi sözünü qurtaran kimi, elə bir nərə çekdi ki,  
bu gələnlər hamısı tüfənglərini əllərindən yerə tökdülər.  
Tanrıverdi əmr verdi tez onların tüfənglərini yerdən yığıldılar. Tanrıverdi Nəsibə dedi:

– Ə, bu iki bəyi saxla, qalanlarını burax getsin.

Nəsib Bəymuradın, Alının qolunu bağlayıb yıxdı bir yana.

Alıb Tanrıverdi görək Nəsibə nə dedi:

A Nəsib, sarı buları.  
Çek hərəsini bir yana.  
Bunlar bəlli igidlərdi,  
Meydan aşdılardır hər yana.

Bular gəlməyib boşuna,  
Ehtiyajı yox qoşuna,  
Qubernatın gəlib xoşuna,  
Biz də verək bir nişana.

Bular bəlli igitdilər,  
Qol çekib tüfəng götürdülər,  
Tanrıverdiyi diri tutdular,  
Xavar çıxsın Dağıstana.

Tanrıverdi Bəymuradı, Alını öldürdü. Atılan güllənin səsinə düşmənlər tökülüsdülər. Tanrıverdi nərə çəkdi, düşməni qamarlayıb basdılar gülləyə. Buları elə qırıldılar ki, qachsen qaçdı, qaçmayan elə oradaca tələf olub getdi.

Ara sakit idi. Bu anda aşiq əlində sazı gəlib çıxdı.

Tanrıverdi dedi:

– Ə, aşix, nə yaxşı vaxtda gəlib çıxdın. Bu dava münasibətilə bir-iki söz de.

Aşiq alib görək nə dedi:

Qavriya qosun gələndə,  
Nərə çəkdi bir aslanım.  
Pristav, naçalnik nədi,  
Əsirgəmə, vur, astanım.

Cəmi igidlər başıdı,  
Nəsib qoçax yoldaşdı,  
Gördün ki, səngər qaşdı,  
Dayanma onda, vur, aslanım.

Neçə dəlilər başında,  
Dövr elə çıraq qaşında,  
Ayda yüz qoyun şışındə,  
Əsgər dövran sür, aslanım.

Yaranıbsan qeylü-qalnan,  
Dövr elər bimisalnan  
Hər yerdə cah-calalnan,  
Çay-samavar qur, aslanım.

Divannar düzülüb araya,  
Əməyini vermə zaya,

Bel bağlama Hüsey baya,  
Onnan pünhan dur, aslanım.

Ərzəm götürüb baratı,  
Sağalla, bəstə boz atı,  
Heç kimdən çəkmə minnəti,  
Özün dağa ver, aslanım.

Götürüb getsən çatını,  
İlxı verərmi atını,  
Məmmədqulu xələtini,  
Öz əlinlə ver, aslanım.

Tanrıverdi dedi:

– Θ, Nəsib, sən öz atını ver buna.

Aşıq dedi:

– Yəhər hardan tapım?

Tanrıverdi dedi:

– Θ, ona yəhər də ver.

Tanrıverdi aşağı at verib dedi:

– Aşix, biz də bu mal-qaranı yoxsullara paylayıb  
keçirik o taya.

Tanrıverdi bunu deyib aşağı yola salandan sonra yol-  
daşları ilə o taya keçdilər.

## MEHRALI BƏY

Bəli, Sizə haradan, kimdən xəbər verim, xəbəri sizə göydə qartalı gözündən vuran, yağıların-yadların anasını ağladan, gavurlara ağızında süfrə açıb məclis quran Borçalının – qarapapaxların qəbir qazan, Alosmanda, Qaf-qazda ad-san alıb, paşalar-sultanlarla Anadolu şir-aslan balası Darvazlı Mehralı bəydən deyim.

Mehralı bəyin atası Məmli kişi Borçalı ağa-bəyləri içərisində ad-san sahibi idi. Məmli kişinin el-obada bir sözünü iki edən olmazdı. Bolusda məclislər yaraşığı idi. Allahverdi oğlu Məmlinin oğul-qız züryəti sarıdan da bəxti gətirmişdi. Məmli kişinin Mehralı, İsa, Məhəmmədəli, Alı adlı dörd oğlu, Hürü, Tükazban adlı iki qız züryəti vardı. Məmli kişi Bolusda əsl-nəsli, səxavəti ilə sayılan duz-çörəkli, olduqca qoçaq, vuran-tutan, dosta həlim, düşmənə qənim sayılan kişilərdən idi.

Ustad deyir ki, Borçalı yaylaqlarında gül-gülü, bülbül-bülbülü çağırın, borçalıların dəyə qurub yaylayan vaxtı idi. Bu o vaxtlar idi ki, Qazax, Şəmsəddin sultanlığı, Borçalı artıq Urusetin tərkibinə qatılmışdı. Hər yerdə ağalar, bəylər, tavatlar, naiblər xalqı ağır vergi verməyə məcbur edirdilər. Torpaq vergiləri xalqı müflisləşdirmişdi. «Dinmə ver» vergisi xalqı can-boğaza yiğmişdi. O idi ki, Dağ, Bağ, Aran Borçalıda ardi-arası kəsilməz kəndli üsyanalrı baş verirdi.

Bu dövrlərdə Məmli kişininin böyük oğlu Mehralının da artıq bığ yeri tərləmiş, on səkkiz yaşlı, orta boylu, dolu bədənli, bənövşəyi bığlı qız qaytaran, dəliqanlı, özünü bozartmış bəynişan bir oğlan olmuşdur. Toy-nişanlarında, su suatlarında telli-toqqalı kəmər və bəstə-sultan nigar qızların gözaltısına çevrilmişdi. Mehralı tay-tuşları

arasında ədəb-ərkanı ilə seçilirdi. Onun da atası Məmli kişi kimi ov-şöləndə atdığı gülə boşça çıxmazdı. Mehralıdan söz-söhbət düşəndə ağsaqqal-ağbirçəklər ürəkdolu-su deyərdilər:

– Allah saxlasın. Əsil kişi oğlu kişidir. Alma budagından kənar düşmədiyi kimi, o da Allahverdi oğlu Məmli kişidən kənardə qalmamışdır. Mehralını görən ağbirçəklər, analar əl götürüb Tanrı-təaladan ona uzun ömür, xoşbəxtlik diləyərdilər. Çox anaların, nənələrin könlündən iliq, kövrək, qızları, nəvələri üçün isti bir dilək də keçərdi.

Hə, mənim əzizlərim! Bayaq dediyimi davam etdirim, Qafqaz basarığının hər yerində olduğu kimi, adı hər yerdə car olan, neməti bol olan Borçalı mahalında və bu mahalın meşəli dağlar qoynunda yerləşən və dağların abu-havasını alan Darvaz kəndində də qarışılıqlıq idi. Camaat uruslara qarşı tez-tez üsyan eyləyirdi. Car qazaqlarının belləri Məmli kişidən bərk deyildi. O idi ki, hər necə olursa-olsun fürsət düşən kimi onu aradan götürmək qərarına gəlmışdilər.

Bəli, belə bir üsyan hərəkatında Allahverdi oğlu Məmli kişi qəhrəmanlıqla həlak oldu. Urus qazaqları Məmli kişinin ölüsündən də qorxaraq, onun meyidini kəndin qəbirstanlığında deyil, Darvazın qonşuluğundakı Örmeşən kəndinin gavur-duxoborlar uyuyan xaçpərəst qəbirstanlığında dəfn etdilər. Məmli kişinin qəbrini qorumaq üçün iki qazaq əsgərini qaravul qoydular.

Məmli kişinin xristyan qəbirstanlığında dəfn edilməsi uruslara qarşı xalqın amansız qəzəbinə səbəb oldu. Ustad deyir ki, elə dəfn gecəsi Allahverdi oğlu Məmili kişi gəlib girdi oğlu Mehralının vaygasına. Başladı ona tənə-töhmətə:

Utanmirsan, dörd oğul atası da gavur qəbirstanlığında uyuyarmı? Əgər üç günə qədər məni gavurların içərisindən çıxarıb müsəlman qəbirstanlığında dəfn etməsən verdiyim duz-çörək sənə haram olsun.

Yuxudan hövələng qalxan Mehralı gördü ki, anası Zöhrə xanım kəsdirib yastığının yanını. Mehralı anasına dedi: «Aneyi-mehriban! Atam məni vayğamda tənbeh edib dedi ki, oğul, əgər sən məni bu gavurların içərisindən çıxarmasan başıyın papağı sənə haram olsun. Bil və agah ol! Bu ata deynidir ana! İndi razılıq səndən, qəbrin yerini dəyişmək məndən». Zöhrə xanım kövrəlib göz yaşlarını tökdü. Mehralı bəyin ürəyi eylədi qubar. Götürdü görək yuxusuna binəm anasına sözlə nə dedi, anası nə cavab verdi, biz deyək, sizə könül xoşluğu.

Aldı Mehralı:

Canım ana, bu gecə yuxu gördüm,  
Atam nalə çəkir qəbir içində.  
Onun o naləsi məni yandırır,  
İnan, qalmayıbdır səbir içimdə.

Aldı Zöhrə xanım:

Canım-ciyerim, gəl çıxma sözümdən,  
Getmə oğlum, getmə qoymaram səni.  
Gəl, yazığam, ayrı düşmə gözümdən,  
Getmə, oğlum, getmə qoymaram səni.

Aldı Mehralı:

Könlüm yasdan çıxmır, qəlbim qaradan,  
Kömək olsun mənə ulu yaradan,

Atam dedi, çıxar məni buradan,  
Qalmışam gavurla qəbir içində.

Aldı Zöhrə xanım:

Oğul bu dərdimin çarası sənsən,  
Vuran ürəyimin parası sənsən,  
Görən gözlərimin qarası sənsən,  
Getmə, oğlum, getmə qoymaram səni.

Aldı Mehralı:

Mehraliyam, qəm dəryaya dalarəm,  
Pərvanə tək özümü oda salaram,  
Gavurlardan qisasımı alaram,  
Pərişan qalmışam abır içində.

Aldı Zöhrə xanım:

Gəl, yaziq Zöhrəni salma azara,  
Tutulsan sinəmə vurarsan yara,  
Yaradan dərdinə eyləsin çara,  
Getmə, oğlum, getmə, qoymaram səni.

Söz tamama yetdi. Çox yalvar-yaxardan sonra Zöhrə xanım Mehraliya razılıq verdi. Elə Mehraliya da bu lazımlı idi. O altdan geyib üstdən, üstdən geyib altdan qıfflandı. Götürdü yar-yasağını, gecənin oğlan çağrı yetirdi özünü xristyanların qəbirstanlığına. Etdi hər iki qazaq gözətçisini qanına-qəltən. Çıxardı Məmli kişinin nəşini. Gətirib dəfn etdi müsəlmanlar uyuyan qəbirstanlıqda.

Nağılçıların dili yüyrək olar. Dan yeri qızaranda söz-söhbət yayıldı Darvaza. Urus saldatları qomazladılar

Darvazı. Kəsdilər dağlara gedən bəndi-bərələri. Aldılar bütün Darvaz ətrafi kəndləri göz altına. Əhvalatı belə görən Mehralı anası, bacı-qardaşları ilə halal-hümmət etdi. Yatdı dar gününün gərəyi Qarakötük adlı atının yalmına. Ya mədəd səndən deyib, üz qoydu pənahı Xram meşələrinə, Başkeçid dağlarına. Bir qədər dağlarda-ormanlarda gəzib-dolaşdı, adıbəlli qaçaq oldu. Günün bir gündündə Allahın xoş saatında, xoş dəqiqəsində yaylaqdan endi Soyuqbulağın başına. Baxdı ki, tanrı-təala xoş anında hüsnü-camalına qələm çəkdiyi sərv boylu, maral baxışlı, ürkək yerişli bir qız gəldi bulaq başına. Qız nə qız?! Günəş xəcalətindən, ay utandığından üzünü bürüyb. Ulduzların gözü olub qırçıq. Mehralının gözləri sataşdı qızın gözlərinə, ürəkləri söz alıb danışdı.

Mehralının kəsildi səbri-qərarı. Qızın xiffətini çək-məkdən saralıb sapa, incəlib ipə döndü. Öyrəndi atası Məmlinin dar gününün yaxın dostu, Keçəli kəndinin, düz çörəkli el-oba ağsaqqalı Əhməd ağanın evinin yerini. Üz tutdu Əhməd ağanın evinə.

Ustad deyir ki, Əhməd ağa dostu Məmlinin oğlu Mehralını basdı bağırına. Başladı duz kimi yalamağa. Əhməd ağa baxdı ki, ey dili-qafil qardaşoğlunun halı özündə deyil. Əvvəl-əvvəl elə bildi Mehralı ac-susuzdu. Oydu ki, yox olsun yoxsulluğu, kəsdi bordax bozuğu, çəkdi şışlərə. Əhməd ağa adına layiq bir süfrə açdı ki, kababın ətrindən yeməyənin də yeyəsi gəldi. Amma Mehralının halı düzəlmədi. Əhməd kişi Mehralıdan niyə kefsiz olduğunu soruşanda Qaçaq Mehralının dərdi tügyan eylədi, halına binəm Əhməd ağaya utana-utana aldı görək nə dedi, tərəfindən biz deyək, sizə könül xoşluğu:

İstəyirəm sirrim sənə söyləyim,  
Mənim bu dərdimi biləsən, əmi!  
Bir gözəlin sevdasına düşmüşəm,  
Bu dərdimə əlac edəsən, əmi!

Əhməd kişi dedi, oğul, başına dönüm, bu nə sirrdi,  
nə dərddi açıq de görüm. Aldı Mehralı:

Sevdiyim gözəlin ismi Bahardı,  
Elə bil açılmış yeni səhərdi,  
Gəl qiyma çəkməyə mənə bu dərdi,  
Qəmimə bir qənxar olasan, əmi!

Mehraliyam, mən çəkirəm qəhəri,  
Yatammıram nə gecə, nə səhəri,  
Canı-dildən mən sevirəm Baharı,  
O dildarı mənə alasan, əmi!

Əhməd kişi gördü ki, qardaşoğlunun dərdi ayrı dərddəndir. O dünya görmüş, çox belə işləri yorub-yozub yoluna qoymuşdur. Soraqlayıb öyrəndi ki, qardaşoğlunun könül verdiyi Bahar xanım kəndin mötəbər ağsaqqalı Osman katdanın qızıdır. Dedi:

– Qardaşoğlu! Bil və agah ol! Bir ölümə çarə yoxdur. Qalan dərdlərin çarəsi var. Fikir eləmə! Qoca əmin elə bu axşam ağsaqqallar ilə gedər Katta Osmanın evinə. Bir mübarək saqqal tərpədər. İnşaallah, hər şey olar ürəyincə.

Bəli, qas qaralanda Əhməd ağa kəndin sözləri ötən ağsaqqalları ilə kəsdi Osman katdanın qapısını. Açıdı gəlişinin mətləbini. Çaylar süzüldü, söz-söhbət uzandı. Çox söz-söhbətdən sonra razılıq əlaməti olaraq ortalığa

iki rəngli çay gəldi, içdilər Mehralıyla Bahar xanımın şirin-şəkər şerbətini.

Gələn bahara toy tədarükünün görülməsi oldu məsləhət. Bu o vaxt idi ki, uruslar bildilər ki, Qaçaq Mehralı Əhməd ağanın qonağıdı. Qomardılar Əhməd ağanın evini. Mehralı gördü ki, işi çox çətinə düşdü, dedi, mənim atımı tövlədə yəhərləyin. Əhməd ağa fürsəti-fövtə vermədi keçdi evin arxasına. Tövlədə Mehralının atını yəhərləyib, yüyənlədi. Aynalı tüsəngini də keçirdi yəhərin qasında bağlanan qancırğaya. Yol tədarükü üçün üç günlük azuqəni də qoydu heybəsinə. Çəkdi atını evin arxa tərəfindən cövlana. Qaçaq Mehralı bayaqdı qırğı kimi qondu Qarakötüyün yəhərinin qaşına, yatdı yalmanına, bir nərə çəkib aldı görək nə dedi:

Yağı düşman, nə düşübsən izimə,  
Bu qovğadan dönsəm mənə ar olsun!  
Düşmənimdən qisasımı almasam,  
Qoy, bu geniş dünya mənə dar olsun!

Düşmənin qanından içsəm doymaram,  
Qisasımı qiyamətə qoymaram,  
On beş saldatdan beşini saymaram,  
Təki, yaradanım mənə yar olsun!

Mehraliyam, hər savaşa dözərəm,  
Qartal təki zirvələrdə süzərəm,  
Tanrım yar olarsa, səflər pozaram,  
Qoy, arxamda Xalıq mənlə var olsun!

Mehralı sözünü qurtarıb atın qarnı altından çıxıb sırtı ustə qalxan kimi bir neçə saldatı öldürüb aradan

çıxdı. Ya mədəd səndən deyib, üz qoydu qaçaqların, qoçaqların darda sığındığı dağların damanına. Cox keçmədi, yerli hakimiyyətin, ağa-bəylərinin, qazaqların əzab-əziyyətindən zinhara gəlmış Dalaverli Mansur, Dovşanqulu oğlu Hüseyn, Kələ oğlu Hüseyn başının adamları ilə qoşuldular Mehralının dəstəsinə. Uzun müddət birlikdə gəzib dolandılar dağları. Mehralı bir gün üzünü tutdu qaçaq yoldaşlarına, dedi:

- Mənim əziz dostlarım! Bilin və agah olun. Qaçaqlıq asan deyil. Qaçaq olan həm özünü, həm silahdaşlarını, həm də müqəddəs ana torpağı yagilardan, yadlardan didəsi kimi qorunalıdır. Atalar yaxşı deyib: «Qaçaqdan nə naçaq, nə də qorxaq olmaz». Odur ki, bir anlığa baxın gözlərinizin içində. Göz qənimini daha yaxşı tanıyırg

Mehralı qaçaqlar haqqında bu söhbəti gəlişi xoş sözlər üçün deməmişdi. Mehralı hər bir insanın üzünə bir dəfə baxanda ürəyini, dölək-diləyini gözündən doğrudürüst oxuyurdu. O, Dovşanqulu oğlu Hüseynin, Dalaverli Mansurun namərd adamlar olduqlarını da üz-gözlərindən dürüst oxumuşdu. Mehralı yalnız yerliliyi Darvaz sunurunun kəndlərindən olan Kələnin oğlu Hüseynə inanırdı. O idi ki, Mehralı Kələ oğlu Hüseyni etmişdi özünə qulaq-həyan. Kələnin oğlu da öz növbəsində duymuşdu Mehralının fikrini. O bilirdi ki, Mehralı bu günlərdə Alosmana getməyə hazırlanır. O idi ki, Kələnin oğlu söhbətin şirin yerində Mehraliya dedi:

– Qardaş, deyəsən uzaq səfərə hazırlaşırsan. Səfərin mübarək. Rüxsət versən uğur qabağı gedib ailəmlə görüşərdim. Ata-anamdan halallıq alardım. Uğurdu, sonra düşər-düşməzi olar.

Kələ oğlunun sözləri qara tikan olub yapışdı Meh-

ralı bəyin ürəyinin başına. Gətirdi ana-bacılarını, qardaşlarını, sevgilisi Baharı gözləri öünüə. O idi ki, verdi Kələnin oğluna rüxsət.

Hə, qardaşlar! Söz var deyərlər:

– Sən saydığını say, gör fələk nə sayır?! Çuğullar yatmamışdı. Kələnin oğlu evə yenicə çatmışdı ki, onun gəlişini çatdırıldılar qazaqlara. Bayaqdı qazaqlar aldılar Kələnin oğlu Hüseynin evini mühəsirəyə. İşin pis nəticə verəcəyini duyan Kələnin oğlu özünü verdi evin arxasındakı ot tayasına. Düzəltdi özü üçün bir sığınacaq yeri. Qazaqlar başladılar evi atəşə tutmağa. Vurdular ot tayasına od. İşin pisləşdiyini görən Kələnin oğlu ot tayasından çıxaraq bir neçə qazaqı sərdi yerə. Özü də oldu qazaqların gülləsinə tuş.

Ən sadiq dostu Kələ oğlu Hüseynin mərdliklə ölüm xəbəri sarsıtdı Mehralını. Vəfali dostu hər vaxt tapmaq olmur, Hüseyn, umudum tək sənə gəlirdi, sən də belə oldun deyə çox kədərləndi, ağladı. Bu münasibətlə götürdü görək nə dedi, ərz eyləyək qulluğunuza:

Zalım əcəl səni tez yaxaladı,  
Alıb kəməndinə saldı Hüseyn!  
O müxənnət sitamkarın gülləsi,  
Əzrayıl cənginə saldı Hüseyn!

Deyirdim, dağları qoşa gəzərdik,  
El yolunda hər cəfaya dözərdik,  
Zalım qazaqların başın əzərdik,  
Xəzan vurdu, gülün soldu Hüseyn!

Yəqin haqq yolunda etmişəm günah,  
Sən ol mənə dayaq, ey yaradan şah.

Ümidim sən idin, pənahım Allah,  
Mehralı da sənsiz qaldı Hüseyn!

Bəli, əzizlərim! Artıq gavurlara qarşı, Qafqazın hər yerində, Şəmşəddində, Qazaxda, Loruda, Qaraçöpdə, Qarayazıda, Başkeçiddə, Ağbabada Dəli ağanın, Kor İsmayılin, Mehralının, İskəndərin, Dəli Yusufun qaçaq dəstələri təki hökumətə qarşı çıxan dəstələr çar üsuli-idarəsindən təngə gələn kasib-küsubların hesabına günü-gündən artırdı. Mehralının şan-sədası artıq təkcə Borçalını deyil, Qars, Ərdahan, Çıldır, Şörəyel, Ağbaba, Axıxa, Axalkələk, Qazax, Gəncəbasar, Açıqbaş, Pənbək mahallarını də bürümüşdü. Tiflisdə, İstanbulda, Moskova-da, Peterburqda, Ərzurumda çıxan qəzetlər hər gün Qaçaq Mehralının ən qorxulu düşmən olduğunu yazıb-yayırdılar.

Hökümət əsgərləri qaçaqların öhdəsindən gələ bilmirdilər. Odur ki, uruslar hiyləyə əl atdlar, Onlara qarşı günah-suçları nisbətən az olan qaçaqları əfv etdilər. Mehralını tutub onlara əsir verənləri çoxlu ənam, rütbəylə mükafatlıracalarına söz verdilər.

Məsələni eşidən Mansurla Dovşanqulu oğlu xəlvəti danışığa girib, oldular hökümətə təslim və urusa dedilər ki, Mehralını tutmaq bizim boynumuza. Mehralı gördü ki, yoldaşları namərd çıxdı. Ona görə də Borçalıda durmayıb keçdi Alosmana, Çıldır mahalindəki qarapapaq dostlarının yanında özünə siğınacaq tapdı. Bunu bilən və Mehralının hünərindən lərzəyə gələn urus höküməti Osmanlı padşahı Sultan Əbdüləzizə bir məktub yazıb xahiş etdi ki, Mehralını təcili versinlər uruslara. Əbdüləziz Paşa sədrəzəmə, o da öz növbəsində Ərzurum valisinə göstəriş verdi ki, Paşanın əmri yerinə yetirilsin, Meh-

ralı bəyi təcili tutub Urusetə versinlər.

Bunu eşidən Mehralı təzədən keçdi urusların əlin-dəki torpaqlara. O fürsəti-fövtə verməyib özünü verdi ailəsi ilə görüşmək üçün Darvaza.

Mehralının Uruset sunurlarına keçməsini duyan Dalaverli Mansur, Dovşanqulu oğlu Hüseyn, Musa Çavuş, Qərib ağa başladılar hər yerdə Mehralını qarabaqara izləməyə.

Günlərin bir günü, elə oldu ki, Musa Çavuş Mehralıyla üz-üzə gəldi. Ancaq Mehralı istədi ki, döyüsdən yayınsın, dəfələrlə Musa Çavuşa bildirdi ki, etmə-eləmə. İstəmirəm əlim qanına bulaşsın. Bilirəm bu gavur uruslar sənə pul veriblər, gəl tamahına təp de. Məndən sənə xeyir gəlməz. Kimə deyirsən, Çavuş Musa ay qandı ha. İşin bəd gətirdiyini görən Mehralı dedi, gəl buna bir neçə kəlmə söz de, əgər yenə qanmasa onda Allah ya ona verər, ya da mənə. Aldı Mehralı görək nə dedi:

Musa Çavuş, gəl əl götür davadan,  
Kəsilər biləyin, əldən olarsan!  
Alıb caynağıma tutaram səni,  
Cənnət tək mahaldan-eldən olarsan!

Qartalın zirvədə olar yuvası,  
Tülkünün aslanla olmaz davası.  
Gəl mənimlə savaşmaynan, qadası,  
Vuraram qılıncı, beldən olarsan!

Mehraliyam, indi girrəm meydana,  
Koroğlu tək qılınc vurram hər yana.  
Bir nərə çəkərəm Rustamzalyana,  
Tutular qulağın dildən olarsan.

Söz tamama yetişər-yetişməz Musa Çavuş əl çəkməyib yenə həmlə edəndə Mehralı atının başını geri çəkib döndü və dönən kimi də ilk həmlədə Musa Çavuşu qılınçıyla yaraladı. Amma yenə rəhmi gəldi, təkrar zərbə vurub öldürmək istəmədi, atını çapıb sürətlə uzaqlaşdı. Musa Çavuş yaralanıb atdan yerə düşəndə onun dəstəsində olan əsgərlərdən yarısı atlarından enib başçılarının hayına qaldılar. Yarısı da Mehralının dalınca düşüb onu tutmaq istədi. Mehralı gördü ki, qabaqda bir yargan var, ata bir acı təzyana vurdu. At elə sıçradı ki, yarganın o toyuna düşdü. Onu izləyən qoşunun isə çoxu yelini saxlaya bilməyib yargandan uçub öldü. Sağ qalan atlilərə Mehralı uçurumun o toyundan dedi: « Mənim siznən heç bir işim yoxdur, siz də məni daha izləməkdən əl çəkin. Günah Musa Çavuşun özündə oldu, mən onu vurmaq istəmirdim, Allahdan diləyim odur ki, ona bir şey olmasın» və atını çapıb gözdən itdi. Kor-peşiman geri qayıdan bu atlı əsgərlər Musa Çavuşu yaralı vəziyyətdə öz kəndinə apardılar. Yolda çox qan itirdiyinə görə atasının və qardaşlarının yanında canını tapşırıldı.

Bu işdən sonra Mehralını daha çox izlədilər, hökumət hər yanda onu gəzirdi. Günlərin birində, urusun puluna suslayıb namərdlik edən ata dostu Qərib ağanın dəstəsi ilə Mehralı üzləşdilər. Düzənlik olduğundan Mehralı gözdən yayına bilmədi. Yenə döyüşə girməyib davasız-şavasız aralaşmaq istədi. Ancaq Qərib ağa ondan əl çəkmədi. Elə oldu ki, Qərib ağaynan Mehralının atı yan yana qaçıdı. İki belə görən Mehralı öz-özündə fikirləşdi ki, gəl buna da bir neçə kəlmə söz de, əgər baxmasa sonrasına baxaram. Üz tutdu Qərib ağıaya:

Qərib ağa! Eşit mənim sözümü,  
Gəl əl götür, bu davadan, geri dön.  
Sənin ilə çox duz-çörək kəsmişik,  
Gəl əl götür, bu davadan, geri dön.

Əzəlindən belə deyib babalar:  
Çörək basan el gözündə xar olar,  
Sənə yaraşmaz belə səs-sədalar,  
Gəl əl götür, bu davadan, geri dön.

Gəl düşməynən Mehralının izinə,  
Dözəmməzsən alovuna, közünə,  
Bir qılınc vuraram sənin dizinə,  
Gəl əl götür, bu davadan, geri dön.

Söz cavabını tamam eylədi. Qərib ağa elə hey dediyini dedi:

– Ya sən, ya da mən! Başqa cür ola bilməz.

Mehralı bəy dedi:

– Qərib ağa! Sən pulun əl çırkı olduğunu yaxşı bilirsən. Urusların fitvasına getmə. Nə qədər istəsən pul verim sənə. Babamla duz-əppək kəsibsən. Aramızdakı haqq-salama and olsun, mən qan tökmək istəmirəm. Bu kişi sözümdür. Qərib ağaya heç nə kar etmədi, yenə dedi:

– Yox, Mehralı! Dağ, Bağ, Aran Borçalıda, qara-papaq ellərində iki qoçun başı bir qazanda qaynamaz. Ya sən, ya da mən.

Mehralı çox dedi, Qərib ağa az eşitdi. Qərib ağa nə qədər hücum çəkdisə, Mehralı əl qaldırmaq istəməyib hamısından sovuşdu. Mehralı axırda gördü ki, daha mümkün deyil, bunun gözünü qan örtüb, dedi:

– Qərib ağa, qoy birdi-bir olan Tanrı-Təala aramız-

da şahid olsun ki, mən əlimi sənin qanına bulamaq istəmirdim, o ki sən başa düşmədin, onda özündən küs. Səni gərək elə edəm ki, nə ölüsən, nə də ki, sağ qalasan, bütün yaşadığına peşman olasan.

Sonra da – Ya rəbbim! Özün ol şahid – deyib, bayaqdı qılincını hərlədi, Qərib ağanın sağ qızını dizdən üzdü. Qərib ağanı qan götürdü. Gətirdilər evinə. Qərib ağa ayılanda dedi:

– Bu işdə Mehralının heç bir günahı yoxdur. Günah məndədir. Nəhlət gəlsin şeytana. O məni yoldan çıxartdı.

Bəli, Mehralı elə ki, Qərib ağanı etdi qanına qəltan, üz qoydu evlərinə. Ana, bacı-qardaşları ilə görüşdü. Anasına nişanlısı Baharı qaçırtmaq fikrində olduğunu dedi. Anası da cavabında dedi:

– Oğlum, bu işdən əl çək. Sənin başın hələ qalma-qaldadır. Qaçaqsan. Bahar orada durur, işin düzələndə sizə elə bir toy edərik ki, sədası Alosmandan, Ərəseydən gələr.

Anası, eləcə də kənd ağsaqqal-ağbirçəkləri çox dedi, Mehralı sözə baxmadı. Getdi nişanlısı Baharın yanına. Hər iki sevgili bir-birini görüb çox sevindi, Allah da həmininizi sevindirsin. Bir qədər söhbətdən sonra Mehralının sinəsi dəmirçi kürəsi kimi od alıb, qəlbi coşa gəlib götürüb görək Bahara nə deyir və Bahar cavabında nə söyləyir, hər ikisinin tərəfindən ərz eyləyək, siz sağ olun.

Aldı Mehralı:

Sevgilim gəl bu dağları,  
Birgə gəzək qoşa sənlə,  
Qartal kimi zirvələrə  
Çıxaq dağa-daşa sənlə.

Bahar xanım ipəyi saçından üç tel ayırdı. Basdı si-neyi sandığa:

Sevgilim, məndən incimə,  
Gedə bilməm hələ sənlə.  
İşin hələ qalmaqaldı,  
Çıxa bilməm yola sənlə.

Aldı Mehralı:

Gəl verək birgə əl-ələ,  
Necə ki, biz sağıq hələ.  
Düşmənə qurarıq tələ,  
Ta dolunca yaşa sənlə.

Aldı Bahar xanım:

Demə, bu yoldan bezərəm,  
Leyli tək səhra gəzərəm,  
Hər cəfana mən dözərəm,  
Düşsəm çöldən-çölə sənlə.

Aldı Mehralı:

Mehralının vəfadarı,  
Unutmam əhd-ilqarı,  
Bir dolanaq bu dağları,  
Vuraq ömrü başa sənlə.

Aldı Bahar xanım:

Bahar dərdə dözmək istər,  
Zirvələrdə gəzmək istər,

Sona kimi üzmək istər,  
Əgər düşsə gölə sənlə.

Bəli, hər ikisinin sözü qurtardı. Bahar da anasının dediklərini dedi. Amma Mehralı, ağanı Allah saxlaşın deyib Bahar xanımı bayaqdı Qarakötüyün aldı tərkinə, üz qoydu Alosmana. Bunu eşidən düşmənlər sevindi ki, indi Mehralını tutmaq asan olacaq. Başladılar axtarışa. Bir gün elə oldu ki, Dovşanqulu oğlu Hüseyn bildi ki, Mehralı Qaraxaç yaylağındadır. Yoldaşları ilə gəlib yol qıraqında iri daşların arxasında gizləndi. Bir də gördü ki, budur, Mehralıyla Bahar gəlirlər. Xəlvətcə çıxıb qılincını Mehraliya endirdi. Bunu görən Bahar əlini qılincın qabağına tutdu. Qılinc Baharın üç barmağını üzdü. Mehralı tez geri dönüb Hüseyni vurmaq istədi. Ancaq at yan qaçıdı. Qılinc Hüseynin atının quyuğunu dibindən üzdü. Mehralı Dovşanqulu oğlunun yoldaşlarının bir neçəsini öldürdü. Özünün isə arxasınca düşsə də öldürə bilmədi. Bahar maneçilik etdi. Mehralının əl-ayağına dolaşdı.

Bu döyüşdə Mehralı yaralanmışdı. Buna görə də Baharı aparıb Çıldırdağı bir dostunun evinə qoydu və yarasını sariyib saxladı. Özü də ağır yaralı olduğundan bir yana tərpənə bilmədi. Atalar deyib: «Çuyğul nə ölüb, nə də öləcək». Gedib xəbər verdilər hökumətə. Mehralını yaralı olub əl-ayağını tərpədə bilmədiyi üçün aparıb saldılar Qars türməsinə. Mehralı o yerdə özünə gəldi ki, əl-qolu bağlı zindandadır. Burada istədilər ki, onun yarasını sağaldalar. Ancaq Mehralı qoymadı. Qorxdu ki, daha da zəhərli dərman qoyarlar, öldürərlər. Ona görə də özü ara parpısı eyləyib sarıldı.

Qalada məhbusların içində Əhməd adında bir aşiq var idi. Onun arvadı tez-tez onlara əppək gətirirdi. Meh-

ralı bu qadından xahiş etdi ki, ona bir yeyə gətirsin. Qadın yeyəni çörəyin içində keçirdi. Mehralı başladı yeyə ilə qapını bir tərəfindən kəsməyə. Başqa bir yerdən də yeri eşib özünə pünhani bir deşik açdı. Qapını kəsəndən sonra məhbusları öyrətdi ki, keşikçiye hücum edib qaçsınlar. Məhbuslar Mehralının dediyi kimi edəndə, Mehralı da eşdiyi deşikdən qaçıb qaladan beş-on addımlıqda olan ot tayalarında gizləndi. Bildilər ki, Mehralı qaçıb, başladılar uzaqlarda onu gəzməyə. Ta nə biləydilər ki, dörd bir yanda arayıb-axtardıqları qalanın böyründəki ot tayasındadı. Sizə xəbəri verim Mehralıdan. Mehralı üç gün iki gecə həmin ot tayasında qaldı. Sonra da fikirləşdi ki, artıq yatküt olar. Gizləndiyi yerdən çıxdı. Ot tayasının yanında ən yaxşı cins atların saxlandığı tövlə var idi. Oradan özünə yaxşı bir at seçib minib tərpəndi. Ancaq gecə olduğu üçün heç özü də bilmirdi haraya gedir. Yarası tam sağalmışdı. Üstündə yarağı-yasağı da yox idi. Hər an tuta bilərdilər. Özü də bilirdi ki, bu dəfə ələ keçsə, qalada üsyən təşkil edib qaçıdiği üçün edam edəcəklər. Bir bulağın yanında atı saxlayıb aşağı endi. Əl-üzünü yudu. Sonra ötən günləri, bütün başına gəlmış hadisələr gözünün qabağın-dan keçdi. Bahar, ailəsi, qohum-əqrəbəsi, yurdu Borçalı, kəndi Darvaz yadına düşdü. Kövrəldi, ürəyi qübarlandı. Öz-özünə dedi, deyirlər insan dara düşəndə ərənlər pirini çağırır, o da dada yetir, gəl sən də çağır, bəlkə sənə də bir yol açila. Üzünü göyə, Allaha tutub alır görək nə deyir:

Çağırdım adını ya şahi-mərdan,  
Dar günü dadıma yetiş sən mənim.  
Sənsən, xəlq eyliyən aləmi-cahan,  
Bu darda dadıma yetiş sən mənim.

Hayana gedirəm, əl çəkmir qada,  
Cavankən ömrümü vermişəm bada,  
Yetiş imdadıma ya sirli xuda,  
Bu darda dadıma yetiş sən mənim.

Çağırram dadıma qadir-sübhanı,  
O Xıdır Əlləzi sahib-zamanı,  
Dağıldı atamın ol xanimanı,  
Bu darda dadıma yetiş sən mənim.

Mehralının bəxti niyə yatıbdır,  
Mən görürəm tale məni atıbdır,  
Yoxsa cavan ömrüm başa çatıbdır,  
Bu darda dadıma yetiş sən mənim.

Mehralı sözünü qurtarib yoluna davam etdi. Dar cığırla bir az getmişdi ki, karşısına geniş bir yol çıxdı. Bu yolu əlinə alıb bir az getmişdi ki, gəlib bir kəndə çıxdı. Həmin kənddə ilk qarşısına çıxan bir qapını döydü. Fələyin işinə bax ki, Mehralının gəlib çıxdığı bu kənd Maraslı kəndi, qapısını döydüyü ev də yaralayıb öldürdü Musa Çavuşun atasının evi idi. Baxdı ki, bir qoca nurani kişi çıxdı qapını açmağa. Mehralı bu kişidən xahiş elədi ki, onu Allahın qonağı eyləsin bir günlüğünə. Kişi də bunu çox mehriban qəbul eylədi, dəvət etdi evinə, tez buna süfrə açdı. Mehralı üç gün idı heç nə yeməmişdi. Doyunca yeyib aclığını öldürdü. Sonra adı Mustafa olan bu kişi Mehralını sorğu-suala tutdu. Gördü ki, bu oğlu Musanı öldürən Qaçaq Mehralıdır. Amma hələ ki, heç nə bildirmədi. Gətirib su qızdırıldı, Mehralını yaxalayıb yaralarına məlhəm sarıdı. Sonra da yatağını salıb qonağını rahatladı. Mustafa kişisinin Musa Çavuşdan başqa altı

oğlu var idi. Mehralı yatandan sonra o, oğullarının hamisini başına yiğib qonağının kim olduğunu söylədi və tapşırdı ki, ona xəyanət etməsinlər. Çünkü Musa Çavuşu yaralı halda evlərinə gətirənlər günahın Mehralıda yox, onun özündə olduğunu atasına və qardaşlarına söyləmişdilər.

Sübh açıldı, üstünüzə xeyirli sabahlar açılsın, Mehralı oyandı ki, yarası dincəlib. Cox keçmədən Mustafa kişi altı oğluyla birlikdə Mehralının yanına gəldi və özünü tanıtdı. Mehralı karıxdı, pərişan oldu. İki belə görən Mustafa kişi aldı əvəzində görək ona nə dedi:

Tanrı saxlayana xətər toxunmaz,  
Yaşayar hər zaman ölməz, ay oğlum!  
Haqqın qəhərindən yayınmaq olmaz,  
Bunları hər nadan bilməz, ay oğlum!

İnam bağla ərənlərin pirinə,  
Qorxu gəlməsin qoy sənin sərinə,  
Səni qoyduq Musa Çavuş yerinə,  
Bizdən sənə xəta gəlməz, ay oğlum!

Mustafayam, artıq ötübdür yaşım,  
Qəzanın işidir, ağarış başım,  
Oğlanlarım olsun sənin qardaşın,  
Mərdlərə heç zaval olmaz, ay oğlum!

Mustafa kişi sözünü qurtarıb dili ilə də dedi ki, oğlum, heç qəlbini qaraltı gəlməsin, biz bilirik ki, günah mənim oğlumda olub, ona görə də biz səni Musa Çavuşun yerinə qoyduq, bundan sonra sən də mənim oğlum sayılırsan, bu oğlanlarım da sənin qardaşın sayılacaq.

Mehralının minib gəldiyi at damgalı idi, Mehralını tez ələ verə bilərdi. Ona görə də Mustafa kişi oğullarına tapşırdı ki, aparıb bu atı azdırınsınlar. Düz bir ay Mehraliya baxdılar. Sonra Mehralı daha burada qala bilmədi, vətən şirindir, vətəni yadına düşdü. Getmək üçün Mustafa kişidən izn istədi. Mustafa kişi dedi:

— Oğlum, mən səni başa düşürəm, bilirəm ki, darıxırsan. Amma sənə məsləhətim var. Eşitmişəm ki, uruslar sənin haqqında fərman verib ki, könüllü təslim olsan sənə çoxlu ənam verəcəklər, özünü də edəcəklər knyaz. Belə şeylərə oğlum Musa Çavuş kimi suslama. İnsanın şərəfi hər şeydən üstündür. Bu günə kimi qeyrətli ömür yaşayıbsan, bundan sonra da belə davam et. Heç kəsə boyun əymə. Yalnız ehtiyatlı ol. Ehtiyat ığidin yarasığıdır.

Sonra da Mehraliya yaxşı bir at, bir də Musa Çavuşun qılincını verdi, xeyir-duasını əsirgəməyib Borçaliya yola saldı. Altı qardaş da Mehralıyı tək qoymadı. Ona qoşulub Arpa çayı keçdilər, vardılar Ağbabaya, ordan da dağlarla-dərələrlə yol gedib gecənin birində özlərini yetirdilər Darvaza. Kənd əhli onları toy-bayramla qarşılıdı. Hamı qonaqlıq vermək üçün sıraya düzüldü. Mehralı bəyin gəlişinə ən çox sevinənlərdən biri o tutulduqdan sonra Darvaza, evlərinə gəlib çıxmış sədaqətli atı Qarakötük oldu.

Bu o vaxt idi ki, Uruset-Osmanlı davası təzə başlamışdı. Uruslar qaçaqları öz tərəflərinə çəkmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu məqsədlə Mehraliya da çoxlu məktublar göndərmişdilər. Amma Mehralı onların təkliflərini qəbul etmirdi, öz din, dil qardaşlarına qılinc vurmaq, gülə atmaq istəmirdi. Ona görə də Osmanlı or dusunun başçısı marşal Muxtar Paşa bir namə yazıb

xəlvəti bir adamlı göndərdi. Mehralı bu məktubda görək nə yazdı, biz deyək, eşidənlər şad olsun:

Muxtar Paşa, bir ərzim var sizlərə,  
Qəbul qılsan bir arkadaş bilərəm.  
İstəmirəm gavurlara qarışam,  
İzin versən, sizin elə gələrəm.

Ta ölüncə vicdanımı satmaram,  
Müxənnətin kölgəsində yatmaram.  
Gavurlarla sizə gullə atmaram,  
Verərəm özümü selə gələrəm.

Fələk qatıb Mehralının sərini,  
Pünhan saxla, bilməsinlər sərrini,  
Çağırışam, ərənlərin pirini,  
Ölsəm də, müsəlman-türk tək olərəm.

Muxtar Paşa məktubu oxudu və əvəzində cavab yazdı ki, Osmanlı ordusunun sənin kimi igidlərə çox ehtiyacı var, ancaq əvvəlcə sənə Osmanlı Sultanının bir fərمانını göndərəcəm, onu Qafqazın quzeyində yaşayan müsəlman dağlılara çatdırımalısan. Əgər bu tapşırığı yerinə yetirsən, onda biləcəm ki, bizlərdənsən və o zaman gözümüz üstündə yerin var. Mehralı Muxtar Paşanın tapşırığını yerinə yetirmək üçün gəldi Qaraçöp mahalının Yor-Muğanlı kəndinə. Bir neçə gün orada atasının dostu olan mahalın hörmətli və mərd ağalarından Ali Ağaklışı oğlunun evində qonaq qaldı. Sonra da onun köməkliyi ilə Dağıstan və Çeçenistan dağlarına qalxıb Osmanlı hökm-darının məktubunu çatdırıdı oradakı naiblərə.

Bundan sonra Mehralı kəndinə dönüb Alosmana

keçmək üçün başladı hazırlığa. Darvaz dərəsində qərar tutan 12 para kəndin ruhanisi Hacı Molla Məhəmməd, kənd ağalarından Rəfi ağa, Bayram ağa, İdris ağa və Cəfər ağa, Darvaz kəndinin kəndxudası Eyyub oğlu Ali Mehraliya uruslar işgəncə verməsinlər deyə ən yaxın qohum-əqrəbasını özü ilə aparmağı məsləhət gördülər. Mehralı da bu ağsaqqalların dediyi ilə razılaşdı. Yırığışdan sonra Mehralının qəfiləsi Darvazda Hərşənin ocağını və Boyalı pirini ziyarət etdi, nəzir-niyaz verdi və hava qaralan kimi kənddən Şindilər dağına tərəf yol aldı. Bir az gedib Quyubulaqda dayandılar. Mehralı - bəlkə sonuncu dəfədir - deyib Quyubulağın suyundan doyunca içdi və ovuc-ovuc üz-gözünə vurdu, buradakı ağacları, daşları öpdü. Mehralının Bahardan bir oğlu olmuşdu, adını Rüşdü qoymuşdu. Hələ çağ'a idi. Mehralı düşündü ki, uşaq yolda ağlayıb onlara çox maneçilik edə bilər, uşağın səsini duyub onlara zərər yetirə bilərlər. Ona görə də Bahara dedi ki, Rüşdünü aparmaq olmaz, bəlkə uşağın bələyinə çoxlu qızıl, pul-para qoyub saxlayaq bu qoca vələsin dibində, tapan olsa, pula görə uşağa dəyməsin. Sizi addadım Arpa çayının o tayına, sonra qayıdır inşallah Rüşdünü apararam. Bunu eşidən Bahar ahu-nalə çəkib görək Mehraliya nə dedi:

Ay Mehralı, and verirəm Allaha,  
Yalvarıram, gəl ayırma balamı.  
Aləmi xəlq edən o gözəl şah!  
Yalvarıram, gəl ayırma balamı.

Aləmin təbibi, ədalət şahı,  
Külli aləmdə islamın pənahı,

Təmənnam budur ki, çəkdirmə ahı,  
Yalvarıram, gəl ayırma balamı.

Əzizdir Vətənin torpağı-daşı,  
Yunisi dəryadan qurtaran kişi,  
Balam çox uşaqdır, körpədir yaşı,  
Yalvarıram, gəl ayırma balamı.

Baharın bulud tək gözü dolubdur,  
Ah-naləsi göyə bülənd olubdur,  
Bu bəlalar bizə haqdan gəlibdir,  
Yalvarıram, gəl ayırma balamı.

Mehralı dedi, indi bir çağadan ötəri bu qədər xalqı badamı verək? Bahar, eləcə də Mehralının qardaşı İsa, bacısı Hürü nə qədər yalvardılsa Mehralı həmişə olduğunu kimi dediyindən dönmədi. Uşağı sonra gəlib götürmək ümidi ilə vələs ağacının dibinə qoyub yaxınlarıyla Alosmana doğru yola düşdü. Qəfilə bir qədər gedib Şindilər dağının ətəyindəki Sınıq körpüyə çatanda Bahar çağanın ayrılığına dözməyib hönkür-hönkür ağlamağa başladı. Bunu görən baldızı Hürü gizlicə döndərdi atının başını geriyə və qoyduqları yerdən götürdü qundağı, uşağın dil-dodağına bayaqdı çekdi bal. Uşaq hicqırıb müşil-müşil yatdı. Sonra da Hürü qundaqla bərabər Mehralının gözünə görünmüyüb qarabaqara başladı köçü izləməyə. Qəfilə Osmanlı torpağını keçdi. Bir az dincəlmək üçün dayandılar. Elə bu vaxt Hürü uşağı gətirib Mehralının qucağına qoydu. Mehralı bacısını bağına basdı. Onun üz-gözündən öpüb dedi, elə bil dünyani mənə verdin. İndi gör ana necə olar da. Bahar Hürünün ayaqlarına döşəndi. Uşağını bağına basdı, sevinci həddən aşdı. Bir az din-

cələndən sonra təzdən yola düşdülər.

Beləliklə Mehralının köç qəfiləsi gəlib çatdı Çıldır mahalına, ustadlar-ustadı Aşıq Şenliyin kəndi Suxaraya. Bunları görən Aşıq Şenlik tez qarşılara çıxdı, evinə dəvət eylədi. Ustad deyir:

– Suxarada Aşıq Şenlik qarapapaq qəhrəmanı Qaçaq Mehralının şərəfinə elə bir ziyafət düzəltdi ki, hələ indiyə qədər Alosmanda belə ziyafəti rüzgarın gözü görməmişdi.

Aşıq Şenlik bildi ki, Mehralı Osmanlıya kömək üçün gəlib, odur ki, – əfəndim, sinəmə bir neçə xanə söz gəlib, izn verin sizə ərz eyləyim – deyib basdı sineyi-sandığa imrandilli bülqurlu sazını. Aldı görək «Mehralı bəy atlıları» türküsündə nə dedi, biz deyək, siz şad olun:

Əhli-islam olan eşitsin, bilsin,  
Can sağ ikən yurd vermənih düşmana.  
İstər ki, Uruset nə var ki, gəlsin,  
Can sağ ikən yurd vermənih düşmana.

Qurşanın qılinci, geyinin donu,  
Qovğa buludları sardı hər yanı,  
Doğdu qoç iyidin şan almaq günü,  
Can sağ ikən yurd vermənih düşmana.

Əsgər olan böyük-böyük bölünər,  
Qars qalası sandızmı alınar?  
Boz atlar üstündə qılinc çalınar  
Can sağ ikən yurd vermənih düşmana.

Qovğa günü namərd sapa yer arar,  
Ər olan köhsünü düşmana gərər,

Cəmi ərvah biznən meydana girər,  
Can sağ ikən yurd vermənih düşmana.

Hələ Alosmanın görmüyüp zorun,  
Din qeyrəti olan tədarük görün,  
At təpin, baş kəsin, qazağı qırın,  
Can sağ ikən yurd vermənih düşmana.

Men-Əsfərdi bilin urusun əсли,  
Orman yabanısı, balıççı nəсли,  
Xınzır sürüsünə dalif qurd misli  
Can sağ ikən yurd vermənih düşmana.

Şennih, nə durursan, atları minin,  
Siyra qılınc düşman üstünə dönün,  
Artajaxdı şanı bu Alosmanın,  
Can sağ ikən yurd vermənih düşmana.

Şenlik bundan sonra zilə çekib belə bir sicilləmə-bayatı da dedi:

Aşıq der, amanım var,  
Canım var, imanım var.  
Əhdim var, peymanım var,  
Nəzrim var, qurvanım var,  
Bu ah urusa qalmaz,  
Qurtulmax gümanım var,  
Şənni Alosmanım var!

Ustad deyir ki, söz tamam olar-olmaz, Mehralı həmin şeri yazıp götürdü ki, əsgərlərimə marş kimi əzbərlədib oxudacam, qoy ruh gətirsin. Elə də elədi. Mehralı

Ağbaba, Çıldır, Şörəyel mahallarından öz ətrafına üç yüz qarapapaq igidi topladı. Onlara Borçalıdan da bir o qədər atlı gəlib qoşuldu. Sonra da əli qılınc, silah tutan Suxarada yatdılar səmənd atlarının yalmanına, günə bir mənzil-teyi mənzil qıldılar yolun damarına. Dərələrdən sel kimi, təpələrdən yel kimi qaş qaralanda çatdılar Muxtar Paşanın barigahında çəkdilər səmənd atlarının başını.

Mehralının altı yüz athıyla gəlişini verdilər Muxtar Paşaya xəbər. Ustad deyir ki, Muxtar Paşa çox hörmət-izzətlə qarşıladı Mehralı bəyi. Soruşdu:

– Əfəndim! Nasıl oldu ki, Qafqaz kimi cənnət məkan bir gülüstəni qoyub da Alosmana gəldin? Mehralı arif adam idi, oxudu Paşanın ürəyini.

– Paşam! Rüxsət versən sinəmə bir neçə xanə söz gəlib, ərz eyləyərdim mübarək qulluğunuza.

Muxtar Paşa dedi:

– İzindəsiniz, Əfəndim!

Götürdü görək Mehralı halına münasib Muxtar Paşaya nə dedi, ərz eyləyək qulluğunuza:

Canımız bir, qanımız bir biləb mən,  
Ol səbəbdən sizə gəldim, əfəndim!  
Rusu, ermənini qəbul qılmadım,  
Sizi bizə arxa bildim, əfəndim.

Gavurlar çox susadılar qanıma,  
İnan, qan quşdurдум mən düşmanıma,  
Türkə güllə atmağı vicdanıma,  
Namus-qeyrətə ar bildim, əfəndim!

Din yolunda əsirgəməm canımı,  
Töksə də, qoy türklər töksün qanımı,

Qan qardaşım oxusun quranımı,  
Qoy desinlər şəhid oldum, əfəndim!

Çox şükür, xudanın haqqı-sayına,  
Ol kərəmin qismətinə, payına,  
Aşıq Şenlik qonaq etdi öyünə,  
Lütf eyləyib, ülfət qıldı, əfəndim!

Haqqın dərgahına şükür etmişəm,  
Allahımın ətəyindən tutmuşam.  
Mehraliyam, öz arzuma çatmışam,  
Qismətimə qəni oldum, əfəndim!

Söz tamama yetdi. Muxtar Paşa dedi:

– Əfəndim, belə cəsarətlə danışırsan, bu saat Qars mühəsirədədir. Anadolu qarapapaqlarının səcdəgahı Qarsı erməni general Loris-Melkon gecə-gündüz qorxu altında saxlayır. Əhli-şəhər təşviş içindədir. Gavurları çəş-baş salmaq üçün ora qəflətən arxadan hücum etmək lazımdır. Gedə bilərsənmi?

Mehralı dedi: «Canla-başla hazırlam, əfəndim». Muxtar Paşa dedi: «Haydı, onda sənin igidləyini görək. Səni Qarsa milis başkomandanı qoymam. Qarsı mühəsirədən qurtarmağı sənə həvalə edirəm». Mehralı Muxtar Paşanın belə bir dar gündə Qarsın taleyini ona həvalə etməsindən vəcdə gəldi. Qeyrəti coşa gəlib üzünü tutdu silah yoldaşlarına:

Hay vurun hər yandan qoç igidlərim,  
Dağının düşməni, diri qalmasın.  
Qırın gavurları, aman verməyin,  
Viran olsun, eli-yurdu qalmasın.

Meydana girəndə şir-aslan olun,  
Düşmənin üstünü qurd kimi alın,  
Ələ keçənləri atından salın,  
Qoymayın, yüzündən dördü qalmasın.

Görməyiblər Mehralının dadını,  
Çekdirəcəm cəhənnəmin odunu,  
Gavurlar duysunlar türkün adını,  
Şad olsun Osmanlı, dərdi qalmasın.

Söz sona yetdi. Sonra Mehralı bir nərə çəkib yoldaşlarına hücum əmri verdi. Urusları eylədilər darmadağın, pərəənlərini pozub qırıldılar çoxunu, sağ qalanlar da zorla qurtardı canını. Bundan sonra Muxtar Paşanın Mehraliya inamı birə beş artdı. Ona minbaşı, qardaşı Aliya da yüzbaşı rütbəsi verdi. Ən çətin tapşırıqlara onu göndərdi. Cünki bilirdi ki, hər bir döyüşdən qələbəylə çıxacaq.

Ustad deyir, bir tərəfdən Mehralı öz dəstəsindəki qarapapaqlar ilə, o biri tərəfdən general Musa Paşa Kunduxov və 50 il Dağıstanta-Çeçenistanda uruslara qan uddurmuş Şeyx Şamilin oğlu Qazı Məhəmməd öz dəstələrindəki dağlı igidlərlə, digər tərəfdən də Qurd İsmayıllı Paşa və Muxtar Paşa nizamlı qoşunlarıyla Qars ətrafında özlərindən sayları və silahları qat-qat üstün olan yağı düşmənə tutdular olmazın divan. Mehralı onların bütün əməllərini əvvəlcədən öyrənib bildi. Davanın ən qızığın çağında Tiflisin həndəvərinə qədər gəlib urusları saldı vəlvələyə, teleqraflarını kəsdi, ən yaxşı cins döyükə atlalarını keçirdi türk tərəfə, nə qədər mühasirəyə düşsə də düşməni qırıb sağ-salamat qayıtdı geri. Mehralı satqınlıq edib uruslara gizli yolları göstərən Hacı Veli, Tülü Musa, Lətif bəy kimi müsəlmanları tutub Muxtar Paşaya etdi təslim.

Satqınlıq edib uruslar tərəfdə vuruşan Dalaverli Mansura da divan tutdu. Urusların komandanı erməni əsilli generallar Loris-Melkon və Kişmişov Mehralının əlindən zara gəlmışdilər, onun qorxusundan gecə-gündüz yatam-mırdılar. Elə bilirdilər ki, bu dəqiqə yanlarından çıxacaq.

Yerli camaat Mehralının xətrini çox istəyirdi. Ustad deyir ki, əli saz, dili söz tutan aşıqlar elə bil bir-biri ilə Mehralını tərif etmək üçün girmişdilər bəhsə. Qarslı Aşıq Sadıq da Qars qovğasından vəcdə gələrək etdi sazını bəm-zil, götürdü görək Mehralını necə öydü, tərəfindən biz deyək, siz şad olun:

Ey ağalar, bəylər, bizim ellərdə,  
Qoçaqlıqdan yana birdi, Mehralı.  
Cahallıq eyləyib dağlarda gəzdi  
Epey zaman qaçaq durdu Mehralı.

İbtida gözündən düşdü dövlətin,  
Sonu gözə girib buldu rəğbətin,  
Cahana tanıdı şanın, şövkətin,  
Bir eşsiz namıdar, ərdi Mehralı.

Qan-qovğa qopanda Qarsın başına,  
Doxsanüçdə baxdı yurdun işinə,  
Dörd-beş yüz atlıyi aldı peşinə,  
Moskovun cənginə girdi Mehralı.

Muxtar Paşa qıydı ona nişanı,  
Başladı tökməyə xain düşmanı,  
Şanı tutdu bütün Qafqazistanı,  
Qoçaqlardan düzdü ordu Mehralı.

Orduyi-İslama rəhnümün oldu,  
Tanrı Arslanı şad, məmnun oldu,  
Düşmən güzərgahı həp pürhun oldu,  
Leşlərini yerə sərdi Mehralı.

Komandır, qazağı həp bidar etdi,  
Rahat yatammadı, can-bezar etdi,  
Loris də əlindən əl-həzar etdi,  
Gecə qərargahlar yardı Mehralı.

Moskov ordusuna çox dəhşət saldı,  
Hər hərəkətlərin kəşf edib bildi,  
Osmanlı əsgəri tədabir aldı,  
Düşmana tuzağı qurdu Mehralı.

Adını dünyada rusun saldatı,  
Qoparırdı «Mamaa» deyin fəryadı,  
Moskova xof saldı mərdanə adı,  
Gözlərin qurdunu qırdı Mehralı.

Rusu Şürəgəldə peşman eylədi,  
Yollarını kəsib hüspan eylədi,  
Taburların yerlə-yeksan eylədi,  
Ən dilavərlərin yordu Mehralı.

Məlun Hacı Vəli gör nə iş tutdu,  
Beş qəpiyə dinin, namusun satdı,  
Qarsın təsliminə çox qayrət etdi,  
Onu, sağ, Paşa verdi Mehralı.

Mehralının davada göstərdiyi qəhrəmanlıqlar Sultan II Əbdülhəmidin də qulağına çatdı. O cəbhədə ilk dəfə

Mehralıya orden verdi, özünü də şəxsən İstanbula görüşə çağırıldı. Mehralı iki həftəliyinə Qarsdan İstanbula Sultanın görüşünə yollandı. Sultan sarayı Dolmabaxçada Sultan II Əbdülhəmid Mehralı bəyi çox hörmət-izzətlə qarşılıdı. Basdı onu bağrına. Mehralı orta boylu adam idi. Odur ki, Sultan dedi:

– Ey Mehralı! Ey Borçalı-qarapapax qartalı! Mən elə bilirdim sənin boyun etdiyin qəhrəmanlıqlar qədər ucadır. Gözlərimə inanmiram, oğlum, nasıl oldu ki, bu boy-buxunla, bu qədər şan-şərəfi Alosmanda qazandın?

Mehralı arif adam idi. Söz altında qalan deyildi. O idi ki, dedi:

– Sultanım! Sinəmə bir neçə xanə söz gəldi, icazə versəniz deyərdim.

Sultan II Əbdülhamid dedi:

– İzndəsən.

Aldı görək Mehralı halına binəm nə dedi, tərəfindən biz deyək, sizə könül xoşluğu:

Boyum qısadırsa, qolum uzundur,  
Qılincım hər zaman kəsir əfəndim!  
Düşmənin üstünə yeriyən zaman,  
İnan, yarpaq kimi əsir əfəndim!

Hayana üz tutdum, açıldı yolum,  
Ərənlər piridir qanadım-qolum,  
Qadir mövləm qoymadı ki, mən ölüm,  
O, eyləyib məni cəsur əfəndim!

Mehralıyam, haqq yoluna qalandım,  
Türk oğluyam, türk adına dolandım,

Hər zaman düşməni biganə sandım,  
Çoxlarını etdim yesir, əfəndim!

Bəli, Sultan II Əbdülhamid Mehralının sözlərindən məmnun qaldı. Onu yenidən basdı bağırna. Bəyin şərəfinə Dolmabaxça sarayında elə bir ziyafət verdi ki, rüzgarın gözü hələ Alosmanda belə şadyanlıq görməmişdi.

Bu görüşdən sonra Mehralı daha da ruhlanıb cəbhəyə qayıtdı, yenidən başladı qırıb tökməyə türkün düşmənini. Tezliklə rütbəsi yüksəlib miralay, general oldu. Ancaq ruslar öz əsgərlərinin və toplarının sayını birə beş artırdılar. Sonra Qarsa dörd tərəfdən hücum etdilər. Əhməd Muxtar Paşa çox itgi verməmək üçün Ərzuruma doğru geri çəkildi. Uruslara bir ucdn kömək gəlməkdə davam eyləyirdi. Ona görə də onlar əl çəkməyib Ərzurumu da işgal etdilər. Ərzurum döyüşlərində Mehralı çox igidliklər göstərsə də ayağından yaralandı. Ondan sonra o axsadı. Mehralı yaralananda uruslar elə bildilər ki, o ölüb, ona görə də sevinclərinin həddi-hüdudu yox idi.

Ustad deyir ki, müharibə sona çatanda Sultan Mehraliya ismarladı ki, öz qarapapaqlarınla kefin Alosmanın harasında istəsə, orada binələnə bilərsən. Mehralı yurd salmaq üçün seçdi aşıqlar məskəni Sivas vilayətini. Çünkü bura havasına, suyuna görə öz doğulduğu, boyabaşa çatdığı yerin havasına-suyuna oxşar idi. Həm də müharibə dostu general Musa Paşa Qunduxov da burada yaşayırırdı. Fikirləşdi ki, dar gündə bir-birimizə həyan olarıq. Sivas vilayətinin Qanqal qəzasında Mehraliya ucuz-bucaqsız torpaq sahələri verildi. O burada altmış kəndə ağalıq etməyə başladı. Mehralı bəy burada özündən və özü ilə gəlmış ən yaxın adamlarından ötəri bir kənd saldı və adını da qoydu Acıyurd. Ona görə ki, əvvəlcə Bor-

çalıdan, sonra da Qarsdan ağrılı-acılı gəlmışdilər. Mehralı Anadolunun ən hörmətli, şöhrətli, nüfuzlu adamlarından biri hesab olunurdu. Hamı ona Mehralı Paşa deyirdi. Sivas əhli Mehralı bəy kimi adı dillərdə dastan olan qoçaq bir adamın onların obasında yaşamasına çox sevindi. Aşiq Püryanı Mehralı bəyin gəlişi münasibəti ilə aldı görək nə dedi:

Nasıl mədh etməyim Mehralı bəyi,  
Sivas ölkəsinin bəyi gəlibdir.  
O zalim düşmənin əlində qalmaz,  
Sivas ölkəsinin bəyi gəlibdir.

Hər kəs qədərinə boynunu əyə,  
Səsi yayılmışdı şəhərə, köyə,  
Zərər-zıyan gəlməz Mehralı bəyə,  
Sivas ölkəsinin bəyi gəlibdir.

Əcəm igididir, yaxşıdır, yaxşı,  
Göstərir kəndini kamalı, şəxsi,  
Əhbabı, yaranı gedərlər qarşı,  
Sivas ölkəsinin bəyi gəlibdir.

Püryanı bu anda söylər, bitirər,  
Haqqın birliyinə şükür yetirər,  
Yurdun şərəfini bəylər artırar,  
Sivas ölkəsinin bəyi gəlibdir.

Hə, mənim əzizlərim! Ustad deyir ki, Qarapapaqların şanlı oğlu Sivasda elə bir mülk inşa etdi ki, göz istəyirdi tamaşasına.

Bu malikanənin inşasında əhli-Sivas cani-dildən qol

çərməmişdi. Bu inşada kasıb ustad Aşıq Ruhsəti də işləyirdi. Tanınmış aşiq olan Ruhsətinin əsil adı Mustafa idi. Sivas vilayətinin Acıyurdun qonşuluğunda yerləşən Dəlikdaş kəndindən idi, 12 yaşından yetim qalmışdı. O, sazı-sözü ilə inşaatçıların əl-ayağını güməşdirirdi. O idi ki, inşaatçılar Mehralı bəyə şikayət etdilər ki, Aşıq Ruhsəti onların başını qatır, ona görə də iş ləng gedir. Söz-söhbəti eşidən Mehralı bəy Ruhsətini edir işdən azad. Bunu görən Rühsəti qəhərlənir. Götürür halına binəm Mehralı bəyə belə bir dördlük söyləyir:

Adanada duyдум: sıtmasiyla dərdi var,  
Ağdağa getdim: tülküsi var, qurdu var,  
Avşara getdim: çerkəzi var, kürdü var,  
Burada da, bəyim, müzəvirin dördü var.

İşdən azad olunmağına baxmayaraq Aşıq Ruhsəti inşaatdan aralanmır, elə hey şeirlər söyləyib mahnilar oxuyur, gününü beləcə yola verirdi. Belə günlərdən birində Mehralı bəy Ruhsətidən xeyli aralıda ustalara göstəriş verirdi. Ruhsəti fikirləşdi ki, daha belə davam edə bilməz, ömrü yoxsulluq, acliq, səfalət içində keçib, indi burada da işdən qovuldu, düşündü ki, gəl Mehralı bəyə vəziyyətini de, bəlkə yazığı gələ. Aldı görək dərdini nə təhər söylədi, ərz eyləyək qulluğunuza:

Vaqif ol halima, mənim əfəndim,  
Bir acliqdan başqa deyəcəyim yox.  
Yoxsulluq oduna yandım, alışdım,  
Axşamdan sabaha yeyəcəyim yox.

Ah etməkdən bağrim başı sızıllar,  
Loğman deyə gəldim, bəylər, qazılar!  
Evdə mələşirlər körpə quzular!  
Qazana bir ovuc qoyacağım yoxg

Nə xəyala doldığımı bilmənəm,  
Ruzu şəb ağlaram, bir dəm gülmənəm,  
Yol üstə durub karvan vurmanam,  
Mənim səndən başqa umacağım yox.

Bütün əhvalımı yazdım varağa,  
Atma, Ruhsətini gözdən irağa,  
Bir top bez istərəm, bir az nafağa,  
Ölərsəm, qəbirdə geyəcəyim yox.

Bəli, Aşıq Ruhsəti Mehralı bəyə yazacağını yazdı, deyəcəyini sözlə də dedi. Ruhsətinin sözləri Mehralı bəyi aldı. Sonuncu bənd ona lap çox təsir etdi, yadına düşdü ki, aşağı bir at söz vermişdi, dediyinə əməl etmədiyi bir yana qalsın, hələ zavallını işdən də çıxarıb. Sanki Mehralı bəyin fikri Ruhsətiyə çatdı, bəyin pərişanlığını duyan aşiq aldı ucadan görək nə dedi:

Kəndi içərimdə neştərim mənim,  
Hər qəzada vardır işdərim mənim,  
Sivasdan da çoxdur müştərim mənim,  
Bir kabab yedirib ətə, qiyammaz.

Yaz gəldi ortalıq güllük, gülüstan,  
Yenə mənim başım qurtulmaz yasdan,  
Mehralı bəyə də yazdım bir dastan,  
İqrar verər, amma ata qiyammaz...

Ciddi bir adam olan Mehralı bəy bu yerdə özünü saxlaya bilməyib, ucadan qəhqəhə çəkdi, aşağı yanına çağırıb könlünü aldı:

– Aşıq, bilirsən ki, mən saza-sözə vurğun adamam, özüm də sənin xətrini çox istəyirəm, havalar yaxşı keçir, yağmur-filan başlamamış inşaatı tamamlamaq, evin üstünü çatmaq lazımdır. Bu sarayın həmişə gözlənilən və ən əziz qonağı sən olacaqsan, sənsiz, aşiqsız bu cah-cəlalın ləzzəti heç olar. İndi mənim çox xoşladığım o dastan-vaqeəni bir də söylə – dedi.

Mehralı bəyin dediklərini eşidən Ruhsətinin gözləri güldü, könlü açıldı. Qəribə bir yuxunu təsvir edən on iki bəndlilik mənzum dastanı söyləməyə başladı. Bu dastanın son bəndini ərz eyləyək qulluğuunuza, dinləyənlər var olsun:

Ruhsətiyəm, kəndi kəndimdən keçdim,  
Bu gecə mənamda çox yerdən uçdum ,  
Bir də, röya imiş, gözümü açdım  
Bəyim, həvəs etmə bu rəzilkara.

Mehralı bəyin ürəyi açıldı, kefi duruldu, «Əhsən, ey vallah!» deyib Ruhsətiyə bir öküz bağışladı, ondan yenə nə istədiyini soruşdu. Ruhsəti çəkinməyib dedi:

– Bəyim, sənin mərd və sözünə düz adam olduğun hamiya bəllidir. Mənə Dəlikdaşa gedib-gəlmək üçün söz verdiyin atı istəyirəm, ayaqlarım ağrıyır, yola dözə bilmirəm. Bir də, külfətimi acliqdan qurtarmaq üçün bir sağlamal inək versən, ömrüm boyu sənə duaçiyam.

Mehralı bəy aşağı bir yəhərli-yüyənli at, xeyli əl xərcliyi, sağlamal inək, bir də xeyli azuqə və əkin-səpin üçün toxumluq verdi. Dedi:

– Aşıq, hələlik bunları apar, Dəlikdaşda əhli-əyalına ver. Ək-səp, inşallah gələcəkdə vəziyyətin daha yaxşı olar. Səni heç bir şeydən korluq çəkməyə qoymayacam. Bu gündən sonra səni özümün ən yaxın dostlarımdan hesab edirəm və sarayın inşaatında işləyən ustaların başı üstünə nəzarətçi təyin edirəm.

Ustadlar deyir ki, elə o gündən Aşıq Ruhsəti ilə Mehralı bəyin arasında şirin və sədaqətli dostluq əlaqəsi yarandı. Ruhsəti Mehralı bəyin sarayının xeyrində-şərində məclisinin başında oturdu.

Mehralı bəyin oğlu Rüşdü bəy də atasına layiq igid, boylu-buxunlu, yaraşıqlı bir gənc idi. Mehralı bəy onu Sivasda yaşayan çərkəz Həmid bəyin qızı Pəmbə xanıma nişanlamışdı. Tədarük edib toya hazırlıq görülürdü. Toyun vaxtı da təyin edilmişdi. Alosmanın ən hörmətli paşalarına, bəylərinə dəvətnamələr paylanmışdı. Ancaq əcəl elə gətirdi ki, Rüşdü bəyin on beş yaşında olan nişanlısı qəflətən vəfat etdi. Toy tədarükü yas tədarükünə çevrildi. Toyu aparmağa dəvət olunmuş Aşıq Ruhsəti bu xəbərdən sarsıldı. Toyda söyləməyə hazırlaşlığı duvaqqapama əvəzinə yas mərasimində aldı görək hansı ağıyi söylədi:

Mehralının bir dənəsi  
Oyan, nazlı xanım, oyan,  
Rüşdü bəyin pərvanəsi  
Oyan, nazlı xanım, oyan.

Cehizini sarıb denklə,  
Beş yüz atlı gəlir cənglə,  
Bahar anan gəldi, bəklə,  
Oyan, nazlı xanım, oyan.

Qalx, dur salını-salını,  
Rüşdü bəyin gör halını,  
Mehralı bəyin gəlini,  
Oyan, nazlı xanım, oyan.

Cümlə bəylər yasa gəldi,  
Qara geydi, tasa gəldi,  
Nişanlı Sivasa gəldi,  
Oyan, Pəmbə xanım, oyan.

Nə enişin dibindəsən,  
Nə yoxuşun başındasan,  
Hələ on beş yaşındasan,  
Oyan, gözəl xanım, oyan.

Donatdılar, bəzətdilər,  
Bir taxtaya uzatdılar,  
Axırətə gəlin etdilər,  
Oyan, gözəl xanım, oyan.

Məzarına dikdilər daş,  
Götürdülər yavaş-yavaş,  
Rüşdü bəy başında göz yaşı,  
Oyan, nazlı xanım, oyan.

Ruhsət də bu dərdə şaşdı,  
Qəzəvət qazanı coşdu,  
Ellər gəldi halallaşdı  
Oyan, nazlı xanım, oyan.

Mehralı bəy sarayında aşıqlarla yanaşı, pəhləvanlar  
da saxlayırdı, tez-tez cıdır yarışları, güləş yarışları keçi-

rirdi. Onun sarayında yaşayan Sicimoğlu adlı pəhləvanın kürəyini heç kəs yerə qoya bilmirdi. Sivasda böyük torpaqlar, var-dövlət, şöhrət-hörmət sahibi olmasına baxmayaraq, Mehralı bəyin vətəni Borçalıdan, doğma kəndi Darvazdan ötrü burnunun ucu göynəyirdi. Amma heç cür oraya gedə bilməzdi. Çünkü ruslara olmazın divan tutmuşdu. Ancaq hərdən bir Darvazdan Acıyurda gələnlər olurdu. Mehralı bəy onları böyük hörmətlə qarşılaşırdı, Borçalıda nələr baş verdiyini soruşurdu, darvazlıların hamisinin tək-tək kef-əhvalı ilə maraqlanırdı, hələ onlara mümkün qədər pul köməkliyi də edirdi.

Bəli, beləcə Mehralı bəyin gün-güzaranı Sivasda xoş keçirdi. Amma, onun da şöhrətinə ağız buranlar vardi. Bir gün qəza mərkəzində qonaqlıq idi. Mehralı bəy də bu qonaqlıqda idi. Bir azdan Qanqal rəisi də gəldi. Hamı hörmət əlaməti olaraq ayağa qalxdı, Mehralı bəy isə qalxmadı. Rəis pərt oldu. Başladı Mehralı bəyə ağır-artıq deməyə. Mehralı bəy verdi Qanqal rəisinin aşının suyunu və dedi:

— Mən, gavurlarla ölüm-dirim döyüşündə olanda sən qalayçı yanında şəyird idin.

Bu cavabdan sonra rəis məclisdən başı alovlu üz qoyur vali Rəşid Paşanın yanına və deyir:

— Mehralı bəy Sivasın valisi siz Rəşid Paşanı əhli-məclisdə qalayçı, məni də sizin şəyirdiniz adlandırdı.

O idi ki, Rəşid Paşa əhvalatın üstünə artıq-əskik qoyub çatdırdı Şövkətli Sultan Əbdülhamid Paşaya. Rəşid Paşanın hirsini-hikkəsini görən Əbdülhamid Paşa dedi:

— Paşa, sən bilirsən ki, Mehralı bəy Alosmanın yenilməz, böyük qəhrəmanıdı. O Alosmanın ən hörmətli qarapapağıdır. Bizim məmləkətin qarapapaqları, Sivas

vilayətində, Şərqi Anadoluda yaşayan müsəlmanlar onu çox istəyir. Elə mən də. Mehralı mənim sərbəst, azad aslanımdır. Bəyəm, bir igidi mənə coxmu görürsən?!

Bəli, Sultan Əbdülməmmədən ağızı yanana Rəşid Paşa kor-peşman qayıdır Sivasa. Bu əhvalatdan sonra Anadolu ağızında Mehralı bəyin bir sözü iki olmur. Amma, Rəşid Paşa da kin-küdürüətini unutmur.

Əhvalatı eşidən Aşıq Püryani götürür görək Mehralı bəyin şəninə nə deyir, əvəzindən biz deyək, sizə könül şadlığı:

Nasıl mədh etməyim Mehralı bəyi,  
Hər yerdə şərəfi, ünү söylənir.  
Yapdığı igidlilik ağlıma düşdü,  
Üzərindən keçən günü söylənir.

Bəyin çoxdu anladarsaq davası,  
Titrətdi əlində qoca Sivası,  
Sürüyü saxladı Qanqal ağası,  
Hər yerdə şərəfi, şanı söylənir.

Mehralı bəy ata minər, yürərdi,  
Düşmən görsə, qorxusundan ərərdi,  
Doxsan üçdə gələnləri qorardı,  
Əsaləti, cinsi, dini söylənir.

Mehralı bəyimi bilənlər bilir,  
Güclü idi bir orduya baş gəlir,  
Ol hər yerdə qəhrəmanlıq söylənir,  
Böylə qəhrəmanın halı söylənir.

Mehralı bəy səni nasıl duyuram,  
İgidlərdən səni seçəm, ayıram,  
Yaradandır səni böylə yaradan,  
Püryanı bu gün də bunu söyləyir.

Sivasda tez-tez at yarışları keçirirdilər. Bu yarışlarda hey Mehralı bəyin Qarakötüyü birinci yeri tuturdu. Amma bu atın da bir tərs xasiyyəti varılmış, güllə atmasan yaxşı qaçmırmiş. Qarakötüğün bu xasiyyətini Rəşid Paşa öyrənir və bir də at yarışı keçiriləndə şərt qoyur ki, güllə atmaq olmasın. Hamı razılaşır. Yarışda Qarakötük geridə qalır. Yarışa baxan Çopur Əhməd adında bir qarapapaq buna dözə bilmir. Öz-özünə fikirləşir ki, ayə, bu nə təhər ola bilər, Mehralı bəyin atı olsun, özü də geridə qalsın və piştoyunu çıxarıb göyə bir güllə buraxır. Qarakötük güllə səsini eşidən kimi yel təki götürülür və birinci yeri tutur. Bu əhvalatdan sonra Mehralı bəynən Rəşid Paşanın arası lap pis olur.

Ustad belə ərz eyləyir ki, Mehralı bəy Alosmanda onun şanına mübarək sözlərdən vəcdə gəlir. Sivasda Alosmana layiq şanlı süvari ordusu düzəldir. Bu orduya Qarapapaq Həmidiyyə Alayları deyirdilər. Hansısa bir vilayətdə dövlətə qarşı üsyan baş verəndə o saat onu yatırmaq üçün Mehralı bəyin bu alayını göndərirdilər.

Bir dəfə Bağdadda ərəblər Alosmana qarşı üsyan eyləyir. Üsyanın başında Cəfər adında amansız bir eşkiya dururdu. Ona görə də marşal Qurd İsmayıł Paşa sultanın tapşırığı ilə özünü yetirdi kömək istəmək üçün Acıyurda, Mehralı bəyin hüzuruna. Mehralı bəy Qurd İsmayıł Paşanı görüb çox sevindi. Ustad deyir ki, Sivasın, Qeyşəriyyənin, Ərzincanın, Toqatın ən hörmətli paşalarını, bəylərini, ağalarını yığıb onun şərəfinə yeddi gün, yeddi gecə

qonaqlıq verdi. Sonra bərabər Bağdada yollandılar. Bağdad valisi onları hörmət-izzətlə qarşılıdı. Mehralı bəy eşkiya Cəfərə təslim olmaq üçün üç gün möhlət verdi. Cəfər Mehralı bəyin adını-sanını çox eşitmişdi. Ona görə də Mehralı bəyə ismarladı ki, əgər məni cəzalandırmasan ömrümün axırına kimi sənin sədaqətli qulunam. Mehralı bəy kişi sözü verdi ki, səni qurdalamayacam. Ondan sonra eşkiya Cəfər Mehralını yanına gəldi və ona ən yaxşı cins ərəb atları hədiyyə etdi.

O zamanlarda bütün Ərəbistan Alosmanın əlində idi. İngilislər türklərin gücündən qorxub Yəməndə aranı qatdı. Orada yaşayan ərəblər türklərə qarşı üsyən qaldırdılar. Çoxdandan qəlbində kin bəsləyən Rəşid Paşa Mehralı bəydən qurtulmaq üçün sultana yazdı ki, bu üsyəni yatırsa, yalnız Mehralı bəy yatıracaq. Sultan Rəşid Paşa-nın yazdığını oxuyub Mehralı bəyi görüşmək üçün ikinci dəfə İstanbula dəvət etdi. Yaşı altmışı ötmüş Mehralı bəy öz hərbi geyimini geyindi, qılıncını da bağlayaraq alayından üç-dörd nəfəri götürüb yollandı yeddi təpədə yerləşən İstanbula. Mehralı bəy Sultan sarayının mərmər pillələrini qalxanda, axsadığı üçün onun qılıncındaki gümüş ucluq pillələrə dəyib səslənirdi: «tıq», «tıq», «tıq», «tıq»,... Bu tıqqıltını Sultan Əbdülhəmid da eşitdi, gördü ki, gələn gözlədiyi Mehralı bəydir. Tez ayağa qalxıb onu qarşılıamağa hazırlaşdı. Mehriban görüşüb xeyli səmimi söhbətləşəndən sonra Sultan dedi:

– Aslanım, düşmənlərimiz Alosmani parçalamaq istəyir. Yəməndə ərəbləri üsyana qaldırıblar. Hami deyir ki, bu üsyəni yatırsa Mehralı bəy yatıracaq. Ona görə səni çağırdım ki məsləhətləşəm. Mən bilirəm ki, sən onsuz da məmləkətimiz üçün əvəzsiz işlər görübən. İndi yaşının da o vaxtı deyil. Yəmən çox isti yerdir. Sən elə istilərə

alışmayıbsan. Bu məsələdə sərbəstsən. İsəyirsən get, istəmirsən getmə. Kef sənindir.

Mehralı bəy Yəmənə getməyə «yox» deməyi şərəfinə sığışdırmadı. Sivasa qayıdıb alayını topladı. Hazırlıq işlərinə başladı. Mehralı bilirdi ki, bu səfər çətin səfərdi. Hamı deyirdi ki, Yəmənin istisi dözülməzdır, oraya gedən bəri başdan ölmüş sayılır. Odur ki, dedi, uzaq səfərdi, nə olar, nə olmaz, yaxşısı budur gəl qohum-əqrəbayla hallaş-vidalaş. Aldı görək Mehralı bəy yaxınlarına nə dedi, biz deyək, eşidənlər şad olsun:

Gəlin halallaşaq, qohum-qardaşım,  
Uzaq yerə bir zamana gedirəm,  
Ya qismət sağ gələm, ya da gəlməyəm,  
llahı deyib amana gedirəm.

Mən ölsəm də vicdanımı atmaram,  
Namərdlərin kölgəsində yatmaram,  
Millətimi ərəblərə satmaram,  
Əgər düşsəm çən-dumana gedirəm.

Mehraliyam artıq ötübdür yaşım,  
Neçə-neçə qovğalar çəkib başım,  
Mənim ilə gedir igid qardaşım,  
Ərəb eli o Yəmənə gedirəm.

Mehralı sözünü qurtarıb bütün qohum-qəlrəbəsi ilə görüşüb-hallaşdı. Sonra üzünü oğlu Rüşdü bəyə tutub dedi:

– Oğlum, bilirsən ki, Yəmənə gedənin çoxu geri qayıtmır. Şər deməsən xeyir gəlməz. İşdi gəlməsəm, çalış el içində hörmət-mərifət yiyesi ol. Bu tərəfin qarapapaq-

lарindan muğayat ol. Onda mənim də ruhum şad olar. Əmin Alı bəy də mənlə getmək istədi. Ona görə də bu gündən məni bu torpaqlarda sən əvəz etməlisən.

Mehralı bəy Rüşdü bəyə öyünd-nəsihət verəndən sonra tullanıb ata mindi. Ordusuna nizamla düzülməyi əmr etdi. Mehralı bəyin özü rəsmi geyimdə alayın lap qabağında dururdu. Mehralı bəy tərpənmək istəyəndə həyat yoldaşı Bahar xanım gözlərinin yaşını abu-leysan kimi töküb onun qabağını kəsdi. Elə bil Bahara dedilər ki, Mehralı bu səfərdən qayıtmayacaq. Odur ki, siyah zülfündən üç tel ayırib görək Mehraliya nə deyir və Mehralı nə cavab verir. Hər ikisinin tərəfindən ərz eyləyək, dinləyənlər sağ olsun.

Bahar xanım:

Sən gedirsən xudam üstünlə getsin,  
Get, Mehralım, sağlıq ilə gələsən,  
Yaradanım nicat versin işinə,  
Get, Mehralım, sağlıq ilə gələsən.

Mehralı bəy:

Allahi çağırıb düşürəm yola,  
Qorxma, yarım, sağlıq ilə gələrəm,  
Talehim fələk mənlə verərsə,  
Qorxma, yarım, sağlıq ilə gələrəm.

Bahar hanım:

Sən gəlincə gözüm yolda olacaq,  
Rəngim-ruhum saralacaq-solacaq,

Rüşdü bəyim sənsiz yalqız qalacaq,  
Get, Mehralım, sağlıq ilə gələsən.

Mehralı bəy:

Yapışmışam ətəyindən Allahın,  
İslamin pənahı o gözəl şahın,  
Din yolunda götürmişəm silahı,  
Qorxma, yarım, sağlıq ilə gələrəm.

Bahar xanım:

Müşküldə qoydun Baharın işini,  
Axıtdın gözündən qanlı yaşını,  
Aparırsan özünlə qardaşını,  
Get, Mehralım, sağlıq ilə gələsən.

Mehralı bəy:

Qırx beş ildi nə ki qovğa etmişəm,  
Allahımın ətəyindən tutmuşam,  
Mehraliyam, artıq yaşa dolmuşam,  
Qorxma, yarım, sağlıq ilə gələrəm.

Hər ikisinin sözü tamam olmuşdu ki, Mehralı bəyin gözü geridə durub gözləri yaşla dolmuş oğlu Rüşdü bəyi aldı. Dedi ki, gəl bir-iki kəlmə sözlə bunun da könlünü al. Götürdü görək Mehralı bəy oğlu Rüşdü bəyə nə söylədi:

Mən gedirəm Rüşdü bəyim ağlama,  
Köz qoyub da ciyərimi dağlama,  
Alay getdi məni burda əyləmə

Oğul köz, düşdüzü yeri yaxar, kimə nə?  
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?

Ta əzəl əzəldən yashiyam, yaslı,  
Çiftə al qılincin ucları paslı,  
Mehralıyı sorarsan, əzəldən yaslı  
Oğul köz, düşdüzü yeri yaxar, kimə nə?  
Oğul, dərd mənim deyil mi, vallah kimə nə

Mən gedirəm, Rüşdü bəyim sənə bir nişan,  
Susuzluqdan alayları pərişan,  
Heç iflah olurmu Yəmənə düşən?  
Oğul köz, düşdüzü yeri yaxar, kimə nə?  
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?

Yəmən çölündə tabur qurayım,  
Zalım düşmanlara hesab sorayım,  
Fərman padişahdan orda ölüyim,  
Oğul köz, düşdüzü yeri yaxar, kimə nə?  
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?

Yəmən çölü viran olsun, dağ olsun,  
Bizim ellər yaşarsın da bağ olsun,  
Mən ölürsəm, Rüşdü bəyim sağ olsun,  
Oğul köz, düşdüzü yeri yaxar, kimə nə?  
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?

Mehralı bəy sarayında heç kəsin xətrinə dəyib-dolaşmırıldı. Bütün işçiləri, mehtərlər, qulluqçular, kənizlər ondan razı idilər. Heç biri istəmirdi ki, Mehralı bəy Yəmənə getsin. Ona görə Bahar xanım bir yandan Mehralı bəyə yalvar-yapış eyləyib saxlamaq istəyəndə, qulluqçu-

lar, mehtərlər də bir tərəfdən alayın Yəmənə getməsinin qarşısını almaq isteyirdilər. Aldı görək baş mehtər Ali bəyi qardaşını Yəmənə getməkdən çəkindirməkdən ötəri nə təhər dilə tutmağa çalışdı, biz deyək, eşidənlər şad olsun:

Mehralı bəy Həmidiyə alayı,  
Düşmənlər çıxardı türlü bəlayı,  
Nədir, Ali bəyim, bunun qolayı?  
Yəmənə de, mənim ağam, Yəmənə,  
Endimola Mehralı bəy Yəmənə,  
Qurdumola çadırları çəmənə.

Mehralıyı sokaklarda tutdular,  
Ağamı da bir qurşuna satdilar,  
Mehralıyı Yəmənə də atdilar  
Yəmənə de, mənim ağam, Yəmənə,  
Endimola Mehralı bəy Yəmənə,  
Qurdumola çadırları çəmənə.

Dövlətə bağlıdır onun bu başı,  
Cahanda arasan bulunmaz eşi,  
Zira altmışı ötübüdü yaşı  
Yəmənə de, mənim ağam, Yəmənə,  
Endimola Mehralı bəy Yəmənə,  
Qurdumola çadırları çəmənə.

Ərəb atlar gəldi bağlanmaq istər,  
Kömüslərin gəldi yağılanmaq istər,  
Rüşdü bəy böyüdü, evlənmək istər  
Yəmənə de, mənim ağam, Yəmənə,

Endimola Mehralı bəy Yəmənə,  
Qurdumola çadırları çəmənə.

Qum təpəsi oldu görünməz otlar,  
Açıqdan ölürlər kühəylan atlar,  
Qardaş şəhid düşdü neçə igidlər  
Yəmənə de, mənim ağam, Yəmənə,  
Endimola Mehralı bəy Yəmənə,  
Qurdumola çadırları çəmənə.

Alay Yəmənə yola düşdü. Onların keçdiyi yerlərdə hamı yolun qırağına tamaşa düzüldü ki, Mehralı burdan keçəcək. Bir müddət sonra quru ilə, dənizlə gedib çatdılar Yəmən elinə. orada da igidlilik göstərib düşməni qırıb-çapdılar. Ancaq qarapapaqlar isti yerin havasına alışışq deyildilər. Ona görə də Mehralı bəy Ərəbistanın istisinə, susuzluğa dözməyib xəstələndi. Gördü ki, işi çox ağırdı. Bir gün elə oldu ki, su yoluna çıxdı. Bir də gördü ki, iki murğu quşu gəlib bunun qarşısına qondu və başladılar öz dillərində ötməyə. Mehralı bəy öz-özünə dedi, ey dili-qafıl! Deyirlər bəzi hallarda məleykələr göyərçin, bir də ahu olub bu donda adının gözünə görükürlər. Olmaya bunlar da məleykədirlər, gəl Sivasa bir namə yaz at bunlara. Əgər məleykə olsalar bu naməni aparıb çatdırıclarlar. Yox əgər adı quşlardısa, onda məktubum qalar. Alır görək Mehralı bəy nə yazır, tərəfindən ərz eyləyək, eşidənlər şad olsun.

Murğu quşu, bir Allahın eşqinə,  
Mənim halımı Sivasa yetirin,  
Qohuma, qardaşa, dosta, yarana,  
Yol gözləyən vəfadara yetirin.

İşdi gedər olsan bizim ellərə,  
De ki, gözünü tikməsin yollara,  
Həsrətin çəkdiyim şirin dillərə,  
Vəfadaram o Bahara yetirin.

Xalqımın yolunda çəkmişəm cəfa,  
Din-islamın zaminkarı qıl şəfa,  
Dada yetiş Məhəmməd əl Mustafa,  
Əli yolu ələmdara yetirin.

Özün məleykəsən murğu donunda,  
Bəlkə sözün keçər haqqın yanında,  
Yardım istəyərəm mənşər günündə,  
Etmə məni günü qara, yetirin.

Mehralı çəkdiyi dad ilə ahdi,  
Hər şeyi xəlq edən qadir Allahdı,  
Mənim qayıtmağım haqqqa pənahdı,  
Acıyurddakı dostlara yetirin.

Mehralı bəy sözünü tamamlayıb dil cavabında bir neçə söz yazıb naməni büküb atdı həmin quşlara. Özü dö-nüb geri getdi. Quşların biri şığıyıb naməni aldı dimdi-yinə, pərvaz edib uçmağa başladı. Gecəni gündüzə qatıb gəldi Sivas elinə. Məktubu aparıb düz Bahar xanımın oturduğu imarətin qarşısında yerə atdı, özü isə ağaca qonub tamaşa eylədi. Naməni aparıb çatdırıldılar Bahar xanıma. Bahar naməni oxuyub bilir ki, onu quş gətirib. Başına-dizinə döyə-döyə alır görək Murğu quşuna nə deyir:

Murğu quşu, bu naməni gətirdin,  
Söylə görüm Mehralımı neylədin?  
Gətiribən arzusuna yetirdin,  
Söylə görüm Mehralımı neylədin?

Bir de görünüm bu nə sual-sorğudur,  
Bu yazılar haqdan gələn qurğudur,  
Özün məlaikə, donun murğudur,  
Söylə görüm Mehralımı neylədin?

Yetirdinmi sən ağızına, dilinə,  
Söylə, nə vəsiyyət etdi elinə,  
Mən yazılı niyə saldı zülümə,  
Söylə görüm Mehralımı neylədin?

Eşitmədim vəsiyyətini, sözünü,  
Ağlar qoydu bu Baharın gözünü,  
Çoxmu solğun gördün onun üzünü,  
Söylə görüm Mehralımı neylədin?

Bahar sözünü qurtarıb başladı ağlamağa. Qulluqçuları böyür-başına yığışıb sakitləşdirməyə başladılar. Dedilər ki, hələlik bir səda-soraq yoxdu, niyə ağlayırsan? Bahar da dedi ki, mən o naməni oxuyan kimi bildim ki, Mehralının başında qaranlıq var.

İndi sizə xəbər verim Mehralı bəydən. Mehralı bəy istiyə dözməyib ömrünü bağışladı oğluna. Onu Yəməndə dəfn etdilər. Mehralı bəyin alayındakı igidlərin çoxu da istiyə tab gətirməyib bu dünyadan köçdülər. Təkcə yüzbaşı Əhməd, çavuş Mahmud, çavuş Göyçə, çavuş Məhəmməd, Yetim İsmayıł, Turan Ağca və Quşqayası kəndindən Hüseyn sağ-salamat geri qayıtdılar.

Mehralı bəyin ölüm xəbəri hər yana ildirim təki yayıldı. Anadolu ellərində, Borçalı kəndlərində ehsanlar verildi. Acıyurda başsağlığına dövlət adamları gəldi. Aşıqlar, şairlər yas saxladı, ağrılar dedi. Mehralı bəyin yanın dostu, onun sarayının ən hörmətli qonağı, saraydakı məclislərdə daim başa çəkilən Dəlikdaşlı Aşıq Ruhsəti də bu xəbərdən sarsıldı, göz yaşlarını sel-su kimi axıtdı və aldı belə bir ağrı dedi:

Bəlloldu getdiyin, mənim əfəndim,  
İndelhan olanlar səni arayır.  
Yıxıldı bir yanı qoca Sivasın,  
Dərvişan olanlar səni arayır.

Pozuldu əlvani uca binanın,  
Qəmi artdı içindəki çobanın,  
Kəsildi qisməti xanə viranın,  
Cənnətdə qılmanlar səni arayır.

Yüklədi köçünü can Məmmədalı,  
Bir zaman dillərdə söylənsin halı,  
Mehralı qızının qırıldı qolu,  
Axıtdı al qanlar, səni arayır.

Qayri-şahin uçdu, dalda yar qaldı,  
Vəfasız dünyanın ömrü az qaldı,  
Bağlar çiçək açmış, güllü yaz gəldi,  
Baxçavan olanlar səni arayır.

Nə müxalif dəydi fələyin daşı,  
Nasıl yaxdı ayrılığın atəşi,

Yenə eşkiyalar qaldırdı başı,  
Bəzirgan olanlar səni arayır.

Hanı sənin kimi ellərdə rəhbər,  
Səndən ziya umar günlər, gecələr,  
Çarşılarda əsnaf, köylərdə rəncəbər,  
Dağlarda çobanlar səni arayır.

Olanca muradin məhşərə qaldı,  
Fələk bu bəlayı bizlərə saldı,  
Aşıq Ruhsəti də məddahın oldu,  
Neçə pəhləvanlar səni arayır.

Hə, mənim əzizlərim! O vaxtdan aylar keçdi, qəri-nələr, illər ötdü, bu sədalar çatdı qədim-qayım türk yurdu Borçalıda ömür sürüb gün keçirən Aşıq Məhəmməd Sadaxlıya. Aşıq Məhəmməd Sadaxlı da bir qədər qəmlənib-kədərlənib götürdü alim qardaşı, akademik Valeh Hacıların «Borçalı Mehralı bəy tarixi həqiqətlərdə» kitabını oxudu və ondan təsirlənərək tanış olduğunuz «Mehralı bəy» dastanını düzüb-qoşdu, sonda da Mehralının əvvəlcə igidliyini, sonra da ölümünü nəzmə çəkib bir duvaq-qapma ilə görək nə dedi, biz söyləyək, eşidənlərə könül şadlığı:

İstəyirəm saz götürüb  
Belə bir dastanı deyim!  
Söyləyim mahallara  
Eşitsin hər yanı deyim!  
Öz mahalı Borçalıdır  
Darvazdı məkanı deyim!  
Əsil adı Mehralıdı,

Ləqəbi bəy, xanı deyim!  
Dörd bir yana səda saldı,  
Bir yan, Alosmanı deyim!

Borçalının igid oğlu,  
Bir can qoydu bu cahana,  
Çoxlarına divan tutdu,  
Düşmən qaldı yana-yana,  
Dolaşdı İran-Turani,  
Ordan keçdi Alosmana,  
Dörd bir yana tel vurdular,  
Çox axtardılar bəhana,  
Xalıq özü pənahında,  
Saxladı o canı deyim!

Ər oğlu tək ad qazandı  
Aldı dağın havasını;  
Qartal kimi zirvələrdə  
Saldı məskən-yuvasını.  
Uruslarla cəng eylədi  
Qazandı hər davasını;  
Belə qəhrəman igidlə,  
Heç kim etməsin bəhsini;  
Dağıdırıb səfləri pozan,  
Böylə bir aslanı deyim!

Köç eylədi qoç Koroğlu,  
Çənlibel oylağı qaldı.  
Rüstəm öldürdü oğlunu,  
Sinəsində dağı qaldı.  
Nə Nəbi, nə Qaçaq Kərəm,  
Nə də Qandal Nağı qaldı.

Dağladın neçə sinələr,  
Nə ürəyinin yağı qaldı,  
Neçələrini yola saldın,  
Alosman aslanı deyim.

Məmlinin qəhrəman oğlu,  
Tək gəlmışdı bu dünyaya.  
Gavurlara qan uddurdu  
Düşmən qaldı yana-yana.  
Ya ilahim, necə qiydın  
Belə igid qəhrəmana.  
Mehralı tək igid oğlu  
Bir də doğacaqmı ana?  
Vaxtsız getdi bu cahandan,  
Etmirdim gümanı deyim.

Ey vəfasız fani dünya,  
Söylə, səndə mürvət hanı?  
Vaxtsız çox yola salıbsan  
Neçə-neçə qəhrəmanı!  
Tarix boyu kim unudar,  
Mehralı tək bir insanı?  
Ələsgər yazdı-yaratdı  
Dəli Aliya dastanı,  
Sadaxlı aşiq Məhəmməd  
Qoşdu bu dastanı deyim!

## CƏLAL-SAYAD SƏLVİNNAZ

Atı üryan, kəndi üryan olan da,  
Zəhmər ayda qarlı dağlar aşarmı?  
Öksüzün yarası dərin olanda  
Kimsə neştər vurub onu deşərmi?

Xoş cavabın düşün, söymə bir kəsə,  
Sarala heyvatək, sərkəndə gəzə,  
Bu dünyada dəftər versək iblisə  
O dünyada yaxasından düşərmi?

Şivğa sözü nəsihətdir bilənə,  
Hər keş öz dinincə namaz qılana,  
Qəlbi, xülqi sidqi təmiz olana  
Cənnət yolu bir cəddədi, şaşarmı?

Ustadlar ustadnaməni bir yox, iki deyərlər, biz də  
deyək iki olsun:

Bir iyid bus etsə şah damənini,  
Təkdir etmək adı-şana düşərmi?  
İyidin olmasa həyatda dərdi,  
Dərman üçün o loğmana düşərmi?

Həsrət didələrin dəmdə olmasa,  
Tuti-qəmzələrin canda olmasa,  
Pərvanənin meyli şamda olmasa  
Dönə-dönə nar içinə düşərmi?

Şeydayı der, şükrün kəsmə mövladan,  
Məcnun da nə bafa gördü Leyladan,

Səfil bayqus ləzzət alsa dünyadan,  
Piral olub viranəyə düşərmi?

Ustadlar ustadnaməni iki yox, üç deyərlər, biz də  
deyək üç olsun, xainin ömrü püç olsun:

Ağır məclisdə çalmağa sazım yox, nedem, nedem,  
Aşığınən dilləşməyə sözüm yox, nedem, nedem,  
Dostlarımı mehman etsəm, layiq etsələr məni,  
Kəsib də kabab etməyə quzum yox, nedem, nedem.

Havalanma dəli göylüm, çıxma dağlar başına,  
İyid var ki, cavab verər bizim kimi beşinə,  
Deməyinən təkcə mənəm, öyünmə boş-boşuna,  
Qutni-qumaş sahaviyam, bezim yox, nedem, nedem.

Əl əldən üstün, Vladimer, vardır eyidən eyi,  
İki qoşma deməyinən qabarma aşiq deyin,  
Saz-kaman olmayan yerdə çarasız eydir meyi,  
O da ellərdə bulunur bizim yox, nedem, nedem.

Vərani-əkbər, şiruni-şəkər, şəkəri-şirin, şirini-dirtap,  
belə rəvayət, belə hekayət edirlər ki, Qəndəhərdə Mahmud paşa adlı bir padşah hökmranlıq edirdi. Mahmud paşanın on beş yaşında bir oğlu var idi, adı Cəlal idi. Padşahın özünün yetmiş yaşı var idi. Elə oldu ki, Mahmud paşa ağır xəstələndi, başını əcəl yastığına qoydu, vəzir-vəkillərini yanına çağırıb dedi:

– Sağala bilməsəm, rica edirəm ki, oğlum Cəlala 25 yaşına qədər taxt-tacı tapşırmayasınız. O çox cavandı. Xalqı yola apara bilməz. 25 yaşına çatar, ondan sonra taxta çıxararsınız.

Ertəsi gün Mahmud paşa ömrünü bağışladı.

O zamanlar ölen padşahın yerinə təzə padşah qoymamış, cənazəni yerdən qaldırmazdılar. Gətirib vəzirin birini padşah təyin etdilər, dedilər ki, Cəlal 25 yaşına çatana kimi, on il müddətində padşahlıq edəcəksən. Vəzir də başladı ölkəni idarə etməyə.

Günlər keçdi. Cəlal da yasdan çıxıb başladı dükan-da-bazarda gəzməyə. O, bir gün baxıb gördü ki, küçədə beş-altı uşaq yığılib aşiq-aşiq oynayır. İçlərində bir keçəl var idi. Keçəl uşaqların hamisinin aşığını uddu, sonra da əllərindən alıb aradan çıxdı. Uşaqlar keçəlin arxasınca gedib ona yalvarmağa başladılar ki, bir az aşiq ver, üstünə artırıb sabah yenə oynayarıq. Keçəl onlara açıqlanıb dedi ki, haramzadalar, mən qumardan aşiq qazanım, yenə gerimi qaytarım. Sonra da uşaqların hərəsinə bir şillə vurdu. Cəlal uşaqların ağladığını görüb, onlara yazığı gəldi, dedi:

– Ay keçəl, vermirsen vermə, daha uşaqları niyə döyüb ağladırsan?

Keçəl dedi:

– Balam, bu qumardı, mərifətin varsa, sən də oyna.

Cəlal:

– Mən sənin balan oldum, ha? Mən Mahmud paşa-nın oğlu ola-ola sən mənə bala deyirsən ha, – deyib keçəlin ağızına bir şillə çəkdi. Keçəl ağlaya-ağlaya anasının yanına getdi. Anası soruşdu ki, nə olub, bala, səni kim vurdu. Keçəl dedi ki, məni Cəlal bəy döydü.

– Hansı Cəlal bəy?

– Mahmud paşanın oğlu Cəlal bəy.

– Deməli belə hə, keçinin əcəli yetişəndə başını çobanın çomağına sürtər. Mən onun başına elə iş gətirim ki, adı da yadından çıxsın.

Keçəlin anası soğan əzdi, burnuna tutdu, sarımsaq əzdi gözlərinə sürtdü, ağlaya-ağlaya gəlib Cəlala dedi:

– Cəlal bəy, ayıb sənin kamalına, ayıb sənin cama-lına. Hayif ki, sən Mahmud padşahın oğlu ola-ola taxt-tac haqqında düşünmürsən, küçələrə düşüb bizim keçəli döyürsən. Kim deyir ki, ağıl artır, get-gedə azalır, 25 yaşında da indiki ağlınlı padşah olacaqsan. Get, atanın taxt-tacına sahib ol.

Arvadın sözləri Cəlalın çox xoşuna gəldi. O, çıxarıb qariya bir qızıl da verdi. Atasının qılınc-qalxanına qur-şandı, zorla taxta çıxdı. Tanışlardan kimisini vəzir təyin etdi, başladı ölkəni idarə etməyə.

Günlər ötdü, həftələr yetdi, aylar tamam oldu. Üç il ərzində, ölkəni idarə etmək əvəzinə, Cəlal Mahmud pa-şanın 15 xəzinə qızıl-gümüşünün altından vurub üstündən çıxdı. Hörmətdən düşdü, üzünə baxan da olmadı. Ölkə də qaldı başlı-başına. Bir gün o gəlib anasından soruşdu.

– Axşam yeməyinə nə hazırlamışan?

Anası dedi ki, sən yemək soruşan deyildin, indi nə olub ki, soruşdun:

– Ana, cibimdə pulum yoxdu, dost-tanış da üzümə baxmir.

Anası dedi:

– Ata malını suya verənin axırı həmişə belə olar, bala. Get, indi bir peşədən-zaddan öyrən, başımızı bir təhər saxlayaqq.

Anasının sözləri Cəlalın ürəyini qana döndərdi, tə-sirləndi, ağlamağa başladı. O qədər ağladı ki, yorulub əl-dən düşdü, öz otağında yuxuya getdi. Gecənin bir vaxtında bir nurani pir gəlib durdu başının üstündə, dedi:

– Cəlal, nə yatmışan, dur gözlərini aç, gör dünyada

nələr var.

Cəlal gözünü açıb gördü ki, bir nurani qocadı, əlin-də də bir badə, başının üstündə durub deyir:

– Al, bala, bu badəni nuş et.

Cəlal dedi:

– Zəhrimara qalsın o badəni, o deyilmi məni bu gün-lərə salan. And içmişəm, baba, daha ağızma vurmaram.

Qoca dedi:

– Balam, bu o badələrdən deyil. Bu, murad badəsidi.

– Murad badəsinin mənə nə xeyri?

– Murad badəsi Arzuyu Qəmbərə, Vərqanı Gülsaya, Leylini Məcnuna, Əslini Kərəmə, Aşıq Qəribi Şahsənəmə buta verən badədi.

Cəlal badəni götürüb başına çəkmək istəyəndə, nurani qoci dedi ki, dayan, oğul, bir duasını da verim.

Dedi:

– Nə duasıdır?

– Bunu içərsən səni, məni yaradan Mövlanın eşqinə.

Cəlal içdi. Qoca badəni bir də doldurdu:

– Bunu da iç qırxların, pirlərin eşqinə.

Cəlal bunu da içdi.

Qoca üçüncü badəni də doldurdu:

– Bunu da nuş et Şiraz şəhərində Əhməd paşanın qızı Sayad-Səlvinazın eşqinə.

Cəlal bunu da içdi.

Qoca dedi:

– Oğul, nə gördün?

– Nə var, nə görüm? Üç badə, bir pir gördüm.

– Oğul, mən barmağımı hayana uzatsam, sən ora bax.

Barmağını uzatdı, dedi:

– Oğul, nə görürsən?

- Dağlar, dərələr, təpələr, kəndlər, bir də şəhərlər.
- İrəli bax yenə nə görürsən?

Qoca Şiraz şəhərini xəlbir boyda yerdən Cəlalın düz gözünün qabağına gətirdi. Bu yerdə Cəlal dedi:

- Bir gözəl şəhər görürrəm.
- Oğul, bu şəhərdə sənə nə verim?
- Cox gözəl şəhərdi, elə şəhəri mənə versən yaxşı olar.

– Yox, oğul. Bu şəhərdə sənin kimi minlərlə adam yaşayır. Bu boyda şəhərdə özünə layiq bir şey tapa bilmirsənmi?

Cəlal bu vaxt öz otağında qızıl taxtın üstündə əyləşmiş Sayad-Səlvinazı görüb dedi:

- Əllərinə qurban olum, baba. Əllərini tərpətmə, gözəl bir qız görürrəm. Gözlərimdən itsə, evim yıxılar.
- Bax, onu sənə məşuq etmişəm, səni ona aşiq. Cox çövri-cəfa çekərsən, amma, insallah, murada yetərsən.

Cəlal əlini uzatdı ki, qızdan yapışsın. Bu vaxt əli boşça çıxdı, üzüquylu yıxıldı.

Sabah açıldı, üstünüzə xeyirli sabahlar açılsın. Anası baxdı ki, Cəlal otaqdan çıxmadı. Cəlalin otağına qalxıb nə görə yaxşıdı? Oğlu bihuş olub yatır, ağızından da köpük daşlanır. Anası saçlarını yolub şivən qopardı. Bütün alim-üləmaları çağırtdırdı, bir şey baş aça bilmədilər. Soruşdu ki, yenə coxbilmiş, dünyagörmüş bir kəs qaldımı? Dedilər: Tək bir qoca qarı qalıb, 200 yaşında. Ondan sinni heç kəs yoxdu, bir onu da çağırtdır. Getdilər, qarını gətirdilər. Qarı baxıb soruşdu ki, bəs bu təbib-loğmanlar nə dedilər?

Dedilər ki:

- Nə bilək, baş açan olmadı, kimi deyir dəmlənib, kimi deyir qudurub, kimi də deyir cinşəridi.

Qarı dedi:

– Ət-mət bişirəniniz dəmlənsin, külü döşürəniniz dəmlənsin, evi süpürəniniz dəmlənsin. On səkkiz yaşında belə bir sevda səri mənim də başıma gəlib. Onda getdilər sazbənddən bir saz gətirdilər. Saza təzyanə vuran kimi qalxıb dərdimi bir-bir söylədim. Gedin, bir saz tapıb gətirin.

Tapıb gətirdilər. Qarı nənə sazı səsləndirən kimi Cəlal gözlərini açdı. Anası onun gözlərindən öpüb dedi:

– Bala, dərdin nədi? Dərdini söylə görək.

Cəlal dedi:

– Nənənin əlindəki sazı verin, söyləyim.

Sazı verdilər. Aldı, görək Cəlal anasına nə dedi:

Yatırkən üstümə gəldi ərənlər,  
Ana, halal eylə, mən gedər oldum.  
Göründü gözümə yarı verənlər,  
Ana, halal eylə, mən gedər oldum.

Anası gördü ki, oğlu əməlli-başlı saz çalır. Dedi ki, deyəsən aşiqlıq eləməyə gedəcək. Aldı görək oğluna nə cavab verdi:

Qürbətə gedərsən, bağrim dağlanar,  
Oğul, sən gedəndə necolur halım?  
Bir iyid görəndə dilim bağlanar,  
Oğul, sən gedəndə necolur halım?

Aldı Cəlal:

Peykan vurub bu sinəmi paralar,  
Göründü gözümə qaşı qaralar.

Haramımdı indən belə buralar,  
Ana, halal eylə, mən gedər oldum.

Anası düşündü ki, bir soruşum, görüm, oğlum hara  
getmək istəyir, fikrinə haralar düşüb:

Baş qoyuban yastıq üstə yatanam,  
Baş götürüb vilayətdən itənəm,  
Söylə, oğul, gedəcəyin vətəni,  
Oğul, sən gedəndə necolur halım?

Aldı Cəlal:

Bu dərd məni hərəkətdən salıbdı,  
Gülüstanda güllərimiz solubdu,  
Şiraz şəhərində Sayad qalıbdı,  
Ana, halal eylə, mən gedər oldum.

Anası öz-özünə fikir elədi ki, Şiraz hara, bura hara?  
Düşündü ki, bir hədə-qorxu gəlim, qarğış eyləyim, bəlkə  
bu yoldan çəkinə:

Oğul, sən gedəndə bilməm neylərəm,  
Xançal alıb bağım başı teylərəm.  
İltimasa durub qarğış eylərəm,  
Oğul, sən gedəndə necolur halım?

Aldı Cəlal:

Cəlalam, sözümü söyləyərəm xoş,  
Bir badə içmişəm, olmuşam sərxoş.

İstər alqış elə, istərsə qarğış,  
Ana, halal eylə, mən gedər oldum.

Aldı anası axır sözünü necə dedi:

Anşayam, ağlaram, gündüzlə gecə,  
Sənə dərs verənlər bir neçə xoca,  
Qurusun dillərim, qarğayım necə,  
Oğul, sən gedəndə necolur halım?

Cəlal sazla dediyi kimi sözlə də son sözünü dedi:

– Ana, yol tədarükü gör, mən gedəsiyəm.

Anası düşündü ki, bu yəqin uzaq getməyəcək. Bir neçə günlük tədarük görərəm, gedər hərlənər-fırlanar, sonra da qayıdır gələr.

Tədarük gördü. Cəlal getdi şəhərin darğasından bir illik yol təzkirəsi aldı, tədarükünü götürüb şəhərdən çıxdı. Gəzdi, gəzdi, o qədər gəzdi ki, yoruldu, gözünə bir uca çinar ağacı sataşdı, ağacın altında da gözəl, sərin bir bulaq. Əlini, üzünü yaxaladı, çörəyini yedi, elə ağacın kölgəsində də yuxuya getdi.

Sən demə bu tərəflərdə qırx haramı-quldur çalar-çapar, əllərinə keçəni gətirib bu bulağın başında bölüş-dürərlərmış. Haramılar elə həmin gün də eyni vaxtda bulağın başına yiğildilər, gördülər ki, cavan bir oğlan bulaq başında yatıb. Haramıbaşı yoldaşlarına dedi ki, mən bunu oyadacam, siz ehtiyatlı olun. Haramıların qırxi da qılınclarını siyirib oğlanın başı üstə hazır dayandılar. Haramıbaşı ayağını yerə vuraraq Cəlala – Qalx! – dedi. Cəlal yuxudan oyanıb gördü ki, başının üstündə 40 qılınc 40 ulduz kimi parıldayır.

Haramıbaşı dedi:

– Qorxma, oğul, biz də insaniq, adamyeyən deyilik.  
Kimsən, nəçisən? Haradan gəlib, haraya gedirsən?

Cəlal dedi ki, icazə versəniz bir iki kəlmə sazla deyərəm. Buyur dedilər.

Aldı görək Cəlal haramıbaşıya nə dedi:

Baş götürüb o canana gedirəm,  
Mövlanın eşqinə incitmə məni.  
Yoxsa susamısız mənim qanıma,  
Mövlanın eşqinə incitmə məni.

Dörd bir yana baxdım, dağlar dumandı,  
Cananı görməyə can arzumandı,  
Bu bir ayrılıqdı, axır zamandı,  
Mövlanın eşqinə incitmə məni.

Əgər suçum varsa, buyur fərmanı,  
Yaradan yetirsin dərdə dərmanı,  
Bir Cəlaldi qırxınızın qurbanı,  
Mövlanın eşqinə incitmə məni.

Haramıbaşı dedi:

– Oğul, bir dil cavabı söylə görək getdiyin yer hadadı?

– Şiraz şəhəri.

– Oğul, sən payi-piyada, nabələd bir adam, iyirmi canın olsa belə birini aparıb sağ-salamat Şiraza çıxara bilməzsən. Bil, agah ol, bizim qırxımız da şirazlı idik. Sarayda qulluq edirdik. Hökmdara tabe olmadığımıza görə məmləkəti tərk etdik. İndi burda qaçaqlıqla başımızı dolandırırıq. O torpağa lənət demişik. Bir də ora qayıtsaq bizə haram olsun! Atın tərkinə alıb səni Şirazın torpağına

çatdırı bilərik. Amma ondan o yana gedə bilmərik. Görürəm, yaxşı oğlansan, odu ki, köməyimizi əsirgəmərik.

Haramıbaşı Cəlalı öz atının tərkinə götürdü. Neçə gün, neçə gecə yol getdikdən sonra Şiraz şəhərinin sərhədinə çatdilar. Haramıbaşı bir meşədə Cəlalı düşürüb dedi:

– Üç gün yol gedib meşədən çıxarsan. Üç gün də ondan sonra piyada yol gedərsən, Şiraz şəhərinə çatarsan.

Sonra haramılar halallaşdilar, geri döndülər.

Cəlal şər qarışana qədər dayanmadan yol getdi, mənənin ortasına çatdı. Gecə düşdü, meşə zülmətə döndü. Cəlal düşündü ki, indi mən neynəyim, yəqin ki, burada qurda-quşa yem olacam. Aldı görək bu yerdə nə dedi:

Yerin, göyun, bu dünyanın sahibi,  
De, mən Sayadımı kimdən istəyim?  
Yaratdın Kəbəni, Şamı, Mehrabı,  
De, mən Sayadımı kimdən istəyim?

Haqqa doğru çevirmişəm yönümü,  
Qızıl qana bələmişəm donumu,  
Ya ver Sayadımı, ya al canımı,  
De, mən Sayadımı kimdən istəyim?

Mən Cəlalam, canım getdi beyhuda,  
Atmışam özümü bir sönməz oda.  
Həsrətəm Sayada fani dünyada,  
De, mən Sayadımı kimdən istəyim?

Söz tamama yetdi. Cəlal yixılıb bir ağacın altında yatdı. Səhər tezdən yuxudan oyanıb yoluna davam etdi. O qədər getdi ki, axırda meşədən çıxdı. Gördü ki, nə şəhər var, nə kənd var, nə cütçü var, nə də çoban. Navalası

tükəndi, yorulub əldən düşdü. Birdən gözünə uzaqda bir çadır dəydi. Düşündü ki, bu ya meşəçi çadırıdı, ya əkinçi çadırıdı, ya da çoban çadırıdı. Yavaş-yavaş başladı çadırı sarı yol getməyə. Yaxınlaşış gördü ki, uzaqdan çadırı oxşamaqla, bu böyük bir imarət kimi şeydi. Üç-dörd otağı var. Otaqlardan birinə girdi. Nə görsə yaxşıdı. Otağın ortasında süfrə açılıb: quş iliyi, can dərmanı, nə desən burda tapılar.

— Ay sənin babana rəhmət — deyib, gümüş qaşığı əlinə aldı ki, plovdan yesin, bu vaxt otaq yırğalandı, qapı açıldı, otağa bir əcəm oğlu daxil oldu. Cəlalı görcək bağırdı:

— Ayə, o plov sahavının bir deyişi var, bir döyüşü var, bir güləşti var. Dayana bilərsənmi ki, o qaşığı əlinə götürmüsən?

Cəlal dedi:

— Qardaş, əylən qoy qarnımı doydurum, ondan sonra deyişini də edək, döyüşünə də.

Əcəm oğlu:

— Yox, əvvəl qaşığı yerə qoy, deyişini deyək, görüm cavab verə bilərsənmi, - deyib görək nə soruşdu:

Çünki, oğlan meydanıma gəlmisən,  
Əylən oğlan, öldürəyim səni mən.  
Kəsərəm kəlləni, düşər bir yana,  
Əylən oğlan, öldürəyim səni mən.

Cəlal baxdı ki, bu yaraqlı-yasaqlı pəhləvanın səsi qız səsinə oxşayır. Öz-özünə düşündü ki, olmaya bu qızdı. Aldı görək Cəlal nə dedi:

Arzulayıb səni deyib gəlmışəm,  
Neyçün, xanım, öldürürsən məni sən?  
Arayıban sən gözəli tapmışam,  
Neyçün, xanım, öldürürsən məni sən?

Əcəm oğlu:

– Ay anasını ağlatdığını, xanımın kimdi? – deyib  
aldı görək nə dedi:

Çünki, oğlan, dava qıldın məninən,  
Ağ gərdənin boyadaram qanınən,  
Otuz doqquz, qırx tamamdı səninən,  
Əylən oğlan, öldürəyim səni mən.

Aldı Cəlal:

Qulac-qulac huylarından hörərəm,  
Gahdan-gahdan ləblərindən əmərəm,  
Əl bağlayıb qulluğunda duraram,  
Neyçün, xanım, öldürürsən məni sən?

Xanım fikirləşdi ki, yeddi ildi yolları kəsib neçə adamı soymuşuq. Hələ belə bir babayi-igid əlimizə düşməyib. Buna təklif edərəm, məni alar, bərabər burada yaşayarıq.  
Aldı görək nə dedi:

Xanzadə xanımmam, sol ilə sağa,  
Oğlan, yonun çevirginən bu dağa,  
Gəl gedək otağa, sən mənə ağa,  
Qiymam oğlan, öldürməyə səni mən.

Aldı Cəlal:

Mən Cəlalam, yon çevirdim bu dağa  
Fələk məni bağban etdi bu bağa,  
Gəl verək dil-dilə, dodaq-dodağa,  
Neyçün, xanım, öldürürsən məni sən?

Bunu eşitcək qız yaxına gəldi, Cəlalin qolundan tutub o biri otağa apardı. Yemək-içmək, demək-gülməkdən sonra yatmaq vaxtı gəldi. Yatağa uzandılar, amma qız nə illah elədisə, oğlan heç ona tərəf baxmadı. Qız düşündü ki, yəqin məni bəyənmədi. Yerindən qalxıb yaraq-əsbabını geyindi, çığırdı:

– Ədə, zalım oğlu, qalx, əynini geyin!

Cəlal qalxdı.

Xanzadə dedi:

– Dalımcə gəl!

Cəlal qızın arxasında getdi. Qız bir qapını açdı. Oğlan gördü ki, 39 iyid zirzəmiyə salınıb. Dizəcən palçığın içində, dizdən yuxarı suyun içindədir. Qız başqa bir qapını açdı. Cəlal gördü ki, otaq qızilla, ləl-cəvahiratla doludu.

Qız dedi:

– İndi kefin istəyir məni al, bu var-dövlətə sahib ol, kefin istəmirsə, onda bu 39 dustağın qırxincısı sən olacaqsan.

Cəlal dedi:

– Canım sənə fəda olsun, Xanzadə xanım. Mənim bir muradım var, ona çatmamış and içmişəm ki, əlimi başqasına vurmayacam.

Xanzadə soruşdu:

– Oğlan, nə muraddı, söylə görüm!

Cəlal dedi:

– Şiraz şəhərində Əhməd paşanın qızı Sayad-Səlvinazdı mənim muradım. Onu alıb sağ-salamat geri dönsəm, and olsun allaha ki, səni də götürəcəm.

Xanzadə dedi:

– Oğlan, olmaya aldadasan.

Cəlal dedi:

– Bu and, bu şəriət, mən yalan danışmaram.

Xanzadə dedi:

– Onda allah sənə yaxşı yol versin, uğur olsun! Bu pulu da götür, sənə lazım olar.

Cəlal dedi:

– Xanım, mənə pul-zad lazım deyil, amma xahiş edirəm, bu dustaqları buraxasan. Bəlkə ağızı dualısı oldu, sağ-salamat geri dönə bildim.

Nə başınızı ağrıdım, Cəlal bir neçə gün yol getdi, gəlib Şiraz şəhərinə çatdı. Başladı küçənin biri ilə getməyə. Çayçı gördü ki, birisi saz əlində gedir, soruşdu:

– Ayə, bir bəri gəl görüm, aşiqsanmı?

Cəlal yaxına gəldi.

Çayçı dedi:

– Bala, görürəm aşiqsan, sənin də xeyrin olar, mənim də. Gəl, bu gecə mənə qonaq ol.

Cəlal razılıq edib oturdu. Qərib adamın evi ya çayxana olar, ya qəhvəxana. Çaydan-çörəkdən ağızına aldı. Bu vaxt çayxanaya beş-altı adam girdi, soruştular:

– Adə, çayçı, bu saz kimindi?

Çayçı oğlanı göstərdi ki, bunundu.

– Olarmı, bir neçə kəlmə söz oxusun?

Cəlal dinməz-söyləməz sazı əlinə götürdü, görək nə dedi:

Dərdli düşüb dərdlərini bilənlər,  
Heç olmasa bir evini göstərin.  
Sayad-Səlvinaşın üzün görənlər,  
Heç olmasa bir evini göstərin.

Çayxanada oturanların arasında Mirzə bəy adlı birisi var idi. Altı ay idи ki, Əhməd paşa elçi göndərirdi, ancaq nə qız gedirdi, nə də atası verirdi. O, Cəlalın söz-lərini eşitcək yerindən dik atıldı:

– Adə, belə şelə oğlu, mənə Mirzə bəy deyərlər. Mən burda ola-ola sən nə cürətlə o qızın adını dilinə gəti-rirsən?

Mirzə bəy bunu deyib Cəlala bir şillə çəkdi. Çayçı bunu görcək əlinə bir palid yarmaçası götürdü, düşdü Mirzə bəyin canına, nə yeyibsən turşulu. Aldı görək bu yerdə Cəlal nə dedi:

Cida düşdüm vətənimdən, elimdən,  
Çox bəlalar çəkdirim mən bu dilimdən,  
Xəbərim yox, döngəsindən, yolundan,  
Heç olmasa bir evini göstərin.

Bu Cəlalın dərdi çoxdu canında,  
Baş qoyub yataydım yar qucağında,  
Yasdıq olub yaslanaydım yanında,  
Heç olmasa bir evini göstərin.

Camaat Cəlal adını eşitcək: – Adə, durun burdan çıxaq, – dedilər. Çayxanada bir nəfər də qalmadı. Hamı dağılışdı.

Sən demə, Əhməd paşa şəhərdə Cəlal adlı kim varsa, hamısını şəhərdən qovmuş, bu adı çəkməyi qadağan edib-

miş. Bütün bunların hamısını çayçı Cəlala danışdı.

Səhər açıldı. Çayçı xəlvətcə Cəlalı yanına çağırıb dedi:

– Şəhərin mərkəzindəki o yaşıl evlər ki var, onlar qızın evləridi. O gördüğün qırmızı evlər isə atasındı. Dur, allah xatırınə burdan çıx, istəyirsən qızın evinə get, istəyirsən atasının. Oğul, tez getməsən, sənin şərin mənə də toxunar.

Cəlal dinmədən sazını götürüb çayxanadan çıxdı. Yol aldı Əhməd paşanın imarətinə sarı. Əhməd paşanın qapısında bir murad daşı var idi, bir elçi daşı. Elçi daşının üstündə padşahın bir köçəsi qızı var idisə, elçi düşənlər oturardı. Murad daşının üstündə isə əyər-əskikliyi olanlar oturardı. Onlara xərclik verib yola salardılar.

Cəlal gedib düz elçi daşının üstündə oturdu. Qapıçılar bunu görüb, ona yaxınlaşdırılar, dedilər ki, sən bu daşın üstündə səhv oturmusən. Bu elçi daşıdı. Murad daşı o biri daşdı, onun üstündə otu. Biz padşaha xəbər verərik, o sənə bəxşış verib yola salar.

Cəlal cavab verdi:

– Mən bu daşları sizdən yaxşı tanıyıram. Özüm də düz oturmuşam.

Qapıçılar açıqlanıb padşaha xəbər apardılar ki, padşah sağ olsun, bir cavan aşiq elçi daşının üstündə oturub.

Padşah dilləndi:

– Yaxşı, o bir nabələd adamdı, siz niyə demədiniz ki, o biri daşın üstündə otursun, bəxşisdən-zaddan verərdik, gedərdi.

Qapıçılar dedi:

– Qibleyi-aləm sağ olsun, biz dedik, amma o hamımızı təhqir edib qovdu. Özü də dedi ki, elçiliyə gəlmışəm.

Padşah qəzəbləndi:

– A kişi, padşahlar qırılıb-tükənib ki, aşıqlar bizim elçi daşında otururlar.

Əhməd paşa yerindən qalxdı, iki cəllad da götürüb elçi daşına yaxınlaşdı, diqqətlə aşığıн boy-buxununa baxdı, öz-özünə fikirləşdi ki, balam, bunun əlində saz olmasa, bu ya padşah balasıdı, ya vəzir oğludu, amma neynim ki, bunun əlində saz var. Əylən, buna bir-iki kəlmə söz deyim, bəlkə öz xoşu ilə çıxa gedə. Aldı görək padşah burda nə dedi:

Əylən, oğlan, səndən xəbər alayım,  
Söylə, balam, nə murada gəlmisən?  
Dərd əlindən səni dərdə salayım,  
Söylə, balam, nə murada gəlmisən?

Aldı Cəlal cavabında görək nə dedi:

Heç gözəl görmədim bu məhəbbətdə,  
Padışahım, bir murada gəlmisəm.  
Badəsini içdim qamü-qəflətdə,  
Padışahım, bir murada gəlmisəm.

Aldı padşah:

Səni tapşırıram şahlar şahına,  
Nəslini kəsərəm qibləgahına.  
Olmaya ki, gəldin pul tamahına,  
Söylə, balam, nə murada gəlmisən?

Aldı Cəlal:

Bir gözüm qan ağlar, biri yaşındı,  
Çox bəla var mən aşiqin başında,  
Sidq ilə oturdum elçi daşında  
Padışahım, bir murada gəlmisəm.

Padşah düşündü ki, bir bunu cəlladla da qorxudum,  
bəlkə çıxa gedə. Aldı görək nə dedi:

Padışaham, səni sallam zillətə,  
Bu dünyadan göndərərəm əxrətə.  
Verrəm səni qaniçici cəllada,  
Söylə, balam, nə murada gəlmisən?

Aldı Cəlal:

Cəlaldi öz adıım, haxdı imdadıım,  
Ərşə havalandı dadi-fəryadıım.  
Düzü, Sayad-Səlvinezdi, muradıım,  
Padışahım, bu murada gəlmisəm.

Bunu eşitcək Əhməd paşa bağırıldı:

– Tez olun, bu əclafı götürün, atın zindana!

Cəlladlar Cəlalı götürüb saldılar zindana.

Əfidə adında topal bir qız var idi. Özü də bilirdi ki,  
Sayad-Səlvinez Cəlal deyib yanıb-tökülür. Əfidə yadında  
yaxşı qalsın deyə topallaya-topallaya adı təkrar edirdi: -  
Cəlal, Cəlal, Cəlal...

Əhvalatdan xəbər tutan Əfidə tez özünü yetirdi  
Sayad-Səlvinezin yanına, dedi:

– Muştuluğumu ver, sənə xoş bir xəbər gətirmişəm.

Qız baş örtüyünü verdi, yun paltarını verdi, dedi:

– Tez ol, bağrim çatladı, nə xəbərdi, tez ol de, canım çıxdı.

Əfidə dedi:

– Atanın elçi daşının üstündə bir aşiq gəldi oturdu. Atan cəlladlarla getdi soruşdu ki, kimsən, nəcisin? O da cavab verdi ki:

Cəlaldi öz adım, haxdı imdadım,  
Ərşə havalandı dadi-fəryadım.  
Düzü, Sayad-Səlvinazdı, muradım,  
Padışahım, bu murada gəlmışəm.

Sonra atan onu götürüb zindana saldırdı.

Bu xəbəri eşitcək Sayad-Səlvinaz qaravaşları yanına çağırıb dedi:

– Gedərsiniz, o zindanbaşıya deyərsiniz ki, Sayad-Səlvinaz buyurdu ki, buraya gətirib saldıqları aşığı buraxsınlar, gəlsin yanına. Əgər razılaşmasa, zindanbaşını öldürüb, zindanı qırarsınız, aşığı mənim yanına gətirərsiniz.

Qızların hərəsi əlinə səkkiz kiloluq əmud götürüb zindanbaşının üstünü aldılar. Nə illah elədilərsə, zindanbaşı razı olmadı, olmadı ki, olmadı. Naəlac qalıb qızların hərəsi bir əmud ilişirdi onun başına, cəhənnəmə vasil etdilər. Zindanın qapısını sindirdilər, məhbusları bir-bir bayırı çıxardıb adını soruştular. Cəlal adını deyən kimi qolundan tutub qızın yanına apardılar.

Amma o biri tərəfdən padşaha xəbər getdi ki, nə durmusan, qızın zindanı sindirdi, zindanbaşını öldürdü. Həmin aşiq Cəlal öz yanına apardı. Padşah qəzəblənərək başının adamlarına «Arxamca gəlin!» deyə, əmr etdi.

«Qızımı da öldürəcəm, onu da».

Qız gördü ki, atası, yanında da dörd cəllad budu gəlir, tez özünü atdı irəli, dedi:

– Atacan, öldürürsən, əvvəlcə məni öldür ki, Cəlalın ölüsünü gözüm görməsin. Onun günahı yoxdu. Zindan-başını öldürən də mənəm, zindanı qıran da.

Yenə hər nə olsa da atadı. Öz övladına qiymadı, düşündü ki, bunu elə burda rəzil eləsin, sonrasında da baxar, aldı görək nə dedi:

Üzümün töhməti, saçımın ağı,  
Əylən, qızım, öldürəyim səni mən.  
Üzüm qara oldu ixtiyar çağrı,  
Əylən, qızım, öldürəyim səni mən.

Zülfünü saz edən qız görək nə dedi:

Dərdli gərək mən dərdlini dindirə,  
Ölən mənəm, verə bilməm yarı mən.  
Öz əlimlə özüm gırṛəm kəndirə,  
Ölən mənəm, verə bilməm yarı mən.

Aldı padşah:

Fikir verin ədəbsizin sözünə,  
Daha övlad deyin baxmam üzünə,  
Bir aşığı tay eyləmiş özünə,  
Əylən, qızım, öldürəyim səni mən.

Aldı Sayad-Səlvinaz:

İyidlər başına sevda bəladı,  
Siyah zülfü yar başına doladı,

O bir padışahdı, səndən əladı.  
Ölən mənəm, verə bilməm yarı mən.

Aldı padşah:

İyidlər başına sevda bəlasa,  
Siyah zülfü yar başına dolasa,  
O bir padşahsa, məndən əlasa,  
Allahın əmriylə verdim səni də.

Aldı Sayad-Səlvinaz:

Sayad çəkər ah çəkənin yasını,  
Qoy edənlər etsin iltimasını,  
Qul necə pozacaq haqq yazısını,  
Ölən mənəm, verə bilməm yarı mən.

Əhməd paşa həqiqəti öyrəndi, gətirib bunların kəbi-nini kəsdirdi, şəkər-şərbət, yemək-içmək, iki aşiq mura-dına yetdi, gül bağındaki imarətdə dövran sürməyə baş-ladılar. Üç ay gül bağında yeyib-içib kef çəkəndən sonra Cəlal dedi:

– Sayad-Səlvinaz, indi gərək atandan icazə alaq, biz öz məmləkətimizə getməliyik.

Qız bu xəbərdən sarsıldı, ancaq üzə vurmadı, ata-sının yanına gedib məsələni danışdıqdan sonra əlavə etdi:

– Cəlalin dediyinə görə, onların var-yoxu əllərinindən çıxıb. Tək bircə anası var, onu da gətirsin bura, sənin də oğul züryətin yoxdu bərabər yaşayarıq.

Atası dedi:

– Yox, qızım. Bir halda ki, mən səni ona verdim, ix-tiyar Cəlalındı. Onun da yurdu var, yuvası var, gözü yol-

da qalanı var, tərəfi var, təfliqatı var, gərək gedəsiniz. Mən sizə iki at yükü qızıl verəcəm, bir qat da yorğan-döşək. Harda qonaq qalsanız, öz yorğan-döşəyinizdə yatarısınız. Bu var-dövlətlə orda əyər-əysikliyinizi düzəldərsiniz.

Padşah təzədən bunlara qırx gün, qırx gecə toy edib yol tədarükü gördü, onları yola saldı.

Qız ağıllı qız idi, Cəlaldan soruşdu:

– Cəlal, yola yaxşı bələdsənmi? Birdən azarıq.

Cəlal dedi:

– Gəldiyim yolu yaddan çıxartmayacağam ki. Sən heç narahat olma, Səlvina.

Bir neçə gün yol gedib, gəzə-gəzə böyük şəhərə çatdılar. Gördülər ki, şəhərdə ev-eşik, hər şey necə varsa eləcə də durur. Ancaq bəni-insan görünmür. Cəlal başa düşdü ki, yolu azıblar, ancaq utandığından qıza heç nə demədi. Atdan düşdülər. Cəlal Sayad-Səlvinaza dedi:

– Bu şəhərin ətrafında yaxşı ağ quş var. Gəl, bu gecə burada gecələyək, ağ quş ovlayıb ətindən kabab çəkək.

Qız razi oldu. Bir evə girib atı tövləyə çəkdilər. Xurcunları içəri gətirdilər. Qız döşəyi sərdi. Cəlal ağ quş ovlayıb gətirdi, yedilər-içdilər, gözlədilər ki, kimsə rast gələ, bunlar harda olduqlarını soruşalar.

Bu vilayətdə doxsan beş yaşında qoca bir xan var idi. Xan ağ quşun ətini çox sevərdi. Həmin o viranə şəhərin camaatını köçürüb öz şəhərinə gətirmişdi ki, ağ quşlar hürküb oradan qaçmasınlar. Xan ağızında dişi olmadığına görə üç gün, üç gecə ağ quşun ətini qaynadıb suyunu içərdi. Şəhərin camaatı növbə ilə iki-iki gedib xan üçün ağ quş ovlayıb gətirərdilər.

Bir gün yenə iki nəfər ox ata bilməyənə dedilər ki, hə, gərək indi siz gedib xan üçün ağ quş ovlayıb gətirə-

siniz. Ovçuluqdan başları çıxmayan bu adamlar nə qədər gəzdilərsə bir şey tapa bilmədilər. Tapa bildilərsə – vura bilmədilər. Axtara-axtara gedib Cəlalgil gecələyən viranə şəhərin ətrafına çıxdılar. Baxdılars ki, bir yerdən tüstü çıxır. Düşündülər ki, bu nə ola bilər. Yavaş-yavaş gedib tüstü çıxan evin pəncərəsindən içəri boylandılar, gördülər ki, ayə, bir oğlanla bir qız kabab bişiriblər, qız oğlana kabab yedirir, oğlan da qıza. Amma qızın gözəlliyi evə şölə saçır. Götürüldülər, eləmi götürüldülər. Düz Batal şəhərinə. Özlərini verdilər xanın imarətinə. Xan soruşdu:

– Balam, siz kimsiniz?

Cavab verdilər:

– Biz ağ quşa göndərdiyiniz adamlarıq.

Xan soruşdu:

– Nə xəbər var?

Dedilər:

– Xan sağ olsun, viranə şəhərdə bir qız gördük, bir qız gördük, əyər onu sən alsan, 25 yaşında bir dəliqanlıya dönərsən. O elə bir gözəldi ki, yer üzərində tayı tapılmaz.

Xan əmr etdi:

– Tez qoşun hazır olsun!

Ravilər belə rəvayət edirlər ki, bir anda üç min əskər əmrə müntəzir oldu.

Xan dedi:

– Gedərsiniz, o oğlanı öldürərsiniz, qızı isə yanına gətirərsiniz.

Qoşun gəldi. Şər qarışanda şəhəri mühasirəyə aldılar. Səhər açılında Sayad-Səlvinaz pəncərələri açdı ki, otaq sərinlənsin. Açıdı, bayırı çıxdı ki, şəhərin dörd yani deyəsən alışib-yanır. Hamısı da əskərlərdi. Gördü ki, Cəlal yatır.

Aldı görək Sayad-Səlvinaz bu yerdə nə dedi:

Xab içində yatan oğlan,  
Oyan, bir gör nələr oldu.  
Bu qovqaya dayan, oğlan,  
Oyan, bir gör nələr oldu.

Cəlal oyanıb qalxdı. Bayırə baxdı, gördü qoşun  
dörd yanı bürüyüb. Dedi, eşit, mən də deyim. Aldı, görək  
nə dedi:

Ağlama, Sayad-Səlvinaz,  
Dərdlərini bilər oğlan.  
Düşməni yaxar atəşə,  
Göz yaşını silər oğlan.

Aldı qız:

Varıb sənə bildirərlər,  
Didən yaşın sildirərlər,  
Yazıq, bizi öldürərlər,  
Oyan, bir gör nələr oldu.

Aldı oğlan:

Ərəb at altda yaşıma,  
Çıxaram meydan başına.  
Gör ki, bu qədər qoşuna  
Ac qurd kimi dalar oğlan.

Aldı qız:

Sayadam, səni sınaram,  
Mən bir qoçağa dönərəm,

Köhlən atımı minərəm,  
Oyan, bir gör nələr oldu.

Aldı Cəlal:

Bax bu Cəlalın ününə,  
Girərəm aslan donuna,  
Qoca xanın qoşununa  
Ac qurd kimi dalar oğlan.

Elə içəridə ikən atları bəzədilər. Yeddi yerdən zər-qoranını sıxıb, səkkizinci üzənginin kabına ayaq basıb at-ların başını buraxdılar, biri qoşunun bir tərəfini kəsdi, biri o biri tərəfini. Qırıldılar, elə qırıldılar ki, təkcə üçünü sağ tutdular. Birinin burnunu kəsdilər, birinin dodaqlarını kəsdilər, birinin də qulaqlarını. Özlərinə də dedilər ki, gedib xana söyləyərsiniz ki, bu heç, bir sabahlıq yenə gön-dərsin.

Üçü də götürüldü. Qulaq acısı, burun acısı, dodaq acısı, eləmi qaçırlar. Şəhərdə də gözləyirlər, görən qızı nə vaxt gətirəcəklər. Baxdılar gördülər ki, hə, üç adam elə gəlir, elə gəlir. Dedilər, yəqin mücdəcılərdir. Dodaqları kəsik ayaqdan bir az yeyin idi. O birilərini ötüb özünü yetirdi. Düşündülər ki, yüyürərkən yixilib ağız-burnunu qanadıb. Diqqətlə baxdılar ki, ayə bunun dodaqları elə dibindən kəsilib. Soruştular:

– Nə xəbər var?

Dodaqları kəsik «hı, hı...» edə-edə bir şey başa sala bilmədi. Burunu, qulaqları kəsiklər özlərini yetirdilər. Dedilər:

– Hamını qırıldılar, tək üçümüz əllərindən qurtulduq, o da belə. Dedilər ki, xana deyin mərifəti varsa, bir sabah-

lıq da göndərsin.

Oho, qoca xan başa düşdü ki, beləliklə yüz qoşun da göndərsə, qıracaqlar. Əl atdı hiyləyə. Əmr verdi, cadugər qarı gəlsin. Gəldi.

Xan soruşdu:

– Nənə, oğlanın, qızın əl-qolunu bağlaya bilərsən-mi?

Qarı cavab verdi:

– Xan sağ olsun, on iki yaşından sənətim, işim peşəm budu.

Xan dedi:

– Nə vaxta bunu edə bilərsən.

Qarı dedi:

– Üç günə!

Xan əmr etdi:

Qarıya çəkisi qədər qızıl verin!

Qızılı aparıb tökdülər qarının evinə. Düşündülər ki, qarı gedən kimi qızılları oğurlayıb geri apararıq. Qarı hiyləni başa düşdü. Qapını bağlayıb qızılları bacadan tökdürdü. Oxudu-üfürdü, oxüdü-üfürdü, qızıllar ilana çevrildi, quyruq buladıqca şəhəri lərzəyə saldılar. Başladılar yalvarmağa:

– Nənə, qurban sənə, yenə nə qədər istəyirsən sənə pul verək, təkcə bizi bu ilanların əlindən qurtar.

Qarı dedi:

– Mən getdim, indi hünəriniz var, qapını qırın.

Dedilər:

– Lənət bir də o fikrə düşənə, kim yaxın gedər, ora ilanla doludu.

Qarı dedi:

– Gözləyərsiniz, elə ki, ot tayalarına od vurdum, bilərsiniz ki, oğlanla qızı bağlamışam, tez gələrsiniz.

Qarı küpə minib oxudu. Gedib viranə şəhərin ətrafında yerə düşdü. Cəlal oraları gəzirdi. Birdən gözünə qoca qarı sataşdı. Ona yaxınlaşdı. Qarı başladı ağlamağa. Cəlal yaxınlaşana kimi qarı nura-ipəyə döndü. Cəlal fikir ləşdi ki, deyəsən yazığın oğlunu öldürmişük, ona görə də belə ağlayır. Soruşdu:

– Nənə, niyə ağlayırsan?

Nənə ikiqat bükündü:

– Nənən ölsün, oğul. Evi yixilsin qoca xanın. Bir oğul sahibi idim. Əsgər getdi. İndi leşini də tapa bilmirəm ki, bir heç olmasa yana-yana ağlayam.

Cəlal dedi:

– Nənə, kim bilsin oğlun hansı dərədə öldü. Gəl mənimlə gedək. Sayad-Səlvina z da yaxşı qızdı. Öz oğlun kimi saxlayaram səni.

Qarı ürəyində sevindi, dedi:

– Olar, oğulcan, niyə olmaz, gedərəm səninlə.

Bu zaman Sayad-Səlvina z yeməyi hazır edib Cəlali gözləyirdi. Qarını görən kimi qılincini siyirib onun boyunu vurmaq istədi. Qarı özünü Cəlalin ayaqlarına saldı, dedi:

– Oğul, yalvarıram, məni öldürməyin.

Sayad-Səlvina z Cəlaldan soruşdu:

– Bu ifritəni hardan gətirdin?

Cəlal dedi:

– Oğlunu öldürmişük. Bunun ahi bizi tutar. Qoy bizimlə qalsın.

Qız dedi:

– Yox, olmaz!

Cəlal bir də xahiş etdi. Sayad-Səlvina z:

– Di, yaxşı. Günahı sənin boynuna, - deyib razılaşdı.

Gecə qız otağa girib barmağının birini kəsib yerinə duz

basdı. Sabahı gün o biri barmağını kəsib duz basdı ki, yatmasın. Düz beş gün, beş gecə belə etdi. Alma yanaqlı Sayad-Səlvinaz saraldı sapa döndü, incəldi ipə döndü.

Cəlal dedi:

– Allahı sevirsən, bu gecə sən yuxula, mən gözləyəcəyəm.

Sayad-Səlvinaz inandı. Şirin yuxuya getdi. Aradan xeyli keçmiş, Cəlal gördü ki, yorğan qızın üstündən sürüşüb, tər burcax-burcax olub qızın alma yanağına, ətir buxağına, qəndab dodağına, sürməli gözlərinə süzülüb. Düşündü ki, bir mənə bax, belə qızın yanında yatmayıb, kaftar bir qarı ilə söhbət edirəm. Girib qızın yanında yatdı. Elə sarılıb yatdı ki, heç qızın xəbəri də olmadı. Qarı xeyli keçəndən sonra qalxdı, səsləndi-elədi, gördü ki, bunların xəbəri yoxdu. Getdi, ləzgi kəndirlərini gətirib onların qollarını, qıçlarını möhkəm bağlayıb bir-birinə sarıdı.

Sonra özlərinə də bir təpik ilişdirdi:

– Qalxın, belə-belə uşağı!

Hər ikisi oyandı. Qız dedi:

– Cəlal, gördünmü?

Cəlal dilləndi:

– Nənə, mən ki sənə yaxşılıq elədim, sən niyə mənə pislik edirsən?

Qarı dedi:

– Mənim suçum yoxdu, oğul. Aldığım qızillardı səni bağlayan.

Qarı bayırı çıxdı. Ot tayalarına od vurdu. Tüstünü görən şəhər əhli yeridi, nə yeridi. İçəri doldular. Oğlanla qız bir-birlərinə baxdilar. Oğlanı, qızı ayrı-ayrılıqda möhkəm bağlayıb, qarının bağladığı kəndirləri açdırılar. Qız gördü ki, Cəlal ağlayır. Aldı bu yerdə görək Sayad-Səlvinaz nə dedi:

Yar oluban heç baxmadın sözümə,  
Sevdiyimdən ayrı ağlar gedərəm.  
Bir su səpin ürəyimin közünə,  
Sevdiyimdən ayrı ağlar gedərəm.

Gör nə talan idi, düşdü gullərə,  
Zalım qarı bizi saldı dillərə,  
Gözü yaşlı götürürlər yollara,  
Sevdiyimdən ayrı ağlar gedərəm.

Yetən yoxdu bu Sayadın halına,  
Baş qoyan yox qovğasına, qalına.  
Yesir düşdüm qoca xanın əlinə,  
Sevdiyimdən ayrı ağlar gedərəm.

Bəli, Sayad-Səlvinazı apardılar xanın imarətinə.  
Qarı, Cəlal, atlar qaldılar viranə şəhərdə.  
Qoca xan gördü ki, bu qızın yanında yatıb-duran  
ölməz.

Əmr etdi:

– Toy qurulsun!

Sayad-Səlvinaz dedi:

– Xan sağ olsun, Cəlal kimi yordan ayrı düşmək mə-  
nə çox ağırdı. Qırx gün keçsin, qırx birinci gün sö-  
nindi.

Xan çar-naçar razı oldu. Bəs, qırx gün, qızı kimə  
tapşırınsınlar? Bir namuslu xidmətçi saqi var idi. Sayad-  
Səlvinazı tapşırıldılar ona. Düz qırx gün qız saqi ilə bir  
yerdə qalıb bacı-qardaş kimi yaşadılar.

Bunlar burada qalsın, sizə hardan xəbər verim, Cə-  
lalla qarı nənədən. Qarı xörək bişirib bir qaşıq özü ye-  
yirdi, bir qaşıq da Cəlala yedirdirdi. Bir gün Cəlal dedi:

– Nənə, çıxıb getsənə.

Qarı dedi:

– Oğul, mən getsəm sən burada ölürsən.

Cəlal dedi:

– Onda əl-ayağımı aç, rahat oturaq.

Qarı cavab verdi:

– Yox, əl-ayağını açsam, məni öldürərsən.

Cəlal dedi:

– Nənə, əl-ayağım qurusun sənə əlimi vursam. Təkcə ayaqlarımı aç, get. Əllərimi də başqasına açdıraram.

Qarı düşündü ki, bunun ayaqlarını açım, tərpənənə kimi küpə atılıb qaçaram. Gətirib bir qızını küpə qoydu. Əlini uzadıb kəndiri kəsdi. Kəsən kimi Cəlal qarını təpiyin altına aldı. Dedi:

– Əllərimi də aç!

Əllərini də açdırdı. Qarı dedi:

– Oğul, bəs sən deyirdin ki, əl vursam əlim qurusun.

Cəlal dedi:

– Sənə əl vurmuram ki.

Müxtəsəri, Cəlal ilanın başını əzən kimi qoca qarının başını təpiklə əzdi, leşini bir tərəfə tulladı. Özünü atlara yetirdi. Birini mindi, o birini yedəyinə aldı. Yavaş-yavaş gedib axşam qaranlığında Batal şəhərinin qırığına çatdı. Gördü ki, bir qoca qarı su aparır, dedi:

– Nənə, qonaq götürərsənmi?

Qarı cavab verdi:

– Qonağı sevməyən allahı sevməz. Buyur, oğul.

Cəlal atdan düşdü, atları çəkib bağladı, qariya dedi:

– Nənə, o xana gətirdikləri qızın axırı nə oldu?

Qarı eyməndi:

– Oğul, olmaya sən elə həmin Cəlalsan?

Cəlal cavab verdi:

– Sən olasan sənin rəbbin, mən elə həmin Cəlalam.

Qarı dedi:

– Bala, bilsələr ki, sən mənim evimdəsən, həmin dəqiqə məni öldürərlər.

Cəlal dedi:

– Qorxma, nə qədər ki, mən sağam, sənə bir şey deməzlər.

Qarı dilləndi:

– Sayad-Səlvinaz amanatdadı, ay oğul. Bir saqi ilə bacı-qardaş olub yaşayırlar.

Cəlal soruşdu:

– Nənə, oranı mənə göstərə bilərsənmi?

Qarı dedi:

– Oğul, şər qarışandan sonra küçədə gəzmək qadağan edilib. Əl-ayaq çəkilsin, sonra görək nə olur.

Qarı gecənin bir vaxtında Cəlalı yanına aldı, gedib bir bağın kənarında dayandılar. Nənə sakitcə dedi:

– Bu evdədi, bala.

Cəlal dedi:

– Sən get, nənə. Sağlıq olsa, gəlib yaxşılığından çıxaram.

Cəlal sazı köynəyindən çıxardı, düşündü ki, görəsən qız yuxudadı, yoxsa oyaqdı, görək nə dedi:

Yerin, göyün, aləmlərin sahəvi,

Sayad-Səlvinazım burda varmıdı?

Yaratdım Kəbəni, Şami, Mehrabı,

Sayad-Səlvinazım burda varmıdı?

Səda qulağına dəyən kimi Sayad-Səlvinaz dik qalxdı, dedi:

– Saqi qardaş, deyəsən qulağıma Cəlalın səsi gəldi.

Saqi dedi:

– Cəlal heç sənin yadından çıxmır. Kim Cəlalı gecə-

nin bu vaxtı, əli-ayağı bağlı buraya gətirə bilər?

Qız dedi:

– Deyirsən ki, bacı-qardaşıq, bacı-qardaşlıq bu gün üçündü. Bir şamı yandır, ürəyimə söz gəlib, onu deyim.

Sayad-Səlvinaz pəncəyərə yaxınlaşdı, aldı görək nə dedi:

Burdayam, Cəlalım, haqq amanatım,  
Qəm etmə Cəlalım, mövla kərimdi.  
Ölsəm də, bil sənə yox xəyanətim,  
Qəm etmə Cəlalım, mövla kərimdi!

Cəlal sevindi – yaxşı ki, Sayad-Səlvinaz məndən küsməyib. Cavab verdi:

Bu cahıl ömrümü eylədim yarı,  
Şükür, yar da baxdı bir bizə sarı.  
Dağlıdı binamı bir qoca qarı  
Sayad-Səlvinazım burda varmıdı?

Aldı Sayad-Səlvinaz:

Keçdi keçən aylar, yaza deyilməz,  
Əski yaralara təzə deyilməz.  
İyidin ayıbı üzə deyilməz,  
Qəm etmə Cəlalım, mövla kərimdi!

Aldı Cəlal:

Bir gözüm haramı, biri yağınən,  
Mən Cəlalam, gəldim çöl yabaninən.

Atı silahınan, sərəncaminən,  
Sayad-Səlvinazım burda varmıdı?

Aldı Sayad-Səlvinaz:

Sayad Səlvinazın xoşdur avazı,  
Daha ağlamaram sən tək şahbazı,  
At minək, daşınaq yaşı namazı  
Qəm etmə Cəlalım, mövla kərimdi!

Qız dedi:

– Saqi, mən getdim.

Saqi yalvardı:

– Xan məni öldürəcək. Mən sizinlə getsəm məni  
saqiliyə qəbul edərsinizmi?

Qız dedi:

– Niyə saqiliyə, vəzirliyə qəbul etsək pismi olar?

Kəndir tapıb, pəncərədən yerə endilər. Cəlal onları  
götürüb nənənin evinə gətirdi. Saqi bir göz qırpımında at-  
silah hazır etdi. Saqinin doqquz qardaşı var idi. Onlardan  
biri vəzir idi, biri də mehtərbaşı.

İki idilər, oldular üç. Nənənin peşkəşini verib, allah  
kərimdi deyib yola düzəldilər.

Sabah açıldı. Üstünüzə xeyirli sabahlar açılsın. Bax-  
dılalar ki, nə saqi var, nə də qız. Xan vəzirə əmr etdi:

– Ya sənin kəllən, ya qardaşının kəlləsi. Qardaşın  
qızı aparıb.

Vəzir dedi:

– Xan sağ olsun, vallahi, mənim qardaşım qız  
aparan deyil. Mənə qoşun ver, bu saat onları tutum.

Qoşun verdilər. Vəzir düşdü onların arxasında.

Saqi Cəlalla qızı irəli buraxıb bir təpəyə qalxdı, gör-

dü ki, qoşun gəlir. Baxdı ki, qoşunun önungdə də qardaşı Qara Vəzirdi. Cəlalgilə söylədi ki, düşmən gəlir, mən qardaşımın üzünə necə çıxım?

Cəlal dedi:

– Sən gözə dəymə.

Döyüşə hazır dayandılar. Vəzir gördü ki, qızı aparan özgəsidi, qardaşı yox. Dedi, əylən, bir-iki kəlmə söz deyim, qorxudum, aldı görək nə dedi:

Qaçib hayana gedirsən,  
Sayadı göndər bu yana.  
Ölümən qurtarammazsan,  
Sayadı göndər bu yana.

Aldı Cəlal:

Laf etmə, namərdin oğlu,  
Gəlsənə girək meydana,  
Üç günlük fani dünyadı,  
Minnətim yoxdu bir cana.

Aldı Qara Vəzir:

Yaman etdim işinizi,  
Bişirmişəm aşınızı.  
İndi kəsim başınızı,  
Mücdəçi yollayım xana.

Aldı Cəlal:

Bu sinəmə salma acı,  
Padşahlardan aldım bacı,

Çalaram əyri qılınçı,  
Səsi çıxar asimana.

Aldı Qara Vəzir:

Çıxmışam vətən-elimdən,  
İndi kəsərəm dilindən,  
Mən Qara Vəzir əlindən  
Gələrsən allah-amana.

Aldı Cəlal:

Cəlaldi, bilginən, adım,  
Yanımda Sayad cananım.  
Yar olarsa yaradanım  
Götürəm xakı yeksana.

Söz tamama yetdi. Cəlal bir tərəfdən, Sayad-Səlvina  
naz o biri tərəfdən girdilər qoşuna. Altdan girdilər, üst-  
dən çıxdılar. Saqi özünü yetirdi ki, amanın bir günüdü,  
qardaşımı mənə bağışlayın. Bağışladılar.

Hər üçü atları minib xeyli yol getdilər, gəlib çıxdılar  
Xanzadənin mülkünə. Cəlal fikirləşdi ki, Xanzadəyə söz  
verdiyimi Sayad-Səlvina zərurətde deyim, ya deməyim. Düşündü  
ki, desəm yaxşıdı. Aldı görək nə dedi:

Sənə qurban olum, Sayad-Səlvina,  
Bu yerlərdə bir gözəlim var mənim.  
On bir aydı yar həsrətin çəkərəm,  
Bülbül mənəm, qönçə gülüm var mənim.

Qız dedi:

– Vay, zalim oğlu, sənin yarın ola-ola mənim dəlimca niyə düşübsən?

Aldı Sayad-Səlvinaz:

Çünki məndən özgə yarın var imiş,  
Geri dön, Cəlalım, yar olmam sənə.  
Bülbül sənsən, qönçə gülün var imiş,  
Geri dön, Cəlalım, yar olmam sənə.

Aldı Cəlal:

Bir gözüm qan ağlar, birisi də yaş,  
Gəl, zalim, sən mənlə eyləmə savaş,  
O mənə həmşirə, mən ona qardaş,  
Bir əhdinən dil ixralım var mənim.

Aldı qız:

Əcəm ölkəsindən gəldin yanımı,  
Nə gətirdin şöhrətimə, şanıma,  
Girdin məvalıma, batdın qanıma,  
Geri dön, Cəlalım, yar olmam sənə.

Aldı Cəlal:

Mən Cəlalam, atma məni irağa,  
Kəs kəlləmi, qoy durmayım ayağa,  
Bir canım var, Sayad, sənə sadağa,  
Bil ki, səndən özgə yarıml yox mənim.

Aldı qız:

Bu qış belə getməz, çıxarıq yaza,  
Nə düzən eylədin mən Səlvinaza.  
İndi çıxar gedər şəhri-Şiraza,  
Geri dön, Cəlalım, yar olmam sənə.

Qız küsüb döndü geriyə, başladı getməyə. Saqi Cəla-la baxdı, Cəlal saqiyə.

Cəlal dedi:

– Saqi, mən sənə baxıram, sən kimə baxırsan? Bu bəlkə sənin sözünlə geri qayıda.

Saqi qızı çatıb dil-ağız edəndə qız qəzəbləndi:

– Saqi, yolumdan çıx, yoxsa elə qılinc vuraram ki, qətlə qanın da yerə düşməz.

Saqi dedi:

– Beləmi, bacı-qardaş bilirdik bir-birimizi. Əylən, bir-iki söz deyim, sonra get:

Aldı saqi:

Mən fağır saqinin baxıb sözünə,  
Gəlsənə geriyə dönəsən, bacı.  
Piyandaz qədəmin sən bas üzümə,  
Gəlsənə geriyə dönəsən, bacı.

Aldı qız:

Sən fağır saqinin qırıb sözünü,  
Qayıdıb geriyə dönən deyiləm.  
Nahaq yerə qırıb-tökəm özünü,  
Qayıdıb geriyə dönən deyiləm.

Aldı saqi:

Döndüm ucunuzdan yetim nana mən,  
Bunun üçün geyinmişəm qara mən,  
Tərk eylədim qohum, qardaş, ana mən,  
Gəlsənə geriyə dönəsən, bacı.

Aldı qız:

Bir gözüm haramı, bir gözüm yağı,  
Gənə canım olsun canlar dustağı,  
Qırmaram sözünü, qardaşım saqi,  
Qayıdır geriyə dönərəm qardaş.

Sonra saqiyə dedi:

– Gedib ona deyərsən ki, mənim hirsim yatana  
qədər dörd tarla boyu bizdən aralıda gedər ki, üzünü  
görməyim.

Saqi gedib qızın sözlərini Cəlala çatdırdı. Cəlal dedi:

– Səkkiz tarla boyu aralı gedərəm, təki sən onu gətir  
yavaş-yavaş.

Di gəl ki, başqa yerdən yol olmadığına görə, mütləq  
ordan keçməli idilər. Bu vaxt Xanzadə gördü ki, Cəlal  
gəlir, yanında da iki atlı. Özünü yetirdi, Cəlalın atının  
boynuna sarıldı. Hamısına sevinə-sevinə «xoş gəldin»  
eləyib, atları içəri çəkdi. Xanzadə gördü ki, deyəsən bu  
qızla Cəlal küsülü kimi hərlənirlər. Dedi, bir xəbər alım,  
görüm nə olub, nə baş verib.

Aldı Xanzadə, görək nə dedi:

Başına döndüyüm, qurban olduğum,  
Sevdiyim Cəlalım, sən səfa gəldin.

Çoxdan bəri mən yolların gözlərdim,  
Sevdiyim Cəlalım, sən səfa gəldin.

Sözləri eşidən kimi Sayad-Səlvina z dedi:

– Saqi qardaş, deyəsən dediyi qız bu imiş, daha mən  
getdim.

Saqi dedi:

– Səbr et, bacı, mən də gedəcəm, durmaram burada.

Gözlə görək bir axırı necə qurtarır.

Cəlal gördü ki, Sayad-Səlvina z gedəcək. Dedi, əylən,  
Xanzadə xanım, gör nə deyirəm:

Sənə qurban olum, Xanzadə xanım,  
Gör ki, nə qovqaya, qala gəldim mən.  
Sayad-Səlvina zı yolda küsdürdüm,  
Güclə köylün ala-ala gəldim mən.

Aldı Xanzadə:

Sən getdin, baxmadım aya-günə də,  
On bir ay gözlədim zindanxanada.  
Qurban olum Sayada da, sənə də,  
Əzizim Cəlalım, sən səfa gəldin.

Aldı Cəlal:

Yetər, bu canıma salma bir azar,  
Təzədən səninlə quraq bir bazar,  
Hələ bu saqiyə sən eylə nəzər,  
Bu oğlana layiq bilə gəldim mən.

Xanzadə gördü ki, yox, iki qoçun başı bir qazanda

qaynamayacaq. Gözaltı baxdı ki, saqi də çox gözəl oğlan-dı. Düşündü ki, mən də buna gedərəm. Nə o məndən küsər, nə mən ondan. Aldı görək nə dedi:

Təzə çıxmış aya bənzər şəkili,  
Gərdəninə tökülmüşdü kəkili,  
Qardaşdı Xanzadənin vəkili,  
Qardaşım, Cəlalım, sən səfa gəldin.

Söz tamama yetişdi. Hamının üzü güldü. Aldı Cəlal, bu yerdə görək nə dedi:

Cəlal deyər, bağda güllər açılsın,  
Toy qurulsun, şəkər-şərbət içilsin.  
Dərzi gəlsin, boyalı bas biçilsin,  
Toy-düyünə gülə-gülə gəldim mən.

Xanzadəni saqiyə verdilər. Onlar da murada yetişdi. Yarım ay burada qaldıqdan sonra hazırlıq gördülər Cə-lalgılın məmləkətinə getməyə. Gəlhagəl-gəlhagəl, gəlib yetişdilər Qəndəhar dağlarına. Sayad-Səlvinaz dedi:

– Ayə, bu evi tikilənin evi haradadı? Dünyadan bayıra çıxdıq, yollarda qocaldıq, yenə mənzilə çatmadıq.

Cəlal gördü ki, görünən dağlar öz dağlarına oxşayır. Aldı görək nə dedi:

Saqi qardaş, Sayad canan, Xan bacı,  
Bax, bu dağlar bizim dağa bənzəyir.  
Oxuyur kəkliyi, ötür turacı,  
Bax, bu dağlar bizim dağa bənzəyir.

İyidlərim vardı mini silahlı,  
Həzəran qalxanlı, ciyni silahlı,  
Süsənli, sünbüllü, soyuq bulaqlı,  
Bax, bu dağlar bizim dağa bənzəyir.

Adamlarım vardı əli peşəli,  
Otaqlarım vardı altun peçəli,  
Süsənli-sünbüllü, mor bənövşəli,  
Bax, bu dağlar bizim dağa bənzəyir.

Bir çobanı mücdəçi göndərdilər.

Cəlal gedəndən sonra anası olan-qalanını da satıb  
bir balaca daxmaya girmişdi. Ayaqlarını da külə soxub  
otururdu.

Mücdəçi özünü yetirdi ki, gözün aydın, oğlun gəlir.

Anası dedi:

– Cəhənnəmə gəlsin, gora gəlsin. Ayaqlarım üşüyür,  
tez ol, qapını ört, rədd ol burdan.

Cəlalgıl gəlib anasının daxmasına çatdılar. Atdan  
düşdülər. Anası heç bunların üzünə də baxmadı. Ocağa  
iki söyüd kötüyü qoydu. Burnunun suyu da tökülüb  
ocağı söndürdü. Xanzadə dözə bilmədi ki, bu necə anadı,  
oğluna bir «xoş gəldin» də eləmədi. Dedi buna bir-iki  
kəlmə söz deməsəm, partlaram. Aldı görək nə dedi:

Belədirmi sizin yerin adəti,  
Nənə, neçün bir «xoş gəldiz», demədin?  
Qərib qonaqların yox məhəbbəti,  
Nənə, neçün bir «xoş gəldiz», demədin?

Arvad bir söyüd kötüyü götürdü, cavabında görək  
nə dedi:

Qara ikən ağı eylədi saçımı,  
Oğul bədövlətdi, siz niyə gəldiz?  
Yoxsullara tay eylədi köcümü,  
Oğul bədövlətdi, siz niyə gəldiz?

Aldı Xanzadə:

Məgər belə imiş bu sizin adət,  
Başındamı qopub məhşər, qiyamət,  
Bizləri demirəm, qəribdi Sayad,  
Nənə, neçün bir «xoş gəldiz», demədin?

Aldı anası:

Cəlal bir zamanlar taxtda oturdu,  
Lotuları muradına yetirdi,  
On beş xəznə pulu birdən bitirdi,  
Oğul bədövlətdi, siz niyə gəldiz?

Xanzadə gördü ki, yoxsulluq nənəyə yaman kar edib. Aldı Xanzadə:

Xanzadəyəm neyləmişəm eylərəm,  
Xançal alıb bağrim başın teylərəm.  
Bir daş pozub on beş xəznən edərəm,  
Nənə, neçün bir «xoş gəldiz», demədin?

Anşa arvad gördü ki, xurcundakıların hamısı qızıl-gümüşdü. Peşiman oldu, görək son sözünü necə dedi:

Şükür ki, yetişdiz yurdunuza da,  
Heç yetə bilmədik dərdinizə də,

Anşayam, qurbanam dördünüzə də,  
Öldü başım, bir «xoş gəldiz» demədim.

Xanzadə cibindən bir mücövhər çıxarıb Cəlala verdi ki, apar xərclik üçün pozdur. Gəzdi, gəzdi, bir qiymət qoyan olmadı. Axırda bir ixtiyar zərraf Cəlala dedi:

– Sən daşın qiymətini bilirsən?

Cəlal dedi:

– Əlbəttə bilirəm.

Zərraf dedi:

– Daşın qiymətini bilirsənsə, daha mənim yanına niyə gətirmisən? On beş yaşında bir uşaq bir yumurta boyda daşı göyə atsa, daşın qalxdığı hündürlükdə pulunu poza bilər. Oğul, bunu padşahlara göstər, mən poza bilmərəm.

Cəlal daşı geri gətirdi ki, daşı poza bilmədim. Sonra onlar kiçik bir daşı iyirmi dörd xəzinə pula pozdular.

Cəlal yolda ona xeyirxahlıq edən qırx qaçağı tapıb onları saraya dəvət etdi. Kimisini vəzir qoydu, kimisini vəkil. Şad, xoşbəxt həyat keçirməyə başladılar. Onlar yedilər, içdilər, yer altına keçdilər, siz də yeyib-içib dörə keçəsiniz.

Ustamızın adı Xıdır, əlimizdən gələn budur.

Bu gün mən bir pəri gördüm,  
Yerir, yürüür, gəzər əyri.  
Tut yükünü, al bacını,  
Qurma mənnən bazar əyri.  
Ovçusan ovunu gözlə,  
Qoymaginən, təzər əyri.  
O səbəbdən yaş gözümdən,  
Durmaz gələr axar əyri,

Sənəm əyri, sonam əyri,  
Cəhənnəmdə yanar əyri.

Hər kimin dövləti çoxsa,  
Bu dünyada mənəm deyər,  
Hər kimin dövləti azsa,  
Çörəyini yavan yeyər,  
Hər kimin dövləti yoxsa,  
Ah-zar edər, ömrü keçər.  
O səbəbdən yaş gözümdən,  
Durmaz gələr axar əyri,  
Sənəm əyri, sonam əyri,  
Cəhənnəmdə yanar əyri.

Gecələrim çox uzundu,  
Yata bilməm, yerim dardı.  
Dönərəm o yan, bu yana,  
Heç bilmirəm nə xəyaldı.  
Mənə derlər Xəstə Hasan,  
Sevdiyin çox zulumkardı,  
O səbəbdən yaş gözümdən,  
Durmaz gələr axar əyri,  
Sənəm əyri, sonam əyri,  
Cəhənnəmdə yanar əyri.

## CAHANGİR

Namərdlə yoldaş olma,  
Uzun ağrı çekər başın.  
Halal ilə ərsəyə çat,  
Daş qalalar sökər başın.

Xain baxma yaradana,  
Qibləgahdı ata-ana.  
Arxalanma bəyə-xana,  
Qoy sağ olsun nökər başın.

Haqdan istə bəxti-iqbal,  
Yaradanı yadına sal.  
Söz gövhərdi, Miskin Abdal,  
Saxla, dürdü, tökər başın.

Ustadlar ustadnaməni bir yox, iki deyərlər. Biz də  
deyək ki, iki olsun, namərdin beli bükülsün.

Keçən günə günlər çatmaz,  
Günü-günə calasan da!  
Dərdli adam gecə yatmaz,  
Şirin layla çalasan da!

Öz dənini özün üzüd,  
Alma, heyva verməz söyüd.  
Anlamazlar almaz öyüd  
Şahmar olub çalasan da.

Səfil Şenlik ağlar, gülməz,  
Nanəciblər dostu bilməz.

Fani dünya sənə qalmaz,  
Altun verib alasan da.

Ustadlar ustadnaməni iki yox, üç deyərlər, biz də  
deyək üç olsun, namərdin ömrü puç olsun.

Özündən kiçiyi işə buyurma,  
Sözün yerə düşər, heç miqdar olmaz.  
Hər nə ki kar görsən öz əlinlə gör,  
İnsan öz işində cəfakar olmaz.

Özündən böyüyüň saxla yolunu,  
Düşən yerdə soruş ərzi-halını,  
Amanat, amanat qonşu malını,  
Qonşu yox istəyən özü var olmaz.

Soruşun, Qul Abbas, halın necədi?  
Gündüzlərin ay qaranlıq gecədi,  
Sərv ağacı hər ağacdan ucadı,  
Əsli qıtdı, budağında bar olmaz.

Sizə hardan ərz eləyim, Misir vilayətindən. Misir vilayətində Əziz şah adlı bir şah yaşayırıdı. Əziz şahın vədövləti həddini aşmışdı. Ömrünün iki payı getmişdi. Ancaq bir züryəti yox idi ki, var-dövlətinə sahib olaydı.

Günlərin birində şah baş-üzünü bərbərdə təraş etdirirdi. Gördü ki, axırət tükü düşdü qabağına. Yanıqlı bir ah çəkib bərbərin aynasını götürüb çaldı yerə. Bundan bərbər bərk qorxdu. Düşündü: «Ey dad, mən saha nə etdim ki, şah belə qeyzə gəldi?!» Əziz şah bərbərin bərk qorxuya düşdüyüünü görüb dedi:

- Ayə, sən niyə qorxursan?

Bərbər yenə bir ah çəkib dedi:

- Şah sağ olsun, necə qorxmayım? Sən hökm sahib-isən. Sən naqafil, haqq-nahaq əmr edib, cəllada boynumu vurdura bilərsən. Bir də axı, mənim çörəyim bu aynadan çıxır, neçə baş can saxlayıram. Sən də ki, aynanı çaldın yerə.

Əziz şah çıxardıb artıqlaması ilə aynanın dəyərini verdi. Öz barigahına qayıtdı. Üç gün, üç gecə yatdı. Üstünə nə qədər həkim, cərrah gəldi, dərdindən halı ola bilmədilər. Üçüncü günü barigahın qabağına bir dərviş gəldi. Dedilər ki, bəlkə bu dərviş şahın dərdindən halı ola. Dərvişi şahın yanına gətirdilər. Dərviş ədəb-ərkanla salam verdi, əleyk aldı. Dərviş dayanıb bir qədər şahla həmsöhbət olduqdan sonra əl atdı cibinə, bir dənə alma çıxardıb verdi və Əziz şaha dedi:

- Bu almanı baş yoldaşınla yeyərsən. Sənin bir oğlun olacaq. Ancaq 14-15 yaşlarında onun başında qaranlıq olacaq.

Bunu deyib, dərviş aftafasını da əlinə alıb çıxdı eşi-yə.

Dərviş getməkdə olsun, görək şah neylədi. Əziz şah dərvişin dediklərini yerinə yetirdi. Deyərlər ki, aşiq dili yüyrək olar. Doqquz ay, doqquz gün, doqquz dəqiqə tamam olduqdan sonra qadın yükünü qoyur yerə. Əziz şahın bir oğlu olur. Adını qoyurlar Cahangir. Cahangiri verirlər anaya, anadan lələyə.

Gəlir, nə olacaq, oxumalı vaxtı çatır. Şah oğlunu məktəbə tək-tənha buraxmaq istəmir. Düşünür ki, nə olar, nə olmaz. Allah heç kəsin çörəyini təknədə tək etməsin ki, yeyər qurtarar, yeməz acından olər.

Şah otağının birini pünhan edib oğlu üçün molla gətirir ki, evdə dərs versin. Molla Cahangirə dərs verməklə

məşğul olur. Oğlan 13-14 yaşına qədəm qoymuşdu, di gəl ki, doğru-dürüst heç eşik üzü görməmişdi. Bir gün Cahangiri şəhərlə tanış olmağa çıxartdılar. Cahangir gördü ki, bir dəstə cavan oğlan səyahətdən gəlir. Oğlan xəbər aldı:

- Bunlar haradan gəlir?

Molla cavabında dedi:

- Ay bala, gəzməli yerlər var. Gəzib səyahətdən gəlirlər.

Cahangir də səyahətə çıxməq arzuladı. O, evə qayıdır atasından xahiş etdi:

- Ateyi-mehriban, icazə ver, mən səyahətə çıxım.

Əziz şah onun başına oğlanlar yığıb göndərdi səyahətə. Ovda onların qarşısına bir ceyran çıktı. Cavanlar üzük qaşı kimi ceyranı araya aldılar. Cahangir ceyranı görüb belə ərz etdi:

- Uşaqlar, bu mənim ilk ovumdur. Bunu mən diri tutub babama aparacam. Ceyran kimin sağ tərəfindən qaçsa sağ qolunu, kimin sol tərəfindən qaçsa sol qolunu kəsərəm.

Cavanlar ceyranı dövrəyə alanda ceyran yol alıb Cahangirin öz tərəfindən aradan çıktı. Cahangir başının yığnağına belə ərz etdi:

- O ki, mənim tərəfimdən getdi, əziyyətini mən çəkəcəyəm. Heç kəs zəhmət çəkməsin.

Cahangir bir qədər ceyranın dalınca at sürdükdən sonra ceyranı gözdən itirdi. Bundan o, çox qəmgin oldu. Atdan düşüb bir bulaq başına gəldi. Sudan içib bir qədər ağlayıb yatdı. Cahangir bir qədər yatmışdı ki, bir dərviş əlində badə kəsdi başının üstünü. Dedi:

- Oğul, qalx. Nə xabə bülənd olmusan?

Cahangir diksinib qalxdı. Gördü ki, bir dərvişdi,

əlində badə durur başının üstündə. Dərviş Cahangirin oyandığını görüb dedi:

- Oğul, götür bu badəni başına çək, dərd-qəmin dağılsın.

Cahangir dedi:

- Bizə bu badəni içmək olmaz.

Dərviş dedi:

- Oğul, bu dərd-qəm dağıdan badələrdəndir.

Cahangir götürüb badəni başına çəkdi. Gördü ki, süddən ağ, şəkərdən şirindi. Dedi:

- Ağa, olarsa, yandı ciyərim, bir də ver.

Dərviş soruşdu:

- De görüm, nə eşqinə içdin?

Cahangir cavab verdi:

- Özü bir, adı minbirin eşqinə.

Cahangir dərvişin verdiyi ikinci badəni də başına çəkdi.

Dərviş soruşdu:

- Oğul, bəs, ikincini nə eşqinə içdin?

Dedi:

- Yüz iyirmi dörd min nəbinin eşqinə.

Cahangir üçüncü badəni də içdi. Dərviş sualını yenə verdi:

- Bəs üçüncü badəni nəyin eşqinə içdin?

Cahangir cavab verdi:

- Bu badəni verən ağanın özü bilər.

Bunu eşidən dərviş Cahangirə dedi:

- Oğul, barmağımın arasından bax. De görüm, nə görürsən?

Cahangir dərvişin barmaqları arasından baxıb gördüklerini dedi:

- Uzun-uzadı cadalar görürəm.

Dərviş soruşdu:

- Daha nə görürsən?

Cahangir dedi:

- Bir şəhər görürəm. Şəhərin kənarında bir gülşən bağçası, bağçanın içində bir çarhovuz, çarhovuzun yanında bir nazənin xanım görürəm.

Dərviş dedi:

- O Hindistan padşahının qızı Mələksimadır. Səni ona, onu sənə buta verdim. Başın çox bələlər çekər, axır mətləbinə çatarsan. Harda darda qalsan ağanı çağır, imdadına çatar.

Sözünü tamama yetirib dərviş Cahangirdən soruşdu:

- Oğul, o tərəfdən gələn kimdi?

Cahangir çevriləndə dərviş yoxa çıxdı. Cahangir dönəndə dərvişi görməyib bihuş olub yerə çökdü.

Qoşun əhli Cahangiri axtara-axtara gəlib həmin bulağın yanına çatdı. Gördülər ki, Cahangir bihuş uzanıb yerə, ağızından köpük gəlir. Cahangiri bu vəziyyətdə gətirdilər barigaha. Cahangir ayılmırıldı. Şah nə qədər həkim-cərrah çağrırdı, dərdindən halı olmadılar. Dedilər ki, bunun dərdindən kim halı ola bilər. Cavab verdilər ki, dünya görmüş qarılardır. Qarılardan da cürbəcür olur. Qarı var imanquran, qarı var ilan vuran, qarı var saman altdan su yeridən, qarı var küpə minən, küpdən düşən, qarı var qaldırıım-qırp, qarı var şıldırıım-şırp, qarı var holdurum-hop.

Xülasə, gələn qarılardan biri dedi:

- Bu ya qudurub, ya da quduzluğunu var. Buna qızıl göstərin, başına kül ələyin.

Şah bu sözdən qeyzlənib dedi:

- Məni istəyən qarıya bir başmaq nalçası!

Qarıya o qədər çaldılar ki, o dünyalıq oldu.  
Bəli, Cahangirin başının üstünə bir iman quran qarı  
gəldi.

Qarı belə ərz etdi:

- Heç fikir çəkməyin. Buna ağalar ağası badə verib.  
Başına qız-gəlin toplayın, gözünü açanda qoy şadlıq  
görsün.

Əziz şah dedi:

- Məni istəyən qariya xələt!

Qarının yükünü tutdular. Qarı gedi öz işinin dalın-  
ca.

İki ötən, üç deyən günü Cahangir gözünü açıb gör-  
dü ki, anası başının üstündə ah-fəğan eyləyir. Cahangir  
dedi:

- Aneyi-mehriban, niyə ağlayırsan?

Anası Diləfruz xanım cavab verdi:

- Oğul, köhnə ölenlərim yadıma düşüb.

Cahangir dedi:

- Rəhmətliyin qızı, niyə təzə ölüyü ağlamırsan,  
köhnə ölüyü ağlayırsan?

Diləfruz xanım dedi:

- Oğul, dərdini de, əlac eyləyim.

Cahangir cavab verdi:

- Dərdimi dilnən desəm, dilim od tutub yanar, dərd-  
lilərin çarəsi tut ağacının parçası, başı nimçə, dalı çömçə-  
ona saz deyirlər. Get ondan tap gəti, dərdimi deyim.

Saz da o vaxt çətin tapılırdı. Diləfruz xanım soruş-  
du:

- Sazı kim tapıb gətirə bilər?

Bir keçəl yerindən qalxıb dedi:

- Mən bilişəm. Bir dəfə göy guruldayanda göydən  
düşən sazı birinin götürüb saxladığını gördüm.

Keçəllər də əlləmbetər olurlar. Allah heç kəndi keçəlsiz etməsin. Keçəlsiz kənddə xeyir-bərəkət olmaz. Necə deyərlər, keçəllər də cürbəcür olur: ayparası, hoduq dırnağı, qavlama, ziflama.

Keçəl bir qədər pul götürüb günə bir mənzil başladı getməyə. Xeyli getdikdən sonra özünü sazbəndə yetirdi. Keçəl sazbənddən soruşdu:

- Ayə, başına dönüm, o sazin fiyəti nədi?

Sazbənd dedi:

- Beş tümən.

Cıxardıb pulunu verdi. Sazi da götürüb özünü yetirdi barigaha.

Sazi görəndə keçəldən soruştular:

- Ayə, fiyəti nədi bu sazin?

Keçəl cavab verdi:

- Üç yüz tümən. Beş tümən də yoldaşimdən alıb üstünə qoymuşam.

Keçəl pulu aldı, sazi da verib getdi işinin dalınca. Keçəl getməkdə olsun, görək Cahangir neylədi.

Cahangir götürüb sazin zilini-zil, bəmini bəm eyləyib, saza elə taziyanə vurdu ki, elə bil yeddi il ustada qulluq eləmişdi. Götürüb görək anası Diləfruz xanıma nə deyəcək, o da necə cavab verəcək.

Aldı Cahangir:

Get, padşah babamdan izin alginən,  
Salginən yollara, ay ana, məni.  
Misir ellərində olar qeylü-qal,  
Açıb sırrı, salma bəyana məni.

Aldı Diləfruz:

Başına döndüyüm gülüzlü oğul,  
Qoymaram gedəsən o yana səni.  
Açmaram sırrini, eylərəm pünhan,  
Qorxma, heç salmaram bəyana səni.

Aldı Cahangir:

Çoxdan müştəriyəm bağça, bağına,  
Necə tab gətirim qəm-fəraigəna.  
Mən istərəm yetəm yar ovlağına,  
Bağışla ol qadir Sübhana məni.

Aldı Diləfruz:

Oğul, nə gözəldi bu gül camalın,  
Təzəcə açılıb xətteyi-xalın.  
Fərasətin olsun, ağıl-kamalın,  
Nə deyərlər, burdan qoyana səni.

Aldı Cahangir:

Cahangir, dərdini heç yazan olmaz,  
Sətirli dəftərə heç düzən olmaz.  
Haqqın qurğusunu heç pozan olmaz,  
Yandırıb eyləmə pərvan məni.

Aldı Diləfruz:

Diləfruz dözəmməz ahu-zarına,  
Xilaf qatma namusuna, arına.

Əlin çatsa o gülüzlü yarına,  
Qorxuram qoymaya bu yana səni.

Söz tamama yetdi. Anası çox yalvardı, Cahangir baxmadı. Yenə öz dediyini deyib, anasını Əziz şahın yanına göndərdi. Diləfruz xanım Əziz şaha aydın etdi ki, oğlu sevgi dalınca gedir. Əziz şah oğlunu yanına çağırıb dedi:

- Oğul, kimin qızını istəyirsən, de alım. Ancaq mən səni uzaq səfərə göndərə bilmərəm.

Atası çox dedi, Cahangir az eşitdi, dediyindən dönmədi. Oğlunun fikrindən dönmədiyini görən Əziz şah Cahangiri tək göndərmək istəmədi. Deyirlər ki, o vaxtlar padşah qızları üçün nənə, oğlanları üçün lələ tutardılar.

Əziz şah Cahangirin lələsini yanına çağırıb dedi:

- Səni qoşunla bərabər Cahangirə qoşuram. Yolu bir qədər getdikdən sonra qoşunu gizlincə geri qaytar. Qalın ikiniz. Bəlkə Cahangir qısqana getməyə.

Cahangir ata-anasıyla xudahafizləşib lələsiylə yola düşdü. Neçə gün yol gəlib bir cəzirədə dayandılar. Gecə burada qalmalı oldular. Baş qoydular yatmağa. Gecənin bir vaxtı lələ qoşun əhlini Cahangirdən gizlin Misirə qaytardı. Sabah açıldı. Üstünüzə xeyirli sabahlar açılsın. Cahangir qalkıb gördü ki, bir lələsidi, bir də özü. Lələ dedi:

- Oğul, tək əldən səs çıxmaz. Qoşun əhli qayıdır dala. Bəs biz nə edək?

Cahangir lələsinə cavab verdi:

- Lələ, qurdan qorxan qoyun saxlamaz. Ölməyə də varam, öldürməyə də. İstəyirsən sən də qayıt.

Lələ baxdı ki, olmur. Yola düşdülər. Aşıq dili yüyrik olar. Günə bir mənzil teyyi-mənazil, gəlib çıxdılar Hindistan vilayətinə. Hindistanı Cahangirə vaqyasında

dərviş göstərmışdı. Onlar qəflə-qatırla ərdöyy-ətlas, tir-meyi-şal götürmüdünlər. Özünü şəhərə yetirən kimi lələ özü üçün bir dükan tutub mətahını yiğdi dükana. Hər şeyi yerbəyer edib lələ mətahdan satmaqda olsun, Cahangir dedi:

- Lələ, sən alverində ol. Mən gedim şəhərlə tanış olum.

Cahangir özünü gülşən bağçasına yetirib çarhovuzun yanında dayandı. Əl-üzünü yuyub, yatdı.

Mələksima gülşən bağçasına çıxmışdı. Gördü ki, yuxusunda gördüyü həmin oğlan çarhovuzun yanında yatır. Oğlan yol gəlib yorulduğundan, qız onu narahat etməyə qıymadı. Mələksima götürüb on dörd yasəmən zülfündən yeddi tel ayırdı, basdı sineyi-sandığa. Götürüb görək nə deyəcək. Ərz eyləyək tərəfindən qulluğunuza:

Xab içində yatan oğlan,  
Dur, karvanın köçüb gedər.  
Malı mətah satan oğlan,  
Dur, karvanın köçüb gedər.

Varsa, gəti havadarın,  
Tökülər bağçada barın,  
Mənəm sənin nazlı yarın,  
Dur, karvanın köçüb gedər.

Mələksima, boyum bəstə,  
Dərdindən düşmüşəm xəstə,  
Xoş gəlib sən gözüm üstə,  
Tərlan quşun uçub gedər.

Sözünü tamama yetirdi. Mələksima kağız yazıb saç

telilə bağladı. Qoydu oğlanın papağının altına. Qız getdi öz işinin dalınca.

Cahangir yuxudan ayılıb əl-üzünü yaxalamaq istədi. Papağını qaldıranda kağız düşdü qabağına. Kağızı oxuyub, məzmunundan halı oldu. Oğlan qəmgin olub qayıtdı lələsinin yanına.

Lələ Cahangiri qəmgin görüb soruşdu:

- Oğul, niyə belə qəmginsən? Səhərdən hardasan?

Cahangir lələsinin cavabında aldı görək nə dedi:

Lələ, vardım güllü bağa,  
Orda bir cananı gördüm.  
Hacizət-möcüzətində,  
Cəngilə dühanı gördüm.

Sərvi boylu sərvinazı,  
Başında cığa pərvazı,  
Hindistan şahının qızı,  
O Mələksimanı gördüm.

Pərdeyi-ismətdən baxıb,  
Cahangiri oda yaxıb.  
Bəs deyim cənnətdən çıxıb,  
O huri-qılmanı gördüm.

Söz tamama yetdi. Lələ Cahangiri çox danladı. Dedi:

- Oğul, sənə bir nəsihətim var. Qulaq as, gör nə deyirəm.

O zaman ki, vardıq hindin elinə,  
Çox nəsihət verdim ellərə, oğul.

Hindistanlılar anlayan, biləndi,  
Çox özünü salma dillərə, oğul.

Mərifətli ol, oyatma yatanı,  
Çoxdu seyrəqibin ara qatanı,  
Dostunu seç, düşmənlərini tanı,  
Sırr vermə gədaya, qullara, oğul.

Sənə dedim, oğul, çıxma bazara,  
Ya gözə gələrsən, ya bədnazara.  
Axır Lələni salarsan azara,  
Mail olma incəbellərə, oğul.

Söz tamama yetdi. Lələ işi başa düşüb bu gündən Cahangiri yanından buraxmadı. Cahangir lələnin yanında qalmaqda olsun, sənə kimdən xəbər verim, Mələksimadan. Mələksima ha gözlədi ki, sevgilisi gələcək. Bir gün belə, beş gün belə, yolunu çox gözlədi. Cahangir gəlib çıxmadı. Mələksimmanın Ziyrikqız adında bir kənizi var idi. Çağırib yanına dedi:

- Lələ Cahangirə icazə verdi. Onlar yola düşdülər. Yolu bir qədər getdikdən sonra parça toplarını yerə qoyub dincəlməkdə olsunlar, sizə deyim Ziyrikqızdan. Ziyrikqız bir könüldən min könülə Cahangirə aşiq olub, eşqi pərvaz eylədi. Cahangirə belə dedi:

- Mən səni sevirəm. Sən də məni sevirsən ya yox?

Cahangir dedi:

- Çəpəl, bir az düzgün danış. Yolumuza davam edək.

Ziyrikqız hirslənib parça topunun ikisini də verdi Cahangirin qoltuğuna.

Mələksima güləfirəngidən baxındı. Gördü ki, Ziyrik-

qız çox hirsli gəlir. Cahangir çox ağır vəziyyətdədir. Hər qoltuğunda bir parça topu, Cahangir özünü yetirdi qızın barigahına. Parça topunu yerə qoyub dincini aldı. Mələksima on dörd yasəmən zülfündən bir neçə tel ayırib basdı sineyi-sandığa. Görək Cahangirə necə «xoş gəldin» eylədi.

Aldı Mələksima:

Başına döndüyüm gülüzlü oğlan,  
Əbrüşündü malın, xara satırsan.  
Gizlindi sırrimiz, demə yadlara,  
Mən bilirəm, sən aşkara satırsan.

Aldı Cahangir:

Başına döndüyüm gülüzlü xanım,  
Əbrüşündü malım, xara satıram.  
Əgər xəbər alsan sən qiymətini,  
Arşını bircə cüt nara satıram.

Aldı Mələksima:

Malı-mətahını tökmə çöllərə,  
Axdı didəm yaşı, döndü sellərə.  
Bir od saldın dəhanımda dillərə,  
Elə bildim ləbdə bala satırsan.

Aldı Cahangir:

Tayla gətirmişəm tirmeyi sənə,  
Könlüm istər yanağından busəni.

Gəlib gördüm mən də Mələksimani,  
Elə sanki ləbdə bala satıram.

Aldı Mələksima:

Malı-mətahını verməynən zaya,  
Mən dözə bilmərəm həftəyə, aya.  
Sən də irəhm eylə Mələksimaya,  
Təbibsən, dərdimə çara satırsan.

Aldı Cahangir:

Cahangirəm, on dörddü mənim yaşım,  
Çoxdu malım, al-əlvandı qumaşım,  
Başqalara olmaz mənim peşkaşım,  
Onunçün gətirib yara satıram.

Söz cavabı tamama yetirdi. Allah hər həsrətləri belə qovuşdursun. İki sevgili bir-biri ilə görüşdü. Bir vaxtdan sonra Cahangir öz dükanına qayıtmlı oldu. Lələ Cahangiri çox danladı. Bu gündən bayırə çıxmağa icazə vermədi. Bunlar burda qalmaqdə olsun, sənə kimdən xəbər verim, Yəmən padşahının oğlu Heydər xandan. Heydər xan çox güclü pəhləvan idi. Günlərin birində Mələksimanın şəkli çatdı Heydər xana. Heydər xan başına on min qoşun götürüb Hindistan kənarında dayandı. Heydər xanın Hafız Əfəndi adında bir aşığı var idi. Hafız Əfəndinin qırx şagirdi var idi. Elə deyirdilər ki, Heydər xan aşığını da gətirmişdi. Heydər xan gəlib elçi daşının üstündə oturdu. Hindistan padşahı Məhəmməd şaha belə ərz etdi:

- Özün öz xoşunla ya qızın Mələksimani ver, ya da

davam davadı. Ya da aşığımın qabağına xasım gəti.

Deyirlər ki, Məhəmməd şah heç birinə razi olmayıb dedi:

- Nə qızı vermərəm, nə dava edib torpağıma qan salmaram. Ancaq aşığının qabağına aşiq çıxara bilərəm.

Hafiz Əfəndi meydana girdi. Əlinə keçən aşığı bağlayıb saldı zindana. Beləliklə 39 aşığı bağladı. Bir aşiq çatışmındı ki, 40 nəfər tamam olsun. Aşiq tapılmadı. Onlar aşiq gəzməkdə olsun, sənə kimdən xəbər verim, Cahangirdən. Cahangir öz dükanının qabağında oturmuşdu. Gördü ki, dükanın qabağında iki hindistanlı danışır. Biri o birinə deyir:

- Ayə, gəl gedək meydana. Yəmən padşahının oğlu Heydər xanın aşığı bizim Hindistan aşığını bağlayıb salır zindana. Görək nə təhər aşıqdı.

Cahangir bu sözləri eşidib gəldi lələnin yanına. Cahangir dedi:

- Lələ, bu yanda aşiq məclisi var. İcazə ver, gedim qulaq asım.

Lələ Cahangirə icazə verməyib dedi:

- Oğul, sən dayan burada. Mən özüm gedərəm.

Lələ Cahangiri dükanda qoyub özünü yetirdi həmin məclisə. Lələ gördü ki, divarda saz sazin üstündən asılıb. Özü də bir nəfər aşiq gəzirlər. Lələ dedi:

- Mənim bir oğlum var. Olarsa, gətirim, bu aşıqla görüşüsün.

Hafiz Əfəndi dedi:

- Hələ bir sən de görün hara adamışan? Hindistaniya oxşamırsan.

Lələ dedi:

- Neynirsən mənim haralı olduğumu?

- Hafiz Əfəndi cavab verdi:

- Bilmək istəyirəm.

Lələ buyurdu:

- Mən özüm Misir vilayətindənəm.

Hafız Əfəndi dedi:

- Misir xalqı axmaq olur. Simi yerindən tərpədənin aşiq deyib yaxasından tuturlar. Başı gövdəsinə ağırlıq verirsə qoy gəlsin.

Lələ dübarə geri qayıdır gəldi Cahangirin yanına.

Dedi:

- Oğul, bir qocaman aşiq gördüm. Əlinə keçəni bağlayıb salır zindana. Sazları tısbağa kimi qoyublar bir-birinin üstünə. İndi əgər özünə gümanın gəlirsə, gəl gedək. Gəlmirsə, qapını bağlayaqq, dalında oturaq. Gəlib çığın olsa cavab verməyək.

Cahangir lələsinin cavabında dedi:

- Lələ, elə şeyi mən göydə gəzirdim, yerdə əlimə keçdi.

Cahangir altdan geyindi, üstdən qıllandı, üstdən geyindi, altdan qıllandı. Belinə qılınc bağladı. Sazı götürdü çıynınə. Lələ Cahangiri belə görüb dedi:

- Ayə, vallah, qocaman aşiq səni belə görəndə özünü itirəcək.

Dükəni bağlayıb hər ikisi düşdü yola. Həmin məclisə daxil oldular. Hafız Əfəndi o yerdə gördü ki, bir Hafız Əfəndi dedi:

- Oğul, gəlibsen, yoxsa gələcəksən?

Cahangir cavab verdi:

- Gələcəyəm.

Hafız Əfəndi dedi:

- Ayə, gəlibsen. Necə yəni gələcəyəm?!

Cahangir cavab verdi:

- Mənim gələcəyim var. Yetmiş, səksən, yüz il.

Soruşdu:

- Yaxındasan, yoxsa uzaqda?

Cavab verdi:

- Hələ uzaqdayam. Sənin tək qocalanda, gözüm yaxını kəsəcək.

Götürüb Hafiz Əfəndi dedi:

- Nə ağırdı, nə yüngül?

Nəyin səsi uzağa gedər?

Cahangir cavab verdi:

- Mərifət ağırdı, salam yüngül. Cörəyin səsi uzağa gedər.

Hafiz Əfəndi dedi:

- Oğul, aşiqsan?

Cahangir dedi:

- Aşıq qoyunun baldırında olar.

Dedi:

- Bəs ustasan?

Dedi:

- Usta keçinin dalınca güllə atar.

Dedi:

- Bağlaşaqlı?

Cahangir dedi:

- Bağlaşaqlı, örökənlə, zəncirlə, nə ilə istəyirsən bağlaşaqlı.

Hafiz Əfəndi dedi:

- Oğul, belindəki nədi, ciynindəki nədi?

Cahangir cavab verdi:

- Belimdəki qılıncdı, ciynimdəki saz.

Dedi:

- Bəs saz nə, qılinc nə?

Dedi:

- Mən qanana sazla qandırıram. Qanmayana qı-

lincala.

Hafiz Əfəndi belə buyurdu:

- Sən qabağa ddüşürsən, yoxsa mən?

Cahangir dedi:

- Mən həmişə fürsəti düşmənə verirəm. Sən get, mən də gəlirəm.

Götürüb görək Hafiz Əfəndi Cahangirə nə deyəcək.  
Cahangir ona necə cavab verəcək.

Ərz edək hər ikisinin tərəfindən qulluğunuza.

Aldı Hafiz Əfəndi:

Sən bir bəzirganın kiçik oğlusan,

Malı-mətahını satıb gedərsən.

Özünü öz işini salma müşkülə,

Özünü kəməndə salıb gedirsən.

Aldı Cahangir:

Mən bir bəzirganın kiçik oğluyam,

Malı-mətahımı satıb gedərəm.

Satınalma çoxdu mənim qullarım,

Səni də içinə qatıb gedərəm.

Aldı Hafiz Əfəndi:

Gəl qulaq as yemilimə, andıma,

Qocalmışam gücüm çatır gəndimə.

Düşübsən sən mənim feli-fəndimə,

Bir cana borclusan verib gedərsən.

Aldı Cahangir:

Andın qənim olsun sənin başına,  
Qırx şagirdi nə düzmüsən yanına,  
Ağ saqqalın boyanacaq qanına,  
Başını bədəndən alıb gedərəm.

Aldı Hafız Əfəndi:

Hafız Əfəndiyəm, gəl məni tanı,  
Çoxları öz dediyindən utanı.  
Ellər görsün baş bədəndən atanı,  
Axırda bu yerdə qalıb gedərsən.

Aldı Cahangir:

Cahangirəm, özüm də ki şahzadə,  
Mən varam bir dərya, sən varsan ada.  
Bir aşiq qoymaram fani dünyada,  
Hamını qol-qola çatıb gedərəm.

Söz tamama yetdi. Aldı görək Cahangir nə dedi:

Səhər səhraları gəzərkən, usta,  
Rast oldum mən biyaların beşinə.  
İyirmi kəlmə olan bir vərəq üstə,  
Onu ulidin, beşi sulidin, beşi nə?

Hafız Əfəndi deyir:

- Oğul, nə ki çar de, gəlsin. Mən qırx qazalağa bir tulamazdı atıram.

Cahangir dalını da dedi:

Mən hürufatı oxuram başdan,  
Kimə xəbər gəldi daima daşdan .  
Usta, gəl xəbər ver mənə on beşdən,  
Beşi Quran, beşi mələk, beşi nə?

Cahangirəm , sözümü endirrəm ona,  
Geyinib girərəm mən ayrı dona.  
İbtida kim gəaldi, de, bu cahana,  
Pəşdən ali abadə, bəs beşi nə?

Sözünü tamama yetirdi. Usta cavab verə bilməyib Cahangirdən icazə alıb çıxdı eşiyyə. Hafız Əfəndi «asta qaçana ağam qənim olsun» - deyib, əldən çıxdı. Aşığı nə qədər axtardılar, tapa bilmədilər. Hafız Əfəndinin şagirdləri də Cahangirin əlinə keçdi. Heydər xan baxdı ki, əli tutmadı. Dübarə qoşunu da çəkib qayıtdı geri.

Cahangir Hafız Əfəndinin şagirdlərini, bağladıği aşıqları buraxdı.

Məhəmməd şah Cahangirin Heydər xana qalib gəldiyini görüb dedi:

- Oğul, məndən istəmə padşahlığımı, xəzinənin bütünü, baş yoldaşımı. Özgə nə istəyirsən, istə. Mətləbinə nail edərəm.

Götürüb Cahangir Məhəmməd şahın cavabında görək nə dedi. Aldı Cahangir:

Bir gün mən ovçuydum çıxmışdım ova,  
Qüdrət qılincını gətdilər sola.  
Razi ollam, hər nə versən əlavə,  
Ərəb və çin, farsı şuma, türki siz.

Padşah dedi:

- Oğul, açıq-aşkar məndən istə. Elə dilləri başa düşə bilmirəm.

Cahangir aldı, görək nə dedi:  
Sudan çıxıb sonalardan seçilib,  
Şirin-şərbət badəsindən içilib.  
Tər bənövşə, güldən təzə açılıb,  
Ərəb ənta, farsı surət, türki üz.

Cahangirəm, eşq oduna dalaram,  
Qərib ölkə, bu diyarda qalaram.  
İraziyam, hər nə versən alaram,  
Ərəb binti, farsı duxtər, türki qız.

Söz tamama yetdi. Məhəmməd şah gördü ki, bu, qızı diləyir. Belə fikir elədi ki, mən Heydər kimi pəhləvanı geri qaytardım. Bəzirgan oğlu – aşağıqız necə verim?! Padşah məclis əhlinə üz tutub dedi:

- Lələ xalqa bəyan etmişdi ki, şahın qızı oğlumun butasıdı.

Məclis əhli, nə olacaq, hərə bir tərəfdən, bir səslə dedi:

- Şah sağ olsun, eşitdiyimizə görə sənin qızın haqq tərəfindən bu adama verilibdi. Sən də razılıq versən daha yaxşı olar.

Məhəmməd şah dedi:

- O ki, qızım haqq tərəfindən mənsiz verilib, desin görüm, mənim qızımın qabaqca adı nə olub? Çünkü bizim adətdə var, uşaq xəstələnəndə adını dəyişirlər. Bu bir. İkinci, desin görüm, Mələksimanın dağı haradı, aranı haradı. Mənə nişan versin.

Cahangir dübarə götürüb görək nə dedi:

Bir adı Diləfruz, bir adı Pəri,  
Bir adı da onun var Mələksima.  
İzzət bəyin bacısı, o şahın qızı,  
Qoyun olsun mənə yar, Mələksima.

İsfahanda vardı məskəni, dağı,  
Hindistandı onun bağçası, bağlı.  
Keçdi zimistanı, gəldi yaz çağı,  
Bülbülə yağıdı yar, Mələksima.

Cahangir gördü ki, padşah dildə razıdı, qəlbdə yox.  
Aldı görək nə dedi:

Cahangir də qönçə gülün dərməsə,  
Cəlladlar da bu boynumu vurmasa.  
Qardaşın razıdı, baban verməsə,  
Bir ayrı xəyalım var, Mələksima.

Söz tamama yetdi. Məhəmməd şah dedi:  
- Oğul, sən get, mətahını xərc eylə. Mən öz qızımın  
xərcini özüm çəkərəm.

Cahangir gedib mətahını xərc eyləməkdə olsun, sənə  
kimdən deyim, Məhəmməd şahdan. Məhəmməd şah belə  
fikirləşdi ki, Heydər xan qani pəhləvandı. Qızı ona versə  
daha yaxşı olar. Öz dəsti-xətti ilə bir namə yazıb göndərdi,  
Yəmən şəhrində Heydər xana. Qasid özünü Heydər  
xana yetirdi. Xan naməni oxuyub, məzmunundan halı ol-  
du. Bir neçə min qoşun başında düşdü yola. Məhəmməd  
şah əl altından qızı verdi Heydər xana. Cahangirin xəbəri  
olmadı. Qız getməkdə olsun, sizə kimdən xəbər verim,  
Cahangirdən. O, öz dükanında yatırdı. Yuxusunu qarış-  
dırıldı. Ağalar ağası kəsdi başının üstünü. Dedi:

- Oğul, nə xabə bülənd olmusan? Oyan, gülünü xar apardı.

Cahangir qalxıb lələsinə dedi:

- Lələ, dur, o sazı bəri endir.

Lələ dedi:

- Gecənin bu vaxtında, oğlum, məni narahat etmə, qoy yatım.

Cahangir sazı özü götürüb görək nə dedi:

Yatmış idim xabi-qəflət yuxuda,  
Guşimə gəldi o sədalar indi.

Kül olubdu mənim aslan başıma,  
Yarımı alıbdı gədalar indi.

Lələ, dərdin əllidimi, yüzdümü,  
Pərişan gördüğüm ala gözdümü.  
Büllur buxaqlımı, lalə üzdümü,  
Məgər mən ölmüşəm, yad alar indi.

Cahangirəm, çağıraram bir ağa,  
Mələksima deyib düşdüm sorağa.  
Lələ, vallah, Əslim getdi irağa,  
Kərəm kimi canım od alar indi.

Söz tamama yetdi. Lələ çox dedi, Cahangir az eşitdi. Cahangir qılıng, qalxan, əmud, nizə, gürz, silaha sarılıb düşdü yola. Cahangir getməkdə olsun, sizə kimdən deyim, Mələksimadan. Mələksimsəm icazə alıb karvanı dayandırıldı. Ana vətəndən ayrı düşməyi, sevgilisindən ayrılmayı onu kövrəltdi. Gəcəvədən düşüb, gözündən bahar buludu tək yaşı töküdü. Onun səsinə üç göyərçin yerə endi. Demə bunlar məleykə olsun. Mələksimsəm bunları görəndə yanın-

dakı kənizə dedi:

- Bəlkə bunlar məleykədirlər? Mən bir neçə xanə söz deyəcəyəm, sən yazarsan. Goyərçinlər çatdırarlar Əziz şaha. Bəlkə Əziz şah mənim dərdimə əlac eyləyə.

Götürdü Mələksima, görək nə dedi. Ərz eyləyək tərəfindən qulluğunuza.

Aldı Mələksima:

İsminiz Pərzaddı, donu murqular,  
Yandım, özünüzü mənə yetirin.  
Göz yaşımla yazdım ərzi-halımı,  
Misirdəki qaynatama yetirin.

Alışdı sinəmin közü qırmızı,  
Qələm qana döndü, yazı qırmızı.  
Cahani qaldıran gözü qırmızı,  
Günortaya, ya axşama yetirin.

Şah qızıyam, adım Mələksimadı,  
Keçdi bir neçə gün bu gün cümədi,  
Sizə yazdığınışikayətnamədi,  
Şahi-Mərdan on iki imama yetirin.

Söz tamama yetdi. Qız çıxdı gəcavəyə. Gəcavə tərpənən vaxtı Cahangir özünü yetirdi. Götürdü, görək nə dedi:

Aldı Cahangir:

Qoşunun sərkarı, Yəmənin xanı,  
Sizin üçün namus olsun, ar olsun.  
İnsafdan uzaqdı, mürvət eyləyin,  
Bir gədənə vilayətdə xar olsun.

Cavanları qan içində üzdürrəm,  
Neçə başı bu nizəyə düzdürrəm.  
Cümlənizi əsir edib gəzdirrəm,  
Görən deyər, o əllərin var olsun.

Cahangir əl çəkməz, heç olmaz çarə,  
Doğrayıb tökəcəm, mən para-para.  
Yəmən şəhərini sallam hasara,  
Geniş dünya sizin üçün dar olsun.

Söz tamama yetdi. Heydər xan işi belə görəndə lələsinə dedi:

- Lələ, o adam, deyəsən, torpaqbasdı istəyir. Apar onun hesabını ver, aralaşsın.

Heydər xanın lələsi bir qədər para gətirib Cahangirə dedi:

- Oğul, gəl rusumunu apar. Aralaş bizdən.

Cahangir işaret verib dedi:

- Bir yaxın gəl, görüm sən nə deyirsən?

Cahangir lələni lap yaxına çağırıb burun-qulağını kökündən götürüb ovcuna qoydu. Heydər xan gördü ki, lələsi burun-qulaqsız qayıtdı üstünə. Heydər xan bərk qeyzə gəldi. Cəhənnəm kimi zəbanə çəkib kəsdi Cahangirin üstünü. Deyirlər ki, davanın qabağı deyişdi, dalı döyüş. Heydər xan götürüb görək Cahangirə nə deyəcək, Cahangir nə cavab verəcək.

Aldı Heydər xan:

Hayfım gəlir, oğul, çıx meydanımdan,  
Misirlidə namus olmaz, ar olmaz.  
Xırıld eylə mətahin öz yerində,  
Burda sənə qazanc olmaz, kar olmaz.

Aldı Cahangir:

Gəl sənə söyləyim dil pəhləvanı,  
Dağ başında bağça olmaz, bar olmaz.  
Ağac bitər öz kökünün üstündə,  
Söyüdlərdə heyva olmaz, nar olmaz.

Aldı Heydər xan:

Aç gözünü, bir baxginən üzümə,  
Pəhləvanam, gümanım var özümə.  
Ayaqlayıb mən batırram tozuma,  
Dönüb getsən dünya sənə dar olmaz.

Aldı Cahangir:

Gəl sənə söyləyim, bir dənə dastan,  
Qarğadan qaz olmaz, tülküdən astan.  
Kül çobandan sərkər, gədadən sultan,  
Qara daşı boyasalar, zər olmaz.

Aldı Heydər xan:

Məgər tanımadın sən bu Heydəri,  
Bu sözlərin heç olmadı uyarı,  
Bağışlamam sən tək günahkarları,  
Bizi kimi ilan olmaz, mar olmaz.

Aldı Cahangir:

İndi yəqin bildim sənin halını,  
Çox toylusən, artırıblar yalını.

Mən yerə qoymasam sənin dalını,  
Mələksima Cahangirə yar olmaz.

Sözü tamama yetirdilər. Əl atdılar kəməndə. Kəmənddən murad hasil olmadı. Başladılar küşkü tutmağa. Bundan da murad hasil olmadı. Keçdilər qılinc-qalxan davasına. Heydər xan dedi:

- İndi sən de, görüm, fürsət səninkidi, ya mənimki?

Cahangir:

- Ağam fürsəti düşmənə verib. Fürsət səninkidi. Əlindən gələni əsirgəmə, - dedi.

Heydər xan qılinci Cahangirə endirəndə Cahangir qalxanı verdi qılincın qabağına. Qılinc yeddi parça olub töküldü yerə. Cahangir atını kövlana gətirib, endirdi qılincını Heydər xanın təpəsinə. Qılinc Heydər xanın təpəsini tər xiyanət kimi iki biçib, bir qədər yerə işlədi. Heydər xan dedi:

- Uşaq, sən mənə neylədin?

Cahangir dedi:

- O ki, elədi, bir tərpən görək!

Tərpənəndə Hnydər xanın bir şaqqası sağ, bir şaqqası sol tərəfə düşdü. Cahangir ac qurd kimi düşdü qoşunun canına. Sağdan vurub soldan çıxdı, soldan vurub sağdan çıxdı. Qoşunun qırılanı qırıldı. Qalanı qaçıb canını qurtardı.

Mələksima işi belə görəndə gəcavədən düşüb görək Cahangirə nə dedi. Aldı Mələksima:

Ey əzizim, bu cahanda ad aldin,  
Yazılıb adına dastan, deyərlər.  
Arayarlar, bizim yerdə bulunmaz,  
Ya ərəbdən gəlib, farsdan, deyərlər.

Buruzu İsfəndiyar, Fərəməz Cavansan,  
Teymur, Cahan, Baxış, ya Qəhrəmansan.  
Dünyada seçilmiş bir pəhləvansan,  
Bəyimə Zal oğlu Rüstəm, deyərlər.

Mələksimayam, sevdim on dörd yaşından,  
Mən də həlak oldum eşq atasından.  
Bir qılınc vurdun, zalım başından,  
Qılınc vurmağına aslan deyərlər.

Deyirlər ki, iki həsrət çıxdılar gəcavəyə. Öpüşüb üç doqquzunu çıxartdılar iyirmi yeddiyə. Hər həsrətlər belə qovuşsun. Onlar yön çevirib Misir vilayətinə getməkdə olsunlar, sizə xəbər verim Əziz şahdan.

Əziz şah öz təxti-səltənətində dayanmışdı. Bir də baxdı ki, pəncərədən bir göyərçin, boğazında namə girdi içəri. Dayandı Əziz şahın dizinin üstündə. Əziz şah naməni açıb oxudu. Məzmunundan həli olub, murqunun üzündən-gözündən öpüb yola saldı. Cəhənnəm tək zəbanə çəkdi. Əmr verdi qoşun əhlinə. On min qoşun, başında Əziz şahın özü də düşdü yola. Deyirlər ki, Mələksimə gəcavədən gördü ki, qoşun elə gəlir ki, əgər otun sayı varsa, qoşunun sayı yoxdu.

Qoşun gəcavəyə çatan kimi, Cahangir əjdaha təki özünü yetirdi qoşuna. Deyirlər ki, qoşun əhli Cahangiri tanıyıb atasının da gəlmək xəbərini ona çatdırıldılar. Cahangir qoşunu aralayıb, gəldi çatdı atasına. Ata-oğul görüşdükdən sonra Əziz şah belə ərz etdi:

- Oğul, yeyib-içdiyin özünün olsun, gördüyündən bir xəbər.

Cahangir götürdü, görək başına gələni atasına necə söylədi. Ərz eyləyək tərəfindən qulluğunuza.

O zaman ki, vardım hindin elinə,  
Müştəri cəm oldu, malima, baba.  
İsfəndiyar pəhləvana tuş oldum,  
Mən qılinc vurdum o zalıma, baba.

İrast oldum bir aşığın fəndinə  
Neçə həqiqətlər dedim kəndinə.  
Bir çarə qalmadı qıfılbəndimə,  
Tabe oldu, qatdım quluma,baba.

Cahangirəm, xabidən mən oyandım,  
Ağam dedi-yarın getdi, mən yandım.  
Yadıma düşübdü vətənim, yurdum,  
Şükür, əlim yetdi əlinə, baba.

Söz tamama yetdi. Yol aldılar Misirə tərəf. Bir neçə gündən sonra çatdılar vətənlərinə. Yaziq lələ mal-mətahını dəyər-dəyməzinə satıb özünü yetirdi Misirə. Dağlardan toğlu, çəpiş, aranlardan düyü, çəltik. Qırx gün, qırx gecə toy başlandı. Orada bir aşiq tapılıb onların toyunu bu duvaqqapma ilə bağladı:

Dedim ki, sənsən mənim,  
Dövlətim, malim, samavar.  
Səhər tezdən qaynamasan,  
Yamandı halım samavar.

Şəkərim yox, yuxu görüm,  
Bircə segah oxu görüm.  
Gedirəm kooperativə,  
Şirniyyət alım, samavar.

Tanrıdan dövlət istəməm,  
Bircə ağ otağım ola,  
İçində yeddi səkkiz,  
Hər gecə qonağım ola.

Kabablar çəkilə şışə,  
Yarla gülüşə-gülüşə.  
Bəlkə onda eşqə düşə,  
Qaynaya zalim, samavar.

Tovariş, day istakan,  
Amxanaqo, xut-şvidi.  
Nə səbəbdən qaynamadı.  
Əlim, ayağım üzüdü.

Sənin bu gec qaynamağın,  
Gülüzlü yarın işidi.  
İnsafdımı, sən durasan,  
Mən çaysız qalım, samavar.

Şairlərdə qayda budu,  
Sözünü qiymətli satar.  
Sənətində dambat olan,  
Sazı çalmaz, yana atar.

Mənim adım Ağacandı,  
Xəyal eyləmə ki, xamdı.  
Mürvət eylə, insafa gəl,  
Uzaqdı yolum, samavar.

## S M DL SAVAD

### USTADNAM

B1 qpy , sezen fözdeÖ vf aöy vyiöy ö,  
Ciy öd-qy öd, bGey br nCk b kyCbs.  
Yl t br vpÖCnş, ekoGs, y nööpę  
Eübiön aCksks ol nCk b kyCbs.

Söiöyek Ör bönbe y öke GışÖbsn,  
BcÖnCk y örb exke pömö oGışÖbsn  
BGey e xCk-xc möpzey ö aGışÖbsn,  
Vxaek aöy Cıskş yl nCk b kyCbs.

Cyo di Oöy öböy , b xb y ü y CkG  
KGy önbioñ bCv vben üöiy en ey CkG  
Ü iy öyen d y ö Öviö dGy CkG  
YGrGy opö yGrGÖnCk b kyCbs

RqCbiGn r qCbkGy öke Önbvy öyeÖön ezebvyÖön  $\frac{3}{4}$ ed  
bö bvyöz ezel ior k, b xy ökekəd pöz l ior k:

Rir PCknş Ör sCkeök zcf möy ,  
Aöy iözxönebr nr Öüöioö, kö bvyey ?  
 $\frac{3}{4}$ r b kyCbsGm k Ck l iCk ü kG şy ,  
AeyGy öpbö GzGn l ioG kö bvyey ?

Zöney  $\frac{1}{2}iiG$  , mö y ek üöioek kGfGöG  
Al yr k kvgö pÖüöpren ÖsfGöG  
OGiGyşÖaöÖmö, Ö z niön GöG  
Ekzen-y ekzent öÖön GoG kö bvyey ?

½xşa Oøy öb, bl y b kyGşk Öö oekböök,  
L t r öies-iGy ş öy eyGœkbök.  
EnGœiek avyi -aGiş oöoekböök,  
AöÖn aGışÖ l gGä l ioGkö bvyey ?

RopGbiGnr qGbkGy ökeezebvy öyeÖön f bvyeÖön ¾ed  
bö bvyöz f 1 ior k, b xy ökiönk cy n vf 1 ior k:

Y d e bö l iGöCk ÖnÖöGÖöy Gk,  
½t şn oönökgGy ş Öö oökö aGy Gd!  
Kö gGk aGCh göööbek ekbö,  
Kö bö ze göööbek oGö oökö aGy Gd!

¾en ü k bö aÖÖöşk CfşioGyl ibGk,  
Yvkëböök r dGöGb xönoök bl qGöCk.  
Benezfe l iGöCk, özooök Öl opGk,  
Kö xGy Gy G kö bö ze pGö oökö aGy Gd!

AöiÖy ek pöniCkş b x ÖÖl nGkG  
Sezney bGöksabş, aöiÖy ÆnGkG  
Y d y ek yl i oGöCk bGöG GrGkG  
Kö GrGk, kö bö ze bGö oökö aGy Gd!

Üönöz y önb l iGöCk, br nGöCk yl ibG  
F1 t -f1 t mö ieÖöks yl nGöCk yl ibG  
Y d öiiey ekGnö ar nGöCk yl ibG  
vf Ömekböök Önl pGä oökö aGy Gd!

Oøy öb ze ÆGn, bGöGÖö y Gd yvnenöök,  
BGöökGk l ioCk, aşikGk aGy Gd, önenöök.  
BGiGh GipG pl mGä qGöö f n möök,  
½t şn o y ziönk oGö oökö aGy Gd!

Oadö zey bök t öÖön Ðvney , köbök t öÖön Ðvney , r opG  
bvbeýebök. yyGy e-aöbey bö Xöy xöbbek y G Gşkşk Cy-  
o di y yr nbr kbGözön GöG Çbiş Ðniş, bcÐöpíe Öñ zexe Ðñ  
ðe ¾r GöGfl t oöt Gðpíe Çbei Öñ ÇbGy ðe ¾ p k y G G  
l kbCk nCdışa vberbe

œüön GöCkşk l öir Oöy öb 1k Gps yGşkGfGpy şxbş. ¾l y-  
Öt r kir , Qöö yvne yvkegö pöniöy ex gGçk ðe ½kgGa GöGl öir  
l ibr ör kG ÖGt y GÇGÇa fl t r pGkgGa ðe Aöpe GöGşöşk exione  
äö y GÇaiGky Çabş. öy exö sezenie l ir n, pGy-pr xr kbCk r dG  
üodenbe ½öGşöşk Öde Gödş ücyföziöne, eþöy öyokiöne Ö kr  
cd kö börb vberbe

¾anü k œüön GöGr dG a oösönbök aGyşbş. Oöy öb böñ G  
GÇoskşk aGöGşkG fşt şÖ döküke ÖGebş. Lkr k b xy öyekö  
zcy öz vþe Zexe bvbe

- Oöy öb, QpÖnz pöniöyeÖ kczöniönbök Ömekö Ðvn al y  
üödbenÖGşk pöñe ol yr por kiGn

Oöy öb bö kczöniöne Ö yr ny G a öðödekö Gps cd ÇnÇrbş  
œüön GöGÖnz aödöÖökbe möyekbö bvbeze, Gy ½iiG , keyö  
oök Ö kr Öviö Gæd yGÇpşk? ¾r cd aGmşoşkşk kczöneke bö  
Ö yr nG Öiy en Y ökbök ol knG GöGşöşk Ç şş kvgö l iGÇa?  
Oökö söbGl ir y , cd k Ö kr k aey öpake Ðvn

Oöy öb bö Gps aGÇa dv bö üödbenÖol yr þbr . Ücnb  
ze vyÈk l pG bGşkşn fëbGÇiGyşÖ Ö nGt bş Cd bö Öñ  
bezbenö benöziökbe Fl t sezeniel ibr ör kbCk l kr yr t r ÇnÇrbş.  
Ücnb ze yl ir qanÖ cd bö Çkos pömöö üvbögöyde  
Öiy en ¾an bö ücnb ze aGöGşkbGöie föiezie Öñ zexe Ðñ  
Al gGbvbé

- ½ ÖGG Öiemöy , yl ir qan y eöök. BGsy gGüöi.

Oöy öb bö öy exöze d yl iGşaiG al gCkşk bGşkgG  
üvþe ÜöieÖ Öñ oGÇyşk aGöGşkGfGþiGn Al gGeföne zvfþe  
Oöy öb bö l kr k bGşkgG Ücnb ze Gö t GfCkşk op kbö Gö  
fGy Gş Gö öÖGş, Gö oesöpíe Öñ zexe l pr nr Ö Ö kr kiGnG ÖGt şn

## Al gGbvbē

- Oökö söbGl ir y , Ö kr k aey öpke Ðvn fşt oşk üvpoēk.

Oøy öb ÖGkbxb ze Ör Gō nGpGniş Gō oesöpie zexe l kr k GōGöşşn ½öGöş l kGÖn gGy r dGöşÖbvbe

- Lör i, GGÖr Öböke kr x viö.

Oøy öb yvkö Gböpe dnö bky ödgö gGy ş GsÖkr x viöbe ¾mbök aösei Öen Gpox gGöşş Ö n b . Eöpkek pöoenkbök bl - bGöş fGöş, fököoe GkGöş G aGk o d ib . ½pGöş bvbe

- Lör i, Ör gGy vxa gGy şbşn ½kgG a bl bGöşşk aG kGy Göş vf y ökeGfy Gbş. Üvp ei xö önköze Gck t Gkş aşş OGöcb t Gkşy ş oökö, oöke bö l kGÖr pGÖnbey .

Zexe ocd k ar nGck zey e oGnyiG ÖörÖön avyÖö fözeibe Oøy öb Öörz bezökeÖyr tr bGk Gyşibş. Ücnb ze kö oGny ÐGn kö bö gGy , r xr kr epenÖyşt şibş.

½t xGy pl nGk b x Öxön aGnşxGkbG eüön GōG Oøy öbe ol nr xbr . Kczön bvbe

- Ü kl nGbk Gps AGnG a dvyö Gnbşöşşn öiö üöiy öyÖ

B kyGviö Öi zexkek ÖGöşkG öniökbe F şöşnbş:

- ½iiG zcz k d zöoodk, Öö keyö br ny r or kr d? LnGbGÖG ey öbök GbGy ü kb d br nGÖiy en l bGze üvgö l iG

Zexe Ö p k GōGöşG Gny oGbs ½piş, myGbG Gy ş cd k AGnGa dvyö yvpabe Ücnb iön ze Oøy öb r xor d r dGöş ½ödşkbG üvbök zcm z bl bGöşşk aGöşkG aGnşxG ½p bG febGniş-febGniş ar nbiG ar xiG öiiöxeñ Ücp n Ö vÖö üöpabeön eüön GōG ön pönösö pöÖÖil öy Gk bGşkgG GbGy yl iiGbs, Gp oGbsnbş. ¾Göş fşt Gk 1 iy Gbş. ½t şnbG G r kb ZörÖiGyş EöG ey üöibe Tööpöyö ÖGşÖbvbe

- ¾r gGckbG vf kö yl t br n Ðf ü k zvfön, öÖöwize GşkGb xön

Ðf ü kbök ol knGöy öb cd kö üöibe eüön GōGbvbē

- Lör i, Ör kö ebe Ödey ÖGış y şdG üöperbek.  $\frac{3}{4}$ ede Ö  
oerböök GüG viö. Oøy öb oGd apöbe OGdş üöperbeiön  $\frac{3}{4}$  p k  
gGy Gpeüön Göökş vökö yşoşxbş. Oøy öb oGdş oeköökö ÖGışÖ  
l kGÖr pGəvnök zedek kökek kö ücnöz kö bvbe

Y cƏCbCk oöbGüöibe  
Ücnb y ze ÖGynGy ü k b n!  
Bööpbö ÖCbGüöibe  
Ücnb y ze ÖGynGy ü k b n!

Əf zöiy ö beiekbö üöibe  
D is aGn Öviekbö üöibe  
Bööpböe öiekbö üöibe  
Ücnb y ze ÖGynGy ü k b n!

D is aGn ücybök oGiCksn,  
ACkskbCk b kyGGiCksn  
Aşdşı cz d bö beiöken,  
Ücnb y ze ÖGynGy ü k b n!

Oøy öböy , yG şkbGücnb y ,  
iækek oGöskbGücnb y .  
 $\frac{3}{4}$ V expék ÖGöskbGücnb y ,  
Ücnb y ze ÖGynGy ü k b n!

Oøy öb ocd k pGy Gy Gyvne Ücnb gGy Gpök efek-  
bö Ön y l iiGbl kar ibCksn ze bG Gü k y d GöGşÖ eüön  
GöCbCk ol knG GöGşa bG GşaiGşik öiekbö l iGgGa. Exiön Öviö  
üvpöö, ci k bö oGdiG ücp nögoziön Oøy öbek ar iGöş Ö  
ocd fGbş.  $\frac{1}{2}$ ibş ücnöz y l iiGyGkö bvbe

öngGışyGbl opbvyömöök, 1 oökö b xy ÇkGy bvyön  
B1 qır ör ÖGçGçk vyiö, G şnbGmvxy ÇkGy bvyön  
önzöö Ön öies-Övy bvyeÖGşn öidkö fönözö,  
mögö y ökÇosk Öiy eñ aGvye-Ar nÇkGy bvyön

öngGışks bekbenömöök, y ögielönbö bei 1 iGçGä,  
DeÖaiezbö Öpök iGö t GçÖGşabGü i 1 iGçGä.  
AGyGÇnbÇk bGy Çk bGy gs y G eddkbö üci 1 iGçGä,  
3/4enyl i pGmÖGt GnpGmG bönyGye y y ÇkGy bvyön

1/2t y G ÇbGy sk y ögielönbö üöioniñ ocd kö öðöoe  
öy exö y Öp opöbe myööy Önök öi zciüöoe  
Myööy Ön Gaşk pönösekböök ike pr pbr ðöoe  
Cy önbö pGt pGfş şÖy ök bö Ön beÇkGy bvyön

Vy ÖefGnö Gksa Oøy öb, G şns fl t fözbek deiöp  
3/4en zey oökö yl i ücöpönbö bvbe ÖG, 1 nbÇbş gökköp  
AGÇkkiGn cny öpvbön, aGky GdiGn Öiy öd köben addöp  
Ücny ödiönyl i ücöpönen y ök 1 nbÇk Öiököy bvyön

Ocd pGy Gy G yvpbe GGy CGp ÖG şÖ ücnb ze y 1 iiG  
fl t bÇk bÖGçkskGp m n Ö Gy ş Ön-Önökö bvbe ze Ga  
Gşös önoemö Öaçs l ir n üön Ga GşösbsnoG al y Ö b kyG  
GaşkbG öiö bvyeiy öy ex Ön ocd bvoek. 1/2ibş ücnöz Gksa  
Oøy öb Ö üöiey ie-üvbey ie b kyGÖGnöökbö kö bvbe

Üöi y ök oökbök t öÖn Gşy ,  
"Z G" "kr k" Gt öia 1 iGk b kyG  
döie üöi-üöi vyiöbek,  
A knGl ibr k yGÇk b kyG

B kyG oök ze ödöizəök:  
öiö CkCkşk eizeöök.  
Kvfö O ivyy Ck y iz -oök,  
3/4önÖöb vbeÖ aGck b kyG

Kvgö ze Ööy öb Æn ebe  
ön bönbö üenespGn ebe  
Oököoe aöy böspönbe  
Beiekböbe aöiöy , b kyG

Ocd pGy Gy Gyvþe ön pönösbök "½sönek, bl örr bGk bG  
Gaa Gxöösbşn", -zöiy öiönevxebaibe eüön CöGgGy Cöp bGööbşÖ  
Ööy öbe oGzpiöxbey öyö ÖGkiCbşGn LkiGn Ör nbG aGy GabG  
l ior k, oedö zey bök t öÖön Þvnöz, OGÖöb t Ckşy bGk.

OGÖöb t Ckşy üvgö-ü kb d yGpy GyşÖ Ööy öbek yl ir kr  
ücdioyerbe Ööy öbe bö ze CqCoş eüön CöGckCoş MndCb t Ckşy  
vëbök fciö fş y CöG al yy r nbr iGn ½t şnbG OGÖöb t Ckşy şk  
möye Ör GynişöG pÖ üöpary öyeÖ ücnöz Ööy öbe kvgö  
Grdr iCbş:

½y GÖöbGr fGk ar xiGn,  
¾r zGööds Ööy öbö yvpmek!  
ACkCb fGCh y ökdei ÖGkiGn,  
¾r zGööds Ööy öbö yvpmek!

Bö Ckşy bGpr py r nbeiiön  
Ücdiöney ö ÖpÖy eiiön  
Al nGk pr sGk, öoök yviiön  
¾r zGööds Ööy öbö yvpmek!

Oök vy ücyio üvbök y öiöz,

Kö Öksy Güöpbek zöioz.  
F Gnt ş bckbörbe söioz,  
3/4r zGösdş Oöy öbö yvpndk!

Yvpex bCösy G önökiön  
Üedie oenön Ötiökiön  
3/4r bönbe Ödö Ðvnökiön,  
3/4r zGösdş Oöy öbö yvpndk!

öy exö myy Gk opöyöy ,  
Geyöre G aGk opöyöy .  
Y ök OGÖöbGy , gGk opöyöy ,  
3/4r zGösdş Oöy öbö yvpndk!

OGÖöb xvne l t r br agGaGnÖGx zGösdGyCdşnbş. Ar npGnGk  
zey e OGÖöb y özpr Ör o y mö ar xr kr k GyGöskG ÖÖgiGyşÖ  
ar xr Ör nGt bş. OGÖöb t Gksy l nbGaGy GabGl ior k, ekbe ücnöz  
Oöy öb kvyköbe

3/4enü k Oöy öb yvkö sezenie-sezenie ÖÖöbGüöderbe Aösei  
eo vþe ze, feykëkö kö eo al kbr. Ücnb ze o y mö  
ar xr br n, GyGöskbGbGy özpr Ö Pvd GfşÖ zGösdş l t r br . Vxa  
ÖGöskGÖr nbr. OGödş oeköökö ÖGööÖÖr y kGööpiö ücnöz kö  
bvbe

3/4dey f k kGy r o l ior k, Gn l ior k,  
Z Gösd yCdGk zGödsk üöibe yvpexbel  
Z Gösd yCdGk, Gö öiiönök ÐGn l ior k,  
Z Gösd yCdGk, zGödsk üöibe yvpexbel

Viö yGdy GysÖöGk Öd l kr Ötiöz,  
Söioz al yy r naöy bök ÖGx GisÖü iöz.  
ÜöpmÖben ücyiörbü üödök y öiöz,

Z Göşd yGöçk, zGödşk üöibe yvpexbe!

Aşnt iGöçk gGy şkbGk eGy exöy ÖGbG  
Gaa cd yvpexoek bCbG ey bCbG  
Y cƏGy kegçpƏvnöö eze oGçpG  
Ööy öb ar iir ör kGüöibe yvpexbe

Oöy öb ocdio bvbeýke zGöşdG bG yGöbs. O y mö ar-xr kr Ör nG bş. ½pGçkGöş ücnb ze bG GÖöy öbe oG iGy G  
y y z k bveyi, önezeet vyen-br GƏvnbe. Ööy öb oGöşks bG  
ücp n Öyl iG fş bş. "YG y cƏGy, oökbök y öböb"-bveyÖ  
Göçks fGöşns. Ücd k GfşÖyr y ÇkGzey e Göçs lkr ei  
xö önekö fGöşns Öbvbe

- Ööy öb, Ör xö örbö Ön ½öGndG t Çk ƏGn. Yö r be  
aşdşksk ocd eio bekækök bck Ö Lkr bekækö aGypGy Göş bG  
oökö pGmşşşGy. OGəcbş bGl kr k pl yr kbGücnögözöök.

Ööy öb xö öne üödö-üödö üöieÖ Ön ey Göpék aÖÖöşkG  
fş bş. Oöök bvy ö Ör bG Ööley t Çkşk ey Göpék ey ex. TÇk  
GykÇbGk ÖGt ÇkbGücnb ze ÖngGöçk l öiÇk feykekbö bö oGd  
l kr k vəkö pGy GkG vben Cd bö vf Ör nGCh ÇbGy şkG  
l t xGy şn y nƏvnbeze. Ööy öbe üöpenkiön eföre. Ööy öb Ön bö  
l kr ücnb ze eze dşmş ar i al iiGöçkbGk yGöşns. Kösöoeke  
böny öy ex l kr qööiyöÖ oGbşGh eföre. Ööy öb ÖGt bş ze Ön  
ücdöi oGöçk efömeekböben. Ööley t Çk ol nr xbr:

- ½xşa, Çbşk köben, cd k Gniçöçk?

Ööy öb cd k kexÇk Əvnbe Kö ÖGöçksdş Göşşşy. Ööley  
t Çk Ööy öbö yGt xs cny öp viöbe. Oö ön y ögieo ar nr ibr.  
TÇk Ööy öbbök t G ex viöbe ze Ör xö örbö Ön Çşa SGy G  
ƏGn l kr kiGbvyexÖ Ön yGt xs y ögieo Gniçöçk.

½xşa SGy Çkş üöperbeön. Ööy öb ÖGt bş ze Ör y d öiie  
yGöçk Ön aGöşşşn Cd bö Ö p k Çşa iGöçk ocdionke ödÖÖn  
Ön PÇkşy Gçk ÇbGy l ioGviö Öriön ze esnqöben al nt r bÇk

## ÖÖns fGpiGn

ACnş oGls ücp n Öbvbe

- ½xşa, aÖÖGb x ücn y .

ACnşkşk dö y ekbök Oöy öbek y Gp, ar pr ar rr y rxbr .

¾enpö öncd k öiö GşÖbvbe

- ¾ediönbö s möpe möaÖÖ Övnriön Oök bv, y ök gGÖÖ Övney .

½xşa SGp Gücnöz kö bvbe, Oöy öb kö gGÖÖ Övnbe, önd viöyöz ar iir ör kr dG zvsaked zcz lior k.

YiöxeÖök Ör y öaGy iGbr n, Gşsa,  
Bvoek ücnöz kököt oökö kö bvyen!  
Y ök bky öy ex gGÖÖsy s Övn, Gşsa,  
Bvoek ücnöz kököt oökö kö bvyen!

½ibş xşa Oöy öb:

YiöxeÖök Ör y öaGy bGbr nGy ,  
Bvoek ücnöz kököy y ökö kö bvyen!  
Oök bky öy ex gGÖÖks Övnmöy ,  
Bvoek ücnöz kököy y ökö kö bvyen!

½ibş xşa SGp G

LtrkrnpGnt bö y d öiie yGşy ,  
Oözoökek bö pGy Gy GöGbş ÖGşy .  
Blt oÖkbGaGy Gşs Gödşy bGbexey ,  
Bvoek ücnöz kököt oökö kö bvyen!

½ibş xşa Oöy öb:

Y ökey Gölşy öaeaöpbök aÇkÇkbşn  
İey bööök, oökek Gşk yGy Çkbşn  
Y d öiie yGşkbGÖöböök pGy Gy bşn,  
Bvoek ücnöz kököy y ökö kö bvyen!

$\frac{1}{2}$ ibş xşa SCpy G

Yl t , yGşibşy , kö öiieyöy , kö y döy ,  
Өmözbök Ö p köy , aGy öpbök b döy .  
Y d öiie oö Өl ibr , gGÇk ÖnaşdGy ,  
Bvoek ücnöz kökök oökö kö bvyen!

$\frac{1}{2}$ ibş xşa Oöy öb:

Oökek yGşk öiiel iy Gl, y d l iy Gl,  
Өmöz Ö p k, aGy öpek bö b d l iy Gl.  
 $\frac{3}{4}$ r odkkebö, Ör oesöpbö aşd l iy Gl,  
Bvoek ücnöz kököy y ökö kö bvyen!

AGş yGkbş-yG şibş. Fönpbööz Ö ybGl iÇk ücdiönök böök 1 b  
fşt bş. GGykGöG l t xGyÇk bşnkGaiGşk oGdG viö fözbe ze, Gl  
aGbs pviön aşnisiÖpçz io k.

$\frac{1}{2}$ ibş xşa SCpy G

$\frac{1}{2}$ xşöGy , f l t r kGar ny r xGy eiiö,  
BÇkşxGÖiy enöy oök pöz pseiiö.  
 $\frac{1}{2}$ nt Çk aGyGl ior k, aÇÖGşk ü iiö,  
Bvoek ücnöz kökök oökö kö bvyen!  
Oöy öb ücnöb ze Gyö Ör aGş aÇş-aÇöşxş fözeÖpçz n

Cd-cd kö bvbeze ööön Ör zGənGənbşk gGəcÖşks Əvny öööy  
gGy Gəpbvyögöz ze, al kGə Gəşa al nt br.

½ibş xşa Oöy öb:

Viö ocd bGəksxy Gd vf y ööiy Gk,  
Öök ciökbö köyö iGdşy bş Ar nGk.  
y öie eÖeoöök, Gt emöpe Övyy Gk,  
Bvöök ücnöz kököy y ökö kö bvye!

½ibş xşa SGy G

AGnş cy n ön pömösö ÖöciGkGn  
GGəcök oekök fGşk-fGmGd bGəciGkGn  
Zcp z opö fl t fşmşıGn bl önGkGn  
Bvöök ücnöz kökök öökö kö bvye!

½ibş xşa Oöy öb:

y öi ööke gö ökköy ö o n yön  
Ədönökö y d y ek l t iGn yvneyön  
Fşmş GpbGf l t zcp ziön f n yön  
Bvöök ücnöz kököy y ökö kö bvye!

AGnş ücnb ze ylt Ör kö bvye, Oöy öb gGəcÖşks eze  
aGp aGypGnşn Sezenöxbe ze üöi gGəcişa bcƏn k pönesiö,  
Ööizö möye yr y xGj f st Güvbö.

½ibş xşa SGy G

Viy ey bö bönyGyGy , Gbşy SGy Gbş,  
Fl t üöikiön aşdiGy ökö fGy Gbş  
YGkGösy Gy Gbş, aGşy fGy Gbş,

Bvoek ücnöz kökök oökö kö bvyen!

Oöy öb möyekbö ü ib , cd-cd kö bvbe ze üoi Ö kG  
G şny özGşkş üçopön, Öböz l kbGyl ir kr pGşyG

½ibş xşa Oöy öb:

Y ök Oöy öböy , vxa l br kGaGkkGy ,  
F GyiGn zey e oviiön zey e Ör iGkkGy .  
Oesöpek öanöÖbe, yvnök gö ökköy ,  
Bvoek ücnöz kököy y ökö kö bvyen!

Ocd pGy Gy Gyvibe ön pömösbök "OGö l i, yGkG Gşşa  
Oöy öb" oöbGnş önxö r gGbş. ½xşa aGfy Ga wöyerbe GGy Gçp  
GaGy önözö viöyeÖ Ör nGt y Cbs. Oöy öbbök pöThetaav  
viöbeiön ze Ön yli bvyexokiön cd bö aOGöG Oöy öb  
b xo k. ½xşa Oöy öb nGdşl ibr. Y öööiöker dGpy Gy Ga f k  
Örbösöiez aşşsiÖökbbök OGkiCbs.

Oökbök t öÖn Gşy , Gy Gşşa SGpy G  
Ocyiö zey ber opGnşk r opGos?  
Zey pö ömö üöperbe zey kexCk Gbs,  
F şt Gbs bönyCbCk böopakbö böqe?

½xşa SGpy G aşşsiÖökbd gGÖÖks pGnG Öiy öbe bl k-  
ar ibCkbş:

- Gy şoşkGÖrbök gGÖÖÖvnögöyöy , bv üöioek.

½ibş Gşşa Oöy öb:

Oökbök t öÖn Gşy göy e b kyGşs,  
Köbökbe gööbe köbökbe gGşs,  
Gaa kö OGt pyGnGbs ödnöp ½böy e

Kö öö pl tr kbr , köybe ieÖös?

Oöy öb, GnbGkbş öiekük ü g ?  
Köböökbe keaÖös, köböökbe pGs?  
Köböökbe ieÖös, köben aşıskgs?  
GnbGbr nr n D is aGnsk böopöoe?

Ocd pGy Gy Gyvbe ½xşa SGy GaşşıÖökbe GfGÖay öbe  
ÜöpmÖ oGdşks Gşsa Oöy öbek GyGaiGş GpşkGpr iiGş. Oöy öb  
bö 1krk oGdşks aGbsnşÖ cd kö Əvnbe, opieze ysöşicik  
t öiöpiönebö. Cd k bö Ör nG bş. GGy Gşk Oöy öbö y ö öÖ  
ÖöpebG GbGGrbş. LkbG t G ex viöbeiönze Öenköoe öpGy ed  
ocd 1tr ork. Oöy öb gGy Gşk ocd k yvmö oGy GysÖücnöz  
kö bvbe

Ezy öivyzöben, üçdö ücn ky öd,  
½ödşkbGk fş Gş yGdGniGn Öen-Öen!  
¾ene oGbG Öne ol ibGöyiöxon,  
Ü kG ş oGÖös b dönion Öen-Öen!

B kyGbk üvpy öoek vf zöö öieÖl x,  
Y ö xönü k 1krk f k 1iy Gd t l x  
¾cyn k pl mG, Gpşk pl mG, op k bG,  
Ü ndio Ööbökeke ödöniön Öen-Öen!

EkoGk 1 öir, Örkök 1 iüekGk Gş,  
B Gn GyGabGşny öykök zGy Gş.  
OG eÖe apööö Gaaökköö y Gş,  
aeböö y y kbök o dönion Öen-Öen!

YGdşa Oöy öb, Öenü k aöbnk Öriönion,

Y önb GbGy iGn oökö zcy öz vböniön  
 ½nGyGnGn, Gt pGnGnGn beiönüön  
 Köœ öpie ocd k üödöniön Ön-Ön!

Ocd pGy Gy Gyvbe Gy ş Oøy öbe GaşxiGbş. ¾en GdbCk  
 y ögiœ bGöşibş. TÇk Oøy öbö nG GpiGky Göş pGmxşibş. ¾r kiGn  
 ÖnbGaGy GabGl ior k, oedö zey bök bvyey, ½öGndGt CkbCk.

½öGndG t Çk wiGy békékbök bck Ö yö r be 1ibr ör  
 f k yö r be aşş 1 kGömö üvpy öyö nGdş 1 iy r xbr. ¾en ös-  
 pöiez GdşnişabCk ol knGpl yr ÖGxiGbşGn Y ögiœek xenek yvnek-  
 bö al kGaiGn Gxşa wöbbiön Zey oo t öÖn Êvrbe ze Oøyey  
 t Çkşk vÖkbö Ön yGt xs Gxşa ÕGn Flt y öoiö öpbök ol knG  
 Oøyey t ÇkGaGebiö Ön y özpr ÖückbörnÖt G ex viöbeiön ze  
 Gxşoş pl yGückbörnök. Oøyey t Çk y özpr Ör 1t r yr Öbvbe  
 - AGeb, Gxşa y ökey al kGöşy bşn Y ök 1kGdl n viöyö  
 Öiy ömoy. Üvpoo bö cd Öriön üvpy öoö bö.

TÇk Oøy öbe fGöşibş. Y öoöiöke 1kG bCkşxbş. Üvgö bö  
 GöGöş Oøy öbek yr tr or kGüenÖbvy exbeze, öoke ½öGndGt Çkşk  
 pl yr kG fGöşnGaiGn Lkr békékö aGypGnGnCk. OGəGbş bG  
 l nGbGücmögözök. TÇk bGOøy öbbök pl yGüpvy öyke t G ex  
 viöyökbö Oøy ob "ÖGx opö" bvbe Oøyey t Çk Oøy öbiö  
 ÖnÖön y ÖGnözÖÖbişöGöbGy bGückbörbe F kze, ½öGndGt Çk  
 yö r beleyö bckoö bö, a ðöpjet GkiGbCk ñe Lkr kiG  
 mœ 1 iy G a eopöy erbe

Oøy öb y ögiœö üerbe LkGyGt xs cny öp v pGy üco-  
 pörbeön L bGbc ÊnCkGr opCbkGy ö eio ÖGxiGbş. ½ibş ücnöz kö  
 bvbe

¾r al gGb kyGbGyl t öy nö ÆsG  
 Ücn k 1 iGgabş köiön b kyGbG  
 EkoCk 1 iCk öaeaöpbök bCkşxGn  
 vyÆCk 1 iCk üvbön-üöiön b kyGbG

Yvbbe üvbön oözzed fözön, Övx y öiön  
Y ököy bvyökiönk yr nbr vf y öiön  
 $\frac{1}{2}$ t Gn or iGn aGykGn Ör iGn, fvxy öiön,  
Kvgö l iGn Gabş or iGn b kyGn

Əop kbök vi zcfy x bGöiGn üçny xöy ,  
BÖsiy şx, pGöky şx ÖGöiGn üçny xöy .  
F1t "y ököy " bvyöke GöiGn üçny xöy ,  
Zey e GöiGn zey eü ion b kyGn

Oöy öb ze, ÖGn Öen ar nr gGööbbę  
göi bö GabGkbş, Gy şyGoöbbę  
AÇkiş söiöz, Öö Ör kvgö y nöpbe?  
Y r nGdiş gGöökiGn ciön b kyGn

Ocd pGy Gy Gyvbe  $\frac{1}{2}$ xşa Oöy öbek pl yr pönsiöy öz öÖö-  
dökö r qGbkGy ö 1t ry Göş  $\frac{1}{2}$ öGndG t Çkşk t l xr kG üöiy öbe  
Seznkbö pr pbr ze, Oöy öbe ÖGöiGpşm Öy ögiöbök al Əbr nor k.  
iGşkbG ÖkaGGşa bGşkgGöbGy ückbörbe Pömiezbök l bG  
üvböÖ Gşşa SGy Çkş üöperbe AÇnş Oöy öbe y ögiöbö üçnök  
zey e al nt r yGb xb . Əd k  $\frac{1}{2}$ öGndGt ÇkGpr pr Öbvbe  
- TÇk oGö l ior k, Ör y ökeÖöiey t Çkşk vÖkbö ÖGöiGyŞÖ  
Y ök Ör GşaiG bvyexö Öiy önöy .  $\frac{1}{2}$ bGy ückbön al y seiÇk  
yvnböök  $\frac{1}{2}$ xşa Ü iy ş y ğe fGöşnöskiGn  $\frac{3}{4}$ öizö Ör kr kiG l  
ÖGgGnG

Kö ÖGşkdş Gönşbşy .  $\frac{1}{2}$ xşa Ü iy öy y öb bö üöidÖfşt -  
bş. böÖönzÇkiG y ögiöö ÖGk vkbənÖ oGy Əvnbe Əd k  
t ÇkGpr pr Öbvbe

- TÇk oGö l ior k, y ökö üçnök kö ar iir a?
- $\frac{1}{2}$ öGndGt Çk bvbe
- Ar iir ör k Ör gGöök GşaiGşn Üönöz l kr kiG bv-

yexöök.

½xşa Ü iy öy y öb "ÖGk opö" bvyeÖ oGls zcyközbök fşt Grbş. Oøy öbbök ol nr xbr :

- Oök aÖÖöG b x möök, yl t oG y ök? Oøy öb gGÖÖ Övnbeze oök aÖÖöGb x möök.

½ibş xşa Ü iy öy y öb:

Y vybCkGüenÖöök Ön al fGä zey e,  
½işÖÖr y vybCkkCk üvbömöy ööke!  
Al yGnGy gÖy ö Ön ÖsfGä zey e,  
½işÖÖr y vybCkkCk üvbömöy ööke!

½ibş xşa Oøy öb:

¾viekbök aGpiGışÖal yr ÖaGdCkG  
AşdbşnsÖ or yr kbCk bCbChGy öökdk!  
Or yr k eöky öy ex, gCkşk aşdy Gy şx,  
Ücp n Ö zckböiök r bChGy ööke!

½ibş xşa Ü iy öy y öb:

Y vybCkbGal yr ÖöCk t Gaş y Gpzey e,  
B x Ööök l npGyGyCkGn1 b zey e  
PcÖöbö Ööoiöky ex Gnşk Gpzey e,  
Y ekeÖ kl t pGGışÖüvbömöy ööke!

½ibş xşa Oøy öb:

Y ök Ör exö Gaş Ön ex bvyömöy ,  
Kö aGk, kö ücd kö bö ze, ÖGk bvyömöy .  
AGpınzey eyl t r xbGpl x bvyömöy ,  
B dbö kl t pGGışÖüvbömöy ööke!

*½ibş xşa Ü iy öy y öb:*

*½bşy Gbvyönüön ½xşa Ü iy öy y öb,  
¾r yvnöö vf zööö fözy ömöy y ekköp  
ööö fl t fözöönök y ögieböö deiöp  
½işÖÖr y vybCkbCk üvbömöy oöke!*

*½ibş xşa Oöy öb:*

*Oöy öböö , bCkşxbşy göieö-bek zey e  
Ocd viö ocyio "gey "iö "y ey " zey e  
Ocd y ö öi fGy şn oşibşny zey e  
OGdskiGbr qGösy vbömöy oöke*

*Ocd pGy Gy Gyvþbe ¾r bvyexy ökdek Ç şnskbCk Gxşa Ü i-  
y öy y öbde Göis Ön xvy zöoy öbe Al nt br ze aGÖGöG bG  
Oöy öb b xoö exiön iGmzl niGkG Y ögieböök edk GşÖ GspGG  
ücp nb . Fciö fşt Ck zey e GspGÇkş pr iiGyÖ bGÖGkşkG  
p m nb . Y ögieö fl t ücdiöbe iGek 1 , üöiy öbe Fşt CkbG  
ücrb iön ze Gxşa Ü iy öy y öb fl t bCk aGşÖ Y ögieö Öviö  
ücnök Gxşa SGy Gbvbë*

*- TÇk oGö 1 ior k, y ökey beiey Ökrk yCkşkbGücbözbe  
GkgCa Ör bGÖn Gxşa bvyei.*

*Oöy öb ücrb ze Ör Gxşa SGy GyGkö aöbon yÇ xşısa  
viööö bö aGş moieyekbök aGy şn Cd kö ocd Þvnbe ze Ör  
böso ÖGöiCbşöö Gxşös br qGä vbögöz.*

*Zööööe Ör böso y vybCkGGxşa ; öiendGüöibe ½xşa SGp  
y GÖr Gxşös yÇ xş pCkşyşnbş. S möp pGşÖl kGyCkGkbş. ¾GkG  
oGbs ze vëk bGösiöök, Ör önÖö-dl nÖöCk al nt Ck bvyei. Kö  
aşşşiÖökb Örienoök bv üöioek. Ücnöz ÖGxşy şdG GñCkşk bGşks  
pez n z.*

*Oöy öb bvbe*

- ½xşa ɿ öiendG s mööpoökeben  
½ibş ücnöz ½xşa ɿ öiendGkö bvbe

L köbenze, Ön öspöbö Cfşışn?  
¾en GyşkbGbCkö l ir n ovfeien  
Öf GyşkbGböyen br ny r n pçz i n  
½fy CoCk oGdşks GÇk y ökoy , y ök!

½ibş ½xşa Oøy öb:

L, Gy Cbş Ön öspöbö Cfşışn,  
¾en GyşkbGbCkö l ir n ovfeien  
Öf GyşkbGböyen br ny r n pçz i n  
¾en b n op Öt , l kr Ööök y ökoy , y ök!

½ibş ½xşa ɿ öiendG

L köbenze, ücybök yvnö bGyCşn?  
L köbenze, icy k-icy k Ö yCşn?  
L köbenze, äbö Önyil i l yCşn?  
½fy CoCk oGdşks GÇk y ökoy , y ök!

½ibş ½xşa Oøy öb:

Ü k x Coş ücybök yvnö bGyCşn,  
Gkeyöbe eze icy k Ö yCşn  
Lk eze Gy äbö Önyil i l yCşn,  
¾en b n op Öt , l kr Ööök y ökoy , y ök!

½ibş ½xşa ɿ öiendG

½bşy Gbvyönüön Gxşa ɿ öiendG

Oök zey iö fl t br ny r xGy d- dö.  
L zey beze, ucн ky öyen vf ücdö?  
½fy Gök oGöks Gök y ököy , y ök!

½ibş ½xşa Oøy öb:

Oøy öböy , b n oppGks ½xşa ½ öiendG  
Kö Ö ngr k ÖGn br nbr k y ökiö d- dö.  
L Ön ½iiG bş vf ucн ky öd ücdö,  
¾en b n opÖG , l kr Öröök y ököy , y ök!

Ocd pGy Gy Gyvbe GGy Cöp oöö-z y oGbs ze ekbe bö  
aÖÖöG Gksa Oøy öb b xo k. ½öGndG t Gk fGn-kGfGn nGösişa  
Övnbe

½ibş xşa Oøy öb:

Oökbök t öÖn Gsy , Gy zGy ei Gksa,  
Yvniö ücy k kö aöbon GnGöş ÖGn?  
"as"iö "Öy" ocyiö kvfö r nsGbs  
½yöpe-öi-Ar nGösk kvfö or möe ÖGn?

½xşa ½ öiendGaşşıÖökbö gGöÖ Övnö Öiy öbe Y ögiöbö  
aGnsxşaişa al nbr , Gy ş Ön-Önekö aGnsxbş. Oøy öb oGdG Ön  
pödökö fözbe y ögiöbö oöö zööibe ½ibş ucñöz ocd k kvgö  
Öpärbe

Gaşk vÖköl y öaGy ş eföbe  
Bv köbökbe gö ökköy ek zvföbe?  
Bv kvföbe Ön Öökbök ek y öogöbe?  
L y öogöbek kvfö y ekGnöoe ÖGn?

Oöy öböy , Ön Ḡas ocdiöney yḠdG  
 L zey be xösḠöp yiöyön Ödö.  
 L zey be Gaa eiö br nbr d- dö,  
 L zey be y ö xörbö l i fḠöoe ÞḠn?

Ocd pḠ Gy Gyvþe ½xşa ɿ öiendGÖökşş ḠCoş oḠşÖbek-  
 y öbe ¾kr ücnök ½öGndG t Ḡk öy n viöbe ze üöpmÖ oḠşş  
 ½xşa Oöy öbö pö Þai Þmok. ½xşa ɿ öiendGbky öd-ocyiöy öd  
 oḠş pö Þai Þmny öz eöpöyökbö ½xşa SCpy Gl npḠyGüenÖbvþe  
 - T Ḡk oḠ 1 ior k. ¾öizö Ör ocd k vf Ḡy Coş-dCbş  
 yl t br. Al y Ön Ḡosk, ücnöz kö bvy özbe LkbḠk ol knḠ  
 ɿ öiendGÖaiön, l Öaiön  
 ½ibş ücnöz ½xşa Oöy öb Ör aßsiÖökbe kvgö Cfbs, önd  
 viöyöz ar iir ör kr dḠ zvsaked xḠ 1 iork:

Oökö gḠÖÖ Þvney , ÖzGy ei Ḡsxa,  
 Yvniö ücy k oözoök ei ḠCoş ÞḠn  
 "æs"iö "Övy" eyeny e bl aard r nsCpbş,  
 ½yöpe-öi-Ar nḠşş y d lk bcnb or möoe ÞḠn

Gaaşk vþe y cy ek aöiÖk efþbe  
 Xö Gþöþe gö ökköy ek zvfþbe  
 Yvbbé yvbbé lk bcnb l ibr y öogebé  
 Lk bcnb y öogebek lk y ekḠöoe ÞḠn

Oöy öböy , b n opÖi, ½xşa ɿ öiendG  
 GökÖy en vbön xösḠöp Ödö.

Yö öy y öb Gaa eiö br nbr d- dö,  
 SCpy Cbş, y ö xörbö l i fḠöoe ÞḠn

Ocd pḠ Gy Gyvþe ön pönösbök Ḡsxa Oöy öbö ö oök

bvbəiön  $\frac{1}{2}$ xşa  $\dot{\zeta}$  öiendG oGdş eiö ÖönÖön Gxşa Oøy öbö br opG  
l ibr. Ekbe Ö y ögieöbö Oøy öb 1t r y GabG OGƏGbş üçdiöy  
y özbö, gGy OGpbGar iG a Goy GabG l ior k, oedö zey bök t öÖn  
Əvney , OGƏGb t Gkşy bGk.

OGƏGb t Gkşy r x-ür xiGOøy öbek üöiexke üçdioyerbe  
 $\frac{1}{2}$ öGndG t Gkşk pl yr kbG Gok t Gkşk GbGy iGnşkbGk ƏGn ebe  
AGyşbGkbG 1kiGn Gok t GkG Gaa Gxşos Oøy öbbök  
bGkşxbşGn OGƏGb t Gkşy y öööiöbök GüG 1ibr. MırpGnşks  
böyexÖl öiGk iÖGokGüerbe Cd Gxşos TGrkr bGücp n Ö  
yl iGb xb .

Yl i op G xGy iGyGkbG  $\frac{1}{2}$ xşa TGrkr k öy eoe aşds  $\frac{3}{4}$ Gy-  
ar t Gkşy üeiö al kG a b xb iön Gy ş OGƏGbş 1öiGk zey e  
pGkşbs YveyÖefökbök ol knG  $\frac{3}{4}$ Gyar t Gkşy öy eoe aşdskbGk  
ol nr xbr :

- TGrk öy easdş, Ö 1öiGk zey be?

OGƏGb t Gkşy Ö or GbGk bezöekbe?  $\frac{3}{4}$ Gy Göşks pödökö  
viöyeÖ oGdG fözök zey e oeköökö fözbe?  $\frac{1}{2}$ xşa TGrk y ööö-  
iöke OGxGb x Öbvbe

-  $\frac{1}{2}$ xşabş,  $\frac{1}{2}$ öGndG t Gkşk y ögieökböze  $\frac{1}{2}$ xşa Oøy öbiö  
bvyexy öyö üvben

Gy ş Ö ocdö ekGkbş. F kze Gxşa Oøy öbek Gxşa iGnş  
kvgö ÖGöiGy Coş ön pönösö yGsiy şxbş. Y öoiö opücrb iön  
ze GEGys ödeyyöpfözy ööök, 1 zexe Gaa Gxşosbsn Lkr vf  
zey ÖGöiGyGÖiy öd.

Al r y iGn xenk-xenk oc Ööpbö 1ior k, oedö zey bök  
bvyey,  $\frac{3}{4}$ Gyar t Gkşy şk aşds TşrbGt Gkşy bGk.

TşrbG t Gkşy aGnşkş bvxeydkböök OGƏGbş 1öiGk nG-  
pGnşkbGücn Öl kGər nr ibr.  $\frac{1}{2}$ xşa Oøy öbiö bvyexy ö oc Ööpe  
l mpGşöG üöiökböök TşrbG t Gkşy sezenioxbe ze  $\frac{1}{2}$ xşa Oøy öb 1  
Öne Gxşa iGnş zey e Ö kr bGbr opG viöyögöz, Ön bö d k  
ücnö Öiy öyögöyöy.  $\frac{1}{2}$ kGoskş fGöşrbşsn Ö bvbe ze öüön Ö  
üvgö y 1iiGfGöşm Öy öke Ö 1öiGkGƏvny öoökəd, zöÖk zöö-

bəy ööökəd cd y cib mögöyöy . Gy ş aGibş y Gp y ööpöi.  
OGƏb t Ckşy üçnb ze ½xşa TGr k bG ÖGşks qməÖ Öiy en  
kviyöök. Pvd Öviö Ön y öoiö öpviöbe

- Ekbey ök yl i qöyöy , pvd-pöiöez ex köyö iGdsy ? AG  
yşbCkÖG aşdşkşdGvi aGybCoşkbGvif e ückbönönöy .

Gy ş Ö seznö nGds 1ibr . NGds 1iy GyşÖ kviyöögöz-  
beiön? Aşd Gd aGşnbş ze cd k cib no k. Lkr bGÖn pö ön  
yl iGüöperbeön ½nG oGşpiöök zey e br nr Ö üöibeön ½öGndG  
t Ckşk y ögiöökö. ½xşa Oøy öbö t öÖn Ðvnbeiön ze Ön gGçk  
Gşsa üöieÖ 1kr kiG bvyexy öz eopwyen Bvyenön y ö öÖöp  
ücdbö l ir n Ez ÖG şxbCk ön ezeö Ön-Öneke pGşbs. Ðmöziöne  
Önz-Önz bcy kb . ön ezeö bvyexy öyo GdsniGibşin  
GGy Gpeze gGçk Gşsöök bvyexy öoeke y GndGücdioyerbeiön  
Oøy öb ÖGşks GkGöş oGşÖ oGdşş zcziyökbö üçnb ze  
ovðüieökdek pviöek r gr mGnGöök GşkbCk ucн k n Cd k  
oG iGyGÖiy öbe OGds GşÖücnöz ovðüieökö kvgö t l x üöibek  
viöbe

Bv ucн y GbCk üöienöök?

Viekö ar nÖGk, aGücd!

¾engö bCkşx xenek-xenek,

Beiekö ar nÖGk, aGücd!

¿ öosekö beiön yGşsn  
Al iiGşk Ö ykr y bCk Gşsn  
Ol kGzey eÖGş yGşsi,  
Üci kö ar nÖGk, aGücd!

OGƏb t Ckşy üçnb ze Oøy öb l kr pGşşQ al nt br ze  
gGy Gp bGpGşyGn GşşGt öÖn üvbön Cd k GşaiGky şx  
zey e ücpörbe

- ½xşa, Ör nG örnÖö-dl nÖG aşşsiÖök y vybCkşbsn Kö

Güicd, aGüicd bvyeÖcp mök. OGıskş zcziöbekoö, ÖGxiGyGa.  
GGæÖöðökö Gbş ücnöz Oøy öb ocd k kvgö Öpenbe

½xşa Oøy öb y öir i Öt Gı  
KGı -aøy dök vøy yst Gr  
BGrGy şoGk, yGkGfş Gı,  
Pviökö ar nÖGk, aGüicd!

Ocd pGy Gy 1ibr. OGæGb t Gıksy f1 t Gıes aşd ñbe Exe ÖGxG  
b x Ö pönke oey öz Ös Gköe eio pviķe üediöþbe OGıskş  
ücp n Öol nör -or Goşd aOGæGb xb .

½ibş OGæGb t Gıksy :

Y örboök y örb y vybGıkskbG  
Bv, y örb -y vybGkbGk bGıksx!  
¾r y vybGkbGk ÖGx ar nGıoGk,  
Aşıkg-aGt GkbGk bGıksx!  
ÜöxpvbÖbl iGıksÖoGk,  
G y iö-gG GkbGk bGıksx!  
FözeÖb oönD iseaGış,  
kpön Öciökbök bGıksx!  
üön oök r qGokoG  
öaeaöpaGkbGk bGıksx!

½ibş xşa Oøy öb:

Y örboøy y örb y vybGıkskbG  
Y örb y vybGkbGk ol nr x!  
Y vybGkbGgcÖGk vbömöy ,  
Aşıkg-aGt GkbGk ol nr x!  
ÜöxpvbÖbl iGky şxGy ,  
G y iö-gG GkbGk ol nr x!  
FözeÖb oönD iseaGış,

kpoñe Öciökbök ol nr x!  
Yöæk Öi ze, r opCsyGy ,  
öaeaöpaCkCkbCk ol nr x!

$\frac{1}{2}$ ibş OGƏGb t Cksy :

$\frac{3}{4}$ en Gyöbö kfö gøy e bök,  
OGışşÖÖv expək Öös?  
Kvfö oGybCk yGnisÖ  
Gökköpe-nedƏCk l pös?  
Zey ebe vkbe ücyböök?  
Zey Gbs yvnböök pl mös?  
Kvfö bGy Gn böie üöibe?  
ödmöp  $\frac{1}{2}$ böök böök bCksx!

$\frac{1}{2}$ ibş xsa Oøy öb:

Bcnb y d1k bcnb geoey böök,  
OGışşÖÖv expək Öös!  
Bcnb oGybCk yGnisÖ  
Gökköpe-NedƏCk l pös!  
GöÖrGysi vkbe ücyböök,  
dnGysi Gbs pl mös!  
Yvpy ex eze bGy Gn üöibe  
ödmöp  $\frac{1}{2}$ böök böök ol nr x!

$\frac{1}{2}$ ibş OGƏGb t Cksy :

GEGüöieÖben ÖGışkG  
Liy r oCk oönoñe böie  
Kö ü k fCn Gfözəbe,

½ibş xşa Oöy öb:  
½kiGy ½kiGn böñz viøyen  
½kiGy GdiGn bvyer böiel  
½bşkGü k fGrt GfözeieÖ  
½ibş b kyGkşk ödöie!  
G y ö ü k oös-oös l ir Ö  
Nr iGn bvyeÖ Öiei  
öök ovikiö ÖGk vkbeneÖ  
Kr e-aöiöy bök bGksx!

½ibş xşa Oöy öb:

½kiGy ½kiGn böñz viøyen  
½kiGy GdiGn bvyer böiel  
½bşkGü k fGrt GfözeieÖ  
½ibş b kyGkşk ödöie!  
G y ö ü k oös-oös l ir Ö  
Nr iGn bvyeÖ Öiei  
öök ovikiö ÖGk vkbeneÖ  
Kr e-aöiöy bök ol nr x!

½ibş OGëb t Gksy :

OGëbşk ocdiönkek  
"æs" yGdışÖ oGöskG  
Kvfö y ek y öivyzö üöibe  
¾en zöiy ökdek y xpGöskG  
Gkoş ü kbö ÖkGal yr Ö  
Y r oGfş bş Pr n bGöskG  
ïkböze kö pc söbe?  
Pc svye-zöiGy bGk ol nr x!

½ibş xşa Oöy öb:

Y ök Oöy öböy , r opGbsy bGk,  
Böney e Gy şxGy oGöskG  
Yvpy ex y ek y öivyzö üöibe

¾en zöiy ökđk y xpGöskG  
 XökÖö ü k ÖkGal ybr,  
 Y r oGfş bş Pr n bGöskG  
 iekböze oem pc söbe  
 Pc söpə-zöiGy bCk ol nr x!

Ocd viö yvkegö pGy Gy G yvpy exbe ze ¾Gyar t Çkşy şk  
 aşds T şrbG t Çkşy cd k OGƏb t Çkşy şk bGşkgG yvperbe  
 OGƏb t Çkşy ş y ögieöö ücöpönÖ bvbe ze y ök Ör GşaiG  
 bvyexögöyöy. ½xşa Oøy öb vynöpikeÖ üvnə fözeibe Ol knG  
 bG y öööiökek kö yvnbö libr ör kr OGkG b x Ö t öiӨpgö  
 ü ib . OGƏb t Çkşy öiGosd aGşÖÖGkiCbs bvyexy öyö.

½ibş T şrbGt Çkşy :

¾edbö pGňş pr pGňş pGňş  
 Al ykr y bGyvn bö öökekbe  
 Y xpöne fş şÖÖGdGnG  
 Oeköy bö kGn bGoökëkbe

½ibş OGƏb t Çkşy :

¾edbö oGdş pr pGňş oGdş  
 NöÖÖey yr t GşbGy ökey be  
 Oade Óvnök l iy Gd Ödö,  
 GÇkşy bGG -dGn y ökey be

L nřCbGzş mörbü zexe y ögieöke aCbşk y ögieökbök Gyş  
 nřbş. OGƏb t Çkşy zexe y ögieökbö br ny r xbr , T şrbGt Çkşy  
 eoö aCbşk. ¾ar bGT şrbGt Çkşy ş vf Cf y Cbs. ½ibş ücmöz Ö  
 y kGœÖpiö kö bvbe

½ibş T şrbGt Çkşy :

LöiGk, mörböke Cf bGksxGa,  
öy bGksxGa, öy oGnsxGa.  
Y öy öy yGpsa, oeköy bcxöz,  
Ezek kr ÖGnbGoökékbe

OGGb t Gksy ücnb ze ylt, vxa aşdşk ÖGkskG kvgö  
Er nr ÖG cd k -ocd k Öiy en Zexe y ögiækék efekbö  
ekbegö ÖGöñfşışa fşt GgGa. AödöÖökÖcd kbök fşt bs.  
½ibş OGGb t Gksy :

Üöi bGksxy Gr xGa-r xGa,  
Ocd k ÆGnG ocd bGksxGa.  
Oöbney oöbmkbök yr y xGa,  
Y Gksy bGyGn bGy ökey be

½ibş T şnbGt Gksy :

Əd kö o npömöy d ,  
¾envyiömöy üvgö-ü kb d .  
¾Gyar t Gksy şk aşdş,  
¾r gGksy T şnbGoökékbe

OGGb t Gksy ücnb ze ylt, Ör aşd cd kö üöiy en  
iGosd aGşÖcd k Öviö kexGk Ævibe

½ibş OGGb t Gksy :

½y t Gksy , ekgapy ö Öde,  
Pömo yGdsiy şn GëGkb yGds  
OGGbGy , GoGk t Gk aşdş,

## ACıGviiön bö y ökey be

Ocd pGy Gy yvpbe OGGB t Çkşy ½xşa TGr kG exGö  
viöbe ½xşa TGr k TşnbG t Çkşy ş y ögieböök fciö fşt GbşÖ  
cd kö bö Ön oeiö fözbe

- Békgöi, iöfön! ¾r Gök t Çkşk aşds OGGB t Çkşy bş  
OvEieieoe Gşşa Oøy öbiö ucн xy öyö üöiy exbe ½iöy e aGöşk  
Ön-Önkö. Epi bCösiy şxşkşdG öyGösd!

½xşa TGr k TşnbG t Çkşy ş aşdiGnG al xr Ö yl iG oGbs  
TşnbGt Çkşy ücd k k yGşkş pçzö-pçzö üvpbe

½öGndGt Çk Gşşa Oøy öbö bvbe

- ½xşa, oöke Ön oşkabÇk zvfenögöyöy . L oşkabÇk  
fşt oÇk, y ökbök kö eopööök Ðvnögöyöy . OşkGösy bGÖ br nze  
y ök cd y io ÖnÖön 1k kösön kczöney ö, 1k kösön bö  
zökedey ö pl y vbenöy . Üömöz 1kiGnG aGş Cfşiy Gy şx Ön  
br ÑaaGny Gbvyööök.

¾viöieziö, t Çkşk öy nekö ucнö 1k kösön pödö Öy  
y ögieö üenÖnönbökëk Ön pömösekbo l pr nbr , 1k kösönbö pödö  
üöidk Ön pömösekbo. ½ibş ücnöz Gşşa Oøy öb kö bvbe

BönyÇbÇk or fözy öz eiö,  
Ücn k bönyGGdGnG ş?  
FözeÖösoÇkö pçzy öziö,  
Ücn k bönyGGdGnG ş?

Ocd l t r kr n bÇpÇk eiö,  
MGyşd zvfen Ö opÇk eiö.  
¾G Gn bGdey eopÇk eiö,  
¾ iÖ io d bö yGd l iGnG ş?

YGn yl ir kGÖGny Gy şxGy ,  
Ackfö ü i k böny öy exöy .

¿ GiG , ÖiiG ücny öy exöy ,  
Ücn k, aşd bGaşd GGy ş?

Y cƏCbCk ÖCbö Gy GyCk,  
½işÖbGoöt 1 x 1 iy GyCk.  
¾en börbelk Övx 1 iy GyCk,  
Oöy öb, öiö oGl GGy ş?

Ocd pG Gy Gyvbe ½öGndGt Ck Ggşa iCkbş:

- Kö "aşd bGaşd GGy ş?" -bvyeÖ öbyCk bCkşxşnoCk?

Y ök oökbök br ƏGaaGmy Geöpöy öbez y e?

½xşa Oöy öb t CkGgGəÖÖ Əvnöy öbe ¾öyiönk Öenkö yG  
t şkiGşÖ aşdşk nGnGöşkş ücp nb . Aşdşk oGfiGnş z möyekö  
pcz ib . ½öGndGt Ckşk zcm yGpş:

- OG 1 i, Gxşa, bl örr bCk bG Gaa GxşoşoCk. Ekbey ökbök  
kö apöyenöök apö. y nviöyey , mÖÖGşy ş y ek üvp

Oöy öb bvbe

- T Ck oGö 1 ior k, y ökey pöy ökkGy OGkaGbş.

½öGndGt Ck viö Öibeze, Oöy obek zcki kbök OGkaGxvy  
zvfen Bvbe

- ¾ibey , aşdş 1 pGöş apöyenöök. ¿ vrbeý , GGşk 1 ior k.

½xşa Oöy öb bvbe

- T Ck oGö 1 ior k, y ökö aşdş 1 pGö-dCb iGdşy bvyei. üön  
OGGnşnoCk y ökö fgö ü ki z t Ckişa Əvn Cdüö oökek Öen  
fcm k bö apöy enöy .

OGGöb t Cksy pvd beiökbe

- T Ck oGö 1 ior k, 1 GöGö lör br n, t Ckişösk aöbnökke Öi-  
y öd. ½kgGö y ök t Ck aşdşyGy . Əf ü ki z iGdşy bvyei. Oök  
y ökö Öengö ü ki z t Ckişa Əvn, Ör Gxşösk gGəÖöks Əvney ,  
fşt oşk, üvpöök.

Oöy öb OGkGb xb ze, GöGöş 1 kGpGmşnbşöskş OGGöbG  
bG pGmşnsÖ Lbr n ze beiöky öbe ½öGndG t Ck bG OGGöb

t Çkşy şk ocdiönkö xÇbişaiG nÇdşişa Ðvrbe OGÇb t Çkşy pGş ÖGşkGal yr ÖpG pGf ş bş. yÇk-öxnös, Ðöden-Ðözei, zööö ocd , oGnGy gGy Çpş Öñ ü k öndekbö OGÇb t ÇkGoCbea 1 iGÇöşkG Çkb efbe Y ñöGey ar nGnCk zey e OGÇb t Çk göiiÇb fGöşnbş y n viöbe ze, zc kö t Çkşk Ö ykr Ðriior k. GGy Çp y Çp y ööppöi aGbs. Al nt r bÇk möküe GöGny şx ½öGndGt Çk aşxaşnbş:

- ½y gGy Çp al yy Gşk y öke cib nö kiön gGÇkGy , yGdşöGy . ½y OGÇb t Çk, Çş y ökey ü kG şy köben?

OGÇb t Çk bvbe

- Oökek ü kG şk Öy zb n, EöGy bekëkbök bck Öl iy r oGk yö rbe Ekbe bö ol nr xr mÖk ze y ökey ü kG şy köben? Oöök ekbe Öpkekëkbök yö rbeöök, üömözben ze yG ciööök, yGbGyö rbe bekëkö pç ðööbv yööök.

½öGndGt Çk bvbe

- ½t ş y ök EöGy bekëkbök bcky ööoy aşd pl yGnÇdşişa Ðvny enbe Y ök l kr ovÐmöy . ½iiG şkşdşk, myööy Öñkedeç, bekëkedek t ömekö y ökö Gy Çk Ðvnek. GGÇkGy , Gndr y , y r nÇsy Ðñ

OGÇb t Çk bvbe

- Ekbe ze, Öviö libr, üöi oöök bck EöGy bekëkö, aşds yö rbe bekëkbök pç ðööviöpbenÖpl yr pödöbök viöy öz y ökey Ö ykr y G

½öGndGt Çk ovÐkö-ovÐkö bvbe

- Bckb y EöGy bekëkö!

½xşa Öy öb yvnkbök bez aGt şÖbvbe

- YGÇk bvyen bcky öyeÖ

Gy Çp yvkö y Çp y ööppöi aGbs, ol nr xbr iGn ze, Öö köbök Öriöz, bck ÖyGbcky öyeÖ? Öy öb bvbe

- T Çkşk aÖGşkG Öñ Çö zGösd al yG. üön y ök l tr-br öry ocd cd-cd kö l zGösdGyCdşioG bvy öiebck Öb n

Z Gösd al yr ibr ½öGndGt Çkşk aÖGşkG ½ibş ücmöz Gşsa Öy öb kö bvbe

<sup>3/4</sup>r y öir i zcki y k vf üvpy en nGö<sup>s</sup>  
OGybşn oGöÖşy ş1 ÖGnP GyCd!  
üön bck Öb mö, söbGl ibr öry ,  
Ücp ngGöÖşy ş1 ÖGnP GyCd!

Zey br nr Öb kyCbG y ök bö ze aGy ,  
Vxadk öidkböben1 aÖö, Göy .  
r ny mözzöÖThmök, Or n bö ze aöiöy ,  
Vpbeyeü kG ş y ö öÖöpö yCd!

TögGöpvyiöy ö, Gy GöGy öke  
Oöy öb pöz Gşösk b kyCbG Cks?  
FözeÖöök aöiöy e ½ÖGndGt Cks,  
Cd böope-t öppkiö deyGöpö yCd!

Ocd pGy Gy G yvpbe <sup>3/4</sup>t şÖ ücnb iön ze bl önr bCk bG  
zGösd cd-cd kö yCdışiŞÖ OGöCb t Ck öy n viöbe ze yö r be  
aşdşkş ÖGşösk böopöe eiö üöpenekiön Aşny şds ieÖGöis göi-  
iGbiGş ücnök zey easd al nt r or kbCk EoiGy bekékö oqGyex vpbe  
½t r kb, y l iiG aGdş üöibe pödöbök y ööiy Ck xönepe eiö  
zöÖk zöoeibe Pl y pödöbök ÖGxiCks <sup>3/4</sup>r y kGöÖöpiö ücnöz  
½xşa Oöy öb kö bvbe

<sup>1/2</sup>xşaiGşk aGybGöbs, cd zökbekbök ocd bvyön,  
Zey e aGseyöök öyon, zey er nsGşk b d bvyön  
Zey e y d Ön bCksxGş, zey e Önö y d bvyön,  
Y örbiörbü aGybGÖr br, ocd dÖö d bvyön

<sup>3/4</sup>eÖsCşk aGybGöbs, y c zöy vpy öd benyek,  
eaiönük aGybGöbs, pvd pGnGn bl opr k möyek.

<sup>3</sup>/4öböiek aGybGösbş, aÖGä zööön fc möyek,  
Kö Ön bGGücd al yGñ, kö aÖGöş ücdiyön

<sup>1</sup>/2xşaişöşk viy e böñkbe, y ek Öny öaGy ş ÞGñ  
Öcdiön t ÇkGt ÇkBşñ, önzöiy ökek gÇks ÞGñ  
Pögkeo, pöt y ø, bëbcky öd, y eonç, göküe, bëÇks ÞGñ  
Önöz gl xGñ öi ex üçnön bei bÇksxGñ ocd bvyön

iG l ioG vf békben y ö bei aGky GýGk G y Göş  
Cd ÖGöskGböyon gG eiiönk pökö pl t y Göş  
O dü k l iGñ ücdöiiörenk yGysi GþbGk ÖGt y Göş  
AGybGÖr br n aöiÖe aGñGfazek d k üediyön

<sup>1</sup>/2xşä Oöy öbek viy ekk göy eökbö sökbe ÞGñ  
Ü g öaeaöpbökbe Öxbök- fbök Öökbe ÞGñ  
<sup>3</sup>/4r kGbeÖke bvyoniön özoöök aßşıÖökbe ÞGñ  
Kvyiye, öm Ön oGd GşÖy vybGkGyGaşd bvyön

Ocd pGy Gy G yvpbe <sup>1</sup>/2öGndG t Çk gö ökköy ödÖöskG  
b xy öbök ovEüdeökö al Þ xbr ör f k OGëb t Çksy G Gña  
Oöy öbö l aöbon t öiöp Þvbe ze oGyy GaiG oGyG voÖÖG  
üöiy ödbe LkiGñ bGÖr t öiöpiöne pl y ar iir afr iGñskG zöÖk  
zöökiönö Þvbeiön OGëb t Çksy s möp pGmÖ Oöy öbek  
ar iGöskGmşfşibCbs ze GpGy şk ö bekö ücmö, l kr k oGñGy mö -  
iöÖks OGbbG iG ü ioxoek. Cd kö ü y Çksk üöiy enö, üvpy ö, mö ieÖk oöke cib mön Cd bö ü kl npGk ol knG  
oGñGy ÖGöskbGööke ücdiyögöyö .

Kö ÖGöksds Cönsbşy, pl y ar npGbs. Y ögiø bGöşibş. <sup>1</sup>/2xşä  
Oöy öb aGbs. OGëb t Çksy iG <sup>1</sup>/2xşä TGrk eö üvpbe LöiGk  
nGpGñskş böyexÖ cd kö Öödöz Þnbr, öy eoe aşds OGyG  
t Çksy iG eze aşds ücp n Ö ÖGöG üvpbe AşdiGñ yvkegö ü iö-  
Ö iÖ iö pGy GkG vpy özbo ñbaön ze <sup>1</sup>/2xşä Oöy öb cd k

yvnebe Oc Ööpk xenk yvnækbö ÖGöÖçk üöieÖfşt bş. AşxaşnG aşxaşnG Oøy öbek yG CoşkbGk yGmxbş ze, oök ÖrnGkv-  
iöyenöök? Liy GyGt Ckşk aşdiGşkGocd Gpy Ga eopöyenöök?  $\frac{1}{2}$ xşa  
Oøy öb eopöbeze, gCkşks t1 xir aiGar nGnöşk, bvbe

-  $\frac{1}{2}y$  zex $e$ , y ök aöneÖ ÇbGy Gy . PÇksy Gy şxGy , Öay ö-  
y exöy ze, Ör nGt Çk ÖÇöşbşn  $\frac{3}{4}r$  nG y öke f $\ddot{s}$  şy üvbey exey ö,  
GdGnsy G

$\frac{3}{4}$  Göök pömiez vþe

Y ök l iy r xGy Өöpökey bök, viey bök,  
Y ögkr k pöz oö nGbGüödönöy , ÖGöÖk!  
Y cÖGy y öke Ör ovӨbGyGpr x vbeÖ  
Ücn mök, gÖksy bÖk ÖvdGnGy , ÖGöÖk!

Z Gy ei ÖGöÖGk ÖGö Ööoiöyön, ü i CfGn,  
Üög bGksxy G pl nzöiösök bl iGkGn,  
 $\frac{1}{2}$ g möiöküiö ögöie fGpk bGkGn,  
FözöÖmönökke m l dGnGy , ÖGöÖGk!  
Oöy öböy , yG xks-yG Gks Öeiöy ,  
YGnsk y G gGy Gsk ücny öoöy ciiöy .  
FözöÖök öiekök xex Öiek GiGy ,  
 $\frac{3}{4}$ viikiö aöÖreke aGdGnGy , ÖGöÖGk!

Ocd pGy Gy Gyvþe Öy öb üvne fvӨniökbö ücnþ ze OGGB t Gksy GöiGyG GöiGyG üvben  $\frac{1}{2}$ xşösk möye zcӨmibë

aGışşÖoGış Ön bö oeköökö ÖGobş ½ibş üçmöz kö bvbe

MönexGk üçn möy ÖGöş y ök Öviö,  
½iy Gış vyÖGış kGış GöiGy şx!  
Y ök üöiy exbey bvyöy , ü iöy , xobiCkGy ,  
Kvyf k üçnb y kGdiş yGış GöiGy şx!

KGy ö yGdbşk, Ödö fGış kexGkşk,  
r nebe mönebe xcəzöpk-xGkşk.  
T öopö ebey , ücnzödbeiön böny Gkşy ,  
OGt iGy Gal ykr kbGkGış GöiGy şx!

Oöy öböy , üöiy exöy oöökö ar nÖGkG  
Al y öy ey iöÖkbök y ök üöiey gGkG  
Y öke üçnb , d fvərbe m k GkG  
Bcnb aşdşk efekbö Öne GöiGy şx!

Oed pGy G yvpbe ¾GöÖk ekoGşG üöiy öbe ze, üöiy öbe  
Kczöniön Gşa Oöy öbe bGışÖ Gök t Gkşk yGkşkGüöperbeiön  
Bvbaön ze, t Gk oGö l ior k ÖGöGüey exbe. Dl niGfşt Gpy şxsa,  
cd bö Ön Gd üvg üvpööybez, ÖGöÖkş cib ny xb . T Gk  
Oöy öbe ÖGbCk GyGöG o d Ö üçnb ze Ör kbG l ör nr a-  
öymiez kexGkş yl t br . Ol nr xbr :

- ½y ÖGG zey oök, köfəoök, GnbCk üöieÖ Gng  
üvbenoök?

Oöy öb bvbe

- T Gk oGö l ior k, Xöy xöbbek y G GşkbCkGy . ½bşy bG  
Gşa Oöy öbben

Gök t Gkşk yGkşkbG ÖGxaG t GkiGn bG ƏGn ebe LkiGn  
½xşa Oöy öb Gbiş aöneÖ Ön Gşöök ½öGndGt Gkş kvgö cd bekekö  
aGypGnbşöökş, GşaiGış kvgö ÖGöiGşöökş vxepy exbeiön, bvbaön:

- ½xşa Oöy öb, oöke Gaa Gşööş ocyiöyenön OGdşkş üç-

p n oököpke ücpön

½ibş ücnöz Gşa Oøy öb kö bvbe

KGy önbek öiekbök ar npGy Ga 1 iy Gl,  
Y önbö yGəGnşÖk o y xy öz 1 iGn!  
¾en xöt oek ze oebae GaGb d1ir,  
Ocyiöye Öbönbeke oem Gy Ga 1 iGn!

YG xş 1 ir n ekoGkiGnş aGkGş,  
önzöo aGkoG 1 ir n1krk ey Gş.  
¾cy z börbbe Önbö al ry yGy Gş,  
EaGniş yGb eiö ÖGnşxy Ga 1 iGn!

RopGb 1 ör ir kbGk vf 1 iy Gl kGş,  
KGy önb 1 iGn kGy önbömek oerbGş.  
Zexebök üöbö 1 iy Gl, üöböbök zexé,  
Y önb 1 t r kbGk aGkGÖr iGy Ga 1 iGn!

¾en bl opze bl opaöbenke Ötiy öyö,  
Bei bGşxşÖ d-ücd kö ü iy öyö.  
EaGn Övnö, ÖnÖGk üvbö, üöiy öyö,  
¾Gşşş Önal dGböyexy öz 1 iGn!

Y ök Oøy öböö , y ögiöbök r oGky Gny ,  
KGzöö aGnşG vf bl iGky Gny .  
KGy önb aGibGx 1 ioG 1 kGyGky Gny ,  
Y önb b xy ök aGkşkGaGnşxy Ga 1 iGn!

Ocd pGy Gy Gyvþbe T GkiGn Gy şos Gsömk bvbe Viö Ö  
Eg pOGyGpt Gşy üöibeze öy e OGəGb bvyenze Ödebö ½iiG  
yGny Gyşöy s? ½xşa üöioek, Ön Gl bG Ödey f k 1 t r or k.

Gök t Çk vf Egt paşdşkşk ocd k yvnö oGy Gdbş.

¾en kvfö GöGaaGiG Oøy öbe ückbörbe aşdiGnşk y ög-iœkö. LnpGbG mörbö Egn ebe AşdiGn Ön pönösbö 1 pr nbr, GöGaaGiG Oøy öb bö 1 Öne pönösekbo.

OGəGb t Çksy bvbe

½xşa, ekbe oökekiö bvyexögöyöy . könek EgnGgGəGÖ  
Əvn

½ibş OGəGb t Çksy :

ACkşk Ör iGä pöz aGykGyşÖ  
BGy Gog G pGny Gy öke!  
½t Çk oviiön pöz Ör iGksÖ  
Gl xy Gog G pGny Gy öke!

½ibş xşa Oøy öb:

ACk pxz ÖÖr iGä zey e  
BGxşÖG pGmGy oöke!  
BönyGn pöz Ör iGksÖ  
Gl xr ÖG pGmGy oöke!

½ibş OGəGb t Çksy :

ad viöyey y öbbG eö,  
Y ö öy y öb, æebbG eö.  
Oök mö ieGk OöbbG eö,  
Ü iöxy ööök, G pGny Gy öke!

½ibş xşa Oøy öb:

Y cƏGy l ioGÖr kGnGls,  
Edk Əvnöö AChen aGls.  
Y ök al f l iiGy , OöbbG ar dr ,  
Ü iöxeÖt pGmGy öke!

$\frac{1}{2}$ ibş OGƏb t Çksy :

Eüb önenböök G l iGn  
Al nt rnGy avyi -aG l iGn  
Al f l ioGk OöbbG zG l iGn  
Ü iöxy ööök, G pGy Gy öke!

$\frac{1}{2}$ ibş  $\frac{1}{2}$ xşa Oöy öb:

Y ök ze y cƏGy iGÖmöy ,  
Y önb l iGy , y vybGbGbr nGy .  
OöbbG zGoG y ök bö xenöy ,  
Ü iöxeÖt pGmGy öke!

OGƏb t Çksy sezenlöxbe ze, Ör aönÖ GbGy bş.  $\frac{3}{4}$ r kr  
GbGsÖpl nGdGbGoGGrGn. Üoi aÖÖagGbCk t öÖrbGn viö.

$\frac{1}{2}$ ibş OGƏb t Çksy :

Al nt rnGy aşnt bei l iGn  
 $\frac{1}{2}$ nGbGsökö-svi l iGn  
Oök xenl ioGk, OöbbG sei l iGn  
Ü iöxy ööök, G pGy Gy öke!

$\frac{1}{2}$ xşa Oöy öb sezenlöxbe ze bvyööök OGƏbşk y ökö ü -  
y Çks yl t br n Üoi bv ze ü y Çksy l iy GoGybş Xöy xöbbek

y G GşkbGk ÖrnG üöiy ödbey . Lbr n ze yGöy GóG bG  
ür nr ibCbs:

Oök l kr aGbşnbşk GnGgGk,  
Y cƏGy böney ƏvnÖl nGgGk,  
OöbbG seioö, l iiGy zönüöbGk,  
Ü iöxeÖG pGmGy öke!

ön ezæe ÖGşks aGbşnGkbG üçnb iön ze bvyexy ö  
oöoekö t GkiGn pcz i Ö üöieÖön iGosd aGk OGəGb  
ocd k k Ör t GkGşks y c nÖökb viöbe

Oöke Ör y ögiəbö al yr Öüvbömöy ,  
¾Göny şk ÖGşks l yr Öüvbömöy .  
OGəGbGy , ocd y bvyÖüvbönöy ,  
Ü iöxy ööök, G pGy Gy öke!

½ibş ½xşa Oöy öb:

Y ök üöiy exöy oök t Gşy G  
Ü y Gşy üöienGşy G  
Oöy öböy , b n opaGşy G  
¾r iGşÖG pGmGy öke!

Ocd pGy Gy Gyvþe Oöy öbek y öaoöbe Gy şyG Gybşk  
l ibr . AGyşbşÖ üöibdön GóGk t Gşk yGşkG LnGbG GGy G  
t Gk Gbiş Ön eüeb GbGy ƏGn ebe L, GyGöGaGt şÖbvþe

- ½xşa Oöy öb, OGəGb t Gşy ş Gy G a eööyök zöö GóGk  
t Gşk mö iöeGşk OöbbG iGü iöxy öiþen e b viöyeÖze zey  
mö ieGşk yst oG aşdşks l kG Əvnögöz. L mö ieGşk bG aşdşk  
op kbö fl t GbGy iGş öiGz vbeÖ Ekbe oök, y ökö bv  
ücn y , oÖG l mö ieGşk y vybGşkGfşt y GóG könök  
ƏGn yl t oGyl t ?

Oöy öb bvbe

- Liy G<sup>ü</sup>ybş kvfö y bböþbö a nÖöp viiönö b xy öd-bey .

Aönöd, oÖÖG Gfşibş. Yvkö t GkiGn yşoşibş. Oöy öbe bö ücp n Öüöibaönmö iöök y vybCkşkG ½xşa Oöy öb ücnb ze, Ör OöbbG bvyetökek Ä yr -Ör tr kr y deiez nGşb GÖG gşkGl t xGysn OöbbG mö ieök ol nr xbr :

- ¾r zey be?

GGy G t Gk ol nr xbr :

- Y öüönÖriy enöök? ½xşabş bö. Oökekiö ü iöxy öz eopö-yen

OöbbG mö ieök bvbe

- ¾r y ökey iö ü iöxo Öriy öd. iey bö-GyGösy bG pöiös l iGn ü kG GÖGnGy .

Oöy öb bvbe

- Yl t , cioöy bö aGoGy bGü iöxy öieyöy .

Mö ieök yvkö nGdş l iy Gbş:

- ½xşa, Ör bvyexy öz bvyet, bcy xy özbe ¾r nGbGal i ösky Göş Eñ, Övi ösky Göş Eñ, ciy öz Eñ Üoi xönp zöööz, Öny Ga ÖGöGa, ol knGy ök ü kG zGn l iy Gyşy .

Viö bö viöbeiön GGy G t Gk xönp eGösdGyGibş. öneze-œ Öny Ga ÖGöbs. ½xşa Oöy öb ücnb ze mö ieök bedekö GykG ÖGöiGyşÖ y vybCkbG üörbex vben Al nt r bGk Göis ÖG xşkbGk fşt bş. OGdş GşÖbvbe

YGy Gk yvnbö eiey exöy ,  
BG Gy ök aGfy Ga eopömöy .  
¾r yvnbö üediek oemney e  
OcyiöyeÖGfy Ga eopömöy .

T GkbGk eopöy enöy t öiöp  
Föpök ücn k nö EGP

Ocdiöney bök fşt bş aöiöp  
i öbey bök zvfy öz eöpnöy .

iGosd aGök Gışa Oøy öb GöCoşkş fGöşnbş. ¾enbök  
avyÖbök ar iGoskGoobbGüöibeze al nt y G ü iox. Y ök oökö  
Övnbeley eÖvny exöy . ½xşa Oøy öbek Göis yvnkö aGışbş. ½ibş  
ücnöz ocd k k bGışokş kvgö Öpnbę

Y cƏGy adk Övnbe yöaek,  
Ocyiöyey ocd y k oGosk.  
O m n Öyvnék pl mGosk,  
Y vybGş vxy öz eöpnöy !

Y ö öy y öb, iebbG eö,  
NöÖöe Göiai OöbbG eö.  
Y ök Oøy öböy , OöbbG eö,  
Ekbeü iöxy öz eöpnöy !

Ocd pGy Gy Gyvþe OöbbG mö iöÖckş öy ne eö y vy-  
bGkG f Ä yr k zöi üöperbeön Zöiiönk Ä ykr kbG GaGs  
dökgemÖnebe ½xşa Oøy öb sezenioxbezé yöaek y vybGş özeÖ  
Öde xry bG ü iöxbenögöziön Ücnb ze ylt, ön zöidek  
Ä ykr kGÖn aGy fşış l öiGk y ekbe OöbbG mö iöÖck bedeke  
yvnö al yr Ö GaGışk f k bö öie eö pr pbr. L öiGkiGn kö  
aöbon aGy fşışGışGnG zöiiön OöbbG ş yvnköbök pömmöbö  
Öiy öbaön Yvkö Oøy öbek möyekö al nt r b xb . Eöpbeze  
aGforsk, t GkiGn bcÖöyo GşÖ al yy Gbş. ½xşa Oøy öb ÖGkiGbs  
Ön bö GöCoşkş zcy öyö fGöşny GöG

Kö l iGy cƏGy Ör börbey ö ÖGnG Gy cƏGy ,  
oökbök y öbopl  
B xy xøy bönüG şkbGbGnG Gy cƏGy ,

oökbök y öböpl

YG y kööön br Gvbən, y öiöziön bvyen Gy ek,  
İ ps kbök emG Gyvpən önekpea Gy şk.  
3/4n öie yvnö aörGn, Ön öie ücyö dGy ek,  
3/4v expö Gfş l ir ÖGey Gks pr pGkbG y öböpl

Aşınl kr k kGy Cdşks y öiöziön y r xpGöşkbG  
Y öpiöÖön Gəi l ir n Öv exp gökköp ÖGöşkbG  
T exy eiö könö fözeÖxö Gböp ÖGy GöşkbG  
T vyÖnek aGöşks GkbG y öböpl

FözeÖök D is aGnş aGyGnbG yl i vyiöyök,  
GÇkosdiGnGgGk Ööt x vbeÖbGxiGnş bei vyiöyök.  
OGie Ö ngbGk ar npGnşÖcd k ar i vyiöyök,  
1/2bşks aöxy xöy al yr ÖÖnÖrbö oGkbG y öböpl

Y ök Oøy öböö , b ni , y öpG üöpny exöy ÖCdG  
Pökvye-geyGnşy l ibr oöbnG  
AömÖCbGy , a nÖpvi, kö nö yvrbö b xb y bG  
vf zey böök kegçpl t br n, yGie oökbök y öböpl

Ocd pGy Gy G yvbe LkbG ücnb ze GöşkbG oöbG  
üöibe ze al nt y Goökö yvbbe Öy z zöidk ü g k Ðvnbe ,  
ü iox 1/2xşa Oøy öb möziökbe Ðd-ücd kö dö y ÐvnÖ  
y vybG üenbe öieke yvpənök zey e OöbbG mö iöÖks  
aGbsnşÖ yvnö Ðnbr . OGze y deiez Ön nGşb GöGş zcz k-  
böök al nr Ö yvnö böybe 1/2xşa Oøy öb a mñoekböök Ön könö  
fözeÖGbş ücnöz kö bvbe

Y ök kö bvyey 1 gGkG

¿ Gıṣy y ş, ḥıny şıṣy y ş?  
Ḧd aGıGaGıṣ y vybCk,  
Üenę y e, üenę eyey y e?

FıṣÖşn Gaaşk ködöne  
Lır Öbr naöooÖ ÖGılGıṣ.  
LıpCoşkbCk y ök pök yGıṣ,  
¾ci y y , Öciy y y y ?

Oöke ol ḨımGı oGı Ck zey e  
Cy n k libr pGı Gı zey e  
LbiGGöö yGıCk zey e,  
YGıbşıṣy y ş, yGıbşıṣy Gyşy y ş?

¾viö börbezey iön fözö?  
Ücd yGışkş pçzö-pçzö.  
Y vybCkbGaşşibCk pömö,  
Ar nr y y r , ar ny r yr y y r ?

Y vybCkbGÖökdönöy kömö,  
Ür y Gıṣy üöien kömö.  
Oöy öböy , OöbbG ş yvnö,  
¿ r nr y y r , Ḩıny Gyşy y ş?

Ocd pGı Gy Gyvþe "OGı 1 i", "ö oök" oöoiöne ücyö be  
möz libr . T CkiGı Oöy öbek ÖGışkGı aöbon aşdı, nr i, t öiöp  
pçzb iön ze bl örr bCk bGöömö öy öiö üöibe Oöy öb bö Ör k-  
iGıṣk Gy şoşkş y vybCk o m nüfeiönkö, OöbbG G Ḩırbe  
GGı Cıp OöbbG G bvbe ze oök cd k bö f1 t CkGıṣ GıiGı  
al yy r oCk, ekbe üvp aÖrnöGışkş oşksaf şyGoGışpıṣn

T CkkGı exek üvbexkbök f1 t nGıṣ ebeön ¾en-Öriönkö  
bvyerbeiön ze aşt ü k, aşt üvgö GıCk t Ckşk voÖökG  
yvyÖefögöyez.

İ Gzək Gök tək eyiö keaÖşkş d kö fözeÖkGG  
y şt G Əny GöG ÖGxiGbş. Gy ş ücrb ze Gök tək aşds  
Əny öz epöy en GGy G tək bvbe

- ½xşa Oøy öb, bvyooök Gök tək aşds Əny öz epöy en  
Üoi oök Gaşkş oGdiGeöpö. ɿ vny öoö ÖGkaGpöbÖnpezöz.

½ibş üçnöz Gxşa Oøy öb kö bvbe

Y örbiönk mənbök, 1 Ön Tr bGy bGk,  
Y xz iö b xy xøy , ey bGb epömöy !  
Y ögkr k kvgö Gynşiosk cd yGşkbGk?  
Y ök oökbök GynşioGy , sönyGb epömöy !

¾en Ööbö ef y exöy y cƏGy öidbök,  
¾G y GaiGb1 yy Gdok mənzGy GşkbGk.  
GGy G tək Ənl ior k cd y G GşkbG  
Gök təkş ÖnZ vyar Ööb epömöy !

GGy G tək bvbe

- ½xşa, Öde pönsiöbeyekö üçmə oGö 1i. Ekbe zvf öoGö  
y öpiöÖö.

½ibş Gxşa Oøy öb:

L tr kr n bGöpGkbGOøy öbek ocd ,  
Lkr k aöiöy ekbö ml dr iy Gd yGds.  
Ücdöiiön or ipGkş Gök tək aşds,  
B d eiaGnis eoy e-Oøy Gb epömöy !

Ocd pGy Gy Gyvþe TəkiGn Gök təkGbvbəiön

- Gök tək, oök bö təkGök, Öd bö. Oükək ö bö bc-  
k zi y k Ödey Gbşy şdGbGiözö üöpen Öməzbenzə ö bö  
ƏöGvbööök.

½t şnze təkiGn Önd i y iö Gök təkş yl iGüöpəbəiön

Aşırı ü k, aşırı üvgö pl y libr. OGƏGb t Ckşy iG Gxşa Oøy öbe pGmxnbşıGn Öen-Önekö. Pl ybCk ol knG bG Oøy öb Öen y bböp aGbs Ör nGbG Ü kiönk Öen ü k CkG ðöpök, QG GkG ½xşa Oøy öbek yCbxkGb xb . Ömuye Önz zcÖmibe OGƏGb t Ckşy G bvbe

- OGƏGb, üçnkvfö y bböpbe QG GkG y şk üçd yl ibCbs Üvböz cd yvney edö. Y ökey QG y şk Öns-bcÖöpe oökek QG Gkşk bcÖöpök v� bö Gd bvyei. ¾enbö ze, aşdşk Ö ngr br n l öiGk G Güvpöö l kr kiGüvpý öieben

OGƏGb bvbe

- ½pGy Öriön, oök Öriömök. Y ök QGy bCk egGdööed v� yvnö üvbö Öay ömöy . Üvp QGy bCk egGdö G. LkbCk ol knG G Gæpöyenöök, ÖGk opö.

Oøy öb üvböö y öööiöke libr ör zey e GcCk t CkG bG kşxbş. Lkor d bG yCviieyö aşd Övnbeýkö üçnö Önz mx-y CkiCky şx GcCk t Ck Ör t G exevxebökbö iGmböie libr .

- ¾enbö viö ocd bCkşxy G Ücd y k Gös-aGnGos Öngö cÖCbsy ş a nÖpö yl iGoGGÖay ömöy .

½xşa Oøy öbek öiGş zööibe AGyşbş Ö OGƏGbşk yCkşkG üöibe ½pGoskşk bvbeyke l kGac yiöbe OGƏGb t Ckşy bdky öbe Oøy öb üçnö ze yl t OGƏGb QGoskGbCk edekoed üvpy öyögöz. Lbr n ze, OGƏGb t Ckşy iG GG- y y öp vbeö QG GkGos eiö üçn xy öz f k ðöpökü üvpy öz sezne eiö yl iGfşt bş. ½oGş l kr Öen üçd aşmşy şkbGXoy xöbbek y G GşkGf Qpşns Öbvbe

- Lör i, öiö oökek ÖiGş ü kiönk aCÖCabCbs. Beaaöpie l i, vðöö oökek nGz o y y kö y rnbGrişa oGy GoskiGn yl t oG aödöÖey ö üöionöök.

½xşa Oøy öb üöibe vðönökö. ¾ p k y G G ücd G ybşk-işos Övny öyö üöibe Ar nÖGk ar nÖGk op kbök zööibe Yv-pey -yvoenk, öioed-GyGaosdşk aGikş bl ybr .

GGy Gp bGösiCkbCk ol knGOøy öb ÖGşkGüöiökiöne QG GkGoskG bCkşxbş Cd bö bvbe ze Öen öspöbök ol knG ei

xö önekö aGışbGışa.

Oyy öb vəböl iy Gışk Ət pəüön GöGeiö Məndib t Əksy  
Ər kb ZönÖyiGış Föng ey e üöpenbeön Zexe zəqÖG Ət şö  
bvbe

- Oadö Ön yl i bvy exoy ze, Ör kr k börbe Ör pGbörbəben  
Y ök ÖrkGbr GyGdG Öiy ömoy. YGdGy, Ör pGəvnök zexek  
aödöÖkö üöionoy. Y öke GəGışbGk beiö pr py Gışk.

əüön GöGbvbə

-  $\frac{1}{2}$ t r kb, Öö Öd kviyöyöz?  $\frac{3}{4}$ en öspöbök ol knGyvke-  
bök ei xo önekö aGışpy Ga eopöyen  $\frac{3}{4}$ ed GıG ei GıG  $\frac{3}{4}$ en  
pöbÖn pəz, ööke aşdıGpr pGıGy.

Aönöd, əüön GöG eiö Məndib t Əksy Ər kb ZönÖyiGış  
Föng ey öl aöbonaşdı Əvnbeiönze Ər kb  $\frac{1}{2}$ iiG şk yl ir kbG  
fş bs. Bvbe

-  $\frac{3}{4}$ r kr k Öngö öiGış ƏGn Üönöz o y y kö y r nbGrişa  
oGışkşd.  $\frac{1}{2}$ t xGy yvy öyke br dir vbek. YGıGbGbGyGışkG  
y r nbGnor al yr k. AGt şÖyrt r ir -yr t r ir efögöz.

$\frac{1}{2}$ iiG xvypGıököp viöök. Viögö bö viöbeön  $\frac{1}{2}$ t xGy  
Oyy öbek t cnöyekə CkGış cd üöpenbe Bvbe ze, lör i, Ör kr  
cd y Öxanı exoy. Üönöz pömöy ed yvyöök. Oyy öb üçnb  
ze t cnöz fl t br dir br n İ Gək yl i opö librör f k CkGış  
kş t ömekö böyy öbe Tcnöye pöy ed yvyÖyGış. Üvgö Ööñz  
or oGış. Br nGbGücnb ze yCkşkbGöönk or ƏGn Ücp n Ö  
efbe

OGÖG yr tr bGk aGt CkbGk ol knG Oyy öb cd k yG  
y Gk kGnG Gp eoö viöbe KəüGnGk lir Öpvd yl iG GəşniGy GöG  
ÖGixGış. YG GbGk Ön Gı GıGkş Ö GöGışkş fGöşnbş. LkbG  
ücnb ze avyÖök oöö üöibe

- Oyy öb, oök y ökey ocd y ö yG xş ar iGa Goy Gışk.  
O y y kö y r niGibşa oGışnbşk. Oök Ön bö OGəGışk  
d k üçmö Öiy ödoök. Y ök bö bG Goökek GöGk bvyeiöy.  
 $\frac{3}{4}$ en bö y öke fGöşny G

Oöy öb viö Öü ze böielibr. Ücd k k1k yvnækböök 1b  
pezb . ½kgGä kö sGybG ½ibş uc nøz möz yCköşş, aöiÖ  
egnökş GaşkbGkö bvbe

Söiöz, oökbö kö aGybGbs?  
½yşşnoGk yGñş yGñşkbGk!  
Ücd 1ibr ucny öy ex zey e  
Zck i yl t 1ibr ÆGñşkbGk!

Söiöz, vEäk ÖönÖöb 1ior k,  
Eöpzie bl opr k yGb 1ior k.  
½yñşik kvgö xGb 1ior k?  
¾viö öönt 1x y GñşkbGk?

Oöy öböy , Göisy qarbey ,  
Börbey e y ekö yvpabey .  
GösGfözbey , ÖGö Öpabey ,  
Yvy öbey Öö n -ÖGñşkbGk.

Ocd ar nGñçk zey e ½xşa Oöy öbek Ööbökek Öen pönöse  
ar nr yr Ö GögG bckb . GGy Cçp 1kr ücp n Ö vEö üöperbe  
Vëbö GöGky G bGy G benöz 1ibr . Oöy öb Öen Gl r xG üvp  
bezbök ol knGücd k CfşÖbvbe

- ¾G , ÖG , ucn OGööb kvgö ÖösGşşnoGy ökey io Öö  
nÖön gGk Ævnen ¾r kr bvyEÖ½xşa Oöy öb ÖGşşş yGşşabGk Öen  
Gl aGbşşbs, Gbş uc nøz ol k kösööekbö kö bvbe

egnökçizööekbö Öen aGgyGnbşy ,  
A Æöpçy fGy Gbs, r fbr , aGyşşbs.  
Aöy böök zömegeybe bönbök 1aGşş  
Rfr kr ÖÖGşşy Gb xb , aGyşşbs!

Kö yGy Çkbş Ör söiöyek exiöne,  
Zck i libr zvfy exiönö y xpöne  
öonöp Ön göiiÇbbş, ödÖkvxpoñe,  
Oeköy ek ÖGksks bvxbe aGysþbs!

Oöy öböy , b kyçkş viöbey ol nÇa,  
Oököy Öñzepööş ogyoçk y ek ÞenÇa.  
½ixçk-ü ixçk libr , yçkbş Öñ fşnÇa,  
Y ökdeiö fçp Gy şx zvfbe aGysşbs!

Ocd pGy Gy Gyvþe  $\frac{1}{2}$ xşa Oøy öb üc diönëke öy exöiez  
 yr y br. dëdiöney, bvyäökiönö ucño, Xøy xöbbek y G GşkbG  
 $\frac{1}{2}$ xşa Oøy öbek gökCdöoepl mGöGal yr iGkbG e xö önkbö bö  
 OGÖb t Cksy bösk vbeiebe  $\frac{1}{2}$ iiG yG xşicnGnö y öp moiönö  
 iököpviöök. OGö l ir k, OGy GpaGsk.

# ŞİRVANLI QƏRƏMAN ŞAH

OadığınCk t öğ Övney : Mnke XenCkbCk. Zey bğ? Değ t CkbCk. Değ t Ckşk ÓGn-bı Óğe übekbığ Gky şxs. ½y y Gı ÓCb ulğññzgai exbe ½aei zexeiğek y giğeig , Önfı t vüCkiGn Övne, G-GEGGÇnGğ pr pbr . Kvf gkvf g t or iGzı y ȝ viğe. Y G-bı Óğekk Ön woğeke zCoşÖGnGmGÇbs. Eiğzvfbe, GÇn bl iGkbş, k kip Değ t Ckşk Ön 1 hr 1ibr . BÇğ pr pr ibr . RxÇG Cb al þr iGn- Añy Ck. RxÇG t ur oe y l iiGÇn bğ Övne Fibiğbığ iğ pr py Ga, aüşkçfGy Ga 1 jğbe ½aeiğig pr nr Öbr nbr . Eiğek ÖndkbğAñy Ck bğobığ gÖÇpy şxs. It r bGenbuze Ön kr nke bğex ñekbğÖÇbğ

br nr ÖÖkşkş upkbgbvjr

Lhi, G Ör Öcbke ef. Aňy Ck bvbe

' ½kbgbex, Ör ÖcbgÖdğinGy Öjr ir Ö

Bgbex bvbe

' ¾GG Ör Öcbg Öcbgbk bvji, Ör İ vjekk-Y kirkG i gaG  
kş-Gy ½ÖÖcos-İggypen Öcbgen ½i, ef, ok bgy pöökgefCnGocK.  
Aňy Ck Öcbke efbe ol knGbvbce

' ½kj Jkbşy , y kÖn pje

Bgbex bvbe

' Lhi, eze xgbögöGy Gy şk GrcoskbCk Öt , enkij enkn

Aňy Ck bvbe

' RdG-a-r dG a j iiGn

Bgbex bvbe

' BGkçmok?

Aňy Ck:

' ½kj Ön xj enkn, xjbögöN ey Gnj ey Gnk zisgenekbgöÖn  
cdgaasd.

Bgbex bvbe

' Lhi, Ör xj XGy xjben L asd, bGXGy nCbxCikşk asds  
Y jy t Cksy bsn Lkr ok Ör pG okel kGpr pGÖnbey . ¾enfl t dg  
jbk ol knG i d y pöö y r nCbşkGjy pöö. Hkbşfi kbk ol knGjGocK.  
¾r kr bvjÖbgbex avÖl ibr .

Oj Cfşibş. Cdigeiğ Aňy Ck l pGabCk fş y Cbs. Aňy Ckş  
CkGos 1kr k l pCkGjÖ enbuze, Aňy Ck Cn Ödeşben Al üy -  
al kxr jibş. Kşaňň ücy şe Aňy Cks j tr bCk GjibGÖiy ücig

Dğb t Ck gCjibbuBkj iGoGy şx Ön pöÖgnbeig L,  
Aňy Ckş Ödeş eňGkş 1 ir Öbyvbe

' T Ck oCh ior k, kGjipşş Gbý d. Lhr kr dGÖr pGÖneiÖ  
Eze fi kGjGn, bGş y Gj.

Üş bGşÖvbe Aňy Cks Gjş Önl pGabGjny gberbeig

U kbk ol knG Aňy Ck j tr bCk Gjibş. ¾GG cd gberbe il  
l pCkGjibGvjebe ½kCoskş Ökşkş upkbgbnbuñol nr xbr :

’  $\frac{1}{2}$ kG y ğe Ör nGkeğöGy şoşd?  
 $\frac{1}{2}$ kCoş l hr kr seznkbğ bGşkbşny Ca fık bvbe  
 ’  $\frac{3}{4}$ GG bğdeke Öriy ğejk fık Gçk oğğGƏvnÖ  
 Aňy Ck enbuze CkCoş ÖGk-Ca Ən n L b efekbğfik vbğ  
 Aňy Ck bğbekbğ CkCoşş ńie vpy ğe  $\frac{1}{2}$ kCoş nge GƏdşy şx l hr kr  
 ÖGxbCk-CGvadÖ z1 Ənğz1 Ənğvbve  
 ’ Lhi, bulubv, cny , oğğ ir Ö  
 Aňy Ck bvbe  
 ’  $\frac{1}{2}$ kG oğ y ğğÖn aşdı 1 kir a Əvn Cbey ÖGdGnbğÖğey .  
 Ol knGbğbey e oğğfCfhy .  
 $\frac{1}{2}$ kCoş Ön oí d bvy ğğ, 1 hr kGeze aşdı 1 kir a Əvrbe  
 Aňy Ck Ön Gd seznypbe Cibuze, sezeniğe xvnğvəneÖ 1 t r -  
 y CGdşniGşn L br n ze, oGdÖğbğvbe

RopG oğbkgen cdğ oGd eopş ,  
 OGdiGşk efekbğcdğ oGd 1 iG  
 Bekbenkbğy nCk beie oí jğ  
 XvþGüÜizey e t1 x GEGd 1 iG

RopG ğke GpÖ oGdiGnbCk Örnke Aňy CkG Əvrbe OGd  
 Aňy Ckş t1 xr kGğ y ğe  $\frac{1}{2}$ ibş cny ezekę bşgr opG kgbvbę kvğ  
 bvbe

Gy Ckş kGy ipsisit xşkş y ipsisit  
 Pgesek vjş y fGçk jnbğ  
 Kğne Ən ny GJ kğzə, nğğ  
 L, GfCa t ipsisit t1 x GEGd 1 iG

$\frac{3}{4}$ r oí dbğ ol knGr opG1 dufk budğbje oGdşş Aňy CkGƏvrbe  
 Aňy Ck oGdş Ögen Əcng r opGkğvjer

RopGoGdÖğb, baiğkğ Gy ,

Vxačk Ər mkr Gy , GaaGoGiGy ,  
Aňy CkGy Öt Ör oGdGaGiGy ,  
½kÇa ze, y key iğ l x Gəd 1 iG

O d pGy Gy Gjybe Aňy Ck aşdı 1 kir h ƏvnÖ oGdş Gbş Əg  
vƏňkgybe Met Cksy cnbuze, 1 lr ğn, ğkbğfşı y fğ t xGn Ön xvj  
½kGos 1 lr kGbvbce

’ ½jl hi, Ör fı y fğkgy adğCdşy bşn ½nGn Ör kr aGn

Aňy Ck:

’ ½kG Ör fı y fğbvjı, Ör oGdbşn ¾r kbCk ol knGy kggz  
l iGÇa.

’ ½jÖGG olk oGd fGy Ga Öriy enol. Vxqbejy ğnGşa 1 kiGn  
ğeňş opCb JkskbGbr ny GsoCk ze, olkgoGd fGy Ça iňpek.

’ ½kGy kggöGbğvng Gy , ğxve bğasjÖ OGl bGfGGÖie-  
ny , o d bğ t r GÖrieny . OGÇk ğkbğeig Aňy Ckşk ğkbğoGd cno  
Gy şoş 1 kr k ÖGkskGjibş. Aňy Ck bvbe

’ ½kG ekbe ar iGa Go, cñGy y kggvğÖGbğvneÖ

¾GşkGbı kbjı , ar nÖck 1ibr hy ,  
XGüy ğbCk y kggöGbğvneÖben  
JksÖvxa 1 br kGÖjik 1ibr hy ,  
B1ibr nr Öck bl ir ÖGbğvneÖben

¾r o dubyň xGnğxGkG  
AGkGjöbsn çoy ey bı kÜbn aGkG  
ňley evjy , Gjy Gt CkG  
XGk efekbğy ȝdCbgvneÖben

Oedgar nÖck 1ir y jskCk CkiGn  
Y ȝöyj ir kbGfl t 1ir naGkiGn,  
Aňy Ckşk bğek Ön Y ȝj CkiGn,  
XGy efekbğy ȝdCbgvneÖben

O d pGy Gy Gjȳxbe ½bGy iGn ÖGkG bñbiğ ze, il þ Ckşk  
Ör jnbr h bd ey ex. Añy CkG ÖCbḡvneÖ Ögl Ör pCkşk bGşkÇ  
y piä vpy ğe l iGÇa. Oğt Ck bGğÖ fşt bş. Exbğ üte l ibr. CkCoş  
JGöny Ck ÖGiÇş ze, l hr vpy ğek. ½pCoşş cdbl iy rx, CkCoşş  
ChGn cñk Añy Ck Gbs cñk kğvbe

¾GşkGbı kbj̄ üdiuCkG  
½kG Tğ̄aGy Gexey ğey .  
Cp sğ̄ ğekbğ xezGvijğ  
Sğ̄ ChaGbs Gşy Gy ğey .

CdigCkG J iiGşy s, ğekḡ  
Ğfgy pğ̄ pğ̄kbğ 1 ikğ̄  
ACpy Gny , ÖGiGijGş cñkğ̄  
¾en ovÖbCbşn oGşÖ ÖGşy Gy ğey .

Güçxiğey ed dGl ibr ,  
½t bş cd GxiGşy aCkiş fGl ibr ,  
Añy Ck bGy ğr kiGnGpGl ibr ,  
Tğ̄vpedğ̄ pGpr xr y Gy ğey .

O d pGy Gy Gjȳbe Me t Gşy 1 hr kr Ör J ibCk aGny Ga  
fik, ChGÇChGbvbe

Gopy ğGl hi, cdy bğ̄ enGa,  
Oğolḡ y ğey bek-ey Gşy , Gl hi.  
Oğ vbgolḡ, Çkşy fşt Gn i dy bğ̄,  
GkbsnGnCk t Gpe t Gşy , Gl hi.

L hi, y ğey exy eGy Ck vjğek,  
Jğek ğes ağbey , zGy Ck vjğek,

½t şn ovjCar ÖGy Ck vjšek,  
Üjı pl G xGy bGxGy şy , Gl hi.

½y Ck l hi, enGä vpy şc dy bkg,  
Bl jy Gy şxGy xenek-xşg oí dkbkg,  
Lhi bGfşt Gny şl kGoi dkbkg?  
ÜnkbgaGCh Me, Gl hi.

O d pGy Gy Gypbe Met Cksy şekek Ö kr kGoCnisiÖGİÖGbş  
ze, ol, al jy Gepoek. T Ck i dkbgbvjebe ½y Ck-dGy Ck, üGnbs  
l hr kG Öiy şe, kgbvoek, kvgbvoek. ¾ar Gnt Cksk GbGy iGnsksk  
GnCoşkbCk blikceny n Ögen aÖGnijnebe

’ T Ck oGh ior k. Lhr kr k pGvjebe i pş bşney ÖGk vpy exbe  
LkGüf kgvpy ş 1 iy Cd. ¾en bğze, 1 kG ÖGbge Övnş, ChGn Chos,  
AkÖj Chos i dbn Oç iGy Ga 1 iy Cd. Aşş Cks Ör J ibCk.

Aşş Ck Gy ş eGüG y Ögvbe M ibCk-nGnCbCk cpmü GşkG  
y ekbe Öj iGbubu ÖÖI ş şadezvfeÖ Zbrnkk bdkbgaGşk br y CkG  
bubu J ir Gdbş. Gşsd aGşÖ Öiy şe kgvieek, zi kiuar ÖGnCkbş  
½ibş cne kgbvje

¾ar jnigbGd y uog aGy şxGy ,  
EnGä bvji şş Ör nG ; şşben  
Y ş Öen Gifşşy br übeiey bkg,  
½ekGy xge dkbkg i şşben

XGüy şbCk y ş şpey ek mnbę  
ACkiş JkbCk bębşşy frbu  
¾Gksy upşşkişek mnbę  
Ş 1 dujkşbCbGjşşbe

Aşş Ck eoy eke fşbe Chos,  
Ar iGy Gşbe Chy şk oge,

Bış en cıçıpış oğlu, Jeksi öğes,  
Vişkibşy aşı vədkibşı şibş

Qad pəgəy yipəxbe 3/4r Əkbər br yək fəzəibe Aşıy Ək  
Jir kəbə bəGəGəy vəbe 3/4en aħħġ vəbħibħ ol knəgħi Zniq 1/2nCdšk  
al Ərxbr h jnypəxbe 1/2ps or Gərənbr. 3/4en Cd fəGħbət a l iibr. Cħbu  
ze, fGħejx-jeż-żejt Or, bvxik, Cipu jaċċa. 1/2pÖr nr ikk-Għażiex. Čie  
bgaċ-ċib-Għażiex ġeż. L-br nze, Cħiġi ġoš-ċiġħix ey b-Gozo

Jipexy exiż Zn 1/2nCdšk upiħi  
T-ħażżeen Eż-żu, T-ħażżeen Dekbġy ħġi ujj  
1/2Ö-niċċek br nr Ör Əkşy aġbekg  
T-ħażżeen Eż-żu, T-ħażżeen Dekbġy ħġi ujj

1/2Ö-niċċek Ön bei Öziż għiż-żu  
3/4Ökşy upiħi nr Əkşy aġbekg  
Ekkbe Öreibey, Jy Ək f-Gozo  
T-ħażżeen Eż-żu, T-ħażżeen Dekbġy ħġi ujj

Aşıy Əkşk Öğpejja ÖGy Əkbəs,  
Ekkbe üt-ṭippi Jy Ək əb-Gozo  
F-Gozo Ək-ċiex Ör kejje a-Əkbəs,  
T-ħażżeen Eż-żu, T-ħażżeen Dekbġy ħġi ujj

1/2npşa or 1kr Cipu eġżeż bgozzi ġoġi əs-sa. Ĝekk f-Gozo  
ġekk vbiex Aşıy Ək jkäy iddekk x-Gozo ġib-Gozo  
T-ħażżeen Eż-żu, T-ħażżeen Dekbġy ħġi ujj

Yäkey Gozo X-Gozo ġib-Gozo  
Aġ-Ögg b-Gozo Għiġi Ək əb-Gozo  
X-Gozo ġib-Gozo 3/4Ör-Tvjże  
Cipu t-shiex k-Gozo Għiġi əb-Gozo.

3/4Għe ġbe d-Gozo 3/4Ör-Tvjże bl kr kb-Għad

Abn̄k aňy el kr k al ir kbG  
čy Gi dkbg/zoičk bl kr kbG  
Ngr ir k J ir kbG GckbCk y ěg.

Aňy CkGy y ě l iy r xGy ogoče,  
Jbbey ek, iňek ebe ogoče  
i r nr xr Öpvd ěGbş Tvöče  
ACkşş aCkiGnGaGckbCk, y ěg.

½npşa or exke cmbu Aňy Ckş ol kr jipexy exbe Lbr nze  
ol k CkbGsnöče Övny öyece ciję dGbşÖcň kgbvbe

Cksy ar nöčk l ior k y ěbğ  
Ü Ögövnoek kGy ěbğ  
Ekk ar i bvgöQ ějnbğ  
OGckbCk ey bCb eopň .

Üf Öiy ěk Gn skbeke  
čy ě exj iöa ěbeke  
BČbşÖbny ě oğbeke  
FCnckbCk ey bCb eopň .

Aňy CkGy bGn GhabG  
¾r nr iħkbş ol i bGoGbG  
Cnsy ğen Ch pChG  
Cngbě ey bCb eopň .

O d pGy Gy Gypkžey e, or oğbe ACk-aCk bvě, fGviğÖi,  
1 fG bvjebe Aňy Ck Cnşkş z1 y ě eigt eGö l ibr ... Jkđl ir kG  
bGöGy vþe ½d vþe, jł vþe Kđp Gş bGj nr ibr . ½pş Ör nG şÖ  
nG-mGbGj ir kGbGöGy vþe ¾en y bbğl i vþe Jnr ir Öğbě bñbu  
¾en pđk b1 xkbğr dGksÖGbş. ¾r GGl kGÖGbğvñk kr ncke Ön

zexel kr k JkşkGčen Öğüşibşr

’ Aňy Ck, ekbe cdkuj y , y ĺ bvkbgfGnoCk. h½fӨ or dku vxebk zey e Aňy Ck cdkuGfbş. Cnbuze, ÖnG Gjs Ön beGbs. Kr nGke zexe beiğbe

’ ¾G , 1 , cnbju XGy xjeben. Y ĺdeigfGpbşk. Lhi, cn ḡ zey ben?

Aňy Ck 1 , JkGÖG CkbGChos a vÖl ibr . Aňy Ck 1 nCbCk ğen Ön Ör iG a upkpfGşn ½Göksk ÖvrbçfGş al iÖgb vjÖ Ör nG bş. Ilu bğdaký gÖGxiGbş.

Ekbe oedg ög Övney XGy xjek xGkbCk. Kvf gÖG pēbeze, xGik t ḡekgeke JnsÖGny şx. Lbr n ze, mCbxCi a ḡÖk eÖ aGñl Ör ifr iGnGy n Övny ex ze, 1 hr y piğ pGnşiy Gşbsn

AGñl Ör ifr iGn dđgöÖ Aňy Ck JpCk jn pfGşniGn Aňy Ckş Jb CbGy 1 ibr hkr cnñ 1 kr 1 JbşniGn Üf Ön xvjol nr xy CbCk ḡ Ckş ÖchCbsiGn. Aňy Ck ol nr xbr :

’ Y ĺe keğpr pr nor kr d? ÜG GmGnşoşkşd? AGñl Ör ifr iGn bvbe

’ Xḡ XGik ar iir hkG Ög Jb CbGy oCk. Ilk bgl hr. Kvf ḡ pfşn mCbxCik t ḡekgeke fGm ÖpGçk viğdaký ex.

Aňy Ck Ör kr vxeböÖ Ckb-Gy Ck vþbe Cnbuze, 1 kG ekCky şniGn ¾viğarGnGþeze, 1 dkk t Ck 1 hr 1 ibr hkr Öibenek:

Y ĺe al ir Öch XGy G GmGny G  
XGy efekbökCdiş Jnsy ÖGny y ĺey .  
AeGy ḡe gal mGny GÖGksy G  
Y ĺ çaiğ , kGy r o-Gny ÖGny y ĺey .

AGñl Ör ifr iGn ümikbeig

’ Flt bCkşxy G bñ a ÖÖG ilubgħisks jhÖGkskG Lhr 1 ibr - hkr Öjkr kGG. Aňy Ck bvbe

½pGy XcnÖCk xGiaşdzi ar xir br n

$\frac{1}{2}$ kGy Met Gkşy , t1x ÖG şxişbş  
 $\frac{3}{4}$ Gy Cdgt Gkşy , cdüGisbş  
Xenek zey e Ön bęGsy ÓGny key .

AGn Ə ifr iGn1 kr k oı dtkgkCky Cbşicn  
' EjkGı hr oGk , 1 dubgör zi zbğör ieÖGbG  $\frac{1}{2}$ d bGksx.  
 $\frac{3}{4}$ viğy kCoecGy Agy Gkş bGibGlxbr nbr . L br nze Jkşaiş oğig  
bdiğbe

$\frac{1}{2}$ jGn1Gn y key t or i oGky Gk,  
 $\frac{3}{4}$ ÖGbChGj Gkş ÓGny key .  
Cd Gfşicä ebiğek y ęzkeye  
Br nkGediuÖr iGaiGsy , ÓGny key .

Ge y ek Gsy ÓGn vjGds zy  
Ge y ek oşnşy oGkGey  
Ge y ek ar xr y ÓGnxÖgg  
ZnaşnGn oğl jGy , ÓGny key .

Agy GkGy , Öchs bl ir aGk y ksy ,  
Vxa 1 br kGGsxGnGy , Jky GnGy ,  
XGı hr sy , xGdGsy tGk y ksy ,  
Pğnd zey et GnGnGsy ÓGny key .

AGn Ə ifr iGn enbiğze Agy Gk üf 1 hr Gl t xGy şn Ukbgbg  
üf kğ t br n L br nze al ir kr GşQ Ör nG bşicn

Aiy Gk 1nGbk gÖ XGy xGkGfGşn L , Ön al G aGnşkş  
vEkbğy Al kxr bGjGjGk Ön Y endigigkşx1 ir n Ukbğe1 kG  
Gşn Blşeny u zexe bvjer

'  $\frac{3}{4}$ GG oğek ze Gia vxaben Üa GşaiGş ūaa vifœben  
Al nt y G v̄p 1 pr n xGk vife bGşkşk upkbğ Exek r hni 1 Gn  
Y endigek bvbeziğe Agy Gkşk GşkG Ögbş. Oğ vbeÖ 1 pr nr n vife  
bGşkşk upkbğ  $\frac{3}{4}$ r kr cng xGiar iir afr iGş Agy Gk JkşkG

GnGnşniGn XGıl kr bikiğ Ö in ğın vben ze, GışkiGn dekbGkG ¾r  
dGy Ck Egen-Ögei xGıney bvjnığ

’ XGıdıl ior k, Özğbd bvjn ¾r Çeçkş ulla Gışl iy Gışş  
J t iGıa.

¾r Egi p Aşıy Ck ngekk cıbuzę, Öen bğnbr nkGoş eigr fr n  
¾r Ck ıGış br y Ck Öbu Br nkGıGı J ir pGıG Ösiy ıgı FıGıG  
aGbiGı XGıbıvbe

’ Üla Gıea eökögbr nkGıGıGıñj i Gı. Aşıy Cısk ıekgınoğbrıbıju  
fık ovEıkbe

½ibş cıñg kvıbıvbe

¾ı iż-Ö iż l ir Öebk, br nkGıGı,  
JibCk i pıkğıGı ıgbıGı şosd?  
Y ıgıy Jı Gı bğbie dGışy ıekbıg  
Oad zey ek r hr kbGıGıbıGı şosd?

¾r Egi p Üla pıekbıg br nkGıGı bı kbiğ ÖeGış oğ pıbd J iiG  
r fy GıGıGıCışıGı XGıür kr cıñbıvbe

’ Üla Gıea benögékbe br nkGıGıbıCk pvi Goş.

½ibş Aşıy Ck:

Ağrıy i Eiğ oedğ y ı-fı i Eınoek,  
EıGıGı oedğ Öy J i Eınoek.

Y ızıbıGı şıGı , br nkGıpvi Eınoek,  
Pıvıbıg i pıkğıGı ıgbıGı şosd?

Aşıy CkGı , ey pGıkGıy exı ,  
KıfıgıGı pış cıd Gışy ş oiy exı .  
Ülaşk ıGık jıne Ösiy exı ,  
¾ıg oed keğör y ıGıbıGı şosd?

Aňň Çk cnbuze, xGİÖGşş Çk oGşÖ kğsezniňen Lbr nze,  
GEG-GEK cdblk r dGaiGk br nkGGrGt epÖ:

½jÇhiÇn üf zey aňÖl iy Çoşk,  
AňÖl iÇk Ör nÇbGÇy Çk oşdiÇn  
Al Jn ÖGşş aň ie bedek uplk  
Bvň bğbek, mňük-mňük oşdiÇn

AňÖez vjhe Çkşy Gög  
½ln dğenige Ö kr y r zog?  
AGnöGy GuiÇn bğög br  
ÇkÇn bÇhÇn fkiğbr y ÇkGoşdiÇn

Y kgr k zey eGış bñby Jny bÇk,  
¾iÖüzey eñivjeň t Çnşy bÇk.  
Çkbgy gÇziňÇpy Gd Çy bÇk,  
Y gž ÇhÇn nę ÇkgoşdiÇn

O d pGy Gy G jyexbe Br nkGGrG Ççü libr ze, Aňň Çk  
l kiGibÇk pi egn Br nkGÇnş ÖGkf şos bvbe ñÖn pi fgeÖGşş.  
Br nkGÇn, ñge Ön pi fgeÖjyngÇbşıÇn..

Xek uplkziň zilg br nkGpviigke enň oGnGjgkiÇnş üjnökbeň  
GÇpş t eby gfeň Y gž t Çkşy GfÇpşny şxbşıÇn Y gž t Çkşy  
1 d nęa gge egiňÖ br nbr 1 pÇk zefez mňögdek aÖGkbG Mňögdek  
Gşa jyekblik Aňň Çkş cnbugek vþeze, j t r bGÖr pGÖvnilek 1 dbu  
¾ay ñe kÿpoek. ½pCoşkş ol k or dkuç diňbe Aňň Çkş Gaa Gœae  
1 ibr hkG oGnGjgde Çkbs. XGjykgadökÖbvbe

’ Gaa Gxşşbs, kñe Öiy enň. Y key Ör 1 hÇkGÖvnige aşdy  
j t br n Aňň ÇkGçk libr ze, Y gž t Çkşy mňögde kr bekijen Lbr n  
ze xþök GÇpşGçnlk bÇhÇrGd pr pr Öcň kÿvbe

Y **ķig̊y** b̊y l iCk bChn  
BChn, oedb̊g̊y aGbş?  
Y vj Ck̊g̊y vjeſb̊ey ,  
3/4 hr Ö̊y aGbş

Br y Ckiş, feozekie bChn  
Y īe Ö̊nbGēn̊g̊ Chn  
ACÖ̊G̊ üüÖ̊G̊ fGChn  
Tl xÖ̊pl p̊aiG̊sy aGbş

Jnexe Ar Ö̊GaG̊lsbsn̊  
Br nr xr br nkG̊G̊G̊lsbsn̊  
Y īg̊Ö̊G̊ Ck t r y Chn̊c dbn̊  
BG̊sy Çk̊i x Chn̊aGbş?

Q d p̊G̊y G̊y G̊yp̊be Ö̊y s̊g̊ek v̊p̊be ze, Åy Ck̊szş üaa Óv̊e  
oeben 1/2y y GxG̊ekC̊b̊skb̊Ck b̊i ky īe 3/4eibeze, Ö̊n b̊g̊Åy Ck̊  
Ö̊nG̊G̊b̊G̊ cno̊y , b̊G̊G̊ f̊g̊ben̊y . Åy Ck zl n̊-m̊xy Ck oG̊C̊p̊Ck  
f̊st b̊s. ÇheÖ̊G̊ Ckb̊G̊en̊b̊e Y īg̊ t Ck̊sy zi̊g̊eþeþbr nr Ö̊G̊G̊G̊G̊  
l kG̊Ö̊G̊ şn̊ Ov̊eiaœkek Ö̊ üiskG̊b̊i dy k̊ Åy Ck Gbş cny k̊v̊be

EG̊G̊y G̊t r y Chn̊c diy ,  
Ü̊a ex̊e kedG̊y GoG̊Chn̊  
Q̊ k al J̊G̊n̊ G̊şis̊G̊  
Ü̊a i dukedG̊y GoG̊şn̊

Ov̊eý ex̊y GG̊e dk̊u  
B̊g̊kb̊G̊ xene̊k o̊i dk̊u  
Bv̊j̊y , o̊i dk̊ bdk̊u  
Ü̊a i dukG̊G̊y GoG̊Chn̊

Åy Ck vii̊G̊ş  
Z̊i kii̊g̊ek J̊G̊ş

OvÖkiğek cneş  
Üa i dikedGy GoGCh

XGübG Añ Ckşk ogke vxebenbe  $\frac{3}{4}$ r kr k ÇçökbG Y ÿ  
t Ckşy üf kök füdky hök zişebök Öviğvbe

Çpy şx ebey , ğbe enbe j t r y G  
Cnkbuñ dy ğinGCh ekbe?  
OvjiÖr k pğegğoi diğe,  
Cdğjme Ödbk CnGCh ekbe

$\frac{1}{2}$ pGy y ğe kçbçkiCnGoçea,  
Eñy ğ , dekbçkiCnGçea.  
 $\frac{1}{2}$ huy ğaGnGnş açea,  
Lkr k ğök or duğGnGn ekbe

Ar nÖök l ir y bçkşxbşk beikg  
Ol kGl ir y r fry al kr y cikğ  
Kğ bbbgencd bezy exğ j ir kG  
Y ÿ zey e Öçt pş aGnGn ekbe

$\frac{1}{2}$ pços asdşks çkşkGfGçbsñbs . Y ğge ol nr xbr . Asd bvbe  
'  $\frac{1}{2}$ pG Ödg ñkiñ ğe Ör pG ðvnñÖ  $\frac{3}{4}$ el Ön-Öny edekez.  
 $\frac{3}{4}$ edey açöñ y şdş zğ t vñpñny Gl. Öğ ğaCnñ ğel iy G Üçzñ  
ükzn Chçök Y ÿ t Ckşy dçnşGdçnşGbvbçe

ğlkbk Ödg ñl içkşk,  
Cnñ 1kr k t Ckşy Ckş bçiosñk,  
füzey exç-xçk 1ior k ğbGy ş,  
Ar nb bñÖğ çoy e aCkş bçiosñk

Ekoğbşy s ñkğvoğ Öğ uñ

$\frac{1}{2}$ t şbşk bəbəlk Gxş-Gx upğ  
Üf br ny Coş l kr k bGxş-bGx upğ  
XGx-xGx l ir Öy y gGxş bGxş.

Y y t Gxşy t Gxşy iGxş ÖGxşşn,  
P1 zbjü Gxş Gxşşk Gxşşn  
 $\frac{1}{2}$ pGy y key kGxşibGx kGxşşn,  
Üf f1 nę pGny Coş kGxş bGxş.

O d pGy Gy Gypbe XGibvbe  
' Aňy Gxş bGaGxş.

Aňy Gxş ef ge gnbeg Eze ov Öie d-dgbGxkbşig Ez bsgÖn-  
Önke ovj vberbeg OGxGxkiGx l kiGxGxGy GxGvberbeg XGibvbe  
' Aşdşy bGvjinze oed Gia a Gxe a eeked. Y key aGxş üf Ön  
xvj l iy Gxş. Ekte Aňy Gx Ör Ögenc aGxş, c nę l kGÖn xvj l iGx-  
y ş? i gen Gia a GxşaiGxşG fl t bGx ekGx şxbş. XGxÖvibvbg nę  
bu bu Al nt r or kbGx oGmGx l ibr.  $\frac{3}{4}$ iy key kGxvoek. L, Öterbeze,  
Aňy Gx kGxvoogl l iGx.  $\frac{1}{2}$ ibş c nę Aňy Gx kvGxvbe

i gen, oge aGxş şxGy ,  
Gia exke Öpeny gek.  
Gxş zvfG y ek-Ön ÖG  
 $\frac{3}{4}$ enek oGxş 1 pny gek.

Kr dbiGxş CxGxş ÖGxşkG  
 $\frac{1}{2}$ hşşş bñokl bekek  
F GxGx pmokl ivxek  
Y l iiGxş e pny gek.

L, c dñk ÖGxşk ÖfGx,  
EiGxGxGx kGxGx,  
Al üy -aGxGx bñokl aGxGx,

## Oğęxe Öpny ęek.

O d pGy Gy Gypbe ɿ ġendwąnyňt şışÖ ChıkbCk aCk Cşıbs  
Ękbže ÖsfCa cdkıgÖpbş Thı ibuAňy Ck bvbe  
' XGjiaşdş Övny ęg olęe bgaGışÖi ibny .  
XGibvbe  
' AGħoġenž kđ ir n?  
½ibş Aňy Ck:

OğęÖn oí dy ƏGħi, Oivj Ck nGħG  
½ü kGħ , Goey Ckş Jkbsn  
Qpolge aGħoħsy b1 kōġġi bGħG  
Jippe Öġen Ön t i pżGħiż Jkbsn

Oivj Ck nGħoCk dlk iy ęek,  
Üf zey olęek meo tkur ny ęek,  
Üf beikġ CiGħiġy ęek,  
L b pr ÖCk t Ckey Ckšk bGħoġk.

Aňy CkGy , olęgaGħix vjix ,  
T kċċ Għoħħsy ÖGħix pjix .  
KGħżejj olğęÖn-Ön oí jgħix ,  
Ar nb bixx qoy -Ckšk bGħoġk.

O d pGy Gy Gypbe Aňy Ck aGħiż-ÖxGħi bGħiġi kbie Xixje  
Aňy Ckšk fha Għae l ibr hkr cnejx aṣni k , aṣni v-egħi jvbeÖ Y għ  
t Ckṣy s Aňy CkGħorba Aňy Ck Ön Cd XGħi xgħid bgaGb sabCk  
ol kniGħi Y għi t Ckṣy s bGħemm Xenċek Għo be Əġġo Għiġi eż-żebbu  
LkiGħi flik Xenċek Għo be dñgi jippe Pli j Əġġi pħiex fha Għi  
Xenċek Għo be xGħi l ibr . J u k J ibGħi Y għi t Ckṣy iGħi iz-żeġ ħiġi  
eb-Għix-xi Aňy Ck xGħi Əġġi pħiex Xenċek bGħi bGħiġi b1 Əġġ  
l ibr . XGħi oGħiġi bGħix-xa-xGħi y għo Għiġi b

## **ADIÖZƏL VƏ ASLAN ŞAH**

### **USTADNAM**

Gələk çələk Gət xş l p r n-br n,  
Bəkşəx xənek-xənek or d, Əğəkbəğ  
½kiG zGy Gəşik, Övi ÖdəG  
Al nr y əşik, id Əğəkbəğ

Pəñniel i, avje- aG GaGnşxy G  
Bənşəş Ög xvbək əxy G oGəGky G  
XvəGk GÖGəvnəQ, əbəke Gy G  
Jne bək əbək d, Əğəkbəğ

¾en ƏGş Jnş eopğzı kù Əvn,  
Gək y e fəggəpə y Gəşd kə  
i şGy vəCkşkbGsəd viğin  
Cdək kGəşk, d Əğəkbəğ

Kəcdəkvy əbə Öiez, aGkGəa,  
Ey CəkşGnən oGəşn əl əa,  
Viiğ ogejb vəeÖt pGəa,  
Şal jGk əiG ad, Əğəkbəğ

B1 qpr vi əbez əGçbl iG,  
Svi Əvn Öağ Öke Gy Coşk xvəGk,  
Əjyrbəl opaGdGk, əd, y vəeÖk,  
VibğGsa diğ Əğəkbəğ

RopChıCh r opChıGy ęe Ön bvy ę, eze bvę 3/4d bęvę, eze  
l ior k, bny ęe aębe aęÖkbęgaGoş.

Ęzg ęnenben bl ę Gjnekek,  
Cb vi ękęl iG bCb Əvny ę xenek.  
AşşÖdłęnke bGx aęjek,  
3/4en ar x1 ir Öy ę ęgębę .

KCbCk y ęodkbęry Cd aęGsy ,  
Z Gy eiię efekbęGnGn ƏaGsy ,  
3/4ęzbg ÖGxbGaeÖGüş bl opGsy ,  
W p p Öz fGpCkGebę .

BGxbę enę , oCdşy ębę diog  
ACK ChGnGy , br nkGy oębę diog  
Inşk ęęy bę diog  
Kbl kkbCk, kÖpCkGebę .

RopChıCh r opChıGy ęe fi bvy ę, fi bvę Öd bęvę fi l ior k,  
bny ęek 1 y nmr f 1 ior k.

Bęzı kıl üf Gi-dGn vje ę  
Ęex aCpCoşkbGzvf eÖvbę .  
BkUkş bębekę bı nbęe aGy 1 niCkUkiGn-  
ęixgÖpke ef eÖvbę .

AGmşkbGƏGn1 ioG osębęGxşk,  
B1 opGnş f1 t GCh r CıGn ÖGxşk,  
3/4ęÖgpiez d Əvnogal üy -aGbGxşy ,  
ęe Ön JkGaCfşÖvbę .

Oemke or jy ęgęCoşdiGnG

T ḡk̄vij̄ h̄ḡiaGnG  
 Ḡckf̄ş bl oq̄ kr f̄ḡoḡ bGnG  
 Oemke Ḡy ḡ ḠşÖvb̄ḡ.  
 Eş̄j̄ k̄ z̄l ior k̄, eş̄j̄ üzy bGn  
 Bl̄j̄b̄Ḡy z̄ḡek̄ 1 y n̄n̄Ḡ əGn  
 3/4en̄ k̄ b̄ḡ 3/4eḠ beie-dGn̄  
 3/4r̄ cd̄ḡ bl̄j̄b̄Ck̄ z̄l f̄W̄vb̄ḡ.

Rop̄biGn Övīḡd vberbaiḡ ze, Y œen̄ ÐaiḠkb̄ḡ 3/4b̄ Ḡbiş Ön̄ xḠi  
 Önb̄ş. 3/4b̄ xḠif̄l t̄jū əḠiş Ön̄ üzy bGn̄ ebe H̄ub̄ḡb̄ekb̄k̄ Ḡp̄sa  
 oḡḠḡoḠüe ey ex. Lkr̄ k̄ Ön̄ pl̄ h̄kiGn̄ əGn̄ ebe

L̄h̄kiGn̄ş k̄gen̄-keḠdiḠp̄n̄ şxb̄ş. 1/2iiḠip̄giḠl kiGn̄Ḡy aḠöe  
 ieḠḡk̄Ḡş Ökd̄oed Öj̄t̄r̄k̄ Ð̄j̄oes y əḠiş cd̄j̄ez Övny exbe. 3/4  
 ezel h̄kiGn̄ Öne-Ön̄kb̄k̄ aḠḡoḠp̄Öj̄e ebe

3/4pl̄ əḠpl̄ibr̄ ze, 3/4b̄ xḠik̄ cd̄iḡk̄pl̄ n̄ḡe Öj̄ÖḠiḠb̄ş Ḡi  
 Ḡy CkḠ L̄ḡey, 1 ḡn̄ḠiaḠy Ḡb̄ş ze 1 kḠÖḠt̄ y Ḡosk. Ḡd̄ iy Ḡb̄ş ze  
 1 iy Ḡb̄ş. 3/4b̄ xḠif̄l t̄ir k̄gen̄-keḠl vp̄be, fl̄ t̄ir ḠaḠn̄kiGn̄bl̄ j̄br̄nbr̄  
 Öm̄j̄ 1/2iiḠibr̄ Ḡvīḡe heḠy y Ḡey cd̄īḡe Ḡşioşk, j̄ir k̄b̄Gar n̄Ök̄-  
 iGn̄ z̄ḡy Ö k̄īḡek̄ Ön̄ h̄uḠb̄h̄ XḠik̄ v̄ek̄ḡÖn̄ b̄ḡex̄ 3/4ḡ OḠy -  
 z̄ḡy bCk̄ ol kn̄Ḡb̄ḡex̄ bv̄n̄

3/4v̄j̄b̄ xḠiy k̄ḡ 3/4ḡ ex̄ 3/4ḡ ol̄ḡek̄ cd̄iḡkek̄ 3/4ḡk̄ş bv̄j̄ . 3/4eḠi  
 1 i, ol̄ḡek̄ cd̄iḡkek̄ b̄ḡ Ḡk̄ş aş̄di ÖḠşab̄ş. Öḡ Ön̄ aş̄di ÖḠşa  
 pr̄ p̄br̄ n̄ 1 kr̄ k̄ 3/4ḡek̄ cd̄lk̄k̄ b̄ḡ Ḡk̄şb̄şn̄ B̄ḡex̄ ol̄d̄k̄ub̄v̄j̄ Önb̄k̄-  
 Önḡ 3/4b̄ xḠiCk̄ ḠhişÖ j̄ir k̄Ḡ b̄ḠḠy vp̄be. Öḡ h̄uḠy Ḡp̄Ḡ oḡ  
 oḠb̄şḠn̄ ze, zey b̄ḡb̄Ck̄ aş̄di ÖḠşa pr̄ pr̄ ÖxḠ Övnoğ̄ 1 kr̄ b̄k̄Ḡ  
 y Ḡşkb̄Ck̄ aḠe vb̄j̄.

3/4r̄ ol̄n̄Ḡ v̄xeb̄k̄ Ḡy Ḡp̄ 1 dīgeke ÖvneÖ b̄k̄ed oḠīk̄ḡÖḠşa  
 1 Örk̄Ḡ v̄p̄ 3/4ḡb̄l̄ ior k̄, Ön̄ al̄Ḡ pl̄ n̄fr̄ 1 y n̄k̄k̄ku ÖḠşaf̄şisa iḠ  
 zvf̄eny exbe, 1 bḠ 1 d̄ pl̄ nr̄ kr̄ cd̄p̄Ö Ön̄ oḠīḡj̄ iCk̄b̄ş. 1/2b̄şcd̄j̄ḡ  
 1/2oiCk̄b̄Gb̄j̄Ḡpl̄ n̄Ḡb̄şḠn̄ 3/4ḡ, al̄ḠÖḠşaf̄ş pl̄ nr̄ kr̄ b̄ḡḠḠp̄Ö Ön̄  
 kvf̄ḡḠp̄cd̄īḡeb̄k̄ ol kn̄Ḡaş̄di ÖḠşa 3/4Ö 1 kr̄ k̄ pl̄ nr̄ k̄Ḡb̄n̄ 3/4r̄ k̄-  
 bCk̄ fl̄ t̄ ov̄æk̄k̄ al̄ḠÖḠşaf̄ş Ḡy Ḡp̄Ḡç̄n̄ f̄gen̄ ze, Öḡ aş̄di ÖḠş

y **ł** p py r xGy , bGüf zey kGüpliy Coşk. Al ÖGışafş aşdışı ÖGışa pmȫğe ½oiCkiG ½bşcdęk JkşkG Üy ş xG 1 ir Ö al ÇGüg bvbeň ½oiCk bvbe

’ VjÇy Cçp qGy Ön t ęekgCşQ Üy şkşdGy ęgÖvnę, zey xG 1 t öğ GñGñGñ kGy r xpr ir a Övnę.

Gy Cçp Üy ş üğ xGücd ÇbşkişkGçpy ębğ eze aGbGk oGü Ö j ęrbeň ½bşcdęk aşdışı ÖGışa ÖG bş, cnbuze, Ö ÖGG aşdışı-ÖGışabşn. Al nt r or kbCk nę viğ Ör nn ze, Cd aGşn fGñpiCoşk. ½kCoşkbCk Gñs bñk ÖGışil kr k Jdş, ęhe ½bşcdęk cdięe bl ibr Ö bvbe

’ ¾r kr CkCoşkbCk GñsÖçkbCk viğ ę 1 dibg Ön ekGñben, Ö bGGxGy Ca ęopň ¾en bđ kGbea ağı ÖGışa bGÖiy ęgt Gea Öiň L br n ze, ÖGışa ÖGışkGñi bşgl iGÖqbs bğedęg ¾r kr cñk ½oiCk aşxaşş Öbvbe

’ ½bşcdęk? Ög vÖy ede j̄t bşk.

½bşcdęk bvbe

’ AGbGk, al j qGy Öjkr y r Ör nbr nor k, ÖGışa or Gy ę Ör nG bşy .

Y öğňk Cçil iCk üğ xGifl t měxGk 1 ibr. Öj ş n Övbe ze, bGñ Gñs ar nr ibr. L hkiGñşk ezeke bğbGñ Gñşk GñşkGñşkbe Öğr G vþbe

’ Ükoşksd ÖGışa or Gqbs?

½bşcdęk bvbe

’ ½pG y ę.

½oiCk bvbe

’ Jt qGçk, ÖGışa y ęey ęey bğ onxöor Gbñbu

½oiCk ½bşcdęk 1 aňň fl t ęopňbe 1 br n ze, 1 kr k jnëkgi du bGñ GñşkGñşk Coşiosk. L br ze, 1 aGbGk bvbe y ęy hGüGñ. Ö aGbGk bvbe j t , y ęy hGüGñ Vi, Gy Cçpexe Öviğenöögy ş üğ xGü GëGñ-ş Gñ vþbe ze, ÇeçkbşıGñ olğ Ör kiGñşk hGñşkGñşk zvf.

üğ xGit Gaşk t Gñşk ezeke vxde Öbvbe

’ **L**xş, Gy y GÖn xğıg LkiGňş y kęy **Ö**key bğ onk vbek.  
LkiGňş y geenGey Ckosd ckbgbaiğ  $\frac{1}{2}$ nşa y k l hior dGy . Agňşy  
aşben  $\frac{1}{2}$ kGňş al iiGňşs CfşÖ y eze 1 hkiGňşşk Ö kr kr  
ar çaiGÖc diğkbğ 1 nbu Ön ÖGňş fğbe

$\frac{1}{2}$ xşa **aiğ** Gňşos,  
 $\frac{3}{4}$ iÖn üğ Gňşos,  
 $\frac{3}{4}$ en kudğı dy ğbey ,  
Babu **aiğ** Gňşos.

$\frac{1}{2}$ kG $\frac{1}{2}$ bşc diğ eÖkğÖn aşası Gy G  $\frac{1}{2}$ oiCkş eögökğÖn aej  
y **ge** bGx al þr **Ö**gvbe

’ LhkiGňş , bGnG bñgbğÖ kiGn zı y **ekedğ** vbek,  $\frac{1}{2}$ iiGü  
exkede Gëckb viğek.  $\frac{3}{4}$ r kr bvjÖ CkG1 kiGňş y ezekek cdkbğ  
1 nöj iGoGbs.

$\frac{1}{2}$ pG1 hkiGňş **Ga**aşkbGüzy **Övn**kbğ ol knGjkGjkG **G**ıG  
GıGvbe

’ LkiGňş **ÿ**ekğÖn Cp Ön Cd bGjy **ȝ**-efy **ȝ** al j k ze, Ön  
JkGebeÖf şkGjkbCk 1 iy **ȝ**ekig

$\frac{3}{4}$ ȝ,  $\frac{1}{2}$ oiCk **aiğ** $\frac{1}{2}$ bşc diğ **ÿ**ekğÖn Cp Övnbaig Ön Cd bGjy **ȝ**-  
efy **ȝ** ÖvnQ eze **ȝ**CbGl kiGňş 1 d pl mCkbaCk fşt Gny **ȝ**pnxnbş.  
GÇb aCnbGxiGňş oğğagbg 1 pbiğ

$\frac{1}{2}$ oiCk **aiğ** $\frac{1}{2}$ bşc diğ r dr k y bbğ j i vþeaiğ **ȝ**bbğ fşt bşıGn  
avje Ön y **ȝ** iğpk pl mCkGaþy al þr iGn

$\frac{1}{2}$ pGňş J nr ibr , Cd r aȝe ar npGbs, Gşa **Ö**ñhkir a **ȝ** Övnbe  
 $\frac{1}{2}$ oiCk  $\frac{1}{2}$ bşc diğ ulkög Öt CkbGl kr **G**ıGy Ga pr þbr .  $\frac{1}{2}$ bşc diğ bvbe

’ AGibGx, keçGımoCk, G s bvjÖğ ze, zexe **G**ıGy Cd.

$\frac{1}{2}$ oiCk bvbe

’ AGibGx, oğek 1 ünğeke Öviğol iCk cny **ȝ** exbey .  $\frac{1}{2}$ iiGjy **ȝ**  
key 1 iy y wğek aCÖCkbGviğek.

$\frac{1}{2}$ bşc diğ bvbe

’ AGibGx, aȝ viğ **ȝ** $\frac{1}{2}$ pGn bvjÖ haGňşs ÖchGk siȝ, Ön

## IV Çırağan Sarayı

3/4r ol Üçgen Çırağan Sarayı  
1/2oiÇk bvbe

' AÇibÇk, aÇenopÇksk şek ze, Ön x̄e, G Ön z̄be  
1 iy Çırağan Sarayı, ol üþlik bñy uþ, y ñe Ör aÇenopÇkbGedig  
y ñe vbe Ön aþg beþey, bl iÇksy Ön aþg jy ð-efy ð Çırağan Sarayı,  
Çırağan Sarayı vbe. Ol knGJ ir y r dGbÇGÇy vbñez. 1/2bşcdg  
aÇenopÇkbGedig şbḡl ior k, vxq 1/2oiÇkbÇk. 1/2oiÇk Ön aþg v̄p  
y exbe, enbuze Ön Ör j̄ x̄e enbuze dñkuxüþypenþpny şenbuÖr j̄ Ön  
j̄skÇabs, 1 bGı dñkuðvñbe Ör j̄skÇbs Lkr enbuze Ön Öjigiear x̄e  
al kbr 1 kr k ÖGkskG Y şo ñel kr pÇksy Çbs. GÖar xr 1 kbÇk GsÖ  
Ön bñÖr nGÇbÇs Ar x̄ykgr ÇbGÖenkvf ñbi ñer nr Öjkḡ/2oiÇksk  
ÖGkskGal kbr. 1/2oiÇks Çbs Ön bGy GoGşQ bGy şk bGÇlsk  
ÖGÇbsiÇn Ar x̄ykgr fr ÖbGy şk upkibñbu Viek ÖGÇksk 1 kr  
bGy bÇk fş ÇbsiÇn Lkr kiGpÇksx 1ibr iÇn 1/2oiÇk aþÖbëÇrbÇk  
1ibr hkr ol j̄ge

Vi Çırağan Sarayı bvbe

' Vj 1/2oiÇk Ödley bñgÖÖG Çbñy ed Öviþe, x̄ey edek xGı  
1 iþbñk ol knG Öd xGial j̄ Çafik Ör bi ñegar xr kr r fr nbÇnsa, ar x  
zey ek ÖGkskGal koG 1 kr xGiovfeÖ Çy sy şd 1 k vñmGy vbñez.  
Ekbe ol aþÖbñl ioGk Ödley pÇs pÇt pÇk oGÇö, Öd bñ ol ñek Ögen,  
Ögen 1 iy Çırağan Sarayı. 1/2oiÇk üf Ön ol d bvy ñe 1/2oiÇk, xGil iy Ça 1  
aþg ÖGks aÇnsxbş ze, 1/2bşcdg ÇbskÇk fş bş.

1/2i t ñe 1/2bşcdg. 1/2bşcdg e diþe, Çırağan Sarayı 1ibr, aÇk  
aÇnbÇbs, aÇnbÇks şy ñe 1/2bşcdg ek Önt Çi, sezem ñe dñ-1 du  
kñsezen ñe, ÖzḡaÇnbÇksy y ñe Çp, Övbe Ökçekçi Ögb ol d ñe  
Çbs enz hXvxñe Ör Çbs upkibñk ñe vbe

1/2t xGy 1ibr, aÇnÇkisaiÇn al Ör xbr,  
Çdiþy JiiÇks, şy ñe aÇnbÇk.  
3/4en kÇbs r xGy, nñy bñbñ  
Çdiþy JiiÇks, şy ñe aÇnbÇk.

AGbGk 1 br n, aGbGksş ḡn  
gök Ön y ğdeğpənğ  
Qbeze aGbGşy f1 n ḡn  
Cdığy J iiGşk, ḡy ḡe aGbG.

½bşc dğy , Çksy pGbş CdGniGn,  
Ağy GşÖoğ t ḡney e CdGniGn,  
½iiGt ḡnkekğG iG y ğGniGn  
Cdığy J iiGşk, ḡy ḡe aGbG.

½oiGk vbgbgökbğe bğkr ns ½bşc dğy Öny exbe ze 1 kr  
oG iGşk ḡbvy exbe ze aGbGk, Önbk vbgmş , J ir CdGniGn , Ö  
bğkr rr al jÖn aßen bGşkşk upkşal y rx. Lkr k exşk y JkG bñy  
Gly şx 1 ioGy , ḡÖ oğe 1 kr k exşk eğpGnGnGy . ½bşc dğ bğy ek  
bğkr rr Ön aßen bGşkşk upkş dkk bğc dkg t r vpy exbe

½i t ḡge aştı Gny bGk. Aştı Gny şkşk ÖGf şos PiuPGnGp  
ÖGşkş fğ Öbvbe

’ L, aßenopGkbGk ḡ exşa kğ iGÖağ? Bvbeiğ Öz gÖləck-  
bs, vbgk, 1 kiGş aGn vbğ. ½piGş exşa ḡ pşbi kbğbağ Kğnbığ  
Ön 1 hGkbş b1 x bGşkGoi jkgeÖGnQ bğkr nek xşel kr k dkgmQ  
1 hGşk exşk bğkr nG LhGk 1 ağğ c dğbe, üf zğ al nt r bGk ḡGn  
vbeÖjt şkGğÖağ ḡe ¾ne bvbe, t l npbGkbş, Öne bvbe ekbe, Öne  
bvbe Gbs. ½t şnbG PiuPGn aşışkşk oğenÖ bd vkberbe, 1 hGşk  
Ö hdskbG oG iGş. ½bşc dğ üθiGz j t r bGk Gşbs, viğÖaibe ze  
aGbGş ḡÖ ğekbğkğcnbu kğaGbGk, aşışkçÖ hdskbGoi jkgeÖ Piu  
PGn bvbe

’ Zey oğ, kğ pñky ḡj t oGÖ hdsks dğy .

½bşc dğ bvbe

’ Y k Ön sgeny , Ön GbGvgy exy , y kge keği ibmokd. ¾G  
y k 1 kor d bG1 iygGy , y kge i ibmÖ hGğÖpy Gəy kğdğ Ön Ön  
Öğb o d bvye . ½ibş c nq ½bşc dğ hAğey xez qnDaiğkğvbe

Çegek Ünşoş ~~ğ~~ ÜnGy ş,  
 Y 1 ĒGy GÖ~~ğ~~xıG 1 ibny ḡe  
 Ĝe nr Öçk oşdşibGy GĜnGy ş,  
 Y 1 ĒGy GÖ~~ğ~~xıG 1 ibny ḡe

Y ḡ bğkđpl m~~Gy~~, kđbže bGy ,  
 Y ḡeze y aGħħbş Ör bğħfha~~ñ~~,  
 ½ pğbłg Għsiy şx Ön aġ-Öar xGy ,  
 Y 1 ĒGy GÖ~~ğ~~xıG 1 ibny ḡe  
 ¾ GħskGbı kbj , aṣt tħinGy ÖGħs,  
 ½t ṣpy Għeddu bğ Ör aċċiż Għs,  
 ½bṣċ d~~ixx~~ , y ḡ ½oiċkṣ aGħbGħs,  
 ½ii ēGħi GħixiG 1 ibny ḡe

O d pGy Gy Għejbe Piu P~~Għn~~ Öt bṣ ze, Ör Ön Ċeċek 1 īkkbş, għ-  
 en~~għiġi~~, iċ-~~għad~~ oes y-eo Giżi. Sezeni~~għiżeen~~ beze, 1 dy k-viċ-ċeċ-~~għidu~~ jid, ~~għidu~~ kr  
 1 dy għ-hiir ~~għidu~~. ½ii ġuġi Gi du Ör kr y-~~għidu~~ ÖL, Ör seznak b~~l-~~  
 Għsiş-Öbvbe

’ L-~~l-kiċċ~~, oħra 1 ibny ~~n~~, Ör x-~~għiżżeen~~, y-~~għiż-żi~~ hi l-iċ-ċek. F-~~għad~~  
 aGħek ½bṣċ d~~ixx~~ n-~~għidu~~ 1 ibr . L-kr Għisk p-~~żekk~~ Għiġi ~~għidu~~ J-~~għidu~~ Għidu  
 v-~~għidu~~ Ömif-~~għidu~~ Għiġi e~~għidu~~ għidu d-~~għidu~~ d-~~għidu~~ 1 ibny ~~għidu~~ Öt-x-  
 tħ-~~għidu~~ Għek 1 d-~~għidu~~ ib-~~għidu~~ oġi-~~għidu~~

’ ½j-~~għidu~~ Għiġi ~~għidu~~ 1 hr y-~~għidu~~ 1 br n,  
 Öt Ör b-~~għidu~~ hi, oGħiġi ġiġi 1 ior k bl-~~għidu~~ Għiġi ~~għidu~~ sd. Viġħid il-~~għidu~~ 1 ibr .

½i t-~~għidu~~ ½oiċk x-~~għidu~~ ġiġi. ½oiċk x-~~għidu~~ k-~~għidu~~ z-~~għidu~~ Għiġi Għek  
 ½bṣċ d~~ixx~~ a-~~għidu~~ Għidu Ga-~~għidu~~ Pvd 1 n-~~għidu~~ Għidu c-~~għidu~~ k-~~għidu~~ k-~~għidu~~  
 p-~~għidu~~ Għiġi Għiġi

¾i t-~~għidu~~ y-ek-~~għidu~~ Għen-kv f-~~għidu~~ p-~~għidu~~ Għidu z-~~għidu~~ exbe. ½bṣċ d~~ixx~~ Għiġi  
 ġeġi-~~għidu~~ p-~~għidu~~ f-~~għidu~~ y-~~għidu~~ s-~~għidu~~ P-~~għidu~~ 1 k-~~għidu~~ a-~~għidu~~ c-~~għidu~~, ~~għidu~~ 1  
 Öt-~~għidu~~ exbe ze, ~~għidu~~ b-~~għidu~~ Öt-~~għidu~~ b-~~għidu~~ . Al k-~~għidu~~ a-~~għidu~~ z-~~għidu~~ e-~~għidu~~ b-~~għidu~~  
 ½bṣċ d~~ixx~~ du-~~għidu~~ n-~~għidu~~ Għidu C-~~għidu~~ k-~~għidu~~ k-~~għidu~~ k-~~għidu~~

dn̄PiuPḠn i dua şnt k̄l̄ oşk̄py ȝb̄G t Öye Jp̄t Ck̄sy bCk. Jp̄t Ck̄sy ½b̄sc d̄g ȝk̄skGfC̄n Öbvbe  
     ' ½b̄sc d̄g ȝk̄Ön p̄iesey Ēn  
     ½b̄sc d̄g bvbe  
     ' ¾r̄ j̄ n̄ CkG  
     Jp̄t Ck̄sy bvbe  
     ' ȝÖnk̄eo, ȝ k̄ CkGoi d̄kubCky ḠsoCk.  
     ½b̄sc d̄g üf k̄ÖGkGb̄y ȝe, bvbe  
     ' ¾r̄ j̄ n̄, k̄gar iir hk̄ Ēn, j̄nek̄yp̄m̄ .  
     Jp̄t Ck̄sy bvbe  
     ' ¾r̄ jr̄ hy Öviğen ze, y ȝ PiuPḠnşk aşd̄s j̄nekb̄y , l̄, y ȝe  
     dl niḠnÖ Ekte eoḡk y ȝe Gy ḠsoCk, ÖgoḠGy .  
     ½b̄sc d̄g b̄y Önb̄d̄gar iGaiḠnşkGekCky ḠÖbvbe  
     ' ½kG k̄b̄vbek?  
     Jp̄t Ck̄sy y ȝ n̄-y ȝ n̄ bvbe  
     ' ½b̄sc d̄g p̄gnGv̄p̄l̄ t br . Bvb̄ey zey e b̄d̄ iḠa!  
     ½b̄sc d̄g 1 d̄kuyḠs Öbvbe  
     ' ½kG vxep ÖÖi ze, y ȝ C̄G CkG aḠbCk, Ök̄ey e q̄noy  
     b̄gÖb̄Ck̄sy şq̄ny ȝ ex̄y Öy iñy , q̄ny ny . PḠny ȝe iñ b̄k̄ t eiCo  
     vbeÖ ȝk̄GkGb̄y ex̄y , vi y ȝeoedek l̄ hr̄ kr̄ d̄zey ep̄Ck̄şn, Öy t ȝk̄  
     Öy kḠ r̄o?  
     Jp̄t Ck̄sy bvbe  
     ' F1 t bGkGy r̄o, avj̄p̄k b̄y Ör̄ ny Ḡ ok̄ nḠd̄s l̄ i, y ȝ Piu  
     PḠnş viñy ze, pl̄ dr b̄ny CkbGbGp̄Ḡniy Ḡşk.  
     ½b̄sc d̄g bvbe  
     ' ȝk̄Gv̄p̄k b̄i d̄y , s̄ḡp̄Ö t ȝk̄p̄ i Övny ny .  
     Jp̄t Ck̄sy k̄gañy üḡexiñb̄eoḡb̄ ÖḠ pr̄ py Cb̄s. Jp̄t Ck̄sy  
     ½b̄sc d̄g t̄skiḠş Öbvbe  
     ' Üf 1 iy C̄Ḡy CkḠy bCk Ön Ör̄oḠ.  
     ½b̄sc d̄g bvbe  
     ' Z̄y 1 bl bGaiḠnş!  
     Jp̄t Ck̄sy bvbe

’ Üf 1 iy CoGckGđekÖnżgy għny bv.  
 $\frac{1}{2}$ bċċ dğbvbe  
 ’ Zgħix 1 CkGbvk beie fGħoG  
 Jippti Ckṣy bvbe  
 ’  $\frac{1}{2}$  dGħsy , y ġe Jkbsny G üf 1 iy CoG y ġe Ön xenekk  
 Öt xiGħiGħibb od.  
 $\frac{1}{2}$ bċċ dğbvbe  
 ’ Piżżej 1 cdiġeze jibqefi nDoxx Ckċiżi għkġvb għippti Ckṣy sk  
 ġi-xvjekk ġe-dibu üf Ön ġiġi, u ġe ÖGħiex pr py ġoġi.  $\frac{1}{2}$ t sħabGħiġi ir-kr  
 ovf be.  $\frac{1}{2}$ bċċ dğbvbe  
 ’  $\frac{1}{2}$ bċċ dği y ġe oškien, fl-t oħlu i. Oġi ippa ÖGħiex  
 l-kokkx ix-x, Għiex Għiex id-d-ori. Uppi ÖGħa Għen CbGħi Öriġi 1 dku  
 1 iy n-Öri.  $\frac{1}{2}$ bċċ dğbvbe  
 ’  $\frac{1}{2}$ nt Cik 1 i, CkG oġi y ġey ġi 1 bklisB Għiex Ör bklisB Għad  
 CkGħi oġi.

Ħiġi Öviġa Gy CabG k u zvfbet, ħiġi Gy Gy 1ibr, ħiġi 1 pħu Għi  
 pGħi Gy 1ibr . Piu PGħi l-pr d bl aar d k u zvfe Öasxt pGħi Gy 1 iCk k u  
 ošibb aGħiex xsbx. Jippti ibri h zey e Jippti Ckṣy jkġi kr k-ċedex iġi  
 aGħixi ġoġi. Tid x-ġi ewi, Övx ġi ewi 1 d aGħo Goškb Għiex ġi-ż-ġi 1 d  
 aGħo Goškb Gebe. Onġi xsbx, Għo Gożżeq be, ġiż-żgħi 1 d jnekk f'għiex. Jippti  
 minki beżże, Örbekk  $\frac{1}{2}$ bċċ dği or. Uppi Piu PGħi Għiex L kbGbGPi PGħi  
 ġi pez-żeke ar iċċa. Öħi ja b-Għadha Għiex ġe ÖGošk, y ġi aGħiex  
 ÖGošy. - bvi Öħi ja b-Għadha.

Piu PGħi b-Għarr nr ÖGGħi 1 p-ġekk Għebi L Örn CbG k-ċiex noġi xsbx,  
 Jippti Ckṣy ġiġi. Il-kubġi għiex Ön ġi Goġi Sz-że, kien kbGl i-Goġi, kien  
 c-ċiex. Al-ixxek b-għadha bl ir-oppo ġiġi. Piu PGħi, üjjieg Öħbu Jippti  
 Ckṣy sk Ör. Uiss id-dla aGGP pi PGħi 1 krakka. Għiex Goġi. L, Jippti  
 Ckṣy Għi skidha Öbzbex.

’ Vixi k-ġey y ġi, Ör. Uiss k-ġeżże, oġi vbeni? Oġi y ġey ġi-Ö  
 ebekk k-ġeżże, oġek Ör. Uiss Goġi bix dy ġi, y ġe ÖGħi Għiex c-ċiex  
 1 ir-Ö. Jippti Ckṣy ġidu. Piu PGħi, c-ċiex k-ġiġi vii-ÖGħi,  
 viġi Ölbex. Öt xiGħi Għalli beżże, Piu PGħi ġi-ġi k-ġiġi vixi.

Jpḡt Çksy bvbe

’ PiüPḠn bv cny oğ y ğe i dk̄Gy şoGk, jt oGfı ilk Öen  
GEGnCoşkḠ PiüPḠn bvbe

’ 3/4r kğrı dbū

Jpḡt Çksy bvbe

’ Oğ vbḡe i dk̄ḡ hi cphb̄k, i iy bğ t eiGvph̄jek l ḠnGy dḠbG  
y ğgy ek p ovEikGy gl t rj n Y ğe ḠşÖ Egn-bı Ğipke bğpGGÖ  
GnḠbGk fş y Ga seznkbğbe 3/4en pḡ i dy uḠ iGy şxGy ze Ör bG  
PiüPḠnşk Jt xsişk Lbr n ze oğ lkr oğ pdhb̄k ḡḠbG EvnÖ  
i ibnpy oğ Ör Öen opğCk dğe efÖi dy u ibnpy ḡy , Öen bğ kr k Öen  
zḡy ğeke vxqpoğ , jykğgy ğe oḠn ny ḡoğ.

PiüPḠn1 kr oḠzphvbeÖbvbe

’ Y ğey cdğey , oḠGizvbe Ör vgl kr Evnğy eze ḡḠbG  
GnḠşÖy vxh̄ḡ ibnÖ aḠbGnGn

Jpḡt Çksy bvbe

’ 3/4r xpiğz e lkr k aḠkiş nḠpḠnşk y ğḡmokig

PiüPḠn pdv eze kşḠnGy ej ibḠksş vgez k fḠphş Eşy nviğe  
ze jt r bḠk 1/2bşc dğe GnḠşÖ y vxh̄ḡ ibnokd Eşl kr k pezgeke  
ar iḠk vpy ḡkçaḠpy Ḡk. Akiş nḠpḠnşk bḠgnÖ Evnəmed Jpḡ  
t Çksy Ḡ

1/2bşc dğe vgl Ḡlşkş, al iiḠşkş ÖḠjÖ cphbiğ i dubḡÖiy ğe  
ḡḠbiGn 1/2bşc dğe GnḠckbḠ Jpḡt Çksy bḠÖ nḠbḠbe L ÖnḡÖ kr  
bvbe

’ Kvgl, Gfı nğ epnğ?

1/2bşc dğ oğke bğfst Ḡpy ḠÖ ÖviğÖnḡbşḡ PiüPḠnşk cdigekḡ  
ÖḠ bş oḠke jynḡ cğḠk efen y eoḠ vben ze y ğ oğkt ḡkpy  
vpy ḡ exy . Exek upaḠsiy Ḡkck vph̄p vbl̄k Jpḡt Çksy bvbe

’ 1/2nḠşk!

ḠḠbiGn 1/2bşc dğe GnḠckbḠ Öen Ḡ Öviğvf y ex PiüPḠn jÜ  
ḡḠşk Öenke oğige ḠḠb bḠckbş, fş ḠşÖi d aşışkş 1 kḠvnbē Eş  
ar iḠkḠk ḡḡbvbē Jpḡt Çksy bvbe

’ PiüPḠn, oğ aşışkş kaj kḠvrbek.

## PiuPGın bvbe

’ Y ğey ğnşy , bvbey y ğey aşışşy iGı ibnık ze, y ğey bg  
ny oGzep1 ior k. Jpjt Ckşy exek pGy Gy 1 d t vjekḡ iy Ckş cn̄  
fl t xC̄ 1ibr . 3/4r kbCk ol knGoGzepGkCkGpGy ğ ek 1ibr . 1/2i  
t Öge ğCbiGbCk. L Öne ğC̄ Ör Önekbl̄ ol nr xbr .

’ Oge PiuPGın kej̄ Cn̄b Ök̄bvbe?

3/4r Öne ğC̄ bvbe

’ Ğyne vb̄ ÖnJkGf st Ḡ , ol knGk̄bvbeğke bv̄ .

L jn̄ḡbağ ze Ör Öne ğC̄ bvbe

’ PGÖr nbCk aGnkişa, Ör nbCk aGşk jneJ t br Ör y vx̄ek,  
ğfḠk.

Aşışş 1/2bşc dğvkbenḡb̄ Ör Öne ğC̄ 1kr k ğeke pr pbr Ö  
bvbe

’ Ğar iCkş Öge pr p PiuPGın aşışş y ğḡÖvn̄gb̄ bvbe ze, ğ  
1/2bşc dğek Ön p̄ ğez 1ioG kgīkede zoḡ . 1/2mGn̄k 1/2bşc dğe oḠ  
oGy Cp 1 m̄k̄ v̄mek. Lkr k up nGpGn̄k Gşk, 1 Eb̄k, ar xbCk  
Ön nr k, aGkCkş Ör iGk ğnek Övn̄k Jpjt Ckşy Ḡekbe Öibek ze,  
PiuPGın y ğk̄ğGn̄şş Ö? Ğekbe liğ̄k Ön 1/2bşc dğ Ön fşny Ḡn̄

3/4r Öne ğC̄ bvbe

’ Ğen̄ CilskbCk 1 my , kğC̄ xş ze, bvbek, üf ÖviğÖn l hiG  
C̄Gy aşGn̄?

1/2bşc dğc̄nbuze, ğCbiGn̄ fl t m̄fş-m̄fş bCksxşniḠ , bvbe

’ VjğCbiḠ , y ÖGögvpy ğk , y ğey al iiGn̄ş ş C̄şk. Oadḡ n  
Övn̄Öğ oed bğk̄ Ḡn̄ , y ğe1 ibn̄oaked. Y ğey oedb̄ Önt Cixey  
Ön̄ , y ğe 1 ibn̄b̄ jnb̄y ğgağ̄n̄ aGlsk, h̄odk̄ 1 t r j k Ögy ğe  
y uğ̄ Ck Cb̄j̄ğşk-bşk vbeÖy ğḡ Ön̄ ÖGxbCkş al j Q upk̄ḡ/bşc dğ  
ğğ 1 hr , y coenie Ör oī diğ̄e Cilsk. Y ğey Ör y ğCn̄ş ş pGn̄ş Ö viey ğ  
1 izğ̄ ğ Öj̄yp̄ Y ğey Ör nCbGbşk 1 ir kbr hy r Öiğ CpGy , CkGy ,  
aGbCkş ğÖy ğe deGn̄gb̄ğ

Y ğey oī dy Ör ağğ bvjeÖ Ön̄ zğ̄ v̄-xḠb̄ğ ğn̄be, 1/2bşc dğ  
b̄l kÖ ÖviğÖḠ CkbḠnbuze, ğCbiḠ ezœe bğb̄gy Ḡ fğeÖ Ck̄n̄Ḡ  
ğC̄b̄ÖḠş bvbe

’ ½bşc dğ Öd oğe i bny ȝz, 1 kbCk sezen vpy ȝfkzePiPG  
 jnsk 1 d pGmxşnsks, y ȝgbvbe ze hy ȝey Cħsy bCk ½bşc dğk cd-  
 ig̫kbk 1 mñ̫ bvȝoed ze, y ȝ ȝ xvje Jt xş Örię. L, ȝy ȝey  
 1 hr y br n ze, 1 hr y br n ½y y G kvjȝ , ÖGkaG fşt sx J ir y 1 i-  
 y Cbs. Qpok, ½iiGüexke Cħċekb viġek, ssnšibCħ ÖGkGbñbj fik exek  
 upkuñ ny Cħsy Ө ekbe up nGpGħnsk ol j k Өvn ÖdġG y ȝey nGpG  
 nsy s ej Ögek up nGpGħnsk aCkGat GÖr iGħo Għnixx Ölypgħ t Cħsy G  
 Өvny ȝiz. ½bşc dğ nCdš 1 ir Öup nGpGħnsk ol j kr ÖgħbiGħiGħvra  
 għekb ġewgl kiGħbCk nGħiex Għo ȝekgħejhe ȝgħiex i mñn ȝiex  
 GħiżiCkbGħvbe

’ Öd bgoġi ir k, PiuP ħnbG L, ȝy ȝey QqGy bsnze QqGy ,  
 y ȝbgl kr k 1 hr Gy . Y ȝ 1 kGy ekk ȝbGħiGħi ӨgaCħxsoškbG Għkṣy  
 Għsa, dyl Chs. Oħra 1 iGħid pvdiezi għay ȝl iGħo Gozo nnejz.

½bşc dğ y vxgħi j 1 i vpy ȝebg ȝgħiCħi bGy vxgħi ar nbbCk-  
 ar xbCk Өr nr Ö ½bşc dğek nGħiex 1 kr k aCħxk Għor iGħo ȝen Ölypgħ  
 t Cħsy Għavrbejg Ölypgħ t Cħsy ½bşc dğek 1 ibkujek vbeÖ 1 kbk Övieg  
 Għek-Għad Għisk Jgħix bns. BGħi eik eogħi ½bşc dğek bgoekb k 1 kbk Övieg  
 aGħiż zey e ġejne

½i t ȝie ½bşc dğħi k. ½bşc dğha Cħkişa y vxgħi kie oOOGħi iż-żgħi Өgħi  
 d pr pr Ölk Ġon y ȝiedi j i vrb, ȝeÖ Ġon xgħi f' b. KCOħi l ibr hkbCk,  
 1 dku Ġon bużżekk aCħxek Għavrbe CħbuÖr nCħġi fl t ir Cħġi Өgħi  
 Ör nG eogħi Өffis bużżekk. Ilku Ġon 1 d vOlk ȝepbe ½y y G  
 ½bşc dğħi Ġon CħbCk ȝeÖ Cħiġi ȝebenol bvk 1 y Cħġi. Üffis bużżekk  
 Cħiżek Öħi ȝeÖ vOlk vpy ȝeopġibg ġenbu żekk u ȝebgħi 1 huk  
 1 pr nr Ö beaa ȝegħi 1 huk, Ġiġi 1 huk

’ L 1 huk, t vjeni l ior k. ȝy s fşt s ÖvOlk ȝvxqjek ȝepbe, Ögħi ok ȝiż-  
 pġiGl pr ny r oħek. Kċċi diġi?

L 1 huk bvbe

’ Y ȝey Ör xgħi ȝiż-żey ey j t br , 1 dyl bġi Cħiġi .

Ġeafu Y r oħġibvbe

’ ¾arji n, y ȝey iġbż, Ör vgy ȝegħi k Għiex aGħo, oOOGħi ½iiGħi

zey be

½bş dğ nCdş 1 ir Ö GiƏfş Y r oGeigÖn jnbğvbeğ vEg T vje  
oi Üþþk ol knGüiƏfş bvbe

’ Lhi, y k̄ey bğif zey ey jt br, ḡ y k̄gxGib 1 i, Ön jnbğ  
GiƏG oGpa. OggbgÖn k̄-dğCk JnCbGnGy. ½bş dğ nCdş 1ibr.  
oOÖCk ½bş dğ xGəfşjG bżCkGę Ö GəvnjÖkiChşGn ¾enk-  
fğk Öviżvfbe ½bş dğk c dğ Gy Gş Ök y üğ ol knGeogxgGibş.  
¾r 1 lkşk Chşkş vxdbk, dkuçn, ÖkaG jnğjt, Ckça 1kr k  
bżCkşkGərbeğ F1t fğy ḡe, ½bş dğk oğ ol nGxgibş. LkG  
cngüiƏfşkşk Gəvne ÖngÖvx Gpy şxbş. ½i t öğe Ör xđk ƏGœkek  
aşdş Kdiş t Cksy bCk. ¾r oğ ol nCa 1kr k bGar iCkGypexbe. ¾en  
k zğedekk ÖnekğÖn key fğvneÖbvbe

’ ½jasd, ep 1 p̄se c jyf st Ck GiƏfşkşk bżCkşkbCk GiƏGG  
gn, y bğ nCbGÖnl lkç Ön, 1 kbCk bGÖnt öğgn 1, zey be Lkr  
Ör aþg p̄esiğniğ

Aşd key fğe al ipr hkG Ór rr Ö ḡe ze GiƏG Goş. Zvf eÖ  
kı ÖþþCkbs. Kı Öþþ kGfGpy şxbş, 1 eogüiƏGGy Çır kr br Ö eze  
cdube, Ön bğÖr 1 lk. ½t şrbGənbuzé GiƏGar npGibş, bżCkfş bG  
bżCkş ÖCkGy Ga eoḡn Aşd Ön ÖGxşkG Ön bedekgÓr nGÓr nG  
aGibş, 1 kbGze, k k̄l npCkşk ḡy exbe ¾r kr Öviğn Kdiş t Cksy  
ün ÖGxşkGÓr rr Öbvbe

’ ½jy np̄ğ aşdş, oğe GiCkbs c kbğy exğ, ekbe ḡnoğ, 1 dñ bğ  
GiƏGGy Gy şoCk?

Kdiş t Cksy 1kr jt iCkbaşd bvbe

’ T Cksy, y k̄bğk Gjil t br, y k̄ cñge oğ cnoğd, Ör üğvEğ  
aGpy Gdbşk, y k̄ üğvd gy exğ .

Kdiş t Cksy bvbe

’ L k̄goi dbñ

Aşd bvbe

’ ÇeÖi d cdiğkiğny ḡk, ekCky GdöCk. ½iiGpGGÖviğdğ  
iezbg hi p̄-p̄ JnCbGn Ekbe1 dñ Öi. Kdiş t Cksy t vjezenigkbl̄k  
ol knGbvbē

’ ½jaşd, y ğ oğgCdışiš Ögḡ Övn̄ , lkiGn̄ v̄k̄ Ök̄ pekī Ö  
buCk̄ aGn̄ıCn̄ıskG Jn̄ıxbşn̄, Gy y G 1, t̄ī Öf̄şkşk buCkşkG  
Jn̄ıxbşn̄ G L̄be ze, aşd ÖgḡiGe GsÖÖk̄ buCkiGn̄Göpkī Önbr̄,  
t̄ī Öf̄şkşk buCkşkbCk ÖGkaG ; m̄m̄ıdışišQ h̄eGdekk aşdş Gy Gy G  
vb̄, Ör k̄ üf z̄ GÖvn̄ vpy ḡekÖ Ögḡ buCkGğ̄ vne aGp̄bs. ½k̄Ca  
½bşcd̄ḡ buCk̄ Gf̄Öi d̄ exekb̄gebe KCdiş t Cksy aşnt ekÖvi aşdiG  
Gy Gy Gəb̄k̄ c̄nbuze, Ön buCk̄ Gf̄şabs. Z̄k̄ad exGn̄gvbe Ge ȳ ek  
buCkbs. KCdiş t Cksy ünīk̄ḡ bvbe

’ AşdiGn̄ oed br nr k̄ ÖrbG y ğ vbey cny 1 zey ben ze  
y k̄ey ȳ ney en̄gb vbeÖGÖvn̄ vben!

Y ek Ön̄ kGd̄ eiḡ d̄lakbuCkGyp̄be cnḡ 1 h̄ kGbvb̄e

’ L̄k̄, Öiy en̄ḡ aşdiGn̄ Gy Gy vb̄, GÖvn̄ vpy ḡ, z̄f̄ḡ  
f̄st y Ga 1 iy Gd̄?

½bşcd̄ḡ ÖGkşkş aGbsnb̄s. ACn̄xsoşkbGz̄ş y gyj̄gl̄ jr̄, xr̄t  
Ööt şxiş, k̄k̄ḡünīḡk̄ t xGn̄ c̄d̄ḡ c̄n̄Öbezod̄be Aşn̄şa oğiḡvbe

’ T Cksy , y ğ aġ̄Öy , y k̄ey buCksy şk beCn̄ıskGüf k̄Ör n̄  
y GÖGn̄ Ögy k̄ḡb̄t Öb̄Gn̄ısa vb̄k̄ 1 iy GÖ ¾GxiG Ör oGp̄  
ÖGxiG Gy .

Aşd bvbe

’ Tv̄j̄, Ör kr kiGÖGkşkş ar m̄Gn̄GÖiy ḡok̄, oğebGn̄Gf̄ğ̄ben̄ .

L̄k̄ bvbe

’ Y k̄p̄len̄y , t Cksy .

Aşd bvbe

’ Cd̄igeke l̄br nCn̄Gy .

½bşcd̄ḡ GÖGk̄Gbaik̄be

’ Üzy oğekben̄ k̄ḡop̄oğ̄ Ör j̄n̄

Aşd bvbe

’ Ekīḡiesey e aÖr i vpoğ̄ buCn̄ıskş ÖGxiG Gy .

L̄k̄ bvbe

’ ¾r̄j̄n̄

Aşd bvbe

’ Bv cny , y k̄e GmoCk?

Bv j̄l̄ oī db̄l̄ ½b̄sc̄ d̄ḡf̄ Gb̄s̄, i d̄k̄l̄up̄n̄be ¾en̄ Gd̄ sezen̄ Öoge  
p̄m̄n̄m̄ ÖÖÖ Övr̄be

’ T̄ C̄k̄ş̄ , ȳ k̄ zeȳ ȳ zē ōgē ḠḠȳ . Ȳ k̄ Ȫn̄ āğ̄ Ȫzeȳ ōğ̄d̄  
Ḡb̄Ḡȳ Ḡȳ , ǖf̄ k̄ȳ J̄t̄ br̄ , ȳ k̄ ōgē kv̄ḠḠȪīȳ .

Aşd̄ bv̄be

’ ½b̄sc̄ d̄ḡ ōğ̄ n̄Ḡd̄ş̄ l̄ ī , ȳ ex̄ ȳ k̄ȳ Ȫj̄k̄rȳ Ḡ  
½b̄sc̄ d̄ḡ Ȫn̄z̄ī kib̄l̄ ȳ ek̄ z̄ī k̄īȳḠd̄ş̄ l̄ ir̄ Q̄ K̄d̄līş̄ t̄ C̄k̄ş̄ īḠē  
m̄j̄ C̄k̄ v̄bē K̄d̄līş̄ t̄ C̄k̄ş̄ bv̄be

’ ½b̄sc̄ d̄ḡ ȳ k̄ē Ȫr̄ n̄C̄b̄Ḡēdīğ̄ ōğ̄ek̄ ǖf̄ Ȫn̄ex̄b̄ḡēx̄ek̄ J̄t̄ br̄ .

HaḠ-eȳ C̄k̄ v̄bēQ̄ Ȫn̄-Ȫn̄ek̄ḡz̄ī k̄ī Ȫv̄r̄bēīḡ K̄d̄līş̄ t̄ C̄k̄ş̄  
buC̄kb̄C̄k̄ f̄ş̄ ş̄Ȫj̄ k̄īb̄ē āş̄dīḠn̄Ḡp̄ş̄ b̄ī k̄Ǖl̄ k̄īḠb̄v̄be

’ Aş̄dīḠn̄ Ḡȳ C̄k̄ ȫnīl̄ȳ ex̄ȳ Ȫr̄ Ȫḡēb̄ḡȳ k̄ Ḡȳ Ḡ ēb̄ḡ  
Ȫīȳ ȳ , āḠb̄ş̄ , āḠōş̄ ȪḠāḠēt̄ p̄Ḡ

L̄n̄C̄b̄C̄k̄ Ȫk̄ āş̄dīḠn̄ āḠb̄ş̄Ȫȳ d̄ j̄n̄ek̄ḡv̄bē K̄d̄līş̄ t̄ C̄k̄ş̄ 1  
ōer̄b̄Ḡş̄ J̄k̄ş̄Ḡf̄C̄n̄Ȫb̄v̄be

’ ½īḠȪ nr̄ ir̄ ēp̄ Ȫn̄z̄k̄z̄C̄k̄f̄ş̄ f̄C̄n̄

Aşd̄ v̄bēȪ Ȫn̄z̄k̄z̄C̄k̄f̄ş̄ f̄C̄n̄b̄ş̄.

K̄d̄līş̄ t̄ C̄k̄ş̄ bv̄be

’ Z̄k̄z̄C̄k̄f̄ş̄ , Ȫr̄ n̄C̄b̄C̄k̄ ḠīȪf̄ş̄k̄ş̄ buC̄k̄ş̄ḠīḠȳ Ḡpȳ Ḡş̄ōC̄k̄.  
Bv̄ c̄n̄j̄ kv̄f̄ḡk̄Ḡȳ s̄ ḠȪīğ̄?

Z̄k̄z̄C̄k̄f̄ş̄ bv̄be

’ T̄ C̄k̄ş̄ Ḡn̄ex̄bē , ȪḠ ş̄n̄āj̄ ȳk̄ḡ

K̄d̄līş̄ t̄ C̄k̄ş̄ bv̄be

’ Āj̄ ȳē ōğ̄ ēōğ̄b̄l̄ Ȫn̄ Ḡl̄ b̄Ḡn̄pā , p̄ p̄ ēk̄b̄b̄l̄ Ȫv̄n̄eȳ .

K̄d̄līş̄ t̄ C̄k̄ş̄ 1 kr̄ k̄ Ȫk̄ḡ Ȫn̄ kv̄f̄ḡāş̄dī 1 kir̄ ā al̄ þ̄r̄ .

Z̄ḡz̄C̄k̄f̄ş̄ bv̄be

’ T̄ C̄k̄ş̄ , Ȫn̄ ȳp̄j̄Ḡȳ Ḡp̄n̄Ḡȳ .

K̄d̄līş̄ t̄ C̄k̄ş̄ bv̄be

’ T̄v̄j̄ , v̄bē

Z̄k̄z̄C̄k̄f̄ş̄ bv̄be

’ P̄l̄ m̄C̄k̄ş̄b̄Ḡş̄C̄k̄ 1 iōḠ f̄ī k̄b̄ḡ Ȫf̄ş̄k̄ş̄ buC̄k̄ş̄Ḡf̄ş̄ ḠḠȳ .

K̄d̄līş̄ t̄ C̄k̄ş̄ bv̄be

’ Pl mGökş Ör aşdi Gy k bGökşC Gy , oğ exekböl i.

ZGzGkfş fi kik pGy Gy şkbG GiÖçşkş bGökşG fGöbş  
½t xGy upubeze, ½bşcdğenbuyn pñkçen, y bÿnek GpşkbCk cñfie-  
nr mgen ll-i dkgvbe hÖr kG iGÖig Pvd bGökş ÖGÖl zlkÖr  
zlkGkdg jpmkbgÖn bge ibuze, bd Gökş GpşkbCk jn GñGkbş Òg  
Ön kşG Gy gkbzikamvG libr. ½bşcdği d-i dkgvbe h½iiGj  
oğ oG iG or G Gy s vxqy exbey , fi i G Gy s vxebÖcny y exbey ,  
bviÖ eopje aGmşbCk fş şÖaCfG zGzCk bvbe

’ Jndkbk pñkçy g

½bşcdğ Ön zlkG şoşisÖbGkbş Òkç noğt xsbş, Ör br JkGa-  
iGñş kkp Gy Góş zey e Öja ÓrnCk, ovÖkekbbk cdiğe GşxsÖJkCk  
KGdiş t Cksy , JkşkbGbGÖn aşd. KGdiş t Cksy bvbe

’ Ü½bşcdğ kvk? ½kGn oğek pge l hCk bl hÖG y kkey pge  
bgaşd bl hÖ ½pGn Jt xs bviÖze, Góikşk vnzg bexœel iy Gl.

½bşcdğ KGdiş t Cksy Ör y dkÖGiGeopjeziğe Òt pbGÖviç-  
narbiy

KGdiş t Cksy bvbe

’ ½bşcdğ oğ bGnş y G pl j bGı dñ vbñ .

¾r kbGn Öviçny gkbgl ior kiGn oedgzey bñk bvje Xy e  
çüb bvjiç Ön Ö j Gñnfdbk. Xy e çüb ÜlbeopCkbG Üjk Öjk  
DGkÖGkşkbGÖn aşdskGy i üy gñr nr iy r xbr. llGkiş libr hkbCk  
Öterbe ze, aşd lkG vpy g. Lbr n ze, sezenigbe ze, GiÖçşkş  
xgbeké kjk ÖGfşkG lir nG l ior k, GşÖGnGy GşGy . T vje oi d-  
oi Üpbg ol knGüÖçşGbybe

’ Üçfş, ½bşcdğ y kgoçp

Üçfş pñkçvbe

’ Xy e oğekiçbl opGy , Gy y GÖviçdGnGçpsy şd J t br Gş  
½bşcdğ y kkey ÖGGy bs.

¾r oi Üpbg aGmşkş bGşkbCk vxebñk ½bşcdğ nñkbgGfşkG  
oChl i bvbe Xy eke ikpçge Hçge erbe LkiGnG oG Gy Óvnbe Xy e  
½bşcdğ cñmÖ GiÖçşkş zGzGfşbe

’ Zex, Ör kr vpy gñk - çÖkbk Ön zoşaşdı fş GñÖ gGçg

vþe Öt G, oÖGiseiCk þkbȝemkȝek ðkškGc kbȝoȝ, bGþoiG  
bGexek j t br. Exþe oem ðgbȝ 1 ðkG1 ioG 1 kbG1 dkuÖr bkyðbG  
üoÖviȝ g

Xy e Çib gÖ i d pëGnubgl ibr . Og bëg jikgÖ j iGbukbgz GnekkÖkskGbvbe

' L seičk pəkbəñkge očkbsa Ḫvn̥, l kr bGħiżżepp Önpq zey e  
bejjf Għadid.

Lınbık şe nekşekek JıksıG Ön Öğkiş gókbşa al þır nbr  
l kr k JıksıG Öþvbe

Mükfe olğek ſıkış GÖn 1 lk ę, 1 kr Ö očkbş GoG Gočk, Għiż-  
bik, bGaşši i ġočk, oħračk ęgħi, G, Ö bGoġek ġia aš-  
bvj Ö Xx e ġiub 1 kr k ękk għon 1 ħarxa qas-dha p zbu Mükfe a-ħdsiż ċen  
zey e ġidże Ö d u kif st Għiex Goġi t xebihs Əħbar nr Ö Xx e ġiub k  
a Għixx oħek Għiex ęgħi.

*½nGbCk t vje zvfy exbe, ½bṣcdg p̄l̄gGθvn̄gÖGkiGy sxbs ze, ḠθGs l kr ogibe?*

’ ½bşcdğ ÖGdGñşk pækkbğmkgé ÞGn, lkbG y ğey  
ÖGx GaiGnsy ÞGn wplkr G ğen

$\frac{1}{2}$ bş dğ t öğbğ t öğood ÖnÖGKGJ iiCkbş mkgerek JkşkG m-  
kğe eogviğidşn Ödğebğj exe ar ny r xbr.  $\frac{1}{2}$ bş dğ gÖ oGGy viğe Ög  
hyhe

,  $\frac{1}{2}k_{\text{F}}$  sk ÖG<sub>k</sub> GaiGns flik čv exč .

## Mægfebybe

' Lhi, bñl oCkbşabGbs cpa Ol knGedý cny n1 oCkbşk zklbgt şnbGiy st iGn ÞGn 1 kiGñs bGjsh1 nGbCk Þvn y kg ½bşcdg oCkbşk bñk zey e nekfe oCkbşk viğer nbr ze oCkbşa 1 d-1 dlkg ÖGckbs Þy ek bgeağbgoGhCk Cdsn1 ibr. ½bşcdgj xvjgk 1 ibr. ¾abeze Ör üjgx eçübr kbr. ½y y GGsşa jekbk kggbe Ockbsk bñjGbsiGn Þy iGnGk 1 ibr iGn OckbsabGkş jne, Ön bğcd jne ÞGn ebe L, cd jnekbk Öt bs, enbuze, KGdis t Cksy eiek aGnşokbCk zvfenig zişenkebg eogKGdis t Cksy şk gbekek cng ½bşcdg Cdsks 1 kşj jnekbk pr pr Öcñz kd t rzi nbr :

$\frac{1}{2}b\ddot{s}c d\ddot{g}$

RdGä jniębłk ḡy ex̄ ,  
ÜG vj̄gKGdiş Ğn̄sy .  
Jnr ir Öj nhk l iy r xbr y ,  
ÜG vj̄gKGdiş Ğn̄sy .

KGdiş t Gksy enbuzę Ör og  $\frac{1}{2}b\ddot{s}c d\ddot{g}$ kbe ſiGcd ġberbeze  
 $\frac{1}{2}b\ddot{s}c d\ddot{g}$ kq̄l , ze ÖGn̄Gf̄t Ck bv̄i. Lkr pGny QÖGbş l kr k  
q̄GÖskbG

KGdiş t Gksy :

RdGä jniębłk ḡy ełk ,  
Qpy ġcdḡ Ğn̄sy , vpy ġ  
Jnr ir Öj nhk l i y r oCk,  
Qpy ġcdḡ Ğn̄sy , vpy ġ

$\frac{1}{2}ib\ddot{s} \frac{1}{2}b\ddot{s}c d\ddot{g}$

$\frac{1}{2}psy$ -Qpy Qpiy şxGy ,  
Bən̄ofQpiy şxGy ,  
Xy e ÇübGoQpiy şxGy ,  
ÜG vj̄gKGdiş Ğn̄sy .

$\frac{1}{2}ib\ddot{s}$  KGdiş t Gksy :

İly bğbey ej dGhGy ,  
Qbenołk , anÖgđy ,  
Ogoed y k kvf ḡbi dđy ,  
Qpy ġcdḡ Ğn̄sy , vpy ġ

$\frac{1}{2}$ ibş KGdiş t Çkşy :

$\frac{3}{4}$ Gşy GEr ny uxGy fGy G  
Y ğey pgoeney gaGy G  
Oğğovney aşdşı Gy G  
Çpy ğ $\frac{1}{2}$ bşcdğey , vpy ğ

$\frac{1}{2}$ ibş  $\frac{1}{2}$ bşcdğ

Bğbe-aş e cmy ný ,  
y nÖGxGjpeny exý ,  
 $\frac{1}{2}$ oiGk aGibGk epny exý ,  
ÜG vjgKGdiş Jnşy .

Exe Öviğnl Xy e Çüib oGnökGbvbç  
' Bğke y i üy fğek. Ghe ÖG oGk i dkbğ zu.  
OGnök bvbc  
'  $\frac{1}{2}$ j Xy e, y k, bğkek ÖrkBk Gpşa jnexe jt br ze, ony ,  
çopy enk jkluÖr nCbCçal j nGy jnğ  
Xy e Çüib lkr k eÖkğböñ Cd mr i ÖGobs.  $\frac{1}{2}$ y y GoGnökşk  
fGne zğay exbe ze, kvjğek, Gpşa ÖGxaGfGnbg t ebe

$\frac{1}{2}$ ibş  $\frac{1}{2}$ bşcdğ

Y g yğek zkbgzkbg  
Al iiGnşk Ö jk y GZkbg  
Y ğe GmGşniGn Ükbg-  
ÜG vjgKGdiş Jnşy .

KGdiş t Çkşy :

Cdy aGbs bChG aGnbG  
 CfefḡbḡǖG kGnbG  
 Y ğe al j ÖkpadGnbG  
 Gpy ğ½bşc dğey , vpy ğ

KGdiş t Çkşy ÖviğÖt bs og vblz zGnəckbGk ğn ¾r zGnəck  
 Gng ½bşc dğGnG ½ibş cñg oGnəckGkfvbe

KGdiş t Çkşy :

F ğ ek bı kok, sñz, oğek,  
 ¾r ğ Çnşk oğebe  
 Üf y nÖk j t y r x oğek,  
 ¾r ğ Çnşk oğebe  
 OG iG zGnəckş bGkoşk,  
 G e GkiGn1 Çkoşk,  
 OGnəck, cny vƏk Çkoşk,  
 ¾r ğ Çnşk oğebe

OG iG al jzGnəckş br nor k,  
 Bğy Ö kr kr Ör nor k,  
 Xy e Çüib, OGck 1 iok,  
 ¾r ğ Çnşk oğebe

O d pGy Gy G jybe KGdiş t Çkşy GngGng aGy GabG  
 oGnəck cdbğ qbe pGyÖ y ğdeiḡGibş. Xy e Çüib Öki j ÖGnşks ş eḡ  
 j ÖÜkbğ iGbñbuç et vje vpy ex, Xy e Çüib oGkbsk Çlşkş CfbsñÖ  
 ½bşc dğ ÖGnG fşt Gipş. ½bşc dğ ÖviğÖt bs ze, or j k ülkbḡben  
 ½bşc dğ bvbe

' Zey be y ğe Ör pioey góGck?  
 Xy e Çüib enj̄ jyj̄ Öbvbe

' Lhi, keňioey 1 ir n, y ğ oğel hir hçemy ny . Oğek ChşkG zGy GşkG tgiCa Õygəbkḡl aħħ Għsa 1 iy r xGy ze, oge nG Öi- y ħey GiθGoq Goq. Oggħib c'dje Gy sxGy ēgħiex Əgn-bi Əġġy e bğ- oğek ChşkGz vfeny . Y ġey 1 i Əvbk Ət̄ psy bṣ , al jÖr Əgn-bi Əġ- oğek zey e Ənnejha lk-Għoġi.

L, X<sup>g</sup> e Çübr k ügækbl<sup>g</sup> üf k<sup>g</sup>CkiGy G<sup>g</sup>s. h<sup>g</sup>kb<sup>g</sup>KGdiŞGl iCk  
y g<sup>g</sup>ö<sup>g</sup>pk<sup>g</sup>GkoGbG al nt r or kbCk üf k<sup>g</sup>bvy ğe F G<sup>g</sup>ed aG<sup>g</sup>sÖl kG  
nGdsişa viğe Ý<sup>g</sup>y ekk<sup>g</sup>bGisikks Öüberbe

Xy e Çüb bñgypxbe Õg nCbCk i d bl opr k Ük Ök vëkëbe  
T vje y gke t sñb vjhe ÕgÖn kvf gk al kG aG CkbCk ol knG  
bl opr kGbybe

’ ded bl op aşdşk DGkÖG a t CKşy ş ÖG l hr y G Gy Ga  
eçipşy , ol dki kğen? L , ½bşç dğe ef g e f Çşbs. Ü y ş l hKşk c dğ eikşij  
nCk aGbs.

B1 or bvbe

, AGbGk ex oGÖe 1 duÖig al jaṣd bvoek.

Oę k CkCos a sdskGy ḡęge Cfbs.

Asd bvbe

’ Lhks cny ḡy , ol d bvj Öiy ḡy .

Lbr nze, G xG fG aṣds n̄ḡ eīḡ/bṣc d̄k ovj̄f̄ st bṣk ÖG  
ckb̄ḡeīḡ ½bṣc d̄k cñk aṣdiGn y ḡḡ aGbsiGn

Aşd eog ½bşc dğe cṅk zey e Öen zı kibk y ek zı ku  
iğGea libr. Üvk Öja şdşkGjybbe k, jybbe eğl jər nr ibr Öen kvf ḡ  
ol knGl kiGñş Gñş bğp̄ej iGoGbşGn Xy eçüb GñşGnGbl j kG t ğ  
iğƏvnÖ Gñş J ibCk vne aGnGbs. Diğe eogkğy eğy ekÖəlğy j i  
GbşGn Or j k duig Önağgğy ex, Xy eçüb Ö oy GñşJ t iGbş Əlğy kG  
bybe

' ¾l oy Gk, Ön kſe or G Gy G flik y kgbk kgaþg nr i  
GcmGk?

¾ ov Ck bybe

' Zex e viðgxyjl iGny s?

Xw e ūib e Ökbk Ön zəgGökfs. oG pG asdsibCk fst GnsÖ

zələk Chşş GşÖ Ö oy CkGc opbe Öbvbe

’ ¾r kr k Gy şos ekbe ołek l iCh

¾l oy Ck aşdışış cnğ zey e, ekoGs, y nÖg, ÖbCks, ey Cks  
r kr pbr ÖgnCdş l ibr. Xy e Çüib l hCkş kexCk Övnbe Ög l nCbCk  
fğabez kGnG

Ce or j k dñybenbe, Örbk Ö oy Ck ½bşc dñe oğibe Öbvbe

’ LhCk, G Ö Övbnge, vk GxG Övx-Gps ÖvbnÖr or bCk  
aCdCkiGnGp z, t Cix vbañ .

½bşc dñe miimbl GxG vkeÖ Ön Övbnör gney bvgbgÖt bs  
ze, eze kş ÖÖl oy Ck l kr k gkgbı jn Öy n vberiğ ze, ğeke Ör nG  
ar imbCk. ½bşc dñe ÖvigoGt bs, Ck xerkbe gk Ör nG oG bğ Gaña  
l iÇa cpmÖcnğ Ö oy CkGkþvbe, kvþvbe

½bşc dñe

¾GşkGbı jibj , GÖl oy Ck ÖGş,

Pr pal ir y bCk al jy Gbny bğ

Cdy bğ C şpy Govi zey e Gş,

Pr pal ir y bCk, al jy Gbny bğ

Xy e Çüib bvbe

’ ¾G y Gk, GÖGşşkGbı j gğekg

½bşc dñe Öt bs ze, dñy gğbenkbe, Gbs cnğ bGikþvbe

BGÖGşkGy r kGy r kG aGsy ÖGn,

Y g GçekGy , kGy r or y ÖGn, Gsy ÖGn,

Cdu ibGÖn eopgië Gsy ÖGn,

Pr pal ir y bCk al jy Gbny bğ

½bşc dñe bvbe

’ VjekoGosdiGn, al j k üf l iy Gog oí dy k fikuÖgbekebvje .

½ibş cnğ ½bşc dñe bGikþvbe

$\frac{1}{2}$ pGy kGḡębe, CkGy Ckbs,  
 AGnbGx bębe ny e bCkbs,  
 $\frac{1}{2}$ bęc dęy, ęy ęe ęt iCbs,  
 Pr pęy bę, al jy Gbny bęG

O d CıskbCk fst y GjG $\frac{1}{2}$ bęc dęk ęear inbCk diÖönÖGx ep  
 be or G $\frac{3}{4}$ r bę bęasdsi ęaa pękbę ędşn1 ibr.  $\frac{1}{2}$ bęc dęc GsÖ Cısk  
 kGbd ęmÖ fst Gpbş oGüg ( $\frac{3}{4}$ Gs) pr pbr k Gp bęG ÖGşa Öiy ęgbę  
 t Gea Öię)  $\frac{1}{2}$ bęc dę1 dękbęvjebe oGük Öen pękbę dCky şxbş.  $\frac{1}{2}$ i  
 t ęye  $\frac{1}{2}$ iş fl ÖCkCk.  $\frac{1}{2}$ iş fl ÖCk onkubęd zękskbG l pGnsbş.  
 $\frac{3}{4}$ G bs ze, onki Öen pę ÖGÇGüzbuPvd epęhpr pÖvięe Epę epbe  
 1 dubę pęsö jCkbş. CnbwGibę Öenkş r dCkşÖ 1 d-1 dękbęvbe, ęek  
 Ör y ębę al jk pr py Ca epęn, GjEr nbr ębęvbe

’  $\frac{1}{2}$ ęGülij zey olę, 1 or jk aşnCkGr dCky şoCk. Y ęey y G  
 işy pr pęge, olę 1 ięk ęn olę ę pr pr Ö Jt xs bvę Ög zvfek  
 fGpCkbG fl ÖCkş fl y ękG onkş Br n l nCkCk nęb 1 i ęey olę  
 bę ę ex!

$\frac{1}{2}$ bęc dęj t r bCk bez Gjbs ęÖökşkş upkbgf l y Gjoi ęky ex  
 Öen fl ÖCkş cnbu ęjy kec ęy pr Öbr Gvięe

’ Xan ęGj y ę oCky !

F1 ÖCk bvbe

’ ęGj xan, olę 1 ięk ękbę Öen al j kbCk, zvfek ę pr poCphy ,  
 olę Öngf l y Gjor nÖCk vbębey .

$\frac{1}{2}$ bęc dę Öen Cd 1 dę ęGj GsÖ bvbe

’ F1 ÖCk aGnbGx, y ę kę hr Gy , kębę ę Y ę Öen ę ęgebey ,  
 ę e or Gaşa 1 ibr , y ęe eGö ÖGşa CıskGGsÖ Ör oGükvębę ,  
 Öiy ęey .

F1 ÖCk Öt bs ze, fl t c dęl ękbs. Bl hrbCk bG Ör aGüie ę  
 1 hnir a, ęiez JnGy şn 1 br nze, fl ÖCk bvbe

’  $\frac{3}{4}$ ę y ębę kęba ę Ön?

$\frac{1}{2}$ bęc dę bvbe

’ Üf Önbay j t br , ÇkÇa y ke aGnbGxiŞGcp Y k bögökig  
al j k l pGnGy EögökibGixa vbxy .

½iş f1 ÖGk nCdş 1ibr . Ük ½bşcdğ aŷ ie y GisiGn 1trGn  
f1 ÖGk aGnbGxksz z1 Önibgbe Lkr k keŷ aŷ ie 1trbrhkr  
ol nr xCkbG ½bşcdğ Ön Ökgeigo dubxbe ¾r kiGn Ön kvf gÖt p  
bl opir a, aGnbGixa vbeÖ Önjrbgal j k l pGny GabGl ior kiGn, oedg  
zey bkg bvje , Xy e ÇübbCk. ½bşcdğ or Gbñk zey e Xy e Çüib Ön  
Öjaşxaşxa oGbs, ḡ dke oG iGbs, 1 aŷ fCn Önvīzeze, iGmcG  
n̄bGkbş, 1 ibu i y bkg aGbs. DGkÖht Cksy ş 1kr k ÇkskGgn̄  
beig DGkÖht Cksy ggGçş cdjçenbüsik ḡ xvje ḡek vj̄e. ½y y G  
½bşcdğ or Gbñk ḡke 1 1d cdige eige ny ḡ exbe. Lbr n ze, aGbs  
Xy e Çüibr k et pGnskbG ¾r ggGçpCk Ön spzvfy ex Xy e Çüibr k  
sezne pGy Gy bğxbe DGkÖht Cksy iGvEky ḡ seznekfıbu DGkÖht  
t Cksy exek kgnibḡ ibr hkr ÖGxGbxbu Xy e ÇübbCk aşt k̄ y 1 üp  
eopje ze, ½bşcdğ aşt ş fş oşk. Ol knG ḡj t bvxy . Oedzey bkg  
bvje , KGdiş t Cksy bGk. ggGçş 1 jky ḡ fik 1 gḡoGkbşa bulgök  
mkfbḡ ÖkiCbs. KGdiş t Cksy mkfgekepr pbr nr Övökgn̄be Lkr  
1 aŷ b1 þuze G şnbGl y ḡje Öl kr k G Gbs. ggGçş 1ibr h zey e  
1 kGcfbş. KGdiş t Cksy şk GbGy iGş 1 jkbeig ze, Xy e Çüib Ön G  
aGbÇea. ¾en k̄ t gḡ 1ibr ze, Xy e Çüib ḡÖ lkföÖnasd GsÖ ¾r  
t gḡe vxebk̄ KGdiş t Cksy Önk̄ DGkÖht Cksy şk ÇkskGḡÖl kr kiG  
ḡ oí Üḡ 1ibr . DGkÖht Cksy ÖkskG ḡḡ ađGea ḡge 1ibr h zey e  
KGdiş t Cksy Goi jje. L, bCksxbşa G ½bşcdğ Gbşks fgebe Öḡ  
b1 kÖ KGdiş t Cksy şk dk̄gÖt CkbGl kr k ngekek nGd Gços zey e  
bğxbğke cmbu DGkÖht Cksy 1 kbGk Ör kr k oḡke oy 1 nr xCkbG  
KGdiş t Cksy 1 dkul jngal j GbCk 1 kGbea aŷgar iGa Coşbş. L jng  
ex ḡbe ze, KGdiş t Cksy pÖḡnÖiy ḡÖ ½bşcdğ 1kr k Gñş 1ibr -  
hkr Ök pgeiGçş eḡ DGkÖht Cksy GbCksxbş. Ljbr ze 1 kbḡ ḡezoe  
Öş zey e 1 ir Q kbḡepīe 1 ir nbr . ¾r kiGn Ör nbGaGy GabG G  
t gḡe ½bşcdğ. ½bşcdğ 1 ÖGk Önk̄ r GÖn bGk ÖkskbGal j k  
1 pGnsrbşin ½bşcdğ enuze, Ön xḡen k̄ lkuf 1 ÖGkGpr pr Öbvbe  
’ AGrbGk, odk̄ ḡfi Ökb oí d ḡÖ ḡḡ y k̄ḡcœÖ Övnök̄.

*½iş f1 ÖGk bvbe  
’ ¾r j n aGbGk, zCoŞök l ibr hkbGk.*

*½ibş ½bşcdğ*

*Çksy fl ÖGk, cdy fl ÖGk,  
L cṅkğ kğxğe?  
Oğgar nÖGk ı dy , fl ÖGk,  
L cṅkğ kğxğe?*

*½ibş fl ÖGk:*

*Çksy aGbGk, cdy aGbGk,  
L cṅkğ yğ xğe.  
Oğgar nÖGk ı dy , aGbGk,  
L cṅkğ yğ xğe.*

*½bşcdğ*

*Gğbłğ fşt Gñ Çksy şd,  
BGy Gñ bGñ ny Gd aGksy şd,*

*Zey be oedek ol ipGksksd?  
L cṅkğ kğxğe?*

*½ibş F1 ÖGk:*

*Gğbłğ fşt y şÖÇksy şd,  
BGy GbGk Þñ n aGksy şd,  
½oiGk xGis ol ipGksy şd,  
L cṅkğ yğ xğe.*

*½oiGk xGİGbşkş vxebk ½bşcdg pGÖGmğ vbe. F1 Ök ęGm  
bu buze, zGk bvy ęey. ½oiGk xGk aGbGsY Gkgnmiej zvf eÖze  
Gbşkş vxebk zey enę vbe. Tvje ÖG pGk ol knG ½bşcdg1 dkg vbe Ö  
Gbş cny kgbvbe*

*Oğgar nÖök lir y pGns  
Y ęGey e Öpn Öns,  
½bşcdgk t eiCozGns  
L cny kgbvbe?*

*½ibş f1 Ök:*

*Y ęey Gbsy ½is f1 Ök,  
KöÖpGksnGy , kgbg Gk,  
¾r oi dy ębl hr ekGk,  
L cny ęk xie.*

*O d pG Gy jpbé, ½is f1 Ök bvbe  
' AGnbGk, Ör kgbGpş, l iy G xę ęog. L xGk oğgÖn  
miej-dGbs zvf eÖ ½kb l ior k Ör al jkr k ar nÖkişkG 1 kr Ö  
Ögje f1 y Ghar nÖök vjy . Y ęgbgbje f1 Ök bvjię oğ bulkuwi jg  
½bşcdg Ön oi d bvy ęk, t Gx viğe ze, 1 kr xędy ękbgoek.  
F1 Ök nGdş l ir Öl kG1 k ęk z1 z al j k Övn Öbvbe  
' ¾r al j kiGns GmGnGnGk 1 xęk zęGnskbGÖn oGiCat GkG  
Ön, 1 nCbGaçoÖ Kgen Gbiş Ön açoÖ Ön, Ön al j kiGns 1 kG  
açy ęke 1 duÖien nr ir G, en xęk kżvsekbe, G, t ęjy ½y y Gęgbg  
f1 t ir pki, zGd G y ęey fk. Mmnl or y iGm ar npGnsÖ llk bğ  
G xGy GaGspgze, Ör xęk GbGy iGnskGvp Ön] t br.*

*½bşcdg GsÖ al j kiGns xęj iiGkbş. Ol nGf ol nCa ęÖ  
oGiCat GkGks pGmbş. AçoÖ Kgeniğc mÖ al j kiGns 1 kG Övbe Ö  
bvbe*

*½is f1 Ök bvbe ze, Gaa-müÖs 1 duÖien AçoÖ al j kiGns*

Gaaşş ƏvnəÖ 1 kr J iG oGkbG Xy e Çüib aşığ Ör kiGnş enbuÖg  
½bşcdg ÇnşÖvbş zey e1 dñləvne a góÖsk JkşkGəbvbbe

’ AgoÖk okgopşejk a bğg aşdşi Əvný , ý k 1 hCkş bl hCÖ gk  
al j k pckgacp ÖoGnGk, J t oG1 dñlbğ zu.

AgoÖaşdşi Çbşş vxebğbgbÖG a bğ ex 1 zd zey e ÖGkiCbş  
ÇlşkbCk or G y GbÖXy e Çüibr Gt Çk vþe Xy e Çüib GbGkCk  
zey e xCnbeke pvd 1 hCkş bGşkGekbgbbe Öbvbbe ze bvkg Gb  
bvjn Ön y kge cnoñ 1 kGoi dñ ƏGn F1 t zvfý hgeze xCnb ½bşc-  
dje pCm ÖagóÖsk JkşkGaGnbş. AgoÖbvbbe

’ ½j1 hCk, Jbşy bCk fş y şxbş, oğ oGp Öngözgy kgl k Övx  
z1 z üDck gñ Y kge ÖÖiGdsy bs, cdiş .

AgoÖÖkr bvbe Æj kiGn ÇnşibşGn ½bşcdg1 nCbCk Çnşik  
zey e1 dñləÖnÖG Ön nGnGn Æj Ön Cd j kbCk J iy ÇbCk pCmÖ 1 dñlə  
a gkçÖskhaaG al j Q al ip hkg Ön a bğg bşpg zepÖ GşQ 1 dñl  
bğex ÇbiCkbsbş ÆfGckG bvjnbe ze y k ÖG ssGy , zey ek kğ  
qñÖög1 kr k jnke Örieny Æbvbñ . ¾viÖvig GpşkbCk ol nGaiGbs  
ze Xy e Çüibr k vde Çikoşbş: LkGkexCk Əvnbeiğ ze ÖG 1 cñlk  
ÖkCbs. L, ý ek ÖkGgdu pr pr Öebğvbgbvjnbe

’ ½j üDckş qk, Gaşdşis, m ir qk, y k ÖG ssGy , ý xvþk  
t ÖpGnGy . Zey e oG iGÖbvjnbe

’ Bğex ÖÖG y kge vðey bğ f1 t ir m ir y 1 hnİksÖ ¾en  
y kge fk 1 zepÖÖGÖG .

½bşcdg zepGbsş Ön Cd ƏGnGaiGÖbvjnbe

’ RdGn Öks1 k kgnr ir k jne fş Gn ¾en bvjnbe, h½hbgex,  
y kge y Gsy s p Æbğ GnGnÖGn, Ön y kge fk bğ ÖG Æ ¾ar  
y ekÖGnGx y e Çüibr k iGmaGnşokşk ÇlşkbGjykÖn Cd ogikbe

’ Y k ÖG ssGy , Gy Gş qk, Gmr ir qk.

½hsk aGnşbCk efje pr pr Öjkfbgoikbe

’ ½j GbGy s p k, GbGy s or Gbñk, y k bğ Öexy , ÖG ssGy ,  
Ör j nr k, ÖG bşnşk.

¾ar og DkÖht Çkşy sk ar iGkG jpxbe ¾ar bğ bğKGdis  
t Çkşy bGl kr kiGñ or Ügbe DkÖht Çkşy bvbe

’ KGdiş t Çkşy , 1 zey be, cнg, kgbvјn, Ön 1 ÖG ssks Ör nG  
ogiğng kgbvјn

KGdiş t Çkşy aGmGfş şÖbğExe ogiğe

’ ½bğEx, ege Ör j n, gÖdey fkl Ön zepÖG.

½bşcdğ ege enkbğDGkÖG a t Çkşy iG KGdiş t Çkşy s Ön jnbğ  
enkbğng pÖGky Cbs, cdiğe GxGbs. Y nziy nzi ÖGt Ck t Çkşy iGn  
bvbe

’ ½bğEx, olğkđl ibr ze, ÖviggfğeÖ zı zo i pbkl.

½bşcdğ i dklul jnğal j Cbs. CdGş ÖG bs ze, KGdiş t Çkşy  
diy -diy Chşn ½bşcdğ bvbe

’ T Çkşy , keğChşnöCk?

KGdiş t Çkşy bvbe

’ BğEx ÖGÖG olğek cdiğek y key ½bşcdğey ek cdiğekđl t -  
xCbs, 1 kGe nğGsy nro 1 ibr. ½bşcdğ DGkÖG a t Çkşy şk bGChG  
y Çkş cñö Ön ÖGps bvbe

½xşa kGfGn ChGy G  
kbe, zvfğ ChGy G  
ACmks ÖChGk sığ,  
¾en k GfGn ChGy G

O d pGy Gy Gypbe DGkÖG a t Çkşy bvbe

’ BğEx ÖGÖG Xy e Çüb gy gÖn Cd aGşÖğ Öğ Ön zepÖG  
G cñz. ½ibş DGkÖG a t Çkşy cñz kgbvbe

DGkÖG a t Çkşy :

Ar nÖk l ir y , bğEx ÖGÖG  
¾en t Öğ Ön ½bşcdğlk,  
Üa 1 duÖt oşk üoÖG  
¾en t Öğ Ön ½bşcdğlk.

$\frac{1}{2}$ ibş  $\frac{1}{2}$ bşcdğ

Oadgar nÖök bğex öcög  
Jt t ögy  $\frac{1}{2}$ bşcdğk.  
 $\frac{3}{4}$ en bğög GrGy zeqög  
Jt t ögy  $\frac{1}{2}$ bşcdğk.

$\frac{1}{2}$ ibş DGkÖG a t Cksy :

Xşkedek Cbs y k,  
XyþGÖÖiğ Goğ k,  
i vny l pr d py k,  
 $\frac{3}{4}$ en t ög Övn  $\frac{1}{2}$ bşcdğk.

$\frac{1}{2}$ bşcdğ Ön Gl bGı dkuy y n oG iGÖbvbe

Xşkedek Cbs y k,  
XyþGÖÖiğ Goğ k,  
övnoğ bğl py k,  
Jt t ögy  $\frac{1}{2}$ bşcdğk.

DGkÖG a t Cksy bvbe  
’ Bğex öcög or Gbşcdğk t ög Övnenoky e?  
 $\frac{1}{2}$ bşcdğ bvbe  
’ T Cksy iGn t ög Övny ek g Övn y , Ckça l kr k t ge Cbs  
 $\frac{1}{2}$ ibş DGkÖG a t Cksy CkG CkG DGkÖG a t Cksy :

Y k CkG Gy dCnş-dCnş,  
N y ek g e k y k g ÖCnş,  
Bğex öcög olge pCnş,  
 $\frac{3}{4}$ en t ög Övn  $\frac{1}{2}$ bşcdğk.

$\frac{1}{2}$ bşc dğ Cnpa 1 dubğ ÖğnÖiy ğe, Gbs cnğ kğvbe

İbbibğ ex bl kr kbG  
Cdğğ oğol ir kbG  
 $\frac{1}{2}$ bşc dğ br nr ÖğkşkbG  
; Gn t öğey  $\frac{1}{2}$ bşc dğbğ.

O d pG Gy Gypğ  $\frac{1}{2}$ bşc dğpG Gy ieÖCoşks CpoÖÖnJkG dki-  
bže j kbGk bdğ ex ÖğkşkbG Gy ÖğkşkbG viğÖigğ ze 1 pG  
 $\frac{1}{2}$ bşc dğk exsh bñbuT Ckşy iGn pñbb vþeiğ  $\frac{1}{2}$ bşc dğbvbe

’ Jt Ckşy , Öviğ iy Cd. Oed y ğe pvd 1 iy ğfıCn vbgoed. Y ğ  
ğey oede Cn Ck vbey ze 1 iy ğ exğ .Ekbe y ğ vþy ğy , Ö  
Jt skbGjykğt nez.  $\frac{1}{2}$ bşc dğl nCbGk fş şQ 1 dkuÖGdGnGjyþabe  $\frac{3}{4}$ en  
Cd t ğ -t r rr x GşQ aGibGkşG fl t ir pñk-pñkÖze GşQ k ÖçpGn-  
ÖçpGy Cd 1 dkuþabe fl Öğkşk JkşkG CnÖi mbiğ F1 Öğk Cñ-ğG  
pr pbr ze kğcırblı, kğvxqþek, aGibGk.  $\frac{1}{2}$ bşc dğ fl t nCdşisikş  
Öibebbe ðibvbe

’ AGoGk, agóÖjykğpG Gñwñ, 1 dubğ Cmpje

F1 Öğk bvbe

’ Ojykğ k Övx vñzğ ðGñ 1 kiGñs CnCnGnCk.

Vigğl ibr , ğez üjöckiGñs gñmÖa góÖGðvbe AgoÖbvbe

’ Lñk, Ör k zı y ğ ed j t br , zvf 1 xCerbȝzı y ğ viğ

’  $\frac{1}{2}$ bşc dğ al j kiGñs oGiCat CkCG AgoÖ xCerbek fCñsÖ  
bvbe oGckbG1kr k ğal ir kr k ÖGjG jnğ Lkr zğÖ ğke ğñğ  
aGy Ga iGdsy bñn  $\frac{1}{2}$ bşc dğk t Öğbğ t Öğe j t , Öñn bñl kr cnbuze  
eze pñbğ 1kr kvççpbiğ ðGñfCk ğal ir ÖGckbñkş 1 dubğÖiy ğe  
AgoÖpvd-pvd ÖşfCñol ðGy CñÖGkiGñs.  $\frac{3}{4}$ r y ğGy bGaGñs bñ jbu  
AgoÖ 1 dkuñCñsG ðvbe cnbuze xCñk ğ n ğe ze, ğkbgor bG  
efençkog kr jnğal jpvd ğ AgoÖbñ kñxCerbȝvbe

’ Y ğ vþbey , oğ exkbğ i, Öğkş zğ ğk aCp ğğ ÜñdeğÖng  
pazgçocK zesGhe

AgoÖ vþy ğbğ xCerb ÖşfCñkş cñññ  $\frac{1}{2}$ bşc dğ

iğňş ḡbğc̄nbuze l h̄k viğc̄h̄n l kr k c̄dlik J̄ş aḠ eđekḡt şö  
iaiğen

XGrb bvbe

' ğÖn aGşa aGkbGk i pje keğÖvigGjnoGk, Ög bviğ zexe  
Gjy Gd ?

$\frac{1}{2}b\ddot{s}cd\check{g}bvbe$

’ Lıčk, bd bvjenök, Gy y Gočk y ļey bębey e Öriök, ok bę  
ChGnočk. Gočk y ļezgy ę CkGy bę y ļębęnaGčk Öm ašdši Gy G  
Ččn, ĿkeoGčökbęk, cęm ol knGbGy ļe1 ibny ęt věn pGnGnočk.

XGrib bvbe

’ ½t şagoÖy ke1 ibüpbiç olék i iy kk eÜekoxxy eÜubbök  
t vje asdsı GsÖ

$\frac{1}{2}bscd\check{g}bvbe$

’ Öğr dGä ÖGks Övx k 1nbGÖrbG edik, ggbw y g1kbG ol knGÖ j b1 ÆgödÖel iGnök.

XÇab Öviç Çt bs cnbu Öviç hi 1 iv žbkoğ1 du 1 ioş Çt xsbsn

’ bviÖl lkksk ēal ir kr Cfbs Óþvþe

’ Oğek Çökçük İşbeş aşdışı Gy Çks bGolk Özxiçn Gy , vپ  
Gr kr py Gze oğek ağaçşy Çk Əvnk Xy e Çübbər .

XÇrb ol knG<sup>1/2</sup>bşç dík Ö kr kr ar ÇaiGÖdkbkg i mÖbvbe  
' Çp ½iiGiz1 y ïk l ior k, y ïk eðkuÖr bgeabkg vpÖCnkg Ö  
ïk s4 Ö 1 ÿ

İş Şürebay .  
141 181 1

½bſc dg bvbe  
’ Ochl i, aGnbGk, oſk f1 t r dG a vpy g ūnGbG1 ioGk oſe y k  
-G-GG- B-widhly -D- fGG-

XGnb xđđk fş şÖ vpy ğbg ½bşcdğ ÖrÖGKG ½iş fl ÖCksk  
ŞkskG gy ğbg F1 ÖCk jkđđk ½bşcdğ t l x oşG eigaGxsiCbs, Ö  
oşke ol nr xbr. ½bşcdğ fl t y gó ebe, oşke ½iş fl ÖCk t ög  
GckbGl, hys.

’ AGHŞX u Ļe emřmki ořeřiv Ļev i ľxňřibý

$\frac{1}{2}$  is fl ÖÖ byhe

’ V k ſdšn ſirGbyoč cdu mč V kč /is fl öčk bvr̩ň v kba

oı d Ön bğd iGn

Oğ ½iş fl Öçk onlu ÖGkaGf1 ÖçkGpGmksnşÖ ½bşcdğ gÖçG  
Öğ ǵbağ xğl jnže, Xy e Çübr k ey Gñe ebe

½bşcdğ bvbe

’ AGibGx, oğ Ör aGmşbGy ǵe cdiğolk, pGy ǵ ǵkğ

½y y Gefge zey el ir n-l ior k ÖrnG y şnoGk. Öğbğ t Gixey  
Gkça Ör br n, ÖgoGGy .

½iş fl Öçk bvbe

’ AGibGx, y ǵey cdiğey uğçp exekbğ i, Önal xr k ǵokykğ  
al nt r y Jt br. ¾r xgiğexek vӨkğ hnir h Önbğ Gkieziğeny g  
Ör bGÖgoGGy .

½bşcdğ bvbe

’ AGibGx, Gt Gk l i.

½bşcdğ Xy e Çübr k vӨkğ ÖDçkÖçt Çkşy iGc nÖ Kcdis  
t Çkşy s ÖrnG ǵy ǵket Gix vþbe Kcdis t Çkşy fl t bCk ÖrnGbGebe  
½bşcdğ ÖGkşkGğ aǵGmá ǵge bCkşxbş. DçkÖçt Çkşy bvbe

’ ½bşcdğ Xy ekek ǵğ Öt şbş, br nvp GÖoge ÖrbGc noğkvğ  
l ir n l ior k oğe i ibnþbnğ Y ǵ 1kbCk aşnt k Öt pGy şxGy ze,  
1 kGvpy ǵL Öt pGvpgÖvx k ÖGn

LkCk bGJGbğ iğ Gbğfe, y ǵ 1 kGvbk bvjiý .

½bşcdğ bvbe

’ T Çkşy iGn, bCñ sezen vpy ǵk. ½iiGjGÇGkek zi y ǵ eígğ e  
oskGaiGñkbCk zvfy exy , bCñal nt r y Jt br n ll Xy e bğgý ǵey  
Önal fG aGibGkşy ÖGn, 1, aGmşbGbGkş Öefge üf zge ÖrnG Ck  
bvji, aǵ vpy ǵk.

LkiGjykğı d-oi Üþd ior kiGn, G t Öye Xy e ÇübbCk.

Xy e Çübr ǵpaGmşkGÇt şkiGckbG, aGmşbGÖmkşk ǵxÖ  
xenek-xenek nl nel o fğbékke enbu Üþol nr xbr :

’ Çzey oğ, Ör aGmşbGl pr ny r oCk?

F1 Öçk ǵ ǵ Övny ǵe Xy e ÖrnGd bGjkiG

’ Çzey oğ, br n Ör aGmşkş GñkbCk

½iş fl Öçk 1 kGpjo-pjo Öt şQ bvbe

’ Zex̄e J ir kr bd v̄p ÖḠsk Öğekḡn vīy ğek!  
 X̄y e Çüib iGm̄niğeÖbvbe  
 ’ ½ zex̄e, ÖrnG y ğey v̄øy -vx̄iy be y ğe id v̄øy ḡ  
 al j̄ Ḡaočk?  
 ½iš f1 Öčk bvbe  
 ’ Keğal j̄ r nGy , v̄eke ğekb̄k Ḡk j̄ t br nze 1 nGbḠbGy  
 Ön al jl ḠbGy f̄st ošk ğek, ol knḠv̄p 1 v̄æk, 1 bGoğ.  
 X̄y e Çüib bvbe  
 ’ L ḠbGy zey ben?  
 ’ L, y ğey aḠbḠsy bşn  
 X̄y e bvbe  
 ’ AḠbḠsk y ğey v̄øy bğkvj̄n?  
 F1 Öčk bvbe  
 ’ ¾aiy en̄ , ğgi dkb̄k t öğ Ḡmočk.  
 ¾r kr vxeb̄k X̄y e Çüib üj̄er nr Ö ÖrnÖčkGxḠk p̄t p̄-p̄čkGd  
 al j̄r . Lkr Ḡy e p̄kşinb̄s. X̄Ḡi t öğ Örnbeig ze X̄y e Çüib oğek  
 J̄kşkḠy ğ epon̄ X̄gbvbe  
 ’ Al j̄ k ğek.  
 X̄y e Çüib ğÖxḠk aħy iğekħabu ÖÖkiC̄bş J̄Ḡny Ḡi  
 ’ X̄Ḡočl ior k, tħik ħil m̄GfCh aḠmbḠn k̄s̄ br nr Ö y ğe  
 id v̄ækḡÖr nḠ y şn, ogħeke ol nr xr nGy , bv̄en haḠbḠsy v̄eb̄k  
 f̄st y Ḡ sy oğe ef ġe ÖrnḠk bv̄ej̄ḡ Ö X̄Ḡočl ior k, tħbdik ħil m̄G  
 f̄ḠħabḠpḠk 1 iḠ? ½y Ġkşk tħbi xḠiy ğe Ön f̄Ḡn  
 X̄Ḡočl ior k Ö Öğekḡn v̄pħs ze Ön kvf ğḠol Ör i ckb̄ğek, X̄y e  
 Çüibr k v̄ækgen̄gię 1 kr k ħır nr kḠm̄očkię ɿ ġen Ön kvf ğḠol Ör i  
 ckb̄ğeze v̄ekb̄ek X̄y e Çüibr k v̄ækgen̄gię al iiḠn Öčħs cpiñiğek.  
 Ḡol Ör iiḠn X̄y e ÇüibiḠ Öğekḡn ½iš f1 Öčk enbuze,  
 Ör kiḠn J̄nḠa-J̄oḠa išb̄sn pvd 1 dkk ğġib. OḠnḠkb̄şk ÖčħiḠnşkş  
 ḠsÖ ÖrnÖi dku Ön pl nGbḠiŞḠebr nr Öoġiğbe  
 ’ Vjekkiḡ ğy ğk, ğġaḠbḠsy f̄st y ḠÖ.  
 ¾r kiḠn eopħiäḡze üy v̄pokiḡ ½iš f1 Öčk ğḠpÖ oḠnḠkb̄şkḠ  
 Ön-eze bḠ al j̄ Ö Ör kiḠn ÖḠskşk upkb̄k viġ ÖssibḠbş ze,

Jol Þr iiGn Öriy Þeig ÖGiGnşş ünG ol t or k ÞgaGşÖ xGü t ög  
Övnbeigze xGüGü ior k, Ör t şkG l t şkGbCk bvji. Zexe1 dkuÖvnöÖ  
Ön pl nGbGisGü Önl nbr bGe poğt vje j t br, -aGbGşy vÖb  
fşt y GkGj Ör vÖyif zge al jy GnGy !

Xy e Çüib bGüke1 Þr xbr nGl Þr xbr nGpşea vpbe

½oiGk xGibvbe

' i ãen y k Ckb ef y exbey ze aGbGşy bCk ol knG aCk  
p zy y , Gy y GÖr kgoğ Þe ÞCbGn vbenze, Ör kiGnGı iy sgy Cks  
Övney .

i ãen bvbe

' XGüGü ior k, oÖnbk oGy Cpfşt Gn gÖr oş ÖkaGüj i eïg  
l kiGnGy nGçvbk, cñz kđ iGn

XGünGds l ibr ÖÖn kGy gGdbş: h½is fl ÖCk aGbGşks cpmö  
y Þey üdr nr y Gy Þket Cü vbeny Þ

ACob fGüÖy gpr Ör Övnbeigze, GnGn ½is fl CkGÖvn

ACob y gpr Ör cpmöj iGbñbu ½y y GXy e Çüib Ör oş i du  
vpy Þe ACob fl ÖCkGüj skicckbGl , bvbe

' ßök kgoj j nr noCk?

ACob y gpr Ör 1kG ÖvnöQ pvd bGG aGşbs ¾r dGy Ck  
½bşcdg vÖb k fşt şÖasdiGnGoChiiGşrbşze, ½is fl ÖCk 1kr ogiþe

' ½jaGbGk, gfs cñz, xGüÖn kGy gGdsÖ cñkþvjan

½bşcdg y gpr Ör CfCk pş aGbGşksk bgn t gne pCksbs, Þ  
1 mÖcdiþkþpbu

½is fl ÖCk bvbe

' ½gkþüsk Önl pşl ibr , 1 iy G Gal nt r Öviþnök?

½bşcdg bvbe

' AGbGk, y Þey gy e xCk gkþÖvnök Þe al nr , xGügþai-  
beigþbk ol knGal nt y G y xvjCþsk l iGn

F1 ÖCk bvbe

' AGbGk, Ör fl y GaiG Ör oGnGbs Ä x-Ö xr kGþbeny eny .

Y Þey xGüCk-dCbbCk al nt r y j t br. Ekbe kþvjanök?

½bşcdg bvbe

’ AGrbGx, xGiÖde bğvben ar iir hkG Öd bğpy gjz.

Lþr, ý eze aGrbGx al xr ir Ö Ön-Önekgj iiCkbşıGn xGk  
üñr kG XGivxqbe ze, y uagenig 1 d t1 xr kG1 kr k bğkgen, xG  
1 ir Ö 1 kiGnş 1 d ÇkşkG gy geke gy n vbe LþGaiGnş Ön-Ön  
zvf enbei g <sup>1/2t</sup> şnşk-  
ş y ggy GkbGy n1 ir kbr ze, xGk 1 pGkGÖn-Ön fş y Gşoşkşd.  
<sup>1/2bşc</sup>dğ bvbe

’ AGrbGx, y k fş şy , xGñol nh-or Gşy ş Övney , ol knGok  
fş GnoCk.

<sup>1/2iş</sup>f1 ÖCk nCdş 1ibr Þgbvbe

’ AGrbGx, 1 nCbGoğe ekpoj, Gkş Öngbşbı xg gør n, Ön  
pGaaşipş vxebey , 1 oGp ÇkşkbGy . KÖgbgnkgal nt r oGCoCk.  
3/4l x jnğÖr oGnGkbiG Ör f1 y Gş oG iGy şnGy ze 3/4r pG pG  
pr t pGkşk Gy Ck oşkbşnşÖp zgy .

<sup>1/2bşc</sup>dğ f1 ÖCkGÖG şÖÖn z1 zo 1 pbuÖnkbk zvfbç, h<sup>3/4</sup>pl  
ekoCkiGn zG okçek zey e vpoÖniş 1 iGşÖr <sup>1/2bşc</sup>dğ xGk ar iir hkG  
GnGkbşıGn

Tðby gy e 1kr efge Ör nG şÖ Gbge dnğı duvne aGibş. <sup>1/2bşc</sup>dğ  
xGicnş zey epGkşbş. <sup>1/2oiCk</sup> xGieog kr pGkşy Gbş. <sup>1/2oiCk</sup> xGil kGjy  
copoÖ 1 pr ny Gş pñies vbe. <sup>1/2bşc</sup>dğ <sup>1/2oiCk</sup>şk ogde vxqş, pGÖ  
şny gÖÖGabCk Ör ir b pş bl iy r x cdiğekb k Gx ivjCk zey eGt bs.

<sup>1/2oiCk</sup> xGil kCkşk GtGy Gkş cnÖbvbe

’ KeğGjGmoCk, Ög kik kül npG fG Xy e Çibr k vðke aGñ  
vbkgbgÖiy enbek ze, G şnş Öviş iGñ?

<sup>1/2oiCk</sup> xGibCkşxbşaGviğÖti <sup>1/2bşc</sup>dğk GCoşkş ol j nbr iGn Þg  
kGy <sup>1/2oiCk</sup> xGibvbe

’ LhCk, okçek cdiçek y kgy epzék aGrbGşy şk cdiçekg  
1 t xGn <sup>1/2kb</sup> 1 ior k 1 kr k epk ÇkşkGzeokgnş vjy , bdkubv.

<sup>1/2bşc</sup>dğ Öt bs ze <sup>1/2oiCk</sup> xGil kr pGy Gy eGpGkşy Gñ  
<sup>1/2bşc</sup>dğ bvbe

’ XGibGñ ior k, eGdğ Övnök bğbey el t r Gñ t r Gbviy .

<sup>1/2oiCk</sup> xGibvbe

’ ¾r j n, kv̄t Ḡn̄kbe ġd viğ  
½ibş ½bşcdğc̄n̄g k̄hvbe

Eze aGbGx eb̄z n̄bexḠlḠb̄ḡ  
b̄Ḡge xḠy , vxep̄ğley e.  
½pGy şd j nr ibr aGbşa m̄Ḡb̄ḡ  
b̄Ḡge xḠy , vxep̄ğley e.

Cdiğey , ğy ğey k̄ ğe Öğbş,  
PGy Gy ekke-ekke f̄ğeibe Ḡbş,  
PiüPḠn̄y k̄ğḠḠsa v̄be  
b̄Ḡge xḠy , vxep̄ğley e.

½bşcdğ Öv̄ğÖk bş ze, xḠl kbGk Öv̄ğ Ḡn̄ Or G v̄be  
’ XḠiolk̄ k̄ğḠnoCk?  
½oiCk bvbe  
’ Ḡny şk aḠokş ol þr k. ¾ed b̄ğze aGbGx eb̄z.  
īk̄b̄k̄ onk̄ l ir k̄GbḠḠy şd ÖdğÖn C̄ ðv̄ny exben 1 bG  
j nr ibr m̄GbGaGbşa. Ol knGy ğ aGbGxşy ş ep̄nbey . L k̄b̄k̄ c̄dy  
j ibG ar iḠy oğb̄geze zḠl kr k Ön ol n̄Ck, Ḡbşy .  
½bşcdğ b̄gy ḠşḠc̄dk̄weığoığv̄be  
- XḠiñeok̄gar iḠa Ḡo.

¾en Ḡfş eıği ÖGoḠbşy ,  
¾en Ar i l ir Ök Xy e ğüib GoḠşibşy ,  
ÖkbşaiGbḠb̄ğğf Ḡşibşy ,  
b̄Ḡge xḠy vxep̄ğley e

¾adey k̄k̄ ğenbe așt̄ k̄şş Ḡş  
N̄e p̄ðv̄ben Öğ v̄ne aḠḠbş.  
¾l oy Ck Ökş y ğe b̄ğḠbş,

ňGęe xGy , vxep ędley e

Y Gı ÖGşa y ęe fębe bGikG  
CmÖk ar obr f1 i- ÖjÖÖkG  
NCop ębey Öen ekoGis f1 ÖckG  
ňGęe xGy vxep ędley e

½bşc dğ Ör nGbGbviÖbGksxy GabGG ½iş f1 ÖckbGk.  
½iş f1 Öck f1 t bGnş bş f1 i' ÖGn tGCoş GıG Ör Öziü  
Çkoşt ss 1 pG a GıG F1 Öck pl nÖCoşs GşÖ Öen nl mnl o vxbe ęg  
fG y G - al Ör kr exgoGisÖ mGnml or kr 1 biGbs. Təby ęfe ęÖ  
bvbe  
' ½jzexə Ör kvGnGnml obr n G ş Ör xGıl pGbs, pGıGy e c-  
pbuÖviğ iy Gd.  
½iş f1 Öck Öen-eze ar iiÖÖ Ör nbr. LpG a pGy Gy pGı  
iğl ibr.

Təby ęfe nGnGne CfCkbG pGnGnGnG viğen fşt bş ze ÖGt Gk  
bvjebe l pGabG bvG Gkk ęGn ½t şn ze, f1 Öck r dr kir h GıG  
Gnxşk 1 iGk nGnml or kr GşÖ GıG GpGkGdGexbenÖoi kbnbuęG dGps  
zxvezfęÖt şÖbvbe

' G oğgöÖnke vxey .

Z vxezfe bvbe

' AGrbGk, oğek Öen nGnml or k y ęg Öen G Öye

F1 Öck iğibvbe

' ęvxqy ę wę ze, Öviğdşit şk ÖviğbęGdGks 1 iGn?

F1 Öck cdiğ ębęg ½bşc dğ oi dękGvGdGy vberbe  
½ibş ½bşc dğ

½iş f1 Öck eigał j k l pGibşy ,  
ękbęk, ębęk t ęG pGibşy ,  
Asdşı Gy GəvnöÖGksy ar pGibşy ,  
ňGęe xGy , vxep ędley e

Ağrı Ölüngölü Ölübüş  
 Xerib şöÖşfikş ol Ülübüş,  
 Xüük sığı Çuk şık oğlu ibüş  
 Ülüge xüy , vxep şdey e.

Mıd 1 içe Ölübü p zığ t şde  
 Xerib 1 içk r opibşkbük or d Gş  
 ÜlüGüGüGü ibu ½bşc dñe,  
 Ülüge xüy , vxep şdey e.

½bşc dğ Çubşks vxeblik ½oiçk xüy ağıx vbeÖ pç-pç pşkbük  
 pGümüşiGbje jyngPGümüşiks vxeblik ½iş f1 Öük şık vbeze, aGn-  
 bGş l kGexGnşpbe pGÖGüa zvxezfekü ÜnşkGvişQ aGt bş j t Gş  
 y üngügxik r dGkbşks mÜ ½bşc dğbvbe

’ AGribük, al nt y G Jü xş viş eök. Al jal içk Çubşks bGy k  
 Gşy , ol ja nGpGnşks olk vjek, l i pç pş-pçk je

¾r kr bvjÖf1 Öük xüy kbG½bşc dğ bvbe

’ AGribük, g Üny G ekbe g xvje 1 d cdişkiğenmÜ xübe  
 l içea oçk.

½iş f1 Öük bvbe

’ AGribük, gü Çk r þbr ny r oçk. ¾r , Ör k Gümük bvja, Ör  
 Gümük zey eÖdey ezey ede bğbGfğbenç.

½bşc dğ Çke pğoy iğ/½iş f1 ÖükGÖGü sQ zı zo 1 pabu

¾rlik ½oiçk xüy mkblik br nbr Üy ezec Ün-ÜnşvişoGn-  
 y Gubş ze, g çnök. ½iş f1 Öük Ör kiGnş Ün-Ünşgör aþg çnöÜ  
 i mÜ, Gümük pşkbük t şdey j t ebe ½bşc dğ ½iş f1 Öükş ÖükG  
 oGubş ze, Ör y kşey aGribükşy ½oiçk xüy. ½iş f1 Öük y gümük kş  
 jyrbilibrhkr çnöÜ oGzep libr Üy Ün nGnşl o fgy gümük  
 ½oiçk xüy ekkibGümüshaig cedevnbe F1 Öük eogüignGnşl o Öü-  
 buze, pumaklik cd-cdu ny gë Übi kÜ xüy bvbe

’ Xüük Çuk Gşy , 1 nGnşl or fgy gümük Ün, 1 hi çogun Ö

nGn̥el or f᷑g<sup>3</sup>/en a᷑g̥ iny ḡpbe ḡ<sup>1/2</sup>bṣc d᷑ bvbe

' AGbGx, vezy ž 1 iy Gd, Öde fl t exiğ cdığn Og ž nƏvn, üg  
ze üf zğ y önk t ög p py GÖ Öenké Piçjn GəCbşjG ol nG  
GİƏGş, ol nGü oy CkÖGxş, Xy eÇüib, a góÖKgen, ÖnbğxGnebe Ö  
y vbCkGjiosk. <sup>3</sup>ar nCbGy k̄ey ÖGşy Gđ üGÇpş t GaGđ vbey .  
T Ga 1 kiGn ÖGđğk ga žGnGđğl ažGş jnek ḡney e t Gix vbeny .

Vığağlibr.  $\frac{3}{4}$ en kvf gōGçp gđekbğÖk 1,  $\frac{1}{2}$ bşcdğ bvığ xgoig  
üy ş ÖrnbGüdşnlibr. XGiy vþCk Gfbş, y geo ar nbr Ög $\frac{1}{2}$ bşcdğpo d  
Övnbe.  $\frac{1}{2}$ bşcdğ oı dğögixGkbG $\frac{1}{2}$ iş fl Öök pr pr k pl nÖökGğGpbş  
ze Önek vxoek,  $\frac{1}{2}$ bşcdğ iñibvbe

, AGrbGk, ok exekbđ i, ſi bğsez enk v kbg ior k.

$\frac{1}{2}b\ddot{s}c\,d\ddot{g}\,\ddot{O}G\ddot{k}\ddot{s}\ddot{k}\ddot{s}\ddot{g}\,\ddot{G}G\ddot{p}\ddot{s}\ddot{s}\ddot{k}\ddot{k}\,t\,G\,G\,G\,n\ddot{O}\ddot{Y}\,n\,b\,G\,k\ddot{s}\,b\ddot{s}\,\ddot{O}\ddot{g}\,k\,n\,G$   
bybe

' Ekbe Pişin Ön JkG Chəbş Ön JkG fış oşk. Vığbığlibr.  
¾l oy Gk, ağı OÖKgen Xy e füib Ön pişf zəiodek!

PiGn xCerb,  $\frac{1}{2}$ is f1 Öök 1 Öre mšfžcioek.

$\frac{1}{2}bscd\ddot{g}l$  ibr h zey e $\ddot{g}l$  vba $\ddot{Q}$  t GaGy nC $\ddot{g}$ vbe $\ddot{Q}b$ vbe

’ Ȳk̄ey aGbGşy jt, t Ga ȪkiCh ḠaşkbGk̄ğanḠen,  
al jbvoekiň

Vi, Čy CçpJypt Çkşy şk, GİӨG şkşk, Öl oy Çkşk, Xy e Çübr k  
 ÖgägoÇök Çn ekGyÖl ir ky Coşkş t Gix vþeieñ PıpGıG f1 ÖGkG  
 xCenbgi d y ekkþbGnişaiGnşk Öabenbeieñ ½iş f1 ÖGk oí d GşÖ Ön  
 t Gix vþeze 1 xgoiñk pGvýk y kþGmksnoşkiGn Viþbþ ibr. ½iş f1 -  
 ÖGk 1 Övx kþe oGşÖ f1 y Çk b1 xlkxþbþ fþt GşÖ Ön bÇk ÖGkş-  
 kG 1 kiGnş ÖngÖngöGnÇkbG al j Ö oşibşny iş aGçGnbÇk bñþbþg  
 Gþs. ¾r blkÇkşk vje-exnþekbþ, zvse-iğdgþekbþ Ön bþez y ý y  
 vþeÖckbþe ñky g

*½oiÇk xGüy öğe pGy Gy Çbşk Öiğbł ol knG KCdiş t Çksy ş  
½bşc dğg DÇkÖçt Çksy ş bG1 duşik vi Çbge eığGşÖ nge fik jybbe k,  
jybbe eğ pl j fGbşnsÖ xkiez viğeň Ol knG t Gaşk nCdışi-  
şk eığPipşns 1 d jnkbgxGüpezbe, xÇarbe 1 kG t ǵekbGn Óvrbe. ½iş  
f1 Öçk eoğl kGoňibövneÖ 1 dije eogly kblk fst sÖy ek pş pGnGa eığ*

əiğG GÇnşkş Əiçikḡ 1 d Əkiçekḡa Çipşicn

LıCkiÇnşkş oÇoGGy Çp ḡ geke vxebk̄ qG ḡ eze 1 ƏCbşks ar ÇaiÇÖ diçkbk̄, cdiçkbk̄ 1 nbu Zexekə ovƏkékbl̄ Əḡ/2iiGü pCGCkş n̄ ekbl̄ cdiçe exsh̄e 3/4 nCbGbGÖn kvf ḡ, kvf ḡygl j x̄kie ÖxiÇkbş. Vi, çy Çp viğÖn x̄kiez vþe ze viğÖi, jn bḡcjbḡ Ör kibḡovƏkçefekbge.

LkiGn y ḡÖ-y r nCbıÇnşkG jþexbeiḡ ½iiGipGGG oede bḡ t 1 xÖḡviğek, ḡndr -y r nCbşksksdGjpanek Əiç aCbCbCk-ÖḡCbCk r dG a vpoeik, üsd viğek.

## QEYDLƏR

**SOLTAN VƏ QƏNDAB.** Aşıq *Soltan Hacı oğlu Seyidov* 1925-ci ildə Dağıstan MSSR-in Rutul rayonunun Katrux kəndində yoxsul kəndlİ ailəsində anadan olmuşdur. Atası aşiq Hacı Seyid Dağıstan və Azərbaycanın dağ rayonlarında ustad bir aşiq kimi tanınmışdır. O, həm də yaradıcı aşiq idi.

Aşıq Soltan aşıqlıq sənətini atasından öyrənmişdir. Aşıq Soltan 13–14 yaşılarından saz çalmağa, aşıqlar kimi oxumağa başlamışdır. Aşıq Soltan həm də ləzgi dilində şer yaradır və sazin müşayiəti ilə oxuyur.

Soltan yeddillik məktəbi bitirdikdən sonra Bakıya gəlib musiqi məktəbinə daxil olmuş və yaxşı qiymətlərlə məktəbi bitirmiştir. O, uzun illər mədəniyyət saraylarında və xalq yaradıcılıq evlərində çalışmışdır. Keçirilən ongönlükklərdə, yaradıcılıq baxışlarında, festivallarda, aşıqların III qurultayında fəal iştirak etmiş, bir neçə dəfə mükafatlandırılmışdır. Moskvada keçirilən ongönlük baxışlarda iştirak etmiş, festival laureatı medalları, əməkdə fərqlənmə və 50 illiklə əlaqədar ümmittifaq festivalı diplomu almışdır.

Aşıq Soltan hazırda Quba mədəniyyət evində işləyir, həm də Qusar, Quba və Dəvəçi rayon aşıqlarının bədii rəhbəridir. Azərbaycan və Dağıstan filarmoniyalarında dəfələrlə çıxış etmişdir. Aşıq Soltan 70-dən çox Azərbaycan və Dağıstan saz havaları

çalır. O, 7 dastan və rəvayət, 400 qatardan çox müxtəlif formada şer yazmışdır. Külli miqdarda şer və dastan bilir və ifa edir.

Aşıq Soltan «Soltan və Qəndab» dastanını 1963-cü ildə yazmışdır.

**BƏHMƏN VƏ HUMAY.** *Aşıq Bəhmən İbrahim oğlu Qarayev* Ermənistan SSR Basarkeçər rayonunun Hüseynqulu (Nərimanov) kəndində 1901-ci ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. Bəhmən 8 yaşında ikən atası vəfat edir. Bəhmənin bacı və qardaşlarını anası cəhrəçilik eləməklə dolandırır. 1915-ci ildən 1925-ci ilə kimi Bəhmən nökərçilik edir, acınacaqlı həyat keçirir. O, aşıqlığa 1928-ci ildən başlamışdır. Heç bir ustad yanında şagird dayanmayan Aşıq Bəhmən öz sənətkarlıq istedadı sayəsində aşıqlıq sənətini mükəmməl öyrənir. Az zaman içərisində bu gənc kamil ustad aşıqlar dan biri olur. O, bütün aşiq şer formalarında şer yazır və 70-ə qədər saz havası çalmağı bacarır. O, mövzusunu əsasən müasir həyatdan alır. Ən çətin formaları məharətlə ślədir. Aşıq Bəhmən «Bəhmən və Humay» dastanını 1940-ci ildə yazmışdır. Bu dastanın mövzusu kolxoz həyatından alınmışdır.

Aşıq Bəhmən külli miqdarda aşiq şeri və çoxlu dasdan bilir. İndiyə kimi heç bir aşiq tərəfindən mənası açılmayan bir çox qıfılbəndləri Aşıq Bəhmən açmışdır.

Bəhmənin yaratdığı «Bəhmən və Humay» dastanı 1946-cı ildə Aşıq Bəhmənin özündən toplanmışdır.

**TANRIVERDİ.** *Aşıq Hüseyin Cəfərqulu oğlu Quliyev* 1875-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Az savadlı olmuşdur. Aşıqlığa və aşiqvarı şer yazmağa on səkkiz yaşından başlamışdır. O, ilk dövrlərdə Xəstə Qasım, Aşıq Hüseyin Şəmkirli, Aşıq Ələsgər, Vaqif, Tufarqanlı Abbas, Qurbani və b. klassik aşıqların yaradıcılığından istifadə etmişdir.

Aşıq Hüseyin klassik aşiq şerini, musiqisini yaxşı bildiyindən və mənalı şerlər yazdığını ustاد aşiq kimi xalq arasında tanınmaqdadır. O, Aşıq Mirzə, Aşıq Qadir, Aşıq Qoca,

Şair Vəli kimi tanınmış aşıqların ustadı olmuşdur.

Aşiq Hüseyin yaradıcılığa aşiqanə lirik qoşmalarla başlamış, sonralar əxlaqi, tərbiyəvi və dini mahiyyət daşıyan şerlər də yazmışdır. İnqilabdan sonra isə bir sıra inqilabi-ictimai məzmunlu şerlər də qoşmuşdur.

Aşiq Hüseyin Bozalqanlı ustadnamələri ilə aşıqlar arasında şöhrət qazanmışdır. O, «Tanrıverdi», «Xanlar» kimi dastanların müəllifidir. Aşiq həm də mahir ifaçı olmuşdur. Külli miqdarda klassik aşiq seri, dastan bilirdi və bizə məlum olan bütün saz havalarını sazda çalırdı.

Aşiq Hüseyin 1939-cu ildə vəfat etmişdir.

**MEHRALI BƏY.** Düzüb-qoşanı Aşiq Məhəmməd Sadaxlı (73 yaş, 2003). Dastan “Azərbaycan folkloru antologiyası”nın Borçalı-Qarapapaq folkloruna həsr olunmuş XXII kitabından (tərtibçi prof. Valeh Hacılar) götürülmüşdür.

**CƏLAL-CAYAD CƏLVİN AZ.** Düzüb-qoşanı aşiq Zeyin (Topa Veridze), söyləyəni Aşiq Eto (Ekvtime Davlaşeridze), Gürcüstan, Aspindza rayonu, Toloş kəndi, 1980-ci il, avqust. Dastan “Azərbaycan folkloru antologiyası”nın Borçalı-Qarapapaq folkloruna həsr olunmuş XXII kitabından (tərtibçi prof. Valeh Hacılar) götürülmüşdür.

**CAHANGİR.** Düzüb-qoşanı Şair Ağacan, söyləyəni Aşiq Hüseyin Saraklı. Dastan “Azərbaycan folkloru antologiyası”nın Borçalı-Qarapapaq folkloruna həsr olunmuş XXII kitabından (tərtibçi prof. Valeh Hacılar) götürülmüşdür.

**SƏMƏDLƏ SAVAD.** Dastan “Azərbaycan folkloru antologiyası”nın Gəncəbasar folkloruna həsr olunmuş IX kitabından (tərtibçilər prof. H.İsmayılov, f.e.n.R.Quliyeva) götürülmüşdür.

**ŞİRVANLI QƏHRƏMAN ŞAH.** Dastan “Azərbaycan folkloru antologiyası”nın Şirvan folkloruna həsr olunmuş XI kitabından (tərtibçilər prof. H.İsmayılov, prof. S.Qəniyev) götürülmüşdür.

**ADI GÖZƏL VƏ ASLAN ŞAH.** Dastan “Azərbaycan folkloru antologiyası”nın Şirvan folkloruna həsr olunmuş XI kitabından (tərtibçilər prof. H.İsmayılov, prof. S.Qəniyev) götürülmüşdür.

## MÜNDƏRİCAT

Soltan və Qəndab.....	3
Bəhmən və Humay.....	55
Tanrıverdi.....	81
Mehralı bəy.....	111
Cəlal-Sayad Səlvinaz.....	165
Cahangir.....	210
Səmədlə Savad.....	241
Şirvanlı Qəhrəman şah.....	289
Adığözəl və Aslan şah.....	306
<b>QEYDLƏR.....</b>	<b>352</b>

**Azərbaycan folkloru külliyyatı,  
XXIV cild, Dastanlar (XIV kitab),  
Bakı, “Nurlan” nəşriyyatı, 2011.**

*Nəşriyyat direktoru:  
**Nadir Məmmədli***

Kompüterdə yığıdı:  
**Səadət Əliyeva**

**Korrektoru:  
Günel Ələkbərli**

Kompüter tərtibçisi və  
texniki redaktoru:  
**Ramin Abdullayev**

Kağız formatı: 60/84 1/16  
Mətbəə kağızı: №1  
Həcmi: 22,5 ç/v  
Tirajı: 500  
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun  
Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,  
“Nurlan” nəşriyyatında hazır diapozitivlərdən  
offset üsulu ilə çap olunmuşdur.